

ÖN SÖZ

“Allahın varlığını haradan və necə bilirik?” sualı düşüncə tarixinin hər dövründə müzakirə edilmişdir. Bu suala verilən cavablarda ümumilikdə iki qaynağa diqqət çəkilir. Bunlardan birincisi Allahın vəhiyi olduğu iddia edilən kitab (lar), ikincisi isə kainatdır. Məsələn, dəlil üçün kainatı hərəkət nöqtəsi qəbul edənlər, dəlillərdə kosmoloji dəlillərin və dizayn dəlillərinin müxtəlif versiyalarını irəli sürür; bunları bundan əvvəl yazdığını kitablarda incələyib dəyərləndirdim. Vəhiyi əhatə edən kitab(lar) və kainatı hərəkət nöqtəsi görən baxışlar isə başqa çalışmaların mövzusudur. Burada, vəhy olunduğu düşünüllüb istinad edilən kitablardan və dünyaya gəldikdən sonra müşahidə edilib incələnən kainatdan daha çox, doğuşdan sahib olduğumuz özəllikləri hərəkət nöqtəsinə çevirən dəlillər üçüncü bir qaynaq olaraq incələnəcəkdir. Bu dəlilləri Qurandan (30-Rum surəsi 30-cu ayədən) ilham alaraq “Fitrət dəlilləri” olaraq adlandırıram. “Fitrət dəlilləri” bu kitabda incələnəcək beş dəlili ehtiva edən əhatəli termindir. Bu beş dəlilin hər birini bir bölümde incələyəcəyəm.

Bu beş dəlilin birincisi, hər insanda var olan təbii arzuların incələnməsindən başlayaraq bunların Allah tərəfindən məqsədli yaradıldığı açıqlamasının ən tutarlı açıqlama olduğunu dilə gətirən “təbii arzular dəlili”dir. İkincisi, müasir psixologiya və zehni araşdırın elm sahələrində aparılan araşdırımaların göstərdiyi əxlaqi davranışların doğuşdan sahib olduğumuz bir özəlliyyimiz olduğunu başlangıç nöqtəsi təyin edən, buradan bu özəlliyyimizin Allah tərəfindən bizə məqsədli verilmiş olmasının ən rasional açıqlama olduğunu deyən “doğuşdan əxlaq dəlili” dir. Üçüncüüsü, əqli sağlam olan bütün insanlardaki ortaq əqli düşünmə xüsusiyyətinin olmasını ən rasional açıqlamasını teizmin təqdim etdiyi “ağıl dəlili”dir. Dördüncüüsü, insanın ən önəmli özəlliklərindən iradə sahibi olmasının ən tutarlı açıqlamasının Allah tərəfindən verilməsi olduğunu dilə gətirən “iradə dəlili”dir. Beşincisi, insanın şürə və şəxsiyyət sahibi olmasının ən yaxşı açıqlamasının Allah tərəfindən bunların verilmiş olduğunu vurgulayan “şürə və şəxsiyyət dəlili”dir. Doğuşdan sahib olduğumuz bu özəlliklərimizin necə var olduğunu açıqlayan alternativ açıqlamaların içindən ən rasionalının təyin edilməsi, fərqli açıqlamaların, özəlliklə teizmə qarşı düşüncə tarixində ortaya qoyulan tək alternativ deyə biləcəyimiz materialist-ateizm ilə

teizmin müqayisəsi kitab boyunca şahid olacağınız üsul olacaqdır.

Əlavə olaraq, Allahıün varlığı ilə yanaşı “Dinin niyə olması” və “Allahın göndərəcəyi din hansı özəlliklərə sahib olmalıdır?” kimi suallar da fitrət dəlilləri ilə cavablandırılmağa çalışılacaqdır. İstər Allahın varlığı, istər din məsəlesi ilə əlaqəli bu sualların cavablandırılması insanların maraqlarını doyurmaqdan çox, daha önemli mövzularla əlaqəlidir. “Haradan gəldim?”, “Bu həyatın mənası nədir?”, “Həyatımı necə yaşamalıyam?” və “Öldükdən sonra nə olacaq?” kimi ekzistensialist qısqırıq şəklində yüksələn suallarımızın hamısının cavabı, bu təməl suallara veriləcək cavablarla əlaqəlidir. Bu səbəbdən “fitrət dəlilləri”nin ən dərindən gələn və həyatımıza yön verən mövcudiyyyət məsələlərimizlə bağlılığı var.

“Fitrət dəlilləri” olaraq adlandırdığım bu dəlillərə xüsusi önem verirəm. İslam düşüncəsində “İslamın fitrət dini olduğu”, “fitrətimizin doğru-yanlışı bir-birindən ayırmada önemli olduğu”, “inancın fitri olduğu” kimi ifadələr çox vurgulanmışdır. Bununla bərabər fitrətimizin İslamlı əlaqəli əsas həqiqətləri necə dəlilləndirdiyini və ya dəstəklədiyini, ətraflı və arqumentlər formasında göstərən bir araştırma ilə, bu mövzuda araştırma etməyimə baxmayaraq, qarşılaşmadım. Bu kitabla, bu mövzudakı boşluğu doldurmağı və din fəlsəfəsi ilə İslam fəlsəfəsinin daha da inkişafına kömək etməyi hədəf seçdim.

Bu kitabda təqdim edilən beş dəlilin bir yerə toplanması fərqli zamanlarda çalışmalarımın və araşdırılmalarımın birləşməsi ilə ortaya qoyuldu. Harvard Universiteti CMES'də və Cambridge Universiteti Faraday İnstitutunda akademik qonaq olduğum dönenlərdə və Yıldız Teknik Universiteti Fəlsəfə fakültəsində müəllim olaraq vəzifəmə davam edərkən araştırma və çalışmalarımı birləşdirərək bu kitabı tamamladım. Bütün bu qurumlara, həmçinin kitabın fəsillərinin bir qismini və ya hamısını oxuyub fikirlərini paylaşanlara, xüsusilə də dəyərli dostum Enis Dokoya verdiyi töhfələr üçün təşəkkür edirəm. Bu kitabı oxuyan sizə-dəyərli oxucularıma da göstərdiyiniz maraq üçün təşəkkür edir, şərhlərinizi, tənqidlərinizi, məsləhətlərinizi və təkliflərinizi www.canertaslamam.com adresi vasitəsi ilə mənə çatdırmağınızı xahiş edirəm. Əlavə olaraq bu internet adresindən digər çalışmalarımı da əldə edə biləcəyinizi xatırlatmaq istəyirəm.

I FƏSİL

TƏBİİ ARZULAR DƏLİLİ

FƏSLİN TƏQDİMATI

Biz insanların ən əsas xüsusiyyətlərindən ən önəmlisi təbii

arzularımızdır. Bu fəsildə insanların yeddi ədəd təbii və təməl istəyini incələyəcəyəm. Bunlar; 1. Yaşamaq arzusu, 2. Qorxuların yox edilməsi arzusu, 3. Xoşbəxtlik arzusu, 4. Qayə (məqsəd) arzusu, 5. Ədalət arzusu, 6. Şübhədən uzaq məlumat əldə etmə arzusu və 7. Başqaları tərəfindən xoş rəftar arzusudur. Bütün bu təbii və təməl arzularımızın reallaşması Allah mərkəzli bir varlıq anlayışını –antologiyani tələb edir. Ayrılıqda hər biri müstəqil olan bu təbii və təməl arzularımızın hamısının Allahın varlığını tələb etməsinin ən yaxşı açıqlamasının bu arzuları ilə birlikdə insanın Allah tərəfindən yaradılmış olduğunu “təbii arzular dəlili” ilə ortaya qoymağa çalışacağam.

Burada təqdim olunan “təbii arzular dəlili”nin dörd nəticəni əldə etməyə dəstək olacağı qənaətindəyəm: Birincisi, teizmin, yəni Allah inancının ateizmdən daha rasional olduğu aydın olacaqdır. İkincisi, Allahın önəmli sifətlərini bu dəlillə təməlləndirməyə çalışacağam. Üçüncüüsü, axırət həyatının və Allahın göndərdiyi din(lər)in var olmasının lazım olduğu qənaəti dəstəklənəcəkdir. Dördüncüüsü, bu arqumentlə insanların daxilindəki arzuların olması səbəbi ilə Allahın varlığını, axırət həyatını və dirləri insanların özlərinin uydurduğunu iddia edən ateist fəlsəfəçilərin və psixoloqların baxış bucağındakı xətalar aşkar ediləcəkdir. Qısacası, bu arqument bir çox ateist filosof ve psixoloqun boğulduğu yerdə, əslində, həyat suyu olduğunu göstərməkdədir¹

¹ Bu fəqli oxuyub fikirlərini mənimlə bölüşən Oxford Universitetindən Richard Swinburneyə və Keith Warda, Cambridge Universitetindən Rodney Holderə, həmçinin göstərdiyi dəstəyə görə dəyərli dostum Enis Dokoya təşəkkür edirəm.

GİRİŞ

Yəhudi-Xristian ənənəsi və İslamın varlıq anlayışı Allah mərkəzlidir. Buna görə Allah xaric bütün varlıqlar varlıqlarını bütün detalları ilə Allaha borcludur. Qalaktikalardan dünyaya, bitkilərdən heyvanlara və insana, insanın şüurundan bütün təbii arzularına qədər hər şey Allahın yaratma sənətinin məhsuludur. Digər tərəfdən, materialist-ateist varlıq anlayışına inananlar, bütün bu sadaladıqlarımızı “təsadüf və məcburiyyət” ilə açıqlayırlar. Bu fəlsəfəyə görə kainat və kainatdakı qanunlar məcburi olaraq vardır, qalaktikalardan planetimizə, bitkilərdən heyvanlara və insana, insanın şüurundan təbii arzularına qədər hər şey məcburi kainat qanunları çərçivəsində gerçəkləşən təsadüflərin nəticəsidir (2)². Bu görüşlərdən hansının daha rasional olduğu fəlsəfədə “kəlamın kosmoloji dəlili” və “həssas nizam dəlili” kimi başlıqlar adı altında müzakirə edilmişdir və edilməkdədir. Kainatdan yola çıxaraq Allahın varlığı haqqında qurulan bu cür arqumentlər başqa çalışmaların mövzusudur.³ Bu kitabda, doğuşdan (fitrətdən) sahib olduğumuz xüsusiyyətlərimiz üzərində qurulan, Allahın varlığı haqqında arqumentlər əsas götürüləcəkdir. Bu arqumentlərdən birincisi bu fəslin mövzusu olan “təbii arzular dəlili” olacaq. “Arzu dəlili” başlığı ilə daha əvvəl də müdafiə edilən bir arqument var idi; bu arqamenti müdafiə edən fəlsəfəçi və ilahiyyatçılar, insanların içində Allaha qarşı birbaşa bir arzu olduğunu əsas götürmüştülər. Əvvəlcə bu baxışa toxunub bu görüşün bir qisminin şəxsi təcrübə ilə əlaqəli olduğunu və ateist görüşlərə qarşı müdafiəsi çətin bir mövqe olduğuna diqqət çəkəcəyəm və bu görüşə öz arqumentimdə yer verməyəcəyəm. Bu kitabda müdafiə olunan “təbii arzular dəlili” fəlsəfəçi və ilahiyyatçıların müdafiə etdiyi arqumentdən ciddi şəkildə fərqli olmaqla bərabər orijinal bir dəlildir. Bu arqumentdəki hərəkət nöqtəm “arzu dəlili” başlığı ilə əvvəlcə müdafiə edilən arqumentlərdən fərqli olduğu üçün bu arqument Allahın varlığını əsaslandırmaq üçün yeni bir arqumentdir.⁴ Bu dəlili təqdim edərək

² Teizm və materialist-ateist yanaşma üçün verilən bu ümumi tərifin xaricində qalanlar ola bilər. Fəqət bu təriflərin ümumi teist və materialist-ateist görüşün məzmununu qısaca şərh etdiyini demək olar. Materialist-ateist görüşü müdafiə edənlərin varlığı “təsadüf” və “zərurət” üzərindən tərifi üçün Monodun bu kitabına baxa bilərsiniz: Jacques Monod, *Chance and Necessity*, Tər: Austryn Wainhouse, Vintage Books, New York, 1972.

³ Kosmoloji sübut və dizayn sübutunu bu kitablarımından oxuya bilərsiniz: Caner Taslaman, *Big Bang və Tanrı*, İstanbul Nəşriyyatı, İstanbul, 2012; Caner Taslaman, *Allahın Varlığının 12 Dəlili*, Dəstək Yayımları, İstanbul, 2016.

⁴ Bu dəliliin əvvəller müdafiə edilmiş arzu dəlilindən fərqi, bu çalışmanın *Malaziyadakı Al-Shajarah* dərgisində dərc olunan ilk hali olan İngiliscə adından da başa düşülməkdədir: “Argument from the Ontology Required by Natural Desires: Finding The Water of Life Where Others Drown” (Təbii Arzuların Teləb Etdiyi Antologiya Dəlili:

insanların təbii arzuları kimi önemli bir xüsusiyyətini hərəkət nöqtəsinə çevirən bir dəlillə əlaqəli boşluğun doldurulmasına dəstək olmağa çalışdım. Həm də bəzi ateistlərin hərəkət nöqtəsi gördükлəri təbii arzularımızın, bizi onların zənn etdiklərindən tamamilə əks nəticələrlə üzləşdirdiyini göstərməyi hədəf aldım. Bu dəlillə, ateistlərin bir çoxunun da insanlarda var olduğunu, hətta insanları Allah inancına yönəltdiyini qəbul etdiyi yeddi təbii və təməl arzunu incələyib, bir-birilərindən fərqli və çox önemli bu arzuların hər birinin Allahın varlığını tələb etdiyinə diqqət cəkəcəyəm. Sonra isə bu vəziyyətin ən tutarlı açıqlamasının Allah tərəfindən bu özəlliklərin verilməsi olduğunu ortaya qoymağa çalışacağam. Bu fəsildə və kitabın digər fəsillərində təqdim edəcəyim arqumentlər “ən yaxşı açıqlama” formundadır. “Ən yaxşı açıqlamani” əldə etməyə söykənən yönəmin, praktiki həyatdan təbiət elmlərinə və fəlsəfəyə qədər bir çox sahədə sərgilənən şübhəçi görüşlərə qarşı alternativlərindən daha tutarlı və güvəniləcək bir görüş olduğuna inanıram.⁵ Alternativ görüşləri incələmək, ortaya görüşlərdəki tutarlılıqları və ziddiyyətləri təyin etmək və mövcud açıqlamalar içində “ən yaxşı açıqlamani” təyin etmək bu kitabdakı dəlillərin əsas metodu olacaq. Bu dəlilikin, Allahın varlığını necə əsaslandırdığını göstərmək bu fəslin ən təməl hədəfidir. Bununla bərabər Allahın sifətləri, axırət həyatının varlığı və din(lər)in gərəkliliyi mövzusunda da nəticələr əldə edilməsinə dəstək olması önemlidir.

ALLAHA QARŞI BİRBAŞA HİSS EDİLƏN BİR ARZU OLARAQ “ARZU DƏLİLİ”

Bəzi teist mütəfəkkirlər, insanların daxilində Allaha qarşı birbaşa

Başqalarının Boğulduğu Yerdə Həyat Suyunu Tapmaq). Etiraza açıq bir arzunun özünün yerinə “fərqli təbii arzuların tələb etdiyi antologiyani” dəlilikin əsasına çevirmək, bu incələməni orijinal edən xüsusdur.

“Ən yaxşı açıqlama olaraq nəticə”, “ən yaxşı hipotezə sadələşdirmə” və ya “ehtimal prinsipi” (likelihood principle) həm fəlsəfə, həm elm, həm də aktual həyatda ən təməl düşünmə şəkillərimizdəndir. Bu kitabda təqdim olunan arqumentlərin bu üsullara yaxın olduğunu deyə bilərem.

bir arzu olduğunu ifadə etmişdirler. Bunların içində çox az mütəfəkkir bu arzunu Allahın varlığı üçün bir dəlil olaraq dəyərləndirmiş, bu mütəfəkkirlərdən çoxu isə bunu bir dəlilin hissəsi olaraq təqdim etməmişlər. Fəqət yenə də insanların daxilində belə bir arzunun varlığına bəzi teist mütəfəkkirlər tərəfindən diqqət çəkilmiş və müqəddəs mətnlərə edilən istinadlarla da bu görüş dəstəklənməyə çalışılmışdır. Avqustinin məşhur “Etiraflar” (Confessions) kitabında, Allaha qarşı arzunun bütün insanlarda var olduğu ilə əlaqəli iddiaya şahid olmaqdayıq⁶:

“Bu arzu təkcə mənimlə və ya mənimlə bərabər bir neçə şəxslə sərhədli deyil; hamımız mütləq olaraq xoşbəxt olmayı istəyirik.. Onlar Sənə bir qarsılıq gözləmədən ibadət etməkdədirlər, çünki Sən onların sevincisən. Xoşbəxt həyat sadəcə budur; Səndən həzz almaq, Səninlə əlaqəli olaraq və Səndən ötrü. Həyatın xoşbəxtliyi budur və bu Səndən başqa heç bir yerdə tapılmaz. Xoşbəxt həyat həqiqət səbəbi ilə sevincli olmaqdır; bu isə Səndə, yəni həqiqət olanda sevincli olmaq deməkdir... Hərkəs bu xoşbəxt həyatı istəyər, bu həyat ki, xoşbəxt olaraq mənalandırılmağa bir tək o layiqdir...”

Bənzər bir görüşü məşhur riyaziyyatçı Paskalda görürük. Paskal, şahzadələr kimi dünyəvi olaraq hər istəyini əldə edə biləcək mövqedə olanların belə arzularını tam olaraq tətmin edə bilmədiklərini ifadə edir. Sahib olduğumuz bir çox arzunun bu dünyaya istiqamətlənmiş olmadığını, bu arzuları ancaq arzuların yönləndiyi Allahın tətmin edə biləcəyini deyir: “*Bütün insanlar xoşbəxtliyi axtarar. Bunun heç bir istisnasi yoxdur... Bütün insanlar şikayət etməkdədir; şahzadələr, xidmətçilər, zadəganlar, xalq, yaşılı, gənc, güclü, zəif, təlimli, cahil, salam, xəstə, hər ölkədə, hər zamanda, hər dönenmdə, hər şərtdə... Boş yerə ətrafindakı her şeylə boşluğu doldurmağa çalışar, o şeylərdən heç biri ona kömək edə bilməz, çünki bu sonsuz boşluq ancaq sonsuz və dəyişməz bir varlıqla, yəni Allah ilə doldurula bilər.*”⁷

Yəhudü-Xristian ənənəsinə mənsub olanlar insanların içində Allaha qarşı bir arzu olduğu fikrinə, müqəddəs kitabın ən çox oxunan fəsillərindən biri olan Məzmurlardaki (Zəburdan) bu hissələri örnek verə bilərlər:

1- Maralın axar sular üçün darıxdığı kimi, canım da sənin üçün elə darıxar, ey Allah.

2- Canım Allaha, Hayy Allaha həsrətdir. Nə vaxt gələcəyəm və hayy

⁶ S. Avqustin, The Confessions, Tər: Maria Boulding, Vintage Books, New York, s. 218-219

⁷ Blez Paskal, Pensees, Tər: A.J. Krailsheimer, Penguin Classics, London, 1966, s. 74-75.

*Allahın önünde görünəcəyəm?*⁸

İslam inancına bağlı olanlar isə Allaha yönəlməyə qarşı doğuşdan verilmiş bir istəyə sahib olmağımızla əlaqəli olaraq Qurandakı bu ayəni örnek göstərə bilərlər: Bunlar, iman edənlər və qəbləri Allahı anmaqla aram tapan kimsələrdir. Bilin ki, qəblələr yalnız Allahı zikr etməklə aram tapar.⁹

İstər Əhti-Ətiqdəki, istər Yeni Əhitdəki ifadələrin, istərsə də Qurandaki ayələri Allaha qarşı təbii bir arzuya sahib olduğumuz mənasına gəlib gəlmədikləri müzakirə edilə bilər. İnsanların doğuşdan belə bir arzusu varsa belə Allaha yönələn inançlılar “Allaha yönəldim, içimdəki arzular tətmin oldu, məgər içimdəki tətmin olmayan arzuların nəsnəsi Allah olmuş” deyə bilərlər. Ancaq inananların bu şəxsi təcrübələrini inancsızlara qarşı təqdim ediləcək obyektiv bir arqumentə çevirmək mümkünüş kimi görünməməkdədir. Necə ki, bir çox ateist və agnostik daxilində belə bir arzunun olduğunu inkar etməkdədir. Məsələn: John Beversluis da bəhs edilən görüşü tənqid edərkən, belə bir arzunun var olmasının iddia edilə bilməyəcəyini ifadə etmişdir.¹⁰

TƏBİİ ARZULAR DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ

İnsanın arzularından yol alıb Allahın varlığı üçün, obyektiv və qanəedici gücü olan bir arqument ortaya qoymaq üçün, əvvəla, hər kəsin

⁸ Kitabi- Müqəddəs, Əhti-Ətiq, Məzmurlar: 42, 1-2, Kitabi-Müqəddəs Şirkəti, İstanbul, 1993, s. 563.

⁹ Kitabi- Müqəddəs, Əhti-Ətiq, Məzmurlar: 42, 1-2, Kitabi-Müqəddəs Şirkəti, İstanbul, 1993, s. 563.

⁹ 13-Rad Surəsi 28.

¹⁰ John Beversluis, C. S. Lewis and the Search for Rational Religion, Prometheus Books, New York, 2007, s. 56-57.

arqument üzərində rahatlıqla həmfikir ola biləcəyi “təbii” və “təməl” olan arzuların hərəkət nöqtəsinə çevrilməsinin mühüm olduğuna inanıram. Bu məqsədlə burada ateist və aqnostiklərin bir çoxunun da insanda var olduğunu rahatlıqla qəbul edəcəklərini düşündüyüm yeddi arzunu hərəkət nöqtəsi olaraq görəcəyəm. Bunlar:

- 1- Yaşamaq arzusu.
- 2- Qorxuların yox edilməsi arzusu.
- 3- Xoşbəxtlik arzusu.
- 4- Məqsəd arzusu.
- 5- Ədalət arzusu.
- 6- Şübhədən uzaq bilgi əldə etmə arzusu.
- 7- Başqaları tərəfindən xoş rəftar arzusu.

Bəzi fəlsəfəçi, antropoloq, bioloq və psixoloqlar, insanların hamısında var olan obyektiv xüsusiyyətlərlə əlaqəli uzun siyahılara sahibdirlər. Məsələn antropoloq Donald Brown, mədəni nisbiliklə əlaqəli görüşlərə qarşı çıxarkən; etnoqraflar tərəfindən müəyyənləşdirilmiş musiqi, rəqs, qeybət, saç düzümləri, zarafatlar, hədiyyə vermək kimi ünsürlərin də daxil olduğu iki yüzə yaxın mədəniyyətlərarası ortaq ünsür qeyd edir.¹¹ Hibrid bir disiplin olan sosiobiologianın atası olaraq qəbul edilən Edward Wilson, sosial davranışların təməlində bioloji quruluşumuzun olduğunu ifadə etmişdir. Bu görüşə görə bütün mədəni davranışlardan xəbərsiz bir qadınla bir kişinin, bütün digər insanlardan təcrid olunmuş bir yere buraxılsalar; qumardan mülkiyyətə, rəqs etməkdən inest əlaqəyə qədər bir çox mədəni ünsürü təkrar icad edəcəkləri deyilmişdir.¹² İnsanların obyektiv olaraq sahib olduqları ilə əlaqəli siyahını bu qədər geniş tutanlara və mədəni davranışların böyük qismini doğuşdan sahib olunan genlərin qaçınılmaz nəticəsi olaraq görənlərə qarşı elmi çevrələrdən ciddi tənqidlər də yönəlmüşdir. Məsələn, Stephen Jay Gould, sosiobiologiya ilə əlaqəli görüşləri “dəstəkdən yoxsul, spekulyativ nağılcılıq” (unsupported speculative storytelling) olaraq xarakterizə etmiş, “metodunun zəifliyini” tənqid etmişdir. Digər tərəfdən, Gould da doğuşdan gələn genetik bir potensial olduğunu və mədəni bir çox ünsürün bununla əlaqəsini qəbul edir. Ancaq insanlardakı mövcud bütün mədəni bilgilər yox edilərək bir insan toplumu yaradılsa,

¹¹ Donald Brown, Human Universals, McGraw-Hill, New York, 1991

¹² Bu mövzuda Wilsonun bu kitablarına baxa bilərsiniz: Edward O. Wilson, On Human Nature, Harvard University Press, Massachusetts, 1978; Edward O. Wilson, Sociobiology: The New Synthesis, Harvard University Press, Massachusetts, 2000.

bugünkü kimi musiqinin, rəqsin, qumarın, mülkiyyət qanunlarının olduğu bir insan toplumunun bəlli bir zaman sonra əmələ gələcəyinin heç bir şəkildə iddia edilə bilməyəcəyini düşünür.¹³ İnsanların obyektiv xüsusiyyətləri ilə əlaqəli geniş siyahıları qəbul etməyən, bu siyahılarda verilənləri nisbi və mədəniyyətə bağlı olaraq görən elm adamları belə acma, susama, cinsi istək kimi bütün insanların ortaq olaraq bölüşdüyü bir əsas olduğunu və bunların mədəniyyətlərin ortaya çıxmasında sərhəd vəzifəsini yerinə yetirdiyini qəbul edəcəklər. Bunları vurğulamağımın səbəbi, burada hərəkət nöqtəsi seçdiyim arzuların, insanların obyektiv xüsusiyyətləri ilə əlaqəli geniş siyahıları qəbul etməyənlərin belə inkar edə bilməyəcəkləri növdən olduğunu bildirmək üçündür. Rəqs, musiqi, qumar kimi faktların insanların təbii xüsusiyyətləri olduğunu və bioloji quruluşumuzun qaçınılmaz nəticəsi olduğunu bir çox elm adamı inkar edəcəkdir. Amma bunları inkar edən elm adamları belə burada hərəkət nöqtəsi seçəcəyim yaşamaq arzusunun, qorxuların ortadan qaldırılması arzusunun və ya bilmək arzusunun insanların təbii-obyektiv özəllikləri olduğunu rahat şəkildə qəbul edəcəklərdir.

Acmaq və ya susama hissi olmayan, cinsi istək hiss etməyən insanlar, əlbəttə, vardır. Ancaq bütün insanlar arasında istisnadırlar. Bu cür istisnalar, insanlarda yeməyə, içməyə və ya cinsi istəyə qarşı istəkli olmaq kimi ümumiləşdirmələri yanlışlaya bilməyəcək anormal vəziyyətdir. Eyni şəkildə, burada ifadə ediləcək yeddi istəkdən hansısa birini hiss etməyənlər də ola bilər. Ancaq bu, sadəcə əvvəlkilər kimi bir anormal vəziyyəti göstərir; bu, arzuların “təbii” və “təməl” olduğu gerçeyini dəyişdirmir.

Burada təqdim olunan arqumenti gücləndirən ünsürlərdən biri budur: “İsanlardada “təbii” və “temel” olduğu dəqiq olan arzuların hərəkət nöqtəsi hesab olunması”. Necə ki, sonrakı sətirlərdə müşahidə olunacağı kimi, məşhur ateistlərin bir çoxu bu arzuların bir qisminin varlığından yola çıxaraq ateist görüşlərini təməlləndirməyə cəhd ediblər. Nəticədə, insanlardakı təbii və təməl arzulardan yola çıxaraq arqumenti bu şəkildə qururam:

1. Bunlar təbii və təməl arzularımızdır:
 - 1.1. Yaşamaq.
 - 1.2. Qorxuların ortadan qaldırılması.
 - 1.3. Xoşbəxtlik.

¹³ Stephen Jay Gould, “Sociobiology and the Theory of Natural Selection”, *Sociobiology: Beyond Nature/Nurture?*, Ed: G.W. Barlow ve J. Silverberg, Westview Press, Colorado, 1980, s. 257-269.

- 1.4. Məqsəd.
- 1.5. Ədalət
- 1.6. Şübhədən uzaq bilgi əldə etmə.
- 1.7. Başqaları tərəfindən xoş rəftar.
2. Bir-birləri ilə əlaqəli də olsa bir-birinə qarışdırıla bilməyəcək olan bu təbii və təməl arzuların hər birinin tmin edilməsi ancaq Allahın varlığı ilə mümkündür.
3. Bu vəziyyəti açıqlaya biləcək iki alternativ izaha sahibik:

 - 3.1. Bu arzular materialist-ateistlərin nəzərdə tutduğu şəkildə təsadüf və zərurət ilə var olmuşdur.
 - 3.2. Bu arzuları insanda Allah yaratmışdır.

4. Bəhs edilən fərqli təbii və təməl arzuların hamısının (1. maddədəki) eyni antologiyani tələb etməsi (2. maddə); Allahın varlığının və bu arzuları yaratmasının (3.2-nin), bu inancın tək ciddi alternativi mövqeyindəki materialist-ateizmden (3.1-dən) daha rasional olduğunu göstərir.
5. Son nəticə olaraq teizm alternativ açıqlamalardan daha üstün, tutarlı görülməlidir. Aşağıda, sırə ilə, hər maddədə ifadə etməyə çalışdıqlarımı açaraq və edilə biləcək etirazlara cavab verərək təqdim etdiyim dəlili müdafiə edəcəyəm.

TƏBİİ VƏ TƏMƏL ARZULAR

Əvvəlcə fəslin əvvəllərində diqqət çəkilən “arzu dəlili”nə qarşı edilmiş bir tənqid cavablandırmağın faydalı olacağını düşünürəm. Burada təqdim olunan “təbii arzular dəlili”, “arzu dəlili”ndən hərəkət nöqtəsi baxımından fərqli olsa da, bu tənqidin burada təqdim olunan dəlil üçün də keçərli olduğunu düşünənlər ola bilər. Bu tənqidin edənlər, özlərinin Ferrarilərinin olmağını arzu etdiklərini, amma bunun olmadığını, nağıllardakı öz dünyalarına getməyi arzu etdiklərini ancaq gedə bilmədiklərini deyirlər.¹⁴ Bunu dilə gətirərkən, insanların arzularının varlığından bu arzuların obyektinin var olduğuna keçid edilə bilməyəcəyini ifadə etməkdədirlər. Peter Kreeft bu tənqidə arzuları “təbii” və “süni” olaraq iki qrupa ayırib cavab verir. Təbii arzuların “daxildən” gəldiyini, buna qarşılıq süni arzuların isə “xaricdən, toplumdan, reklamlardan və ya fantastikadan” qaynaqlandığını deyir və

¹⁴ John Beversluis, C. S. Lewis and the Search for Rational Religion, s. 47

öz dünyasına gedə bilməməklə heç yatmamaq arasındaki fərqə diqqəti yönəldir. Təbii arzuların hamımızda ortaq olması, süni arzuların isə şəxsdən-şəxsə görə dəyişməsi əsas fərkdir¹⁵. Arqumentin birinci bəndində, mövzu olan arzuları “təbii” və “təməl” xüsusiyyətləri ilə vurğulamağımın səbəblərindən biri də, bu fərqə diqqət çəkmək üçündür.

Digər tərəfdən, bir çox təbii arzumuzun qarşılanmadığını, məsələn: aclıqdan ölünlərin olduğunu deyərək arzu dəlilinə qarşı çıxanlar da xətalıdır. Bu cür etirazlara qarşı C. S. Lewis bu cür cavab verir:

*“Bir insanın fiziki aclığı, ona yemək veriləcəyini isbat etməz. Atlantikin üzərində bir salda aclıqdan ölməsi mümkündür. Fəqət ,əlbəttə, insanın aclığı, yemək yeməsi ilə bədənini yeniləyən bir canlı növü olduğunu və yeyilə biləcək şeylərin olduğu bir dünyada yaşadığını isbat edər.”*¹⁶

Bu dünyadaki yemək, su, cinsi istək kimi “təbii” və “təməl” arzularımızın obyektlərinin –qarşılığının olduğunun görülməsi, burada təqdim olunan arqumentin nəticəsini gücləndirməkdədir. Çünkü bir çox “təbii” və “təməl” arzumuzun qarşılığının təmin edildiyinin görülməsi, başqa “təbii” və “təməl” arzularımızın təmin edilməsinin Allahın varlığını tələb etdiyi göstərilirsə, bunların da təmin ediləcəyi ilə bağlı gözlənti, Allahın varlığına inancı dəstəkləməkdədir. Bu səbəbdən yuxarıdakı hallara açıqlıq gətirilməsinin faydalı olacağını düşündüm. Ancaq buradakı arqument baxımından bunu göstərmək zəruri deyil. Çünkü “arzu dəlili” kimi buradakı arqument də, önce “təbii” və “təməl” arzularımızın təmin edildiyi göstərilib sonra “Allaha qarşı bir arzunun” varlığına diqqət çəkilib, bu arzunun da təmin edilməsinin lazımlığı nəticəsini əldə etməkdir. Ancaq diqqət çəkilən “təbii” və “təməl” arzuların hamısının təmin edilməsinin, Allahın varlığını tələb etməsi ilə əlaqəli vəziyyətin, necə yarandığı sorğulamasının “ən yaxşı açıqlaması” əldə edilməyə çalışılmaqdadır. Bu sorğulamanın nəticəsində “Allahın bu vəziyyəti yaratdığı” açıqlamasının ən yaxşı açıqlama olduğu qənaətinə varılmaqdadır. İndi arqumentimin birinci və ikinci bəndini, yeddi təbii və təməl arzunun hər birini bir-bir nəzərdən keçirərək dəyərləndirəcəyəm. Bu arzuların bir qisminin qarşılanmasıın ancaq Allah mərkəzli bir varlıq anlayışı –antologiya ilə mümkün olduğunu görmək daha asan ikən, digər bir qismi üçün daha çox zehni səy göstərmək tələb

¹⁵ Peter J. Kreeft and Ronald K. Tacelli, Pocket Handbook of Christian Apologetics, InterVarsity Press, Downers Grove, 2003, s. 26-27.

¹⁶ 6 C. S. Lewis, The Weight of Glory and Other Addresses, Macmillan Publishing Company, New York, 1980, s. 8-9.

edilməkdədir. Qorxuların aradan qaldırılması ilə əlaqəli arzu birinci, şübhədən uzaq bilgi əldə etmək ilə əlaqəli arzu isə ikinci vəziyyətə örnəkdir.

BİRİNCİ ARZU: YAŞAMAQ

“Yaşamaq arzusu” normal, sağlam hər insanın içində olan ən təməl təbii arzulardan biridir. O qədər təməldir ki, onun üçün digər bir çox təbii istəyinizdən çox rahat şəkildə imtina edə bilərsiniz. Məsələn, bir səhrada susuzlayıb su içən, acıb yemək yeyən, cinsi istək hiss edib həyat yoldaşına yönələn şəxsləri düşünək. Bu kişilər, bir sunaminin, yaxın bir zamanda yerləşdikləri bölgəni ağzına alacağı xəbərini alsalar və ya sunaminin sularının gəldiyini görsələr, hər halda, hamısı bu təbii arzularının təmin edilməsini bir kənara atıb qaçarlar. Ən ağıllı olandan ortalamadan aşağı zəkaya sahib olana qədər insanların hardasa hamısı “yaşamaq arzusu” ilə hərəkətə keçərək sunamidən qaçar. Bu təməl arzunun gücünü qısa bir içəbaxış –introspection- ilə qavraya bilərik.

“Yaşamaq arzusu”nu xüsusi vurğulayan filosoflardan biri məşhur ateist mütəfəkkir Schopenhauerdir. Ona görə bu arzu-iradə, hər şeydən daha təməldir. Schopenhauer, intiharın belə “yaşamaq arzusunun-iradəsinin” bir rəddi olmadığını, rədd edilənin sadəcə əzab çəkmək və həyat şərtləri olduğunu deyib.¹⁷

Albert Schweitzer də “yaşamaq arzusu”nu fəlsəfi, etik və dini görüşlərinin təməlinə qoymuşdur: “Yalnız bu -yaşamaq iradəsi hər şeydə məndə olduğu kimi mövcuddur. Bunu mənə bildirməsi üçün elmə də ehtiyacım yoxdur, onsuz da elm bundan daha təməl bir şeyi xəbər verə bilməz.”¹⁸

İnsan, zehni ilə düşünərək, digər canlı növlərinin hamisindən fərqli bir şəkildə, çox uzun bir keçmiş və çox uzun bir gələcəklə əlaqə qura bilər. Gələcəklə içindəki “yaşamaq arzusu” əlaqə quran insanın, bir axırət həyatına qarşı arzu hiss etməsi qəçinilməzdır. İçindəki “yaşamaq arzusu”nun səsini dinləyən heç kimsəni bu dünya həyatının qane edəcəyini düşünmürməm.

Müasir elmi məlumatlar, bütün kainatın “böyük çöküş” (big

¹⁷ Arthur Schopenhauer, *The World as Will and Representation*, Vol: 2, Çev: E. F. J. Payne, Harper and Row, New York, 1966, s. 8.

¹⁸ Albert Schweitzer, “The Ethics of Reverence for Life”, Christendom, Vol: 1, 1936, s. 225-239

crunch) və ya “böyük donma” (big chill) alternativlərindən biri ilə -başqa bir son ssenari gerçəkləşməzsə- sonu gələcəyinin qaćınılmazlığını göstərməkdədir.¹⁹ Qısacası, insan kimi dünya və kainatın da sonu qaćınılmazdır. Beləliklə, bu təməl arzumuzun obyekti olan axırətin varlığının gerçəkləşməsi; bu kainatdan uzaq olanın, ancaq eyni zamanda insanların arzularından xəbərdar olacaq qədər varlığın içində olanın, üstəlik bunu gerçəkləşdirəcək qədər bilgili və qüdrətli olanın, yəni Allahın varlığını tələb etməkdədir. Modern elmi məlumatları bir kənara buraxsaq da, varlığımızın yenidən geri verilməsinin, ancaq qüdrəti və bilgisi çox yüksək, arzularımızdan xəbərdar Allahın varlığı ilə mümkün olduğunu görmək çətin deyil.

Qısacası, insanlar, doğuşdan –a priori- (fitrətən) gələcək ilə əlaqə qurmaq xüsusiyyətinə və doğuşdan “yaşamaq arzusu”na sahibdir və bu dünyadakı insanlığın halı ölümlü olmaqdır. Nəticədə insanlığımıza xas bu hallar, a priori olaraq (fitri olaraq), arzularımızın qarşılanması üçün Allahın varlığına ehtiyac hiss etdiyimizi göstərir. Bunun fərqində olub-olmamağımız da bu vəziyyəti dəyişdirməz. Bu, $(a+b)^2$ nın (komutatif cəbrlərdə) heç bir sınaq və müşahidə ilə dəstəklənməyə ehtiyac hiss etmədən $(a^2+2ab+b^2)$ na bərabər olmağından xəbərsiz olmağımızın bu bərabərliyi dəyişdirməməsinə bənzəyir. Allaha qarşı birbaşa bir arzunun varlığına Augustinus kimi inanan şəxsə, belə bir arzunu hiss etmədiklərini deyərək qarşı çıxanlar ola bilər. Fəqət burada hərəkət nöqtəsi, bu cür etirazların gətirilə bilməyəcəyi “yaşamaq arzusu”dur. Bu arzunun ancaq Allah varsa qarşılana biləcəyini görmək isə çətin deyil.

İKİNCİ ARZU: QORXULARIN YOX EDİLMƏSİ

Hər birimizin özümüzdə şahid olduğumuz hislərimizdən biri qorxudur. Qorxunun nə qədər güclü bir hiss olduğundan və insan fəaliyyətlərinə yön verməkdə nə qədər təsirli və təməl olduğundan yəqinkı xəbərsiz olanınız yoxdur. “Qorxuların yox edilməsi arzusu”nun tətmin edilməsinin Allahın varlığını tələb etməsi, aşağı-yuxarı yaşamaq arzusunun Allahın varlığını tələb etməsi ilə oxşar şəkildədir. Ancaq

¹⁹ Paul Davies, The Last Three Minutes, Basic Books, New York, 1994, s. 67-81.

“yaşamaq arzusu” və “qorxuların yox edilməsi arzusu” bir-birindən iki ayrı istək olduqları üçün bunları fərqli başlıqlarda incələyirəm. Gələcək ilə əlaqə quran insan zehninin ən əsas qorxu mövzusu olan ölüm qorxusundan qurtulmaq arzusunu tətmin edəcək tək obyekt axırət həyatının varlığıdır. Axırət həyatının varlığı isə ancaq Allah varsa mümkündür.

Qorxuların aradan qaldırılması arzusunun Allahın varlığını tələb etməsi, ilk önce ölüm qorxusu üzərindən görülə biləcək olsa da bununla sərhədli deyildir. İnsan, kainatın böyüklüyü və əzəməti qarşısında acizliyini qavrayır və bu da qorxuya səbəb olur. Bu tip qorxular da ancaq bütün kainata hökm edən bir Allaha sığınmaqla aradan qaldırıla bilər. Bir çox ateist mütəfəkkir isə Allahın, qorxuların yox edilməsi və digər arzuların doyurulması üçün insanlar tərəfindən uydurulduğunu demişdir. Bu mövzuda ən ön sıralara çıxanlarda biri, məşhur ateist psixoloq Freud, “istəklərin-tətmini” (wish-fulfillment) olaraq gördüyü dinlər üçün belə demişdir:

“...Dini görüşlər, mədəniyyətlərin digər məhsulları ilə eyni ehtiyac əsasında ortaya çıxmışdır; təbiətin əzici gücünə qarşı özünü müdafiə zərurətindən.”²⁰

“...Sonrakı dönenlərin insanı da günümüzün insanı kimi eyni davranış qəliblərinə sahibdir. Uşaq kimidir və qorunma ehtiyacı hiss edər, hətta yetkinləşdiyində belə tanrısunın köməyi olmadan bir şey edə bilməyəcəyini düşünər.”²¹

Freudun “özünü müdafiə zərurəti” və ““qorunmağa ehtiyac” ifadələri ilə diqqət çəkdiyi xüsusi, dinin “qorxuların yox edilməsi arzusu”nu doyurması olaraq da oxuya bilərsiniz. Məşhur sosial-psixoloq Erich Fromm da insanların “təhlükəsizlik ehtiyacı” ilə dinə yönəldiklərini vurğulayaraq, dinlərin “qorxuların aradan qaldırılması arzusu”nu qarşılıamağına diqqət çəkmişdir.²² David Hume da qorxu hissi ilə dinlərin varlığı arasında bağ qurmuşdur.²³

Nəticədə ən dərin qorxulardan qurtulmağın Allahın varlığını tələb etməsi, teistlərin və ateistlərin üzərində rahatlıqla ortaq məxrəcə gələ

²⁰ Sigmund Freud, The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Vol: XXI (1927-1931): The Future of an Illusion, Civilization and its Discontents and Other Works, The Hogarth Press and the Institute of Psycho-analysis, Londra, 1961, s. 21.

²¹ Sigmund Freud, The Origins of Religion, Penguin, Londra, 1991, s. 376.

²² Erich Fromm, Psychoanalysis and Religion, Yale University Press, New Haven, 1950, s. 4.

²³ David Hume, Dialogues and Natural History of Religion, Ed: J.A.C. Gaskin, Oxford University Press, Oxford, 1993, s. 176.

biləcəyi bir faktdır. Əsl məsələ, bu faktın ateizmi, yoxsa teizmi dəstəklədiyini təyin etməkdir və bu çalışmada bunu təyin etməyə çalışmaqdadır. Hamımızın doğuşdan sahib olduğu qorxma hissi və “qorxuların yox edilməsi arzusu”, doğuşdan sahib olduğumuz gələcək, kainat və öz acizliyimiz haqqında düşünmə qabiliyyətimizlə birləşir. Beləliklə, doğuşdan, yəni fitrətən bizi Allaha möhtac edən bu arzuya sahib olduğumuz faktı qarşımıza çıxır.

ÜÇÜNCÜ ARZU: XOŞBƏXTLİK

Bütün normal insanlar xoşbəxtliyi arzulayır və xoşbəxtliklərinin davamlı olmasını istəyir. Bir çox insan, özündə Allaha qarşı birbaşa bir istək hiss etmədiyini deyərək, bu arzunun varlığından obyektinin varlığına keçid ediləcək bir arqumentə etiraz edə bilər. Fəqət belə bir müqayisədən çəkinərək “xoşbəxtlik arzusu”nu hərəkət nöqtəsinə çevirəsək içimizdəki bu istəyi doyurmağa, bu dünyada verilənlərin keyfiyyətinin də bu dünyadakı zaman kəsiminində yetmədiyini anlaya bilərik. Bu isə içimizdəki bu istəyin doyurulmasının axırət həyatının varlığını tələb etməsi deməkdir. Axırətin varlığı isə, daha əvvəl vurğuladığım kimi Allahın varlığını tələb edir. Bu dünyanın, “xoşbəxtlik arzusu”nu doyura bilməyəcəyini görən hər kəs, bu arzunun Allah olmadan doyurulmasının mümkün olmadığını anlayar. C. S. Lewis bu mövzu ilə əlaqəli olaraq belə demişdir:

“Əgər qəlblərinə həqiqi mənada baxmayı öyrənərlərsə, insanların böyük qismi, şiddətli bir şəkildə istədikləri şeyin bu dünyada olmadığını anlayacaqdır... Elə bir həsrətdir ki, heç bir evlilik, heç bir səyahət, heç bir təhsil, həqiqi mənada onu doyura bilməz. Bunu deyərkən uğursuz evlilikləri, tətilləri, təhsilləri nəzərdə tutmuram. Olmayı mümkün ən uğurlularını nəzərdə tuturam. Əgər özümdə, bu dünyadakı heç bir təcrübənin doyura bilmədiyi bir arzu aşkar edərsəm, bunun ola biləcək ən yaxşı açıqlaması, başqa bir dünya üçün yaradılmış olduğunudur. Əgər dünyəvi həzzlərin heç biri onu təmin edə bilməzsə, bu, dünyanın bir hiylə olduğunu göstərməz. Böyük ehtimal dünyadakı həzlər onu doyurmaq üçün deyil, əksinə, onu aşkar etmək üçündür. Beləcə, gerçək həyatın fərqinə varaq. Əgər belədirse, bir tərəfdən, bu dünyəvi nemətləri heç bir zaman kiçik görməməli və şükürsüzlük etməməliyəm, digər tərəfdən, bunları bir kopyası, əks-sədası, qıgilcımı olduqları şəylə qarışdırma yanılmasına düşməməliyəm. Özümdə gerçək vətənim üçün

arzunu mühafizə etməliyəm, o vətən ki ölmədən ona qovuşa bilmərəm...”²⁴

“Teologiya antropologiyadır” deyən Feuerbach kimi bir çox ateist, insanların arzularının axirəti, axirətin isə Allahın varlığını tələb etdiyinin fərqiనə varmışlar. Fəqət bu təsbidlərini insanların, Allahın və axirətin varlığını uydurmalarının səbəbi olaraq görmüşlər. Feuerbach, Allahı əvvəlcədən yox saydığı üçün insanlardakı arzuları “xəyalı arzular” olaraq dəyərləndirir. Feuerbach bu arzuların arasında “xoşbəxtliyi” də qeyd edir:

“Dedim ki, Allah xoşbəxtlik, mükəmməllik və ölümsüzlük arzularımızın qarşılayıcısıdır. Bu səbəbdən, insanları Allahsız buraxmağın, qəlbi köksündən çıxarmaq kimi olduğu nəticəsi çıxarıla bilər. Fəqət mən, dinin və teologianın Allahın və ölümsüzlüğün –hansi ki hər ikisi eyni şeydir– var olduğunu irəli sürdükləri ilə bağlı tezislərinə etiraz edirəm.”²⁵

Qısaca olaraq “xoşbəxtlik arzusu”nun axirəti və Allahın varlığını tələb etdiyini ateist və teist bir çox mütəfəkkir ifadə etmişdir.

DÖRDÜNCÜ ARZU: MƏQSƏD

Yaxın zamanda psixologiya sahəsində edilən araşdırmalarda, məktəb yaşına çatmamış uşaqların, təbiətdəki hadisələri məqsədli anlamaq və tərif etmək yönündə meyilli olduğu göstərilərək, insanların doğuşdan –a priori-belə bir qabiliyyətə sahib olduğu anlaşıldı.²⁶ Ancaq uşaqlardakı məqsədli (teleoloji) açıqlama verməklə əlaqəli bu meylin kəşf edilməsindən sonra Richard Dawkins bunu bir çox kimsənin Allah inancına sahib olmasının səbəbi olaraq göstərərək, ateist görüşləri yönündə istifadə etməyə çalışmışdır:

“Hər şeyə bir məqsəd yüklenməsinə teleologiya deyilir. Uşaqlar təbii teleoloqlardır və bir çox insan bu uşaqlıq halından heç bir zaman çıxa bilməz... Açıqca görülməkdədir ki, uşaqları teleologiya dinlərin yaranmasına səbəb olmaqdadır. Əgər hər şeyin bir məqsədi vardırsa, bu, kimin məqsədidir? Əlbəttə, Allahın”²⁷

²⁴ C.S. Lewis, *Mere Christianity*, Harper Collins Publishers, London, 2002, s. 135-137

²⁴ C.S. Lewis, *Mere Christianity*, Harper Collins Publishers, London, 2002, s. 135-137

²⁵ Ludwig Feuerbach, *Lectures on the Essence of Religion*, (<http://www.marxists.org/reference/archive/feuerbach/works/lectures/lec30.htm>), 1851.

²⁶ Deborah Kelemen, “Are Children Intuitive Theists? Reasoning about Purpose and Design in Nature”, Phsychological Science, No: 15/5, 2004; Deborah Kelemen, “The Scope of Teleological Thinking in Preschool Children”, *Cognition*, No: 70, 1999, s. 241-272.

Digər tərəfdən, Oxfordlu psixoloq Justin Barrett kimi bəzi elm adamları isə bu özəlliyyin Allah tərəfindən insanlara yerləşdirildiyinin də düşünülə biləcəyini dedilər.²⁸ XII-XIII əsrlərdə yaşamış olan məşhur Müsəlman din xadimi İbn Teymiyyə, insanların yaradılışlarında var olan özəlliklər (fitrət) səbəbi ilə, yaradılışa baxdıqlarında Allahın varlığını birbaşa görə biləcəklərini deyərkən; insanların hadisələri doğuşdan məqsədli anlaya biləcək xüsusiyyətləri ilə əhatəli şəkildə var olduğunu deyən psixoloji görüşlərə yaxınlaşmışdır.²⁹

Ətrafindakı varlığı məqsədli yaradılmış olaraq şərh edən insan, bütün olaraq kainata və daha da vacibi, öz varlığına yönəldiyində kainatın və özünün məqsədini də öyrənməyi arzu edər. Fəqət həyatın və kainatın mənasını öyrənməyə yönəlmüş bu arzu, ancaq kainatdan üstün olaraq, kainatı və insanı yaradan bir Allah varsa doya bilər. Materialist-ateist görüşə görə öz-özünə ortaya çıxmış və insan zərurət və şansın birləşməsi ilə təsadüfən yaranmışdır. Allahın olmadığı bu cədvəldə, kainatın və insanın bir məqsədi-mənası ola bilməz; insanın içindəki “məqsəd arzusu”nun təmin edilməsi mümkün deyil. Bunun məntiqi nəticəsi “qaçınılmaz ümidsizlik”dir; Bertrand Russellin bu ifadələrində bu müşahidə edilməkdədir:

“Elmin bizə təqdim etdiyi dünya, daha da məqsədsiz, daha da mənasızdır... Buna görə insan, nə yaradacağından xəbərsiz səbəblərin bir nəticəsidir. İnsanın kökəni, inkişafi, ümidiyi və qorxuları, eşqləri və inancları, atomların bir araya gəlməsindən başqa bir şey deyildir... Ruh, bundan sonra sadəcə bu gerçəklərin, bu qaçınılmaz ümidsizliyin təməlləri üzərində inamla yüksələ bilər.”³⁰

Qısacası, insanın “məqsəd arzusu” Allah varsa qarşılığını tapa bildiyi halda, materialist-ateizmin təqdim etdiyi kainat portretində içindən çıxılması mümkün olmayan bir ümidsizlik vardır.

BEŞİNCİ ARZU: ƏDALƏT

Chomsky danışmağı öyrənən uşaqların, kompleks qrammatik

²⁷ Richard Dawkins, *The God Delusion*, Black Swan, London, 2007, s. 210

²⁸ Justin L. Barrett, “Is The Spell Really Broken? Bio-psychological Explanations of Religion and Theistic Belief”, *Theology and Science*, No: 5/1, s. 57-72.

²⁹ Wael B. Hallaq, “İbn Teymiyyəyə Görə Allahın Varlığı” *Sosial Elmlər Dərgisi*, Tər: Bilal Kuşpinar, No: 3, April 1993, s. 144.

³⁰ Bertrand Russell, *Mysticism and Logic and Other Essays: A Free Man’s Worship*, Longmans, London, 1918, s. 40.

qaydaları istifadə etmə bacarığını, ancaq doğuşdan bununla əlaqəli bir tutuma sahib olmaları ilə və bunu qrammatikadan istifadə bacarığını qazanmalarını mümkünə çevirməklə əldə edə biləcəklərini demişdir. Ədalət üzərinə fikirləri ilə məshurlaşan fəlsəfəçi John Rawls, “ədalətli” və “ədalətsiz” kimi qeyri-adi dərəcədə kompleks və potensial olaraq sərhədsiz müxtəliflikdə mühakimədə istifadə edə biləcəyimiz təməl qavramların və bunlara bağlı əxlaqi mühakimələrimizin, Chomskynin dil teoreminə bənzər bir yanaşma ilə başa düşülə biləcəyini ifadə etmişdir.³¹ Buna görə, doğuşdan danışmaq üçün zehnimiz hazır vəziyyətdə dünyaya gəldiyimiz kimi “ədalətli” və “ədalətsiz” qavramlarını istifadə etməyə də hazır bir yaradılış ilə dünyaya gəldik. İstər təhsilli, istər təhsilsiz, aşağı-yuxarı hər kəsin bir çox fərqli mədəniyyətdə bu çətin qavramı bu qədər rahat istifadə etmələri və ədalətin gerçəkləşməsinin təqribən hər mədəniyyətdə insanların ortaq arzuları olmayı da “ədalət arzusu”nun doğuşdan və bütün insanlığı maraqlandıran bir insani arzu olduğunu göstərməkdədir. Necə ki, XX əsrin ikinci yarısında psixologiya sahəsində, danışma öncəsi dönəmdəki uşaqlarla aparılan təcrübi araşdırımlar da bu görüşü dəstəkləməkdədir.³² (Doğuşdan əxlaq dəlili bölümündə bu mövzu ilə əlaqəli örnek veriləcəkdir.)

İnsan doğuşdan ədalət arzusuna sahibdir, fəqət dünyada bir çox zalının zülmünün qarşılığını almadan öldürünü, bir çox məzlumun işə etdikləri yaxşılıqların qarşılığını almadan vəfat etdiklərini müşahidə edirik. İçimizdəki ədalət arzusu gərəyi, məzlumlara zülm edən bu şəxslər cəzalandırılmalı və yaxşilar etdiyi yaxşılıqlara görə mükafatlandırılmalıdır. Bu dünyada bunlar həyata keçmədiyinə görə ancaq axırət həyatının varlığı və axırət hayatında mükafatlandırma və cəzalandırmanın olması ilə içimizdəki ədalət arzusu doyurula bilər. Axırətin varlığı işə ancaq bu dünyayı və bizi yaradan, bu yaradılışı təkrar etməsi mümkün olan üstün bir qüdrətin, yəni Allahın var olması ilə mümkündür.

Qısacası, insanın doğuşdan sahib olduğu ədalət arzusu, insanın gözünü axırətə, axırətin var ola bilməsi işə insanın gözünü Allahın varlığına çevirir. Bizə aid olan bu arzunun doyurulmasının tək yolu mükafatlandırma və cəzalandırması ilə bərabər axırətin və onu yaradacaq

³¹ 1 John Rawls, A Theory of Justice, The Belknap Press of Harvard University Press, Massachusetts, 1999, s. 41.

³² Örnək olaraq altı aylıq uşaqlarla aparılan buu araşdırmağa baxa bilərsiniz: Yasuhiro Kanakogi ve digerleri, “Preverbal Infants Affirm Third-Party Interventions That Protect Victims From Aggressors”, Nature Human Behaviour, Ocak 2017.

Allahın var olmasıdır.

ALTINCI ARZU: ŞÜBHƏDƏN UZAQ BİLGİ ƏLDƏ ETMƏ

“Bütün insanlar, təbiətlərinin gərəyi olaraq bilmək istəyərlər”. Aristotelin məşhur bir sözüdür bu.³³ Bundan öncəki bütün arzular kimi “şübhədən uzaq bilgi əldə etmə” arzusunun bütün insanlardakı təbii və təməl arzulardan biri olduğuna hər halda çox az etiraz edən olacaqdır. Şübhədən uzaq bilgi əldə etmə, təməl və obyektiv bir insani arzu olduğu üçün, fərqli təbii və təməl arzuların eyni nəticəyə aparmasına əsaslanaraq yazdığını bu fəsildəki bu arqumentdə bu arzuya da yer verirəm.

İncələdiyim əvvəlki arzuların gerçək mənada doyurulmasının Allahın varlığını tələb etdiyini bir çox ateist və aqnostik mütəfəkkir də qəbul etmiş, hətta bunu insanların Allaha inanmağının səbəbi olaraq dəyərləndirmişlər. Digər yöndən, “şübhədən uzaq bilgi əldə etmə arzusu”nun Allahın varlığına inanc tələb etməyi isə ateistlər və aqnostiklər tərəfindən qəbul edilməməkdədir. Bu arzunun Allahın varlığını tələb etdiyini anlamaq üçün əvvəlkilərdən daha çox zehni fəaliyyətə və eyni zamanda fəlsəfi təmələ ehtiyac olduğunu və bu iddianın daha çox müzakirəyə səbəb olacağını deyə bilərəm.

İki fəlsəfəçinin; Rene Dekart və Alvin Plantinganın çalışmalarına qısaca toxunaraq bu arzunun Allahın varlığını tələb etdiyini göstərməyə çalışacağam. Bu fəlsəfəçilər, insanın bilə bilmə imkanının sərhədlərini qəbul etməklə bərabər, ən təməl bilgilərimizin doğruluğuna ancaq Allahın varlığına inanarsaq əmin ola biləcəyimizi demişdirlər. Bu kitabın üçüncü fəsli olan “ağıl dəlili”, bu maddədə incələnən xüsus ilə yaxından əlaqəlidir. “Ağıl dəlili” bölümündə, materialist-ateist antologiyada ağlımızın inamin təməllərinin sarsılacağı, fəqət teizmdə bu problemin olmadığı göstəriləcəktir. Bu isə “şübhədən uzaq bilgi əldə etmə” arzumuzun qarşılanmasıının ancaq teist paradigma içərisində mümkün olduğunu ifadə edən buradakı arqumenti dəstəkləməkdədir.

Cölümüzdəki dünyanın varlığı ən əsas bir çox bilgimizin varlığı üçün ilk şərtidir. Sevdiyimiz insanların varlığından öz bədənimizin varlığına qədər bir çox təməl bilgimiz xarici dünyanın gerçək olaraq var olması şərtinə bağlıdır. Aristotelin də diqqət çəkdiyi kimi xoşbəxtlik üçün önəmli şərtlərdən biri, həzz verən şeylərin məzmununun gerçək

³³ Aristotle, Metaphysics, Tər: W. D. Ross, Ed: Roger Bishop Jones, NuVision Publications, 2012, s. 1.

olmağıdır. Məşhur filosof və riyaziyyatçı Dekart, xarici dünyanın varlığına dair bildiyi bilgilərin hamısının şübhəli olduğunu qəbul edərək bilgisini sıfırlamış, daha sonra şübhədən uzaq bir şəkildə fəlsəfi sistemini qurmağa çalışmışdır. Bunu edərkən ancaq Allahın varlığı qəbul edilərsə, xarici dünya kimi çox açıq şəkildə gerçək olaraq qəbul etdiyimizdən şübhə etməyə biləcəyimizi demişdir.³⁴ Dekartın bu görüşünü, “dəbi keçmiş” bir görüş olaraq görənlər vardır. Fəqət, bu günə qədər bu görüşə qarşı yetərli bir cavabın verilə bildiyini də düşünmürəm. Dekart belə deyir:

“Ən zəkalı insanlar da istədikləri qədər bu problem üzərində düşünə bilərlər. Allahın varlığını qəbul etmədikləri təqdirdə bu şübhəni aradan qaldıracaq bir səbəb göstərə biləcəklərinə inanmiram. Öncəliklə, yuxarıda təqdim etdiyim, qəbul etdiyim prinsip olan; çox açıq-saçıq şəkildə anladığımız şeylərin doğruluğu, ancaq Allah varsa güvənilə biləndir, Allahın mükəmməl varlıq olması sayəsində güvən daxilindədir, bizdə olan hər şey Ondan olduğu üçün güvən altındadır... Fəqət, bizdə olan hər şeyin, mükəmməl və sonsuz Varlıqdan gəldiyini bilməsəydik; görüşlərimiz nə qədər açıq olursa olsun, doğru olma mükəmməlliyinə sahib olduqlarını düşünməyimizi qarantiləyəcək bir səbəb olmazdı.”³⁵

Dekart bu görüşü Allahın varlığı üçün bir arqument olaraq deyil, xarici dünyanın varlığı üçün bir arqument olaraq təqdim edir. Fəqət, əldə edilən nəticə doğru qəbul edildiyi zaman, burada müdafiə olunan arqumentin “şübhədən uzaq bilgi əldə etmə arzusu” ilə bağlı iddiasını dəstəkləməkdədir.

Plantinganın dilə gətirdiyi “naturalizmə qarşı təkamül arqumenti” görüşündə də eyni nəticə əldə edilməkdədir.³⁶ Plantinga, Davvkins kimi məşhur ateistlərin iddialarının tərsinə, təkamül görüşü ilə teizmin deyil, əslində materialist-ateizmin uzlaşa bilməyəcəyini ifadə etmişdir. Plantinga, materialist-ateist təkamül anlayışına görə “güvənli zehni qabiliyyətlərə” malik olmayıüzümüzü gözləməyimiz üçün heç bir səbəb olmadığını deyir. Çünkü materialist-ateist təkamülçülərin görüşlərinə görə təkamülün mexanizmlərinin sadəcə bu dünyaya uyğunlaşanı, yaşaya biləni və çoxala biləni seçməsi gözlənməkdədir. Fəqət, bu şərhin

³⁴ Mövzumuzun xaricinə çıxmamaq üçün Dekartın bu görüşünün incəliklərinə girmirəm. Dekartın bu iddiasının incəliklərini öyrənənlər bura baxa bilərlər: Rene Descartes, Discourse on Method and The Meditations, Tər: F.E. Sutcliffe, Penguin Classics, Londra, 1968

³⁵ Rene Dekart, Discourse on Method and The Meditations, s. 58-59

³⁶ Alvin Plantinga, “Naturalizmə qarşı Təkamül Arqumenti”, Allah, Fəlsəfə və Elm, Ed: Caner Taslamalı ve Enis Doko, İstanbul Nəşriyyatı, İstanbul, 2014, s. 175-225

içində, doğru bilgini əldə edəcək güvənli zehni qabiliyyətlərin ortaya çıxmasını ehtimal edəcək heç bir ünsür yoxdur. Digər yönəldən, bir teist, Allahın insanları, onu bilə biləcək və sənətini təqdir edə biləcək şəkildə - təkamül yolu ilə və ya təkamülsüz- yaratdığını düşündüyü üçün doğru bilgiyə çatacaq şəkildə zehni qabiliyyətlərə sahib olmağımızı düşünəcəyi bir paradigmaya sahibdir. Materialist-ateist bir təkamül anlayışını müdafiə edənlər isə ağıl yeritmə mərhələlərimizə güvənilə biləcəyini iddia edə bilməyəcəkləri üçün, ateizmin və ya təkamülün doğruluğu daxil hər hansı bir doğruluq iddiasını edə bilməzlər. (“Ağıl dəlili” fəslində Plantinganın bu görüşü daha geniş bir şəkildə incələnəcəkdir.)

Plantinga bu görüşü ilə materialist-ateist bir görüşlə bərabər təkamül nəzəriyyəsinin müdafiə edilməsinin –bir çox şəxsin heç gözləmədiyi şəkildə- “özünü çürüdən” (self defeating) bir görüş olduğunu göstərməyə çalışmışdır.³⁷ Plantinga bunu edərkən, əldə etdiyi nəticəni burada təqdim etdiyim “təbii arzular dəlili” baxımından dəyərləndirməmişdir. Fəqət, onun bu görüşü “şübhədən uzaq bilgi əldə etmə istəyi”nin materialist-ateist paradigma içərisində tətmin edilə bilməyəcəyini göstərdiyi üçün, bu kitabda təqdim olunan arqumentə dəstək verməkdədir.

YEDDİNÇİ ARZU: BAŞQALARI TƏRƏFİNDƏN XOS RƏFTAR

İnsanın zehni bacarıqları və arzuları, digər insanlarla əlaqə qura biləcəyi quruluşa sahibdir. Məsələn, insanların ən önemli özəlliklərindən biri olan danışma qabiliyyəti doğusdandır.³⁸ Bu isə insanların doğusdan –fitrətdən- sosioloji bir varlıq olması, yəni bir çox insanla münasibətdə olacağı bir mühitə doğusdan hazır olması deməkdir.³⁹ Başqa insanlarla qarşılaşan şəxs üçün, digər insanlar tərəfindən fiziki və psixoloji olaraq incidilməmək önemlidir. Qısacası, insanda sosial bir varlıq olaraq yaradılmasından qaynaqlanan, yəni təbiətinin tələbi olaraq “başqaları tərəfindən xoş rəftar arzusu” da vardır. Başqaları tərəfindən xoş rəftar

³⁷ Alvin Plantinga, “An Evolutionary Argument Against Naturalism”, Logos 12, 1991; Alvin Plantinga, Warranted Christian Belief, Oxford University Press, Oxford, 2000.

³⁸ Noam Chomsky, Syntactic Structures, Mouton de Gruyter, Berlin, 2002

³⁹ Muhəmməd Əbdülu, Tövhid Risaləsi, tər: Səbri Hizmətli, Fecr Nəşriyyatı, Ankara, 1986, s. 143.

görmə şərtlərini isə ən yaxşı şəkildə əxlaqın varlığı təmin edir.

Praktiki həyatda rasional əsaslandırmaya ehtiyac hiss etməyən əxlaqi prinsiplərə görə davranan bir çox insan vardır. Ancaq əxlaqi dəyərlərin rasional əsaslandırılması ancaq Allahın varlığı ilə mümkündür; burada “rasional əsaslandırması” vurgusuna diqqət edilməlidir. (Bu mövzunu, bu kitabın ikinci fəsli olan “doğuşdan əxlaq dəlili” bölüməsində ətraflı müdafiə edəcəyim üçün burada qısaca toxunacağam.) Bu fəsildə bu mövzuya diqqət çəkməyimlə ikinci fəsildə diqqət çəkməyim arasındaki fərqə də diqqət edilməlidir. İkinci fəsildə “insanın doğuşdan əxlaqi quruluşunun var olduğunu, ən yaxşı Allah tərəfindən bu özəlliyin insana yerləşdirilmiş olmasının açıqladığı” iddiamı dəstəkləmək üçün bu mövzu yenidən açılacaqdır. Burada isə “başqaları tərəfindən xoş rəftar edilmə arzusu”nun ən yaxşı şəkildə əxlaqi quruluşun olduğu mühitlərdə qarşılanacağı, əxlaqi quruluşun isə ancaq Allahın varlığı ilə rasional əsaslandırılara biləcəyini, beləcə doğuşdan bir arzu ilə Allahın varlığı arasında bir daha əlaqə ortaya çıxdığına diqqət çəkmək üçün bu mövzuya yenidən diqqət yetiriləcəkdir. Qısacası, hərəkət nöqtəsi eyni olsa da, buradakı vurgulanan hal ilə, sonrakı bölümədəki istifadə arasında önəmlü fərq vardır.

Əlbəttə, Allaha inanmayan amma insanlara zərər verməyən əxlaqi baxımdan yaxşı insanlar olduğu kimi, Allaha inanıb da insanlara zərər verən əxlaqi baxımdan pis insanlar da vardır. Fəqət, burada müdafiə olunan, insanların mövzu olan arzularının əxlaqi bir sistemi, bunun “rasional əsaslandırılmışının” isə Allahın varlığını tələb etməsidir. Əxlaqi qanunların ən önəmlü özəlliyi bağlayıcılığıdır. Fəqət materialist-ateist varlıq anlayışında kainatı aşan heç bir varlıq yoxdur və şüursuz maddə zərrəciklərindən yaranmış kainatın, bağlayıcı əxlaq qanunları təlqin etməyi düşünülə bilməz. O zaman, bu halda, hər hansı bir toplumu aşan əxlaqi qanundan da bəhs edilə bilməz. Məsələn, bir toplumun, öz qəbulları ilə -Hindistandakı qədim bir tətbiqdə olduğu kimi- ərlərinin vəfatından sonra həyat yoldaşlarını yandırmalarının yanlış olduğu kimi hər kəsin qəbul edəcəyi bir əxlaqi mühakiməyə belə rasional əsas tapmaq olmaz. Və ya bir qəbilə kiçik uşaqlara işgəncə edirsə, o toplum və ordakı fərdlər nə düşünəcəklərsə düşünsünlər, “uşaqlara işgəncə edilə bilməz” əxlaqi prinsipinin bağlayıcı olduğunu, kiçik uşaqlara zərər verilə bilməyəcəyini düşünərik. Qısacası, içində olduğumuz toplum və şəxsən özümüz nə düşünərsək düşünək, toplumu və bizi aşan əxlaq qanunlarının

bağlayıcı olduğunu düşünərik. Toplumu aşan və toplumun ortaya çıxarmamasına rəğmən toplumu bağlayan əxlaqi prinsiplər yoxdursa, ərlərinin vəfatından sonra həyat yoldaşlarının öldürülməsinə və ya uşaqlara işgəncə edilməsinə hansı əsasda qarşı çıxa bilərsiniz? Elə məşhur ateist filosof Jean Paul Sartre də Allahın varlığına inanmadıqda əxlaqi prinsiplərə əsas tapıla bilməyəcəyinə diqqət çəkmişdir:

“Əksinə, varoluşçu, Allahın var olmamağını qeyri-adi səviyyədə can sıxıcı görər, bununla bərabər dəyərlərin rassional təməlini əldə edə biləcəyimiz bir əsas da tamamilə yox olar. Sonsuz və mükəmməl bir ‘Şüur’ onu düşünmədiyi üçün artıq a priori olaraq bir yaxşı qalmaz. Artıq heç bir yerdə yaxşının varlığı və ya birinin dürüst olması ilə yalan danışması yazılı deyildir, çünkü artıq sadəcə insanın var olduğu bir müstəvidəyik. Dostoyevskinin bir zamanlar dediyi “Allah yoxdursa hər şey mübahdır” ifadəsi varoluşçu üçün başlangıç nöqtəsidir. Həqiqətən də, Allah yoxdursa hər şey mübahdır və insan nəticə olaraq sahibsizdir.”⁴⁰

Əxlaqi qanunların, istər Allahın təbiəti ilə əlaqəli əzəli gerçəkliliklər olduğunu, istər sadəcə Allahın əmrlərindən qaynaqlandığını düşünək, hər iki görüş də əxlaqi qanunlara rasional təməl yaratmaqdadır. (sonrakı fəsildə “Euthyphro dilemması” müzakirə edilərkən bu mövzu dəyərləndiriləcəkdir.) “Əxlaq dəlili” deyildikdə fəlsəfədə ilk xatırlanan adlardan biri olan Kant, “ən yüksək yaxşının” (summum bonum) gerçəkləşməsi üçün həm əxlaqi fəzilətin, həm də əskiksiz bir xoşbəxtliyin birləşməsi lazımlı olduğunu, bu olmadan əxlaqi qanunun obyektivlik tələbinin qarşılana bilməyəcəyini; bunlar üçün isə Allahın və axırətin varlığının lazımlı olduğunu demişdir. Növbəti fəsildə müdafiə edəcəyim “doğuşdan əxlaq dəlili” baxımından Kantın praktiki ağıl adına müdafiə etdiyi “əxlaq dəlili” ilə, əxlaqdan hərəkətlə Allahın varlığı üçün obyektiv arqument quranlar arasında (—belə obyektiv bir arqumenti növbəti fəsildə mən də müdafiə edəcəyəm-) önemli fərqlər vardır. Ancaq aralarında önemli fərqlər olsa da bütün bu görüşlər kitabdakı arqumentə adaptasiya edilə bilər; buradaki baxış bucağından bunlardan hansı mənimsənirsə mənimsənsin, nəticə dəyişməz. Bu fəsildə müdafiə olunan arqument baxımından sözügedən arzunun əxlaqa, əxlaqi bir sistemin isə Allahın varlığına ehtiyacı olduğunu göstərilməsi kifayətdir.

Nəticədə təbiəti gərəyi sosial bir varlıq olan insanın, bu təbiətinin nəticəsi olaraq “başqaları tərəfindən xoş rəftar arzusu”na sahib olduğunu,

⁴⁰ Jean Paul Sartre, Basic Writings, Ed: Stephen Priest, Routledge, Londra, 2001, s. 32

bunun isə əxlaqi qanunları tələb etdiyini görürük. Başqalarına qarşı əxlaqi qanunlara uyğun davranışmağa yönəlik doğusdan özəlliklərə sahib olduğumuzu inkar edənlər ola bilər. Amma “başqaları tərəfindən xoş rəftar arzusu”nun təbii və təməl bir arzu olduğuna etiraz edilə bilməyəcəyi qənaətindəyəm. Toplumu və fərdi aşan obyektiv əxlaqi qanunların ancaq Allahın varlığı ilə rasional əsas taplığına dair buradakı iddia; Sartre kimi ateistlərdən, tək tanrılı dinlərin ənənəsi içində əxlaqi qanunları Allahın təbiəti ilə əlaqələndirənlərdən, əxlaqi qanunları Allahın əmrləri görənlərə qədər geniş bir kəsimin qəbul etdiyi bir iddiadır.

MATERIALİST-ATEİZM, YOXSA TEİZM DAHA YAXŞI AÇIQLAYAR?

Bura qədər arqumentin ilk iki maddəsi dəyərləndirildi. İrəli sürülən arqumentin üçüncü maddəsi isə hər halda ən az etiraz ediləcək maddədir. Bir çox ateist də, teist də bu maddəni rahatlıqla qəbul edəcəkdir. İstər fəlsəfə tarixinə, istər günümüzün fəlsəfəsinə baxıldığında materialist-ateist görüşlə teist görüşün - bunların öz içində bir çox fərqlilik olması ilə bərabər- bir-birlərinə qarşı mövqe aldıqları, bu görüşlərdən birinin yanlışlanmasıının digərinin doğrulanması olaraq qəbul edildiyi rahatlıqla deyilə bilər. Aqnostik görüşlər isə bu bəndlərin xaricində üçüncü bir bənd olmaq yerinə, daha çox bu bəndlərdən hansının doğru olduğunu bilə bilməyəcəyimizi iddia edir.

Ateist və aqnostiklərin müdafiə etdiyim arqumentdə ən çox etiraz edəcəkləri bənd isə qəbul edildiyi halda nəticənin avtomatik qəbul ediləcəyi dördüncü bəndir. Daha əvvəl görüldüyü kimi incələdiyim yeddi arzunun insanda olduğunu təsbit edən Freud kimi ateistlər, bu arzuların Allahın varlığını tələb etdiyini görmüşdürlər, Allaha və dinə inanmayı “arzuların tətmini” dəyərləndirmişdirlər.

Amma bu görüş ancaq materialist-ateizmi başdan –a priori- doğru bir fəlsəfə olaraq qəbul etdiyimiz halda keçərli ola bilər. Bu başdan qəbul bir kənara buraxıldığında “arzuların tətmini” görüşündə olan ateistlərin, ən çox yol verilən məntiqi xətalardan biri olan “kökənsəl xətaya” (genetic fallacy) yol verdikləri anlaşılacaqdır. “Kökənsəl xəta” edən şəxs, bir şeyin kökənini göstərməklə o şeyin doğru və ya yanlış olduğunu isbat etdiyini zənn edir. “Kökənsəl xəta” edən şəxsin çıxardığı nəticə doğru və ya yanlış ola bilər. Amma əqli düşüncəsi yenə də məntiqi

olaraq xətalıdır. Məsələn, “Əli dünyanın yuvarlaqlığını ailəsindən öyrəndi, demək ki bu mövzudakı bilgisi yanlışdır” deyən şəxslər “kökənsəl xətaya” yol verməkdəirlər. Eyni şəkildə Freud kimi “arzuların tətmini” iddiasında olanların dediyi kimi insanların bəzisinin və ya bir çoxunun Allaha və dinə inanmasının kökənində arzuları ola bilər. Fəqət, Allaha və ya dinə inanmağın kökənini göstərməklə, Allahın və dinlərin insanın uydurmaları olduğu iddia edildiyində “kökənsəl xətaya” yol vermiş olurlar. Əfsuslar olsun ki, tarixin məşhur ateistləri, bu qədər açıq bir məntiqi xətaya yol vermələrinə baxmayaraq, sözügedən görüşlərini qəbul edən bir çox şəxs olmuşdur. Ancaq Allahın, insanların içində bu arzuları yerləşdirərək, insanları özünə inanmağa yönləndirdiyi deyilə bilər. “Təbii arzular dəlili” ilə bu şərhin daha yaxşı bir açıqlama olduğunu müdafiə edirəm.

Burada təqdim edilən dəlildə də kökənsəl xəta edilib-edilmədiyi kimi bir sual verilə bilər. Buradaki dəlildə, doğuşdan var olan arzularımızın Allahın yönəldirdiyi və bu səbəbdən Allahın varlığına inanmağımızın gərəkli olduğu deyilsə idi, Freud və digərləri kimi kökənsəl xətanın başqa bir variantına yol verilmiş olardı. Kökəni göstərmək, təqdim olunan iddianın yanlışlığını üçün əsas ola bilməyəcəyi kimi, doğruluğu üçün də əsas ola bilməz. Ancaq burada, əvvəl fərqli bir çox arzunun hamısının Allahın varlığını tələb etdiyi göstərilməkdədir, sonra bu arzuların Allahın varlığını tələb edəcək şəkildə necə var olduqları sorğulanmaqdadır. Bu sorğulamanın nəticəsində arzuların necə var olduğunun açıqlamasını ən yaxşı şəkildə teizmin təmin etdiyi iddia edilməkdədir: Allah, arzularımızı Ona yönəldirəcək şəkildə yaratdığı üçün bu qədər fərqli arzunun hamısı Allaha yönəldirməkdədir. Burada təqdim olunan arqument, arzuları təqib etdirib (kökənsəl xətaya sövq edib) nəticəyə çatan deyil, arzuların necə var olduğunun ən yaxşı açıqlamasının sorğulanmasından nəticəyə çatan bir arqumentdir.⁴¹ Bu arqumentdə istifadə etdiyim yöntem, arqumentin dördüncü bəndində aydınlaşmaqdadır. Burada təqdim etdiyim arqumentdə “ən yaxşı açıqlamanı” təsbit etmə yönəmini istifadə edirəm. Arzularla əlaqəli teizmin verdiyi açıqlamanın, teizmin tarixi mərhələdəki ciddi tək alternativi olan materialist-ateizmdən daha rasional və tutarlı olduğunu iddia edirəm. Buradakı görüşün elm fəlsəfəsində istifadə edilən “ən yaxşı izah üçün nəticə” (inference to the best explanation) və “ehtimal

⁴¹ Steven Jon James Lovell, Philosophical Themes from C. S. Lewis, Department of Philosophy University of Sheffield, PhD Thesis, August 2003, s. 95, 154.

prinsipi” (likelihood principle) görüşlərinə bənzər olduğunu deyə bilərəm.

Hansı görüşün doğru olması halında gözlədiyimiz vəziyyət daha ehtimaldırsa, mövcud alternativlər arasından doğru olması ən ehtimal görüşün o olduğunu deyə bilərik. Bu, aktual həyatda sıxlıqla istifadə etdiyimiz bir əqli düşünmə variantıdır. Məsələn, Meliha ilə Emrenin özləri üçün çox önəmli bir yarışa qatıldığını düşünün, siz yarış bitdikdən biraz sonra yarış ərazisinə gəlmış olun; əgər Melihayı çok sevincli Emreyi üzgün görsəniz, Melihanın yarışın qalibi olduğunu, yarışın qalibi kimin olduğunu görmədən və eşitmədən, qərar verə bilərsiniz. Çünkü Meliha yarışın qalibidirsə, sevincli olmağını və Emre məglubdursa, üzgün olmanın gözləndiyini və bunun əksi vəziyyətdə Melihanın kədərli və Emrenin sevincli olmanın gözləndiyini bilirsiniz. Bu bilginizlə Melihanın sevincli və Emrenin kədərli olduğunu (və ya bunların sadəcə birini) gördüğünüz zaman yarışı Melihanın qazandığı qənaətinə gələrsiniz.⁴²

Burada istifadə olunan əqli düşünmə şəkli də tam olaraq belə sıxlıqla istifadə etdiyimiz bir əqli düşünmə yoludur. Allah əgər arzularımızı yaratmışdırsa, arzularımızın bizi Allaha yönləndirməsi gözlənəndir. Allahın yaratdığı bir kainatda, kainatdakı və ya insanın yaradılışındakı kimi ünsürlərin Allaha yönləndirəcək xüsusiyyətlərlə şüurlu şəkildə hazır düzənlənmiş olması böyük ehtimaldır. Fəqət materialist-ateistlərin düşündüyü kainat modelində, kainatdakı mexaniki işləyişin “varlığı mövcud olmayan Allaha” yönləndirəcək bir çox arzu ortaya çıxarması gözlənilən edəcək heç bir ünsür mövcud deyil. O zaman yaradılışımıza (fitrətimizə) qarışmış arzularımız ilə əlaqəli mövcud gözlənilən vəziyyət, teizmin ön görmələri ilə uyğun olduğu halda, mövcud tək alternativ olduğunu deyə biləcəyimiz materialist-ateistlərin ön görmələrində bu vəziyyəti gözlənilən edəcək bir ünsür mövcud deyil. Bu vəziyyətdə, bir çox arzumuzun Allaha yönləndirəcək şəkildə olmayı, arqumentin nəticəsində ifadə edildiyi kimi teizmi alternativ açıqlamalara üstün görməyimiz üçün dəlil hökmündədir.

PLANLANMIS , YOXSA PLANLANMAMIS BİR PROSES?

Əvvəla, bunu təyin etməyimiz lazımdır ki, burada incələdiyim

⁴² Caner Taslaman, Allahın Varlığının 12 Dəlili, Dəstək Yayımları, İstanbul, 2016, s. 69-70

arzular ən əsas arzularımızdır. Bu siyahiya alternativ, burada əldə olunan nəticəyə müxalif nəticələrə aparacaq bir təbii və təməl arzular siyahısı göstərilə bilməz. Bu bəhs edilən arzuların yanında yemək, içmək, cinsi istək və yuxu kimi təbii arzularımız da vardır. Dünyadakı varlığımızı davam etdirməyimizə yarayan bu arzular, burada əldə olunan nəticənin tərsinə bir vəziyyət ortaya çıxarmadıqları kimi, bu təbii arzularımızın obyektlərinin mövcud olmağı (yemək arzusuna qarşılıq yeməyin və ya su arzusuna qarşı suyun), arqumentin nəticəsini dəstəkləyən bir ünsür olaraq belə qəbul edilə bilər. Amma bunu arqumentin bir parçası olaraq dilə gətirmədim.

Bəhs edilən arzuların, Allahın şüurlu bir planı nəticəsində deyil, materialist-ateist görüşün iddia etdiyi kimi yarandığını deyənlər; bu arzuların sadəcə təsadüfi təbii seçmənin nəticəsində ortaya çıxdığını və ya təkamülün ortaya çıxardığı başqa bir məhsulu olduğunu iddia edəcəklər. Burada təkamül nəzəriyyəsi ilə əlaqəli müzakirələrə girməyəcəyəm. Fəqət, bəhs edilən arzuların bir təkamül mərhələsində ortaya çıxmış olmasının buradakı nəticəyə zidd olmadığını bildirmək istəyirəm.⁴³ Əgər təkamül müddətində bu arzuların ortaya çıxdığı qəbul edilərsə; təkamülü, Allahın yaratma yolu və təbii seçməni Allahın yaratma vasitələrindən biri olaraq qəbul edən anlayışlar dəstəklənmiş olmurmu? Bizdə doğuşdan var olan bu təbii və əsas arzular, əgər bu kainatı aşan Allahın varlığını gərəkdirirsə; bu hal, təkamül və təbii seçmənin Allaha gözlərimizi çevirdiyi mənasına gəlir. Beləcə Pierre Teilhard de Chardindən Dobzhanskyə, Məhəmməd İqbaldan Francis Collinsə qədər -aralarında önəmlı fərqlər olsa da təkamülü Allahın yaratma yönəmi olaraq görənlərin görüşləri dəstək tapmış olur.

Bir-birlərindən müstəqil bütün bu arzuların eyni antologiya tələb etməsi, bu dünyada yaşaya biləcək və çoxala biləcək olanı seçməklə sərhədli olan təsadüfi təbii seçmə mexanizmi ilə açıqlana bilməz. Arzularımızı incələdiyimiz zaman, bu dünyada yaşamaq və çoxalmaqdan çox daha artıq ilə əlaqəli olduqlarını görürük. Bunu, incələnən hər arzu üçün qısaca göstərməyə çalışacağam:

Birinci Arzu - Yaşamaq: Bu dünyada yaşamığımızı və çoxalmağımızı ən çox dəstəkləyən arzunun bu olduğu, adından bəllidir. Fəqət arqument baxımından əsas ünsür olan; insan zehninin, digər

⁴³ Təkamül nəzəriyyəsini ətraflı şəkildə bu kitablarımда incələdim: Caner Taslaman, Evrim Teorisi, Felsefe ve Tanrı, İstanbul Yayınevi, İstanbul, 2016; Caner Taslaman, Bir Müslüman Evrimci Olabır Mi?, Destek Yayıncılık, İstanbul, 2017.

növlərdən fərqli olaraq çox uzun bir keçmiş və çox uzun bir gələcək ilə əlaqə qurması və bioloji orqanizmimizin imkan verəcəyindən daha uzun bir müddətdə də yaşamağı davam etməyi arzu etməyinin bu dünyadakı yaşamagımız və çoxalmağımızla bir əlaqəsi yoxdur.

İkinci Arzu - Qorxuların Yox edilməsi: Yırtıcı heyvanlardan və ya hündür bir yerdən düşməkdən qorxmaq, əlbəttə bu dünyada yaşamagımıza və çoxalmağımıza bir dəstək verir. Fəqət, insan zehninin kainatın böyüklüyünü və öz acizliyini qavraması nəticəsində bu vəziyyətdən qorxu hiss etdiyində; bütün kainatdakı varlıqlara qüdrəti ilə təsir edə bilən bir “Varlığa”, qorxuların yox edilməsi istəyinin özünü yönləndirməsinin, bu dünyada yaşamaq və çoxalmaqla bir əlaqəsi yoxdur. Gəl ki, bir çox növ də özlərini öldürə biləcək canlılardan qorxuya bənzər bir hiss keçirir kimidirlər. Fəqət öz acizlikləri üzərinə düşünməkləri nəticəsində ortaya çıxan qorxulardan qurtulma arzularının, onları bu kainatı aşan gücə yönəltdiyini müşahidə etmirik.

Üçüncü Arzu – Xoşbəxtlik: Xoşbəxtliyin həzzə sadələşdirilməsi ilə; canlıların yemək, içmək, cinsi əlaqə kimi fəaliyyətlərindən aldıqları həzzin yaşamağa və çoxalmağa dəstək olduğu deyilə bilər. Fəqət uzun bir keçmiş və gələcək ilə əlaqədə olan insan zehni, xoşbəxtliyini axırət həyatında da davam etdirmək istəyir. İnsanın doğuşdan xoşbəxtlik istəyən təbiəti, sahib olduğu zehni qabiliyyətləri ilə birləşdiyi zaman bu hal həyata keçir və belə bir xoşbəxtlik istəyinin də bu dünyada yaşamağı davam etdirmək və çoxalmaqla bir əlaqəsi yoxdur.

Dördüncü Arzu – Məqsəd: İnsanların məqsədli (teleoloji) düşünməyi, digər canlıları anlamaları kimi üstünlükler qazandıraraq bu dünyada yaşamağa və çoxalmağa dəstək ola bilər. Fəqət insanların məqsəd və məna arzusunun, özlərinin və kainatın bir məqsədini axtarmağa yönəldəcək şəkildə insanda mövcud olmağının, bu dünyada yaşamaq və çoxalmaqla bir əlaqəsi yoxdur.

Beşinci Arzu – Ədalət: İnsanların ədalət arzusunun bu dünyadakı ictimai quruluşlara təsiri ola bilər və ictimai quruluş dolayı olaraq bizə də təsir edər. Fəqət ədalətin gerçəkləşməsi ilə əlaqəli arzumuz elə geniş sahələrə uzanır ki, bunun dünyada yaşamagımız və çoxalmağımız ilə bir əlaqəsi yoxdur. Bizdən çox uzaqda olsa da Bosniyadakı məzumlulara zülm edən, orada toplu qətlialmlar edənlərin, bu etdiklərinin cəzasını çəkmələrini istəyərik. Bizdən uzaq bir məmləkətdə olan və bir sənədli filmdə izlədiyimiz bir çox yaxşılıq edən birinin isə, yaxşılıqlarının

qarşılığını almasını isteyərik. Bütün bunların, bizim yaşamağımızı davam etdirməyimiz və çoxalmağımızla bir əlaqəsinin olmamağına rəğmən içimizdəki ədalət arzusu bize bunları hiss etdirir.

Altıncı Arzu – Şübhədən Uzaq Bilgi Əldə Etmə: İnsanların, kainatın kökənidən uzaq qalaktikalardan atomun quruluşuna qədər bir çox şeyi bilmə istəyi, bu kainatda yaşamaq və çoxalmaq üçün lazımlı olandan çox daha artıqdır. Yaşamağı üçün lazımlı olandan çox daha artıq bilmək istəyən insan, bilmə müddəti üzərinə dərinləməsinə düşündüyü zaman ən təməl bilgilərinin nə qədər şübhəli ola biləcəyini qavrayar və şübhədən uzaq bilgi əldə etmə istəyi hiss edər. Bilgilərimizin doğruluğu (epistemologiya) üzərinə düşünəcək bir zehni qabiliyyətdə olmaq da bu dünyada yaşamaq və çoxalmaq üçün lazımlı deyildir. Ayrıca ən təməl bilgilərimizin ancaq Allahın varlığını qəbul edərsək rasional əsas tapacağı ancaq dərin təfəkkürlə anlaşılıb biləcək bir mövzudur. Nəticədə, şübhədən uzaq bilgi əldə etmə arzusunun rasional bir əsasla qarşılanmasından da Allahın varlığını tələb etməsi, bu dünyada yaşamaq və çoxalmaq üçün bir üstünlük təşkil etmir. Bu səbəbdən, sırf bu dünyada yaşayacaq və çoxalacaq olanı seçmə vəzifəsi ilə sərhədlənmiş bir təbii seçmə mexanizması ilə açıqlana bilməz.

Yedinci Arzu – Başqaları Tərəfindən Xoş Rəftar: Başqaları tərəfindən xoş rəftar, insanın psixoloji və fiziki bir ehtiyacı olaraq yaşamaq və çoxalmaq üçün önemlidir. İnsan tərəfindən qurulan bir çox mədəniyyətdə bu məqsədə xidmət edərək bu arzunun tələbini əxlaqi qaydalarla qarşılayır. Fəqət daha əvvəlki araşdırımda gördüyüümüz və daha geniş bir şəkildə bundan sonrakı bölmədə görəcəyimiz kimi əxlaqi bir quruluşun rasional bir şəkildə əsaslandırılması Allahın varlığını tələb edir. Ancaq bir çox mədəniyyət, bu arzunu Allahın varlığına istinad etmədən və rasional əsaslandırması olmadan da qarşılıya bilməkdədir. Buna görə bu arzunun rasional təməlləndirməsinin Allahın varlığını tələb etməsinin, bu dünyadakı yaşamımız və çoxalmağımızla heç bir əlaqəsi yoxdur.

Göründüyü kimi vəzifəsi bu dünyada yaşayacaq və çoxalacaq olanı seçməklə sərhədlənmiş bir təbii seçmə mexanizması ilə funksiyası bununla sərhədləndirilə bilməyəcək arzularımızın Allahın varlığına yönəldirməsi açıqlana bilməz. Təkamülə bəhs edilən arzuların açıklanması, təkamülün gözlərimizi Allaha çevirdiyi mənasını verir və belə bir təkamül anlayışını ən yaxşı Allahın planı çərçivəsində bu

müddətin inkişaf keçirmiş olması açıqlayır.

Ayrıca bir anlıq bəhs edilən arzuların, sadəcə dünyada yaşayacaq və çoxalacaq olanı seçən bir təbii seçmə mexanizması ilə açıqlandığını düşünək. Bu bu halda da “Necə olur ki, təbii mərhələlər (təbii seçmə və ya hər hansı başqa bir mərhələ) Allahın varlığına yönləndirəcək bir potensialı içində daşıyır?”⁴⁴ və “Niyə fərqli arzularımız bizi Allahın varlığına inanmağa yönləndirəcək şəkildədir?” kimi suallar yenə cavablanmağı gözləməkdədir. Bütün bu sualların ən məqbul cavabı isə təbii mərhələləri işlədən şüurlu, qüdrətli bir güc olan Allahın, insanı özünə yönləndirəcək, arzularını ortaya çıxardacaq şəkildə təbii mərhələləri istifadə etmiş olmayıdır.

ARZULARIN QARŞILANMASI VƏ ALLAHIN SİFƏTLƏRİ

Təbii və əsas arzularımızın Allahın varlığını tələb etdiyini gördük. Bu arzularımız bir çox sifəti olan bir Allahi tələb etməkdədir. Ancaq hər şeydən xəbərdar olduğu kimi arzularımızdan da xəbərdar olan bir Allah ən təməl arzularımıza cavab verə bilər. Ancaq ölümümüzdən sonra yeni bir yaradılışı yaradacaq qüdrətə sahib olan bir Allah “yaşamaq arzumuzun” ehtiyaclarına cavab verə bilər. Ancaq bütün kainata hökm edən bir Allah “qorxuların yox edilməsi arzumuza” cavab verə bilər. Ancaq bütün kainatın və insanın varlığını bir məqsəd ilə gerçəkləşdirmiş olan bir Allah “məqsəd arzumuza” cavab verə bilər. Qısacası, arzularımız; çox qüdrətli, hər şeydən xəbərdar və sərhədsiz güc sahibi bir Allahın olmağını tələb etməkdədir. Bu isə arzulardan hərəkətlə Allah mərkəzli bir antologiya qurula bilsə yenə arzulardan hərəkətlə Allahın bir çox sifətinin də əsaslandırıla biləcəyini göstərməkdədir. Arzularımız gerçək bir varlıq olaraq, bəlli sifətləri olan bir Allaha ehtiyac hiss edər; yoxsa içi boş bir “Allah” qavramına deyil. Arzularımız, sadəcə Allahın varlığını deyil, eyni zamanda Onun sifətlərini də göstərəcək şəkildə hazırlanmış və üzümüzü çevirməyimiz lazımlı olan Varlığın sifətlərini göstərən bir rəhbər olaraq doğuşdan fitrətimizə yerləşdirilmişdir.

Kant, özü təqdim etdiyi “əxlaq dəlili”ndə, əxlaqi bir sistemin “ən üst səviyyədə mükəmməl” bir Allahi tələb etdiyini demişdir. (Əxlaq mövzusunun burada təqdim olunan yeddinci arzu ilə əlaqəsini xatırlayın.) Arzuların yönləndirməsindən Allah tərəfindən yaradılmaya

⁴⁴ Kainatdakı potensialın açıqlamasını ən yaxşı Allahın varlığının təmin etdiyini bu kitabımda ətraflı müdafiə etdim: Caner Taslamən, Allahın Varlığının 12 Dəlili, 4. Dəlil.

keçid etdiyim buradakı arqument üçün bu vacibliyin göstərilməsi önemlidir. Bu göstərildikdən sonra buradakı arqumentlə əldə edilən nəticə, Kant kimi Allahı sadəcə postulat olaraq qəbul etməkdən daha artığını ortaya qoymaqdadır. Kant belə demişdir:

“Əxlaqi prinsip, ancaq ən üst səviyyədə mükəmməl olan bu dünyanın bir ‘Sahibi’ qavramını mümkün qəbul edər. O, hər şeyi bilən olmalıdır ki, mənim etdiklərimlə əlaqəli zehni hallarımı ən dərin kökənlərinə qədər, bütün ehtimal olunan hallar və bütün gələcəkdəki halları bilə bilsin. Hər şeyə gücü çatan olmalıdır ki, hər şeyi yerli-yerində quraşdırırsın. Eyni şəkildə hər yerdə mövcud əzəli də olmalıdır...”⁴⁵

Nəticədə doğuşdan –fitrətən- sahib olduğumuz arzularımız, sadəcə Allahın varlığını tələb etməklə qalmayıb; Allahın hər şeyi bilən, hər şeyi görən, qüdrəti yüksək, əzəli olması kimi sifətlərini də, yəni “Mükəmməl Varlıq” olmasını da tələb edir. Qısacası, burada təqdim olunan arqument sadəcə Allahın varlığı üçün deyil, həm də Allahın sifətlərinin əsaslandırılması üçün də dəlil hökmündədir.

ARZULAR, AXİRƏT VƏ DİN

Arzular hərəkət nöqtəsi seçilərək Allahın varlığı ilə bərabər axırət həyatının varlığı üçün də arqument qurula bilər. Bu dəlili tək Allahlı dinlər üçün önəmli edən xüsusiyyətlərdən biri budur: Tək Allahlı dinlərin varlıq anlayışının mərkəzindəki Allahın varlığı üçün olduğu kimi bu dinlər baxımından əsas olan axırətdəki həyatının varlığı üçün də bir arqument olmayıdır.

Burada incələnən arzuların bir çoxunun axırət həyatının varlığını tələb etdiyini, axırətin yaradılmanın isə Allahın varlığını tələb etdiyini gördük. Buradakı arqumentin Allahın varlığı ilə əlaqəli hissəsinin doğru qəbul edilməsi, birbaşa axırətin varlığı üçün də keçərli bir arqument olmayı deməkdir. Fəqət bəziləri, burada təqdim olunan arqamenti, sadəcə axırətin varlığı üçün keçərli bir dəlil olaraq da mənimsəyə bilərlər. Belə bir arqamenti quranların əvvəlcə Allahın varlığını qəbul etməyi lazımdır. Bu inancın fideist bir baxışla –dəlilsiz imanla- olmayı mümkün olduğu kimi, dizayn dəlili və ya kosmoloji dəlil kimi başqa dəlillər nəticəsində və ya hər hansı başqa bir şəkildə olmayı da mümkündür.

Allahın varlığına inananlar, var olan hər şeyi yaradanın Allah

⁴⁵ Immanuel Kant, The Critique of Practical Reason, s. 352.

olduğuna inanırlar. Bunun nəticəsində, insanın içində (fitrətində) axırət həyatına qarşı arzunun təyin edilməsi, bu arzunun Allah tərəfindən insanın içində yerləşdirildiyinin təyini mənasına gəlməkdədir. Daha əvvəl incələdiyimiz “həyat arzusu” və “xoşbəxtlik arzusu” kimi arzularda, arzularımızın necə axırətə yönləndirdiyini incələmişdik. “Vermək istəməsəydi, istəmək verməzdi”⁴⁶ sözü ilə ifadə edildiyi kimi, insanın içindəki bu arzunu Allahın yaratması, bunun obyektini yaradacağının qane edici bir dəlili olaraq istifadə edilə bilər. Bənzər bir görüşə Xristian teoloq Norman Geislerin bu arqumentində də rast gəlirik:

- 1- Hər təbii arzunun, özünü tətmin edəcək obyekti mövcuddur.
- 2- Axırət həyatı, insanların təbii, doğusdan var olan bir arzusudur.
- 3- Elə isə, ölümdən sonra axırət həyatı vardır.⁴⁷

Bu arqamenti Geisler deduktiv mühakimə formasında təqdim etmişdir. Fəqət istəyən, axırətin varlığının təbii bir arzu olmadığını hərəkətlə, bu arzunu yaradan Allahın axırəti yaratmağının yaratmamağından “daha gözlənən” olduğunu deyərək, bu arqamenti “ən yaxşı açıqlamani əldə etmə” formasına çevirə bilər.

İnsanların Allahın varlığına inanmaqlarının əsas səbəbləri arasında axırət həyatını arzu etmələrinin durduğu qənaətində olan Freud, Feuerbach və Sartre kimi məşhur ateistlərin, belə bir arqamenti eşitdikləri halda, belə deyəcəklərini təxmin etmək çətin deyildir: “Allah olsa idi, arqumentiniz olduqca tutarlı olardı. Ancaq Allah yoxdur.” (Bu fəslin əvvəlində bu görüşün cavabı verildi.) Allahın varlığına inandığını deyib, axırət həyatının varlığını inkar edən və ya həyatdan şübhə edən bir kütlə də vardır. Arzulardan axırət həyatının varlığını əsaslandıran bu dəllilləndirmə, bu kütləyə qarşı da istifadə edilə bilər.

Əlavə olaraq, arzulardan hərəkətlə Allahın göndərdiyi din(lər) in var olmanın lazımlığı olduğu üçün də arqument qurula bilər. Məsələn, burada incələnən dördüncü arzu olan “məqsəd arzusu”nu incələyək. Bu arzunun qarşılanması Allahın varlığını tələb etdiyi kimi, eyni zamanda Allahın yaradılış məqsədimizin nə olduğunu bildirəcəyi ismarışlarının da mövcudluğunu tələb edir. Qayəmizlə əlaqəli soruşulması qaćınılmaz olan “Niyə buradayam, varlığımın qayəsi nədir?” suallarının qarşılığını insanancaq Allahın bunların cavabını insana çatdırması ilə tapa bilər. Bu həyati sualların cavablarını tapmaq üçün isə mövcud tək alternativ din(lər)dir.

⁴⁶ Fars atalar sözü

⁴⁷ Norman Geisler, Baker Encyclopedia of Christian Apologetics, Baker Book House, Grand Rapids, 1999, s. 282.

Ayrıca, axırət həyatını arzularımızın tələb etməyi ilə bərabər, axırət həyatını yaratma gücü əlində olan Allahın, axırət həyatının yaradılacağını xəbər verməyini də arzularımız tələb edir. İnsanın qorxularının yox edilməsi ilə əlaqəli arzusu da Allahın insanlarla əlaqəyə keçməsini tələb edir. İnsanların bilgi əldə etmək ilə bağlı arzuları qaçınılmaz olaraq “Haradan gəlirəm?” və “Hara gedirəm?” suallarının soruşdurur ki, bunlar da ancaq Allahın insanlara bunların cavablarını bildirməyi ilə qarşılıana bilər. Başqaları tərəfindən incidilməmək arzusu olaraq ifadə etdiyimiz əxlaqla bağlı arzunun rasional bir əsas taparaq qarşılanması isə ancaq Allahın əxlaq ilə bağlı buyruqlarını bildirilməyi ilə mümkündür. İnsanlarla Yaradıcısının əlaqəyə keçməsi üçün və bütün bu bildirmələr üçün tək alternativ Yaradıcının göndərəcəyi din(lər)in olmalıdır.

Qısacası, burada təqdim olunan arqumentlə, Allahın varlığına inanmaqla bərabər axırət həyatına və Allahdan olan bir dinə inanmaq üçün də səbəblər verilməkdədir. Burada təqdim olunan arqamenti axırət həyatının varlığı mövzusunda olduğu kimi, Allahın varlığını əsaslandırmaqdə istifadə etməyənlər də, arzulardan hərəkətlə Allahın yolladığı ismarişların -din(lər) in- olmayı gərəkdiyi xüsusunda istifadə edə bilərlər. Əlbəttə bunun üçün də əvvəlcədən Allahın varlığına inanmaları lazımdır. Sonra isə Allahın insanların yaradılışına (fitrətinə) yerləşdiriyi arzuların, Allahın yolladığı ismarişların –dinlərin- varlığını tələb etdiyini təsbit etməlidirlər. Bu halın isə ən yaxşı açıqlaması “Allahın din(lər) göndərəcəyi üçün insanları din(lər)ə möhtac etmiş” olduğunuşdır.

Dini, “istəklərin təmini” olaraq görən bir çox ateistin, fəlsəfələri və psixologiyalarının gərəyi olaraq bu görüşə belə cavab verəcəklərini təxmin etmək çətin deyildir: “İnsanların arzuları, həqiqətən də Allah ilə bərabər dinlərin də varlığını tələb edir. Allah var olsa idi bunlara inanc əlbəttə rasional olardı. Fəqətt Allah yoxdur.” Digər yandan Allaha inanan, ancaq bir dinə inanmayan bir kütlə də vardır. Bu fəslin əvvəlində ifadə edilənlər ateistlərə qarşı, belə bir arqument isə Allahın göndərəcəyi din(lər)in olmasının gərəkli olduğunu inkar edən o kütləyə qarşı istifadə edilə bilər.

İçimizdəki təbii arzular, bu arzuların obyekti olduğuna inanmağımız üçün əsaslar versə də, bu obyektlərə mütləq cətəcəğimizə qaranti verməz. Suya qarşı arzumuz suyun varlığını göstərir, amma

susuzluqdan ölməmək qarantisi vermir. Eyni şəkildə Allahın yolladığı din(lər)in olması, bu din(lər)ə hər kəsin inanacağının qarantisini verməz. Ayrıca, təbii arzularımızdan olan susamağı tətmin edən suların, ağır metallarla insanlar tərəfindən kirlədilmə ehtimalı olduğu kimi azad iradə sahibi insanların, Allahın yolladığı din(lər)i kirlətmə və təhrif etmə ehtimalı da vardır. Hansı dinin və ya hansı məzhəbin, insan kirlətmələrinə nə qədər məruz qaldığını təyin etmək bu çalışmanın mövzusu deyildir. Fəqət burada deyilənlərdən hərəkətlə, Allahın yolladığı bir dindən gözlənməsi lazımlı olan önəmli özəllikləri bu cür dəqiqləşdirə bilərik:

- 1- Bu dinin varlıq anlayışının mərkəzində Allah olmalıdır.
- 2- Bu din Allahı hər şeydən xəbərdar, qüdrəti yüksək, əzəli olmayı kimi sıfətləri ilə tanıtmalıdır. Ancaq belə bir Allah arzularımızı qarşılıya bilər, arzularımız belə bir Allahı tələb edir.
- 3- Bu din, axırət həyatının varlığını xəbər verməlidir.
- 4- Bu din, insanların qorxularının yox edilməsi arzusunu qarşılamalı, Allahın insanların dualarından və hallarından xəbərdar olduğunu bildirməlidir.
- 5- Bu din, həyatın məqsədi ilə əlaqəli məqsəd arzusunu tətmin etməlidir.
- 6- Bu din, “Haradan gəlirəm?” və “Haraya gedirəm?” kimi çox təməl mövzularla əlaqəli bilgi istəyini qarşılamalıdır.
- 7- Bu din, insanların başqalarından zərər görməmək istəyinin qarşılanması üçün Allahın əxlaqi buyruqlarını əhatə etməlidir.

Nəticədə, “təbii arzular dəlili”, Allahın varlığını anlamağımıza kömək etdiyi kimi, hansı din ilə Allah ilə əlaqəyə keçə biləcəyimizi təyin etməyimizə də ciddi dəstək verməkdədir.

NƏTİCƏ

Ən cahil insandan ən müdrik insana qədər, hər millətdən, hər yaşda hər kəsdə, eyni şəkildə yaşamaq, xoşbəxtlik, qorxulardan qurtulma kimi arzulara şahidlik edilməsi; bu şəkildə arzuların olmayıının nə qədər qəribə olduğunu dəyərləndirilməsinin çox zaman qarşısını alır. Ancaq hər insanda bu möhtəşəm fenomenlərə şahidlik edilməsi, bunların dəyərini azaltmaz, tərsinə artırır. Qeyri-adiliyi görə bilməyimiz üçün güclü bir daxilimizə baxmaqla bərabər fəlsəfi bir dəyərləndirməni birləşdirməyimiz lazımdır. Ağacda, torpaqda, suda olmayan belə arzular niyə bizdə yaranmaqdadır? Halbuki, bu ünsürləri və bizləri ortaya çıxaran

eyni atomlardır. Belə olduğu halda bu fərqliliyə yol açan nədir? Daha da önemlisi, necə olur ki, bu arzuların varlığı Allahın varlığını tələb edir? Bu portretdən hansı nəticələri çıxarmalıyıq? Bu çalışma ilə bu mövzulara diqqətinizi çəkməyə və bu qeyri-adi fenomenləri aşadırmağa çalışdım.

Arzularımız, bizi biz edən, həyatımızın bu anda yaşadığımız kimi olmağında önemli rolü olan ünsürlərdir. Koqnitiv elmlərdə arzulara və hislərə lazımlı önəmin verilməsinin vacibliyi mövzusunda, bu mövzuda ciddi bir çatışmazlıq olduğunu ifadə edənlərlə eyni şəkildə düşünürəm.⁴⁸ Bundan əlavə daxilimizə baxmağa təşviq edən bu arqumentin, teist varoluşçu (ekzistensiyalist) görüşlərə dəstək olacağı qənaətindəyəm. Arzularımız üzərində ciddi düşünmənin, bir çox şəxsin gözləntisindən daha artıq aydınlığa səbəb olacağını deyə bilərəm. İlahiyyatçıların və filosofların “arzuların teologiyası”na və “arzuların fəlsəfəsi”nə yönəlmələrinin önemli irəliləyişlərə səbəb olacağına inanıram.

Zehnimizdə doğuşdan –fitrətən- var olan arzularımızın tətmini, Allahın varlığını tələb etməkdədir. Bu arzuları, özümüz iç dünyamızda yaşayaraq, hiss edərək görürük və bu səbəbdən bizim üçün xarici dünyyanın varlığından belə daha dəqiqdirlər. Husserl kimi xarici dünyyanın varlığını mötərizəyə alsaq belə, yenə də bu arzuların varlığı inkar edə bilməyəcəyimiz qədər dəqiq olardı.⁴⁹

Doğuşdan (a priori) var olan arzularımızın incələnməsi, insanın fitrətən Allahın varlığına ehtiyac hiss edən bir varlıq olduğu nəticəsinə bizi çatdırır. Yaşamaq və qorxuların yox edilməsi kimi arzularımızın tətmin edilməsinin Allahın varlığını tələb etdiyini görmək daha asan ikən; şübhədən uzaq bilgi əldə etmək kimi arzularımızın tətmininin Allahın varlığını tələb etdiyini görmək digərlərindən daha çox zehni əmək tələb etməkdədir.

Biri digəri ilə əvəz edilə bilməyəcək, fərqli və çox təməl arzularımızın hamısının eyni şəkildə Allahın varlığını tələb etməsinin ən yaxşı açıqlaması Allah tərəfindən bunların insanlara yerləşdirilmiş olmalıdır. Sırf bu dünyada yaşamaq və çoxalmaq əsasında seçim edən, materialist-ateistlərin düşündüyü şəkildə işləyən bir təbii seçmə mexanizmi ilə bu dünyani aşan bir Allahın varlığını tələb edəcək şəkildə bir çox arzunun ortaya çıxməsi açıqlana bilməz. Bəhs edilən fərqli arzuların hamısının eyni varlıq anlayışını –antologiyani tələb etməsini təsadüflə açıqlayan ateist görüşlə müqayisədə, bunların Allah tərəfindən

⁴⁸ Joseph LeDoux, *The Emotional Brain*, Simon and Schuster, New York, 1996.

⁴⁹ Edmund Husserl, *Cartesian Meditations*, Cəv: Dorion Cairns, Kluwer, Boston, 1977.

belə yaradıldığını deyən teist açıqlama daha uğurludur. Bu açıklama “Niyə fərqli arzularımız bizi Allahın varlığına inanmağa yönəldəcək şəkildədir?” tərzindəki qeyri-adi önəmə sahib olan sualın yeganə rasional cavabıdır.

Əvvəlki səhifələrdə göstərildiyi kimi tarixin ən məşhur ateistləri, insanların arzularının tətmininin Allahın varlığını tələb etməyini, insanların Allahın varlığını uydurma səbəb olaraq göstərməyə çalışmışdır. Ancaq bu fəsildə, arzulardan hərəkət ilə Allahın varlığı üçün bir arqument təqdim edərək, ateist filosofların boğulduğu yerdə həyat suyunun olduğunu göstərməyə çalışdım. Bu xüsus, burada verdiyim arqumentə çalışmalarımda xüsusi bir yer verməyimin səbəblərindən biridir.

Bu arqamenti önemli edən ünsürlərdən biri, Allahın sifətlərinin əsaslandırılmasına da dəstək olmasıdır. Arzularımızın qarşılanması; hər şeyi bilən, hər şeyi görən, qüdrəti yüksək, heç bir şəkildə sərhədlənməyən kimi sifətləri olan bir Allahi tələb etməkdədir. Arzuların Allah tərəfindən Allaha yönəldəcək şəkildə yaradıldığı bir dəfə təsbit edildiyində; bu arzuların bəlli sifətləri olan bir Allahi tələb etməyinin mənası, Allahın öz varlığını olduğu kimi sifətlərini də arzularımız (fitrətimizin bir parçası) vasitəsi ilə xəbər verdiyidir. Bu da bir daha Rum Surəsi 30-cu ayədə, “insanların çoxu ondan xəbərsiz olsa da” fitrətdəki dinin niyə “hər zaman keçərli olan din” olaraq bildirildiyini bir daha göstərməkdədir.⁵⁰

Arzularımızdan yola çıxaraq axırət həyatının varlığının və Allahın yolladığı din(lər)in olmasının rasional bir gözlənti olduğunun göstərilməsi və bu mövzularda da arqument qurulması, diqqətəlayiq haldır. Arzularımızdan hərəkətlə dinlər ilə əlaqəli hər sualın həll ediləcəyini, əlbəttə, iddia etmirəm. Fəqət burada təqdim olunan arqumentdən çıxan nəticələr; inanacağımız din(lər)in sahib olmalı əsas özəlliklərindən önemli bir anlamağımıza da kömək etməkdədir. Bu özəlliklərin incələnməsi ilə mövcud bir çox din və ya məzhəb ortadan qaldırıla bilər. Məsələn, Allahın varlığına antologiyasında yer verməyən Buddizm xaric edilə bilər. Bütün bunlar, arzularımız üzərində incələmənin bizi varoluşla bağlı ən təməl mövzularda çox önemli nəticələrə apardığını göstərməkdədir.

⁵⁰ Rum surəsi 30-cu ayə belədir: “O halda Allahu tek olan dinə, Allahın o fitrətinə yönəl ki, insanları o fitrətə yaratmışdır. Allahın yaratmağında dəyişiklik yoxdur. Hər zaman keçərli olan din budur fəqət insanların çoxu bilməzlər.

Bu kitabıñ xaricindəki çalışmalarımnda ələ aldiğım dizayn dəlili, qanunların varlığı dəlili kimi dəlillərlə və bu kitabıñ digər fəsillərində araşdırılacaq olan digər fitrət dəlilləri ilə burada göstərilən dəlilin birləşdirilməsi nəticəsində teizm lehinə ortaya çıxan toplu vəziyyətin yüksək dərəcədə bir qane etmə gücü olduğu iddiasındayam.

II FƏSİL

DOĞUŞDAN ƏXLAQ DƏLİLİ

FƏSLİN TƏQDİMATI

Bu fəsildə pratiki həyat, modern elm, fəlsəfə və teologiya kimi bir çox sahə baxımından önəmli bir fenomen olan əxlaqdan hərəkət ilə Allahın varlığı haqqında bir arqument təqdim olunacaqdır. Bu arqumentdəki hərəkət nöqtəm əxlaqın təməllərinin doğusdan olduğuna dair yaxın dönəmdə əldə edilmiş modern psixologiya və koqnitiv elmlər kimi sahələrdəki elmi məlumatlar olacaqdır. Əvvəlcə bu məlumatlarla, insan zehninin boş bir lövhə (tabula rasa) olduğunu iddia edən görüşlərin yanlış olduğunu göstərərək, bu alternativi mövzudan kənarda buraxmağa çalışacağam. Daha sonra isə bu doğusdan özəlliklərin Allah tərəfindən insanın zehnində yerləşdirildiyini müdafiə edən teist görüşün; bunların təsadüfən, planlanmamış təbii mərhələlərlə ortaya çıxdığını müdafiə edən materialist-ateist görüşdən daha yaxşı bir açıqlama verdiyini müdafiə edəcəyəm.

İnsana xas olan “əxlaqi fərqindəlik” özəlliyyinin teist görüş daxilində daha yaxşı açıqlandığı və ancaq Allaha yer verən bir varlıq anlayışının (antologiyanın) qəbul edilməsi ilə “yaxşı”nın və “əxlaqi davranışın”ın rassional bir əsas tapa biləcəyini göstərmək bu arqumentin hədəfləri arasında yer almaqdadır. Burada müdafiə etdiyim əxlaq arqumentinin önəmli özəlliklərindən birisi sadəcə Allahın varlığı üçün

deyil, eyni zamanda əxlaqi buyruqları olan din(lər)in varlığı üçün də bir arqument xüsusiyyəti daşımağındadır.⁵¹

GİRİŞ

Fəlsəfə və dinlər tarixinin hardasa hər dönməndə, Allahın varlığının əxlaq ilə əlaqəsi önəmli bir diqqət nöqtəsi olmuşdur. Fəqət XVIII əsrən əvvəl əxlaqın hərəkət nöqtəsi edilməsi sürəti ilə Allahın varlığı üçün bir arqument qurulduğuna şahidlik edilə bilməz. Bunun bir səbəbi, bir çox teistin Allahın varlığını fideist bir şəkildə (dəlilə ehtiyac görməyən imançı bir görüşlə) başlangıç nöqtəsi edərək bir arqumentə ehtiyac hiss etməməsi; digər bir səbəbi isə arqumentlərə istinad edənlərin başda dizaynı əsas alan dəllillər olmaqla kosmoloji dəlil, antoloji dəlil, şüur dəlili kimi dəllilləri yetərli görməkləri olmuşdur.

XVIII əsrən əvvəl rast gəlinməyən, XX əsrin başlarından sonra isə fəlsəfənin adətən “metruk ərazisi”nə⁵² çevrilmiş olan əxlaq dəllilləri haqqında hələ də çox şey deyilə biləcəyi düşünülərək bu arqument yazıldı. Əxlaqın artan bir şəkildə disiplinlər arası bir çalışma sahəsi olduğu müşahidə edilməkdədir; fəlsəfə və dinlər xaricində psixologiya, koqnitiv elmlər, nevrologiya, antropologiya, təkamül biologiyası, uşaq inkişafı kimi bir çox başlıq altında əxlaq mövzusu ələ alınmaqdadır⁵³. Əxlaqdan hərəkətlə yeni bir şeylər deyiləcəksə, bu çalışmaların göz

⁵¹ Felsefe ve dinler tarihinin hemen her döneminde, Allah'ın varlığının ahlak ile ilişkisi önemli bir odak noktası olmuştur. Fakat 18. yüzyıldan önce ahlakin hareket noktasını yapılmak suretiyle Allah'ın varlığı için bir argüman ileri sürüldüğünə tanıklık edilmez. Bunun bir sebebi, birçok teistin Allah'ın varlığını fideist bir şekilde (delile ihtiyaç duymayan imançı bir yaklaşımla) başlangıç noktasını yaparak bir argümana ihtiyaç duymamasıdır; digər bir sebebi ise argümanlara atif yapanların başta tasarımları temel alan deliller olmak üzere kozmolojik delil, ontolojik delil, bilinc delili gibi delilleri yeterli görmeleri olmuştur.

⁵² Robert Adams, “Moral Arguments for Theistic Belief”, *Rationality and Religious Belief*, Ed: C. Delaney, University of Notre Dame Press, Notre Dame, 1979, s. 116.

⁵³ Christopher Suhler və Patricia Churchland, “The Neurobiological Basis of Morality”, *The Oxford Handbook of Neuroethics*, Ed: Judy Illes və Barbara J. Sahakian, Oxford University Press, Oxford, 2011, s. 33.

önündə tutulması lazım olduğu qənaətindəyəm.

XX əsrдə fərdlərin əxlaqlarının tamamən içində olduqları mühitin sosial-mədəni təsirləri ilə formalasdığını müdafiə edən relativist görüşlər olduqca aktiv oldu. Steven Pinkerin də işarə etdiyi kimi müxtəlif qorxulardan dolayı insan zehninin “boş lövhə” (blank slate, tabula rasa) olduğunu iddia edən, əxlaqın doğusdan bir insan xüsusiyyəti olduğunu inkar edən görüşlər XX əsrin akademik dünyasında hakim idi; hələ də bu görüşlər akademik çevrələrdə olduqca aktivdir.⁵⁴ Əxlaq üzərinə modern psixologiya və koqnitiv elmlər kimi sahələrdə edilən yeni araşdırırmalar isə insanların əxlaqla bağlı təməl özəlliklərinin doğusdan olduğu ilə əlaqəli bir çox məlumat verməkdir. Bu yeni əldə edilən məlumatlardan yola çıxaraq, əxlaqın doğusdan gələn yönünü inkar edən, insan zehnini boş bir lövhə olaraq görən və sosial-mədəni təyin etmə ilə hər şeyi açıqlamağa çalışan görüşlərin doğru olmadığını göstərəcəyəm. Daha sonra insanlardakı bu doğusdan özəlliyyin, planlanmamış təsadüfi mərhələlərlə (bu mərhələnin arxasında bir şürur rol oynamadan) yarandığını iddia edən ateist görüşlərdən, Allahın bu özəlliyyi insanların yaradılışına yerləşdirdiyini deyən teist görüşün daha yaxşı bir açıqlama olduğunu müdafiə edəcəyəm. Bunu edərkən bu mövzu ilə əlaqəli Euthyphro dilemması haqqındaki görüşümü də açıqlayacağam. Bu fəslin sonlarına doğru isə doğusdan əxlaqi özəlliklərimizin, Allahın varlığına inanmağı alternativ görüşlərdən daha rasional etməsi ilə bərabər Allahın buyruqlarını ehtiva edən dinlərin var olmağının gərəkliliyi üçün də dəlil təşkil etdiyini göstərəcəyəm.

Əslində buradakı mövqeyim, insanların əxlaqi dəyərlərində və davranışlarında təsiri olan doğusdan əxlaqi özəlliklərin olduğuna diqqət çekmiş olan fəlsəfə tarixindəki bir çox məşhur mütəfəkkirin görüşlərindən tarixi bir mirasla əlaqəlidir (bu mütəfəkkirlərin çoxu, bu doğusdan özəlliklərin Allahın varlığı üçün bir dəlil ortaya qoyduğunu ifadə etməyərək buna diqqət çekmişdir). Əxlaqın, doğusdan sahib olduğumuz özəlliklərimizlə əlaqəsinə-aralarında önəmli görüş fərqləri olsa da- Gottfried Leibniz (1646-1716),⁵⁵ Lord Shaftesbury (1671-1713),⁵⁶

⁵⁴ Steven Pinker, *The Blank Slate*, Viking, New York, 2002, s. 139

⁵⁵ G. W. Leibniz, *New Essays on Human Understanding*, Ed: Peter Remnant ve Jonathan Bennett, Cambridge University Press, Cambridge, 1996.

⁵⁶ Lord Shaftesbury, *Characteristics of Men, Manners, Opinions, Times*, Ed: Lawrence Klein, Cambridge University Press, Cambridge, 2001, s. 163-230.

Francis Hutcheson (1694-1746),⁵⁷ Thomas Reid (1710-1796)⁵⁸ ve Adam Smith (1723-1790)⁵⁹ kimi məşhur filosoflar diqqət çekmişdir. Digər yandan dünya nüfuzunun önəmli bir qisminin mənsub olduğu tək tanrılı dinlərin müqəddəs qəbul etdiyi mətnlərdəki bəzi fəsillər də, insanların doğuşdan əxlaqi davranışlara meylli olduqlarının ifadələri olaraq şərh edilmişdir.

Məsələn, İncildə belə deyilir:

Beləliklə, Müqəddəs Qanunun gərəkdir diklərinin ürəklərində yazılı olduğunu göstərərlər.⁶⁰

Quranda isə bu cür ifadə olunur:

O halda Allahı tək olan dinə, Allahın o fitrətinə yönəl ki, insanları o fitrətlə yaratmışdır. Allahın yaratmağında dəyişiklik yoxdur. Hər zaman keçərli olan din budur, fəqət insanların çoxu bilməzlər.⁶¹

Dini mətnlərdəki buna bənzər ifadələrə əsaslanaraq bəzi Yəhudilər, Xristian və İslam ilahiyyatçıları; insanların, dinlərin önəmli bir ünsürü olan əxlaqla əlaqəli doğuşdan özəlliklər daşıdıqlarını ifadə etmişdirler. Nəticədə buradakı hərəkət nöqtəm olan insanların doğuşdan əxlaqi özəlliklərə sahib olmayı, tarixdəki bir çox fəlsəfəçi və ilahiyyatçı ilə ortaq nöqtəmdir. Yaxın dönəmdəki modern elm sahəsindəki çalışmalardan gələn məlumatlarla bu tarixi iddianın dəstəklənməyə çalışılacaq olmayı və doğuşdan əxlaqi özəlliklərin Allahın varlığını təməlləndirən bir əxlaq dəlili üçün hərəkət nöqtəsi edilməyi isə buradakı görüşü fərqli edən ünsürlərdir.

DOĞUŞDAN ƏXLAQ DƏLİLİNİN TƏQDİM OLUNMASI

İnsanların doğuşdan əxlaqi özəlliklərindən yola çıxan “doğuşdan əxlaq dəlili”ni bu cür təqdim edirəm:

- 1- İnsanların doğuşdan gələn əxlaqla əlaqəli özəllikləri vardır.
- 2- Bu halı açıqlayacaq iki alternativ açıqlamaya sahibik:
 - 2-1- Doğuşdan əxlaqla əlaqəli özəlliklərimiz materialist ateizmin iddia etdiyi şəkildə təsadüf və zərurət ilə ortaya çıxmışdır.

⁵⁷ Francis Hutcheson, A System of Moral Philosophy, Continuum International Publishing Group, New York, 2005.

⁵⁸ Thomas Reid, Inquiry and Essays, Ed: R. E. Beanblossom ve K. Lehrer, Hackett Publishing, Indianapolis, 1983.

⁵⁹ Francis Hutcheson, A System of Moral Philosophy, Continuum International Publishing Group, New York, 2005.

⁵⁸ Thomas Reid, Inquiry and Essays, Ed: R. E. Beanblossom ve K. Lehrer, Hackett Publishing, Indianapolis, 1983.

⁵⁹ Adam Smith, The Theory of Moral Sentiments, Liberty Classics, Indianapolis, 1976.

⁶⁰ İncil, Romalilar, 2:15. Bu mövzudakı fəlsəfi-teoloj bir dəyərləndirmə üçün baxın: J. Budziszewski, Written on the Heart: The Case For Natural Law, InterVarsity Press, Downers Grove, 1997.

⁶¹ Rum Surəsi 30-cu ayə.

2-2- Doğuşdan əxlaqla əlaqəli özəlliklərimiz teizmin iddia etdiyi şəkildə Allah tərəfindən yaradılmışdır.

3- Doğuşdan əxlaqla əlaqəli özəlliklərimizi teizm materialist-ateizmdən daha yaxşı açıqlayır:

3-1- Çünkü “əxlaqi fərqindəlik” özəlliyyimizi daha yaxşı açıqlayır.

3-2- Çünkü doğuşdan əxlaqla əlaqəli özəlliklərimizin ancaq Allah varsa rasional əsası olmağını daha yaxşı açıqlayır.

4- Neticədə teizm alternativ açıqlamalarda üstün görülməlidir.

Birinci maddədə ifadə edilən doğuşdan əxlaqi bir sistemə sahib olaraq dünyaya gəlməyimiz görüşünə qarşı əxlaqi quruluşumuzun doğuşdan gələn heç bir ünsürlə əlaqəli olmadığı deyilə bilər. Doğuşdan əxlaqla əlaqəli özəlliklərə sahib olduğumuzu tamamilə inkar edən “boş ləvhə zehin” görüşünə qarşı doğuşdan əxlaqla əlaqəli özəlliklər daşıdığını ifadə edən mütəfəkkirlərin demək olar ki, hamısı xarici təsirlərin doğuşdan özəlliklərlə bərabər insanın əxlaqi quruluşunda təsirli olduğunu müdafiə edirlər. Buradakı doğuşdan əxlaq dəlilində də əxlaqın doğuşdan özəlliklərimizlə əlaqəli olduğunu ifadə edərkən, xaricdən gələn təsirlərin əxlaqi quruluşumuzun ortaya çıxmışındakı önəmli təsirini inkar etmədiyimi bildirməyi, bir yanlış anlaşılma olmamağı üçün lazımlı olduğunu görürəm. Əxlaq ilə bağlı doğuşdan özəlliklərə sahib olduğumuz iddiası; sosial-mədəni mühitlərin, ağlın və dinlərin əxlaqi sistemlərin yaranmasında çox önəmli olduqlarını inkar etməyi gərəkdirməz. Arqumentin birinci maddəsini, xarici faktorların təsiri olmadığını müdafiə edərək deyil, doğuşdan əxlaqlı olmayıımıza səbəb olan özəlliklərə sahib olduğumuzu ortaya qoyaraq göstərməyə çalışacağam.

Arqumentin birinci maddəsi qəbul edildikdən sonra arqumentin ikinci maddəsini ateistlər də rahatlıqla qəbul edəcəklər. Necə ki, doğuşdan əxlaqla əlaqəli özəlliklərə sahib olduğumuzu düşünən günümüzün fəlsəfəçi və elm adamlarının böyük qisminin bu iki bənddən birini seçdiklərini deyə bilərik.

Buradakı arqumentin ən kritik maddəsi üçüncü maddəsidir. Birinci maddənin doğruluğu göstərildikdən sonra bir materialist-ateistin etməli olduğu bu maddədə ortaya qoyulanları inkar etməyə çalışmalıdır. Bu kritik maddənin doğruluğunu göstərmək üçün 3-1 və 3-2 bəndlərini niyə teizmin daha yaxşı açıqlama olduğunu göstərdiyini açıqlamağa çalışacağam. Bu edildikdən sonra arqumentin nəticəsinin doğruluğu

qaçınılmaz olaraq ortaya çıxmaqdadır.

Fərdlərin əxlaqla bağlı doğuşdan özəlliklərə sahib olduğu görüşü iki şəkildə anlaşılı bilər: Birincisi “əxlaqın tamamilə doğuşdan olmayı” olaraq təyin edilə bilər; buna görə “uşaqlara işgəncə pis və yanlışdır” və ya “kasıblara yardım yaxşı və doğrudur” şəklindəki əxlaqi ittihamlar tamamilə doğuşdan vardır. Bunun müdafiəsi çətin bir mövqe olduğu qənaətindəyəm. Öz müdafiə etdiyim mövqe olan ikincisini “əxlaqın təməllərinin doğuşdan olduğu” olaraq adlandırıram; buna görə əxlaqi ittihamların tamamilə doğuşdan olduğunu iddia etməyə gərək yoxdur. Fəqət yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz başda olmaqla empati, aldadən təyin etmək, qəsdli-qəsdsiz ayırımı etmək kimi əxlaqın təməllərini ortaya çıxaran və ya əxlaqi dəyər və davranışlarda önəmli yeri olan ünsürlərin –hər biri və ya bir qismi- doğuşdandır.

DOĞUŞDAN ƏXLAQI TUTUMUMUZU RƏDD EDƏN “BOŞ LÖVHƏ” GÖRÜŞLƏRİ

Buradakı arqument baxımından atılacaq ilk addım, “boş lövhə” (tabula rasa) görüşlərinin xətalı olduğunu göstərməkdir. Beləcə əxlaqla bağlı doğuşdan özəlliklərə sahib olduğumuza dair arqumentin ilk maddəsi əsaslanmış olacaq.

Zehnin doğusda boş bir lövhə olduğu görüşünü, həm bir çox teist həm də bir çox ateist müdafiə etmişdir. “Boş lövhə” qavramını populyarlaşdırıran John Locke, teistlərə bir örnekdir. Locke, insan zehninə doğuşdan işlənmiş gerçəklər, idealar olduğu görüşünə qarşı çıxan iddiasının gərəyi olaraq əxlaq ilə əlaqəli doğuşdan özəlliklər olduğu görüşünə də qarşı çıxdı.⁶² Locke, boş lövhə zehin görüşünün, teist inancla bərabər mənimsənə biləcəyinin bir örnəyidir. Necə ki, Locke ateistlərin verdikləri sözlərinə zidd davranışmaqlarını əngəlləyəcək bir ağıl əsaslı təməlin olmadığını müdafiə etmiş və əxlaq baxımından teist inancın önemini göstərməyə çalışmışdır.⁶³

Zehnin doğusdan boş lövhə olduğu görüşündəki teistler üçün əxlaq ilə əlaqəli qənaətlərini ortaya çıxaran iki təməl yol mövcuddur: Birincisi, duyğu hissləri ilə hiss edilən əsaslardan hərəkət ilə ediləcək ağıl əsaslı

⁶² John Locke, *An Essay Concerning Human Understanding*, Prometheus Books, New York, 1995, 1. və 3. bölmələr. Lockenin fəlsəfi sisteminin bütündə, bu görüş mövzusunda nə qədər tutarlı olduğuna burada girməyəcəm. Fəqətt bunun müzakirə mövzusu olduğunu xatırlatmaq istəyirəm.

⁶³ John Locke, “A Letter Concerning Toleration”, Political Writings of John Locke, Ed: David Wootton, Londra, 1993, s. 426.

çıxarılan nəticələr bir əxlaq sistemini yaratmağın mümkün olduğunu müdafiə edə bilərlər. İkincisi, bağlanılan dində ifadə edilən Allahın buyruqlarına uymağın təməlini təşkil edəcəyi bir əxlaqi sistemin varlığını qəbul edə bilərlər. Bu dinə inancın əsasını isə fideist bir görüşün mənimsənməsindən şəxsi təcrübələrə, müxtəlif ağıl əsaslı dəlillərin təqdim olunmasınadək fərqli ünsürlər ortaya çıxarda bilər. Ayrıca olaraq bu ikisinin qarışdırılmasından bir əxlaq sistemi yaratmağa çalışan boş lövhəçi teistlər də ola bilər. Həm boş lövhəçi zehin görüşünü həm də doğuşdan əxlaqi özəlliklərimiz olduğunu müdafiə edərək teist olmaq mümkün olduğu üçün teistlər ilə ateistlər arasında əxlaqi təməl özəlliklərin doğuşdan olub-olmadığı xüsusu, hər zaman mərkəzi olmuş bir anlaşmazlıq mövzusuna çevriləmişdir.⁶⁴ Fəqət burada təqdim olunan arqument baxımından əxlaqi mümkün qılan təməl qavramların (yaxşı-pis və doğru-yanlış kimi) doğuşdan ünsürlər ehtiva edib-etmədiyi təməl bir xüsusdur.

Əxlaq ilə əlaqəli doğuşdan özəlliklərimizin olmadığını mənimsəyən bir çox ateist mütəfəkkir olmuşdur. Bu görüşü müdafiə edənlərin bir çoxu, insanlarda müşahidə olunan əxlaqi quruluşu sosial-mədəni təsirlərlə açıqlayırlar; ictimai ehtiyacları, var olan əxlaqi fenomenlərin yeganə təyin edicisi olaraq xarakterizə edirlər. Durkheim bu görüşün ən önəmlili təmsilçilərindən biridir. Durkheim, insanların doğuşdan gələn özəlliklərinin mövcud olmadığını, fərdlərin təbiətini sosial faktorların formalasdırıldığını ifadə etmişdir. Əxlaq baxımından önəmlili təməl qavramlar olan “doğru”nun və “yanlış”ın doğuşdan heç bir özəllik ilə əlaqəsi olmadığını müdafiə edərək belə demişdir: “Cəzalandırma, bütünüün kollektiv vicdanı tərəfindən paylaşılan doğrunun və yanlışın standartlarını təyin etməkdir.”⁶⁵ Marksist görüşü mənimsəyənlər də, ümumilikdə, əxlaqi və onu ehtiva edən dinləri, sosial-ekonomik əlaqələrin və mənfəətlərin nəticəsi olaraq, hakim güclərin təyin etdiyi quruluşlar şəklində açıqlamağa çalışmışdırlar. Bu və bənzəri görüşlərə görə, insanın doğuşdan özəllikləri ilə əxlaqın əlaqəsi rədd edilmiş və insan təbiəti boş lövhə anlayışı ilə dəyərləndirilmişdir.

Sosiologiya sahəsində olduğu kimi psixologiya və antropologiya sahəsində də zehnin boş lövhə olduğu görüşü yaygın olaraq qəbul edildi.

⁶⁴ Kainatın əzəli olub-olmadığı, teistlərlə ateistlər arasında demək olar ki, hər zaman mərkəzi olmuş anlaşmazlıq mövzularına bir örnek olaraq verilə biler. Bu mövzunu “Big Bang və Tanrı” kitabimdə inceledim.

⁶⁵ Donald Black, “On the Origins of Morality”, Evolutionary Origins of Morality: Cross-Disciplinary Perspectives, Ed: Leonard Katz, Imprint Academic, Thorverton, 2000, s. 109.

XX əsrin psixologiya çalışmalarında önemli bir təsiri olan davranışlılığın qurucularından John Watson, özünün uşaqqən alıb yetişdirəcəyi fəndləri, istədiyi kimi formalaşdırıb biləcəyini demişdi.⁶⁶ Watsonun bu görüşünün altında da doğusdan gələn özəllikləri rədd edən, fərdin formalaşmasını sadəcə təlimə bağlayan bir anlayış vardır.

Antropologiyadakı mədəni fərqliliklərə vurğu edən bir çox görüşün arxasında da doğusdançılığa qarşı çıxan boş lövhəçi inanc önemli bir yer tutmuşdur. XX əsrin fəlsəfəsində önemli bir yer tutan postmodernist görüşlərin bir çoxuna görə də insanın əxlaq ilə əlaqəli doğusdan özəlliklərə sahib olduğu, hər kəsə ümumiləşdirilə biləcək obyektiv əxlaqi dəyərlər olduğu iddiasına əsas qurula bilər narahatlığı inkar edilmişdir. Nəticə olaraq günümüzdə, ateist və hətta teist bir çox şəxs, insanların doğusdan gələn özəlliklərə sahib olmadıqları fikrini, XX əsrə olduğu kimi hələ də mənimseməkdədirler. Aşağıda bir qismini təqdim edəcəyim modern psixologiya və koqnitiv elmlər kimi sahələrdən gələn təcrübi məlumatlar isə arqumentin ilk maddəsini dəstəkləməkləri ilə bərabər fəlsəfə, psixologiya, sosiologiya və antropologiya kimi sahələr baxımından önemli nəticələri olacaq şəkildə boş lövhəçi zehin görüşünün yanlışlığını göstərməkləri baxımından əhəmiyyətlidirlər.

ƏXLAQIN TƏMƏLLƏRİNİN DOĞUŞDAN GƏLMƏSİ VƏ SINAQDAN KEÇİRİLMİŞ MƏLUMATLAR

Əxlaq ilə bağlı özəlliklərin bir çoxu körpəlik mərhələsindən etibarən üzə çıxır. Jonathan Haidtin də göstərdiyi kimi əxlaqi ittihamlar bir çox dəfə əqli düşünmə müddətinə bağlı olmadan, spontan, avtomatik olaraq gerçəkləşir və əxlaqi açıqlama da bi çox zaman davranış gerçəkləşdirildikdən sonrakı (post hoc) bir qanuniləşdirmə təşəbbüsü şəklində olmaqdadır.⁶⁷

Mövcud terminologiyamızdakı “hiss etmə” qavramının, əxlaqla bağlı doğusdan özəlliklərimizi ifadə etməyə ən uyğun qavram olduğu qənaətindəyəm. Əxlaq sahəsindəki “sezgiçilik” Əxlaq Ensiklopediyasında (Encyclopedia of Ethicsdə) bu cür ifadə edilməkdir: “*Sezgiçilik, şəxslərin birbaşa və ya dolayı yolla nəticə əldə*

⁶⁶ John Watson, Behaviorism, W. W. Norton, New York, 1925.

⁶⁷ 8 J. Haidth, “The Emotional Dog and Its Rational Tail: A Social Intuitionist Approach to Moral Judgment”, Psychological Review, No: 108, ss. 814-834.

*edərək bəzi əxlaqi ittihamların doğru olduğunu inanmaqlarının qanuni olduğu iddiasıdır.*⁶⁸ Əxlaqı, duyğu ilə bağlı özəlliklərimizə bənzədərək “əxlaqi duyğu teoremi” (moral sense theory) başlığında əxlaqi özəllikləri ələ alanlara da rastlamaq mümkündür; əxlaqi özəllikləri “sezgi” olaraq adlandırmmanın daha uyğun olduğunu düşünsəm də buradakı arqument baxımından önəmlı nöqtə əxlaqi özəlliklərin doğuşdan olduğunu təyin etməkdir. Bəhs edilən görüşlərdən hansı seçilirssə seçilsin, bir şey dəyişməz. Hətta əxlaqın zehindəki bütün özəlliklərdən fərqli olduğunu müdafiə edərək, geri qalan bütün özəlliklərdən müstəqil, “sezgi” və “duyğu” qavramlarını istifadə etmədən zehindəki əxlaqi özəllikləri təyin edən xüsusi bir kateqoriya açmağın belə mümkün olduğunu düşünürəm.

Ahlakin doğuşdan varlığı, Noam Chomskynin “doğuşdan dil” (innate language) ilə bağlı görüşlərinə bənzədilə bilər. Chomskyə görə körpələr, zehinlərində doğuşdan gələn özəlliklər hesabına dil danışmaq kimi çətin bir qabiliyyətə iyiyələnirlər.⁶⁹ Chomsky, dil və əxlaq arasında; doğuşdan olmaq və doğuşdanlığa rəğmən fərqli dillər ilə fərqli əxlaqi quruluşların varlığı ilə ziddiyyət təşkil etməmək kimi hallarda oxşarlıqlar olduğunu ifadə etmişdir.⁷⁰ Chomskydən təsirlənən psikoloq Marc Hauser, zehnimizdə doğuşdan “obyektiv əxlaqi qrammatika” (universal moral grammar) olduğunu bu cür ifadə etməkdədir:

“Obyektiv əxlaqi qrammatika, insanların əxlaqi sistemlər inşa etməyinə şərait yaranan prinsiplərin və parametrlərin uyğunluğu haqqında bir teoremdir. O, bir-birindən fərqli müxtəlif əxlaqi sistemlər inşa edilməyini təmin bir alət dəstidir. Qrammatika və ya prinsiplər çoxluğu deyə adlandırma biləcəyimiz bu quruluş sabitdir. Fəqət bunun nəticəsi olan əxlaqi sistemlər məntiqi imkanlar çərçivəsində sərhədsizdir.”⁷¹

Uşaq ikən, hiss etdiyimiz bir arzuya bağlı olmadan və bir əqli düşünmə mərhələsi olmadan “hissi” olaraq adlandırma biləcəyimiz bir şəkildə dili danışma qabiliyyətini qazandığımız və daha sonra qrammatika üzərində düşünmədən “hissi” olaraq dili istifadə etdiyimiz kimi körpələr hələ danışmağaa başlamadıqları dönəmdə, bir yetişkin insanın ancaq təməl əxlaqi qavramları istifadə edərək həyata keçirə

⁶⁸ Walter Sinnott-Armstrong, “Intuitionism”, Encyclopedia of Ethics, Vol: 2, Ed: Lawrence C. Becker ve Charlotte B. Becker, Routledge, New York, 2001, s. 880.

⁶⁹ Noam Chomsky, Aspects of the Theory of Syntax, MIT Press, Cambridge MA, 1965

⁷⁰ Noam Chomsky, Language and Problems of Knowledge: The Managua Lectures, MIT Press, Cambridge MA, 1988, s. 153

⁷¹ Marc D. Hauser, Moral Minds, Harper Collins Publishers, New York, 2006, s. 300.

biləcəyi dəyərləndirmələri “hissi” olaraq gerçəkləşdirirlər və sonra yetişkinlik döñəmində də bir çox əxlaqi ittiham “hissi” olur. Hər sağlam insanın, özündə çox kompleks olmağına qarşı, çox rahat bir şəkildə “yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz” kimi əxlaqın təməlini təşkil edən qavramları istifadə etməsi də, bunları istifadə etmə qabiliyyətinin insanın içində işlənmiş olduğunu göstərməkdədir. Aşağıdakı sətirlərdə bu iddianı dəstəkləyən və boş ləvhəçi zehin görüşlərinin doğru olmadığını göstərən bəzi bilgiləri qısaca paylaşacağam.

Əxlaq üçün lazımı təməllərə doğuşdan sahib olduğumuzu dəstəkləyən elmi çalışmalara, danışma dönəmi öncəsindəki uşaqlarla aparılan sınaqlardan başlayaraq örnəklər verəcəyəm. “Empati” əxlaqi davranışını mümkün edən ən təməl özəlliklərdən biridir və bir çox əxlaq filosofu empatini əxlaq teoremlərinin mərkəzinə yerləşdirmişdirlər. Adam Smith “simpatiya” (sympathy) kəlməsinin yerinə istifadə edərək “empati”yə əxlaq teoremində mərkəzi bir rol vermişdir.⁷² Empatiyə, indefikator əxlaqda, Schopenhauer və Rousseau tərəfindən də kildə bir rol verildiyini görməkdəyik.⁷³ Əsəbilik, qorxu, kədər, sevinc, acı, şəhvət, günahkarlıq, utanma və eşq kimi bir çox təməl hissə empati hissə edərik. Yoxluğu psixopatiya kimi suallara yol açan empatiya, kompleks və çox laylı bir özəllikdir.⁷⁴ Bu qədər önəmli və kompleks bir özəllik olan empatiya ilə bağlı özəlliklərə körpəlik mərhələsindən etibarən rast gəlinir. Keçirilmiş bir çox fərqli sınaqda yeni doğulan uşaqlara digər uşaqların ağlamaqları qulaq asdırılanda ağlamağa başladıqları, stresli olduqlarını göstərən üz ifadələri sərgilədikləri və əmzirmə nisbətlərinin dəyişdiyi təyin edilmişdir. Bu reaksiyaların həqiqətən ağlamağa qarşımı, gələn səsə qarşı mı olduğunun aydınlaşması üçün yeni doğulan uşaqlara, eyni şiddətdə başqa səslər, süni ağlama və öz ağlamaqlarının səs qeydi qulaq asdırıldığda isə digər uşaqların ağlamaqlarına verdikləri reaksiyanı verməmişdirlər.⁷⁵

Paul Bloom, danışma əvvəli döñəmdəki uşaqlarla etdiyi diqqətlə dizayn edilmiş sınaqlarla, bu uşaqların həyatlarının hələ ilk ilində əxlaqla əlaqəli doğuşdan özəlliklərinin müşahidə edildiyini ortaya qoyan bir

⁷² Adam Smith, *The Theory of Moral Sentiments*, s. 47-53.

⁷³ Alvin I. Goldman, “Ethics and Cognitive Science”, *Ethics*, Vol: 103, No: 2, Ocak 1993, s. 355-356.

⁷⁴ Tania Singer, “The Neuronal Basis and Ontogeny of Empathy and Mind Reading: Review of Literature and Implications for Future Research”, *Neuroscience and Biobehavioral Reviews*, No: 30, 2006, s. 857-858.

⁷⁵ M.L. Simner, “Newborn’s Response to the Cry of Another Infant”, *Developmental Psychology*, No: 5, 1971, s. 136-150; M. Dimon, F. Simion ve G. Caltran, “Can Newborns Discriminate Between Their Own Cry and the Cry of Another Newborn Infant”, *Developmental Psychology*, Vol: 35/2, 1999, s. 418- 426

psixoloqdur. Bloom, bu sınaq nəticələrinin; Sigmund Freud, Jean Piaget və Lawrence Kohlberg kimi əxlaqla əlaqəli doğuşdan özəlliklərimiz olmadığını deyən bir çox məşhur psixoloqun səhv düşündüklərini göstərdiyinə diqqətləri yönəltməkdədir. Bloom “yaxşı və pisin hissinin bir şəkildə insanın varlığına qarışmış olduğu görünməkdədir” deyərək, təcrubi məlumatlar əsasında boş lövhəçi zehin görüşünə qarşı çıxan psixoloqlara bir örnek təşkil edir.⁷⁶

“Ədalət” hissinin çox kiçik yaşdan etibarən uşaqlarda müşahidə edildiyini və “ədalət” ilə bağlı da insanların doğuşdan bir tutuma sahib olduqlarını ortaya qoyan sınaqlar vardır. Məsələn, bir sınaqda, bir kukla iki kukla iə top oynayacaq və digər bir kukla topu götürüb qaçacaq şəkildə bir ssenari uşaqlara göstərildi. Bu yun pozan kukla körpələrin önünə gətirildikdə, körpələrin “ədaləti tətbiq etməyə” cəhd edib, oyun pozan kuklanı cəzalandırıldıqları, məsələn əlləri ilə kuklanın başına vurduqları hallar müşahidə edilmişdir. Yaxşının mükafatlandırılmasının və pisin cəzalandırılmasının “ədalət” qavramı baxımından önemli bir yeri olduğu düşünülərək, körpələrin bu xüsusda doğuşdan bir tutumu olub-olmadığını test etmək üçün başqa sınaqlar da keçirilmişdir. Belə bir sınaqda, 21 aylıq uşaqlar yaxşı və pis kuklaların olduğu bir sınaq şəraitində müşahidə edildi: Bu şəraitdə 21 aylıq uşaqlar, kuklalara mükafat olaraq bir şeylər verə biləcəkləri və ya cəza olaraq onlardan bir şeylər ala biləcəkləri bir vəziyyətə salındı. Uşaqlardan bir şey almaqlarını istədikdə pis kukladan aldıqları, verməklərini istədikdə isə yaxşı olana verdikləri müşahidə edildi. Digər bir sınaqda isə səkkiz aylıq uşaqlar, yaxşı kuklanı cəzalandırılanları deyil, kuklaya mükafat verənləri seçdilər; daha da təəccüblüsü pis kuklanı cəzalandırılanları, pis kuklanı mükafatlandırınlara dəyişdilər.⁷⁷

Bir çox fəlsəfəçi və teoloq, əxlaqi davranışların ən önemli ünsürlərindən birinin “yaxşı niyyət” olduğunu müdafiə etmişdir. Üç və dörd yaşındaki uşaqlar ilə keçirilən başqa bir sınaqda Nunez və Harris, uşaqların “niyyət”i hesaba alaraq əxlaqi dəyərləndirmə etdiklərini təyin etmişdirler. Bu yaşda, sadəcə nəticənin deyil “niyyət”in də dəyərləndirilərək səbəblərin yol açdığı nəticələrin belə mühakimə edildiyi müşahidə edilməkdədir; “niyyəti dəyərləndirmənin” bu yaşdakı uşaqların öyrənmə mərhələsi ilə əldə etdiklərini düşünmək ehtimal edilə bilməyəcək qədər kompleks bir mühakimədir. Sınaqdakı uşaqlar,

⁷⁶ 7 Paul Bloom, “The Moral Life of Babies”, The New York Times, 5 Mayıs 2010

⁷⁷ Paul Bloom, “The Moral Life of Babies”, The New York Times, 5 Mayıs 2010.

özlərinə danışılan hekayələrə qulaq asdılqları zaman, qəsdən və ya bilmədən öhdəliklərini yerinə yetirməyənlər arasında rahatlıqla fərqləndirmə edə bildilər.⁷⁸

Bu sinaqlar, doğusdan, insanların zehinlerində; yaxşını və pis, doğrunu və yanlışı, ədalətlini və ədalətsizi, qəsdən və qəsdən olmayanı (yaxşı və pis niyyəti) ayıran, sosial dəyərləndirmələr edə bilən özəlliklərin hazır olduğunu göstərməkdədir. Uşaqların bir öyrənmə mərhələsi olmadan və spontan bir şəkildə etdikləri bu seçimlər, doğusdan əxlaqi özəlliklərimiz olduğunu təcrübi dəstəkçiləridir.⁷⁹ Bəhs edilən kompleks qavramları, yaxş və doğru olanı pis və yanlış olandan üstün tutmaq və mükafatlandırma ilə cəzalandırmanın ehtiva edən bir ədalət dəyərləndirməsini tələb edən bu tip mühakimələrin bir öyrənmə mərhələsi olmadan istifadə edilməsi, bunların doğusdan olduğunu bir göstərişidir. Modern psixologiya və koqnitiv elmlər kimi sahələrdə, xüsusilə yaxın dönəmdə, uşaqlarla keçirilən -az bir qisminə burada toxunulan- bir çox çalışmanın, əxlaq və digər sahələrdə “boş lövhə zehin” görüşü ilə tamamilə vidalaşmaq gərəkdiyini ortaya qoyduğunu rahatlıqla demək olar.

Əxlaq sistemlərinin varlığına yol açan doğusdan özəlliklərimiz olduğu görüşünü uşaqlarla edilən çalışmalar (infant studies) xaricində başqa sahələrdən gələn bilgilər də dəstəkləməkdədir. Məsələn, əxlaq qanunlarının sadəcə mədəni təyin etməyə bağlı olduğunu göstərmək üçün istifadə edilmiş olan antropologiyadakı çalışmalar, əslində bütün bütün mədəniyyət fərqliliklərinə baxmayaraq insanlığın ortaql obyektiv özəlliklərinin (human universals) düşünüləndən daha çox olduğunu göstərməkdədir.⁸⁰

Donald Brown kimi məşhur bir antropoloqun, yüzlərlə bənddən ibarət insanlığın obyektiv ortaql özəllikləri siyahısındaki bir çox bəndi, yenə antropologiyadakı çalışmalarlardan əldə edilmiş bəzi istisnalar tapıb, inkar etmək mümkün ola bilər. Fəqət antropologiyadakı bu çalışmalar, ən azından əxlaqi sistemlərin temellərini təşkil edən və yüksək dərəcədə kompleks bir özəlliyyə sahib olan “yaxşı və pis, doğru və

⁷⁸ Maria Nunez ve Paul L. Harris, “Psychological and Deontic Concepts: Separate Domains or Intimate Connection?”, *Mind and Language*, Vol: 13, No: 2, Haziran 1998, s. 153-170.

⁷⁹ J. Haidt və C. Joseph, “How Innately Prepared Intuitions Generate Culturally Variable Virtues”, *Daedalus*, Sonbahar 2004, s. 55-66.

⁸⁰ İnsanların obyektiv özəllikləri haqqındaki geniş siyahısının hamısı qəbul edilməsə də, Donald Brownun etnoqrafik çalışmalarlardan yola çıxaraq hazırladığı “insanların obyektivləri” ilə bağlı siyahı, mədəni ortaqlıqların düşünüləndən daha çox olduğunu göstərməkdədir: Donald Brown, *Human Universals*, New York, Mc Graw-Hill, 1931.

yanlış, yaxşı niyyət və pis niyyət” kimi təməl qavramlar daxilində dəyərləndirə edə bilməyin, bütün mədəniyyətlərdə insanların obyektiv özəllikləri olaraq var olduğunu açıq-aydın göstərməkdədir. Bütün mədəniyyətlərdə ortaç olan bu ünsürlər, əxlaqi sistemlərin mümkünlüyünü mədəniyyətlərin təyin etmədiyini, bütün insanlarda əxlaqla əlaqəli doğuşdan ortaç özəlliklər olduğu görüşünü dəstəkləməkdədir. Dil danışmağı öyrənməklə bağlı bütün insanlarda ortaç doğuşdan özəlliklər olmayı, çox dəyişik dillərin olmayı ilə zidd olmadığı kimi, dünyadakı fərqli əxlaqi sistemlərin varlığı da ortaç-doğuşdan əxlaqla bağlı təməllərə sahib olmağımızla ziddiyətli deyildir.

Əxlaqi sistemlərin varlığını mümkün edən təməl özəlliklərə doğuşdan sahib olduğumuza dair iddiamız, insanların bu əxlaqi doğuşdan özəlliklərə mütləq uyğun olaraq davranacağı mənasını daşıdır. İnsanlar, şəxsi mənfəətlərini qorunmaları və ya mədəni təsirlər kimi mərhələlərlə yaranmış vərdişləri kimi müxtəlif səbəblərlə əxlaqi hislərini boğa bilməkdədir və ya onlara zidd davrana bilməkdəirlər. Məsələn, pis qoxuların bizə itici gəlməsi gibi doğuşdan bir özəlliyyimizə rəğmən pis qoxulu işlərdə işləyənlər və bu haldan ciddi bir narahatçılıq hiss etmədən o işdə işləməyə alışanlar vardır və ya ağrılardan qaçmaq kimi bir doğuşdan özəlliyyimizə qarşı ağrıdan zövq alıb, bundan qaçmayan mazoxistlər mövcuddur. Nəticədə bir-birləri ilə əlaqəsi yox sayılacaq qədər az mədəniyyətlərdə belə 90%-in üzərində ortaç olan özəlliklər, bunların doğuşdan gələn özəlliklərdən dolayı yarandığı görüşünü dəstəkləməkdədir. Günahsız insanları öldürməyin, insestin və ya təcavüzün hardasa hər mədəniyyətdə qadağan olmayı; bunların və bənzərlərinin insanın doğuşdan gələn özəlliklərindən qaynaqlandığı iddiasını dəstəkləyici bir bilgi olaraq dəyərləndirilə bilər. Belə bir görüşlə, doğuşdan sahib olduğumuz əxlaqla əlaqəli təməl özəllikləri ehtiva edən siyahı daha çox genişləndirilə bilər. Mazoxistlərin varlığının ağrılardan qaçmayı, korların varlığının görməyi insanların obyektiv özəllikləri statusundan çıxarmadığı kimi, istisnaların qaydanı pozmadığı bir anlayışa antropologiyada da yer verilməli, bir çox istisnada bir-birləri ilə əlaqəsi yox deyiləcək qədər az mədəniyyətdəki inest qadağası kimi ortaqlıqları, sırf mədəni təsirlə açıqlamaq kimi bir görüşdən uzaq durulmalıdır. Fəqət hər şeyə rəğmən, burada müdafiə etdiyim arqument, bu cür etirazların da edilə bilməyəcəyi şəkildə əxlaqla əlaqəli təməl özəlliklərimizdən yola çıxaraq qurulmuşdur və ciddi hər hansı bir

istisnadan uzaqdır. İnsestə və ya təcavüzə qarşı çıxmağın insanların doğuşdan özəlliklərindən qaynaqlanmadığını müdafiə etmək; doğru və yanlış, yaxşı niyyətli və ya pis niyyətli kimi əxlaqi sistemlərə yol açan təməl qavramları istifadə etməyin insanların obyektiv özəllikləri olmadığını müdafiə etməkdən daha asandır. Buradaki arqumentin iddiasının bu təməl qavramların “doğuşdan var olmayı” olduğu unudulmamalıdır.

Danışmaq ilə bağlı doğuşdan xüsusiyyətlərə sahib olmayıma; yetkin dönəmdə dili istifadə edərkən, qrammatikanı düşünmədən və hətta qrammatikanın fərqində olmadan, öz-özünə qrammatika qaydalarını tətbiq edərək dili istifadə etməyimiz də bir dəlildir. Eyni şəkildə əxlaqla bağlı doğuşdan özəlliklərə sahib olmayıma; uşaqlara keçirilmiş təcrübələrlə yanaşı, bir çox psixoloji araşdırımada göstərildiyi kimi, əxlaqla bağlı dilemmalara, fəqli mədəniyyətlərdə eyni cavabların asanlıqla, ciddi bir əqli düşünmə mərhələsi olmadan verilməsi də dəlil təşkil etməkdədir. Psixoloji sınaqlarının bir parçası olaraq çox geniş bir kütləyə yönləndirilmiş bu suallara verilən cavablar bəhs etdiyimiz faktı dəstəkləməkdədir:

“1- Operator bir həkim xəstəxanaya girdiyi zaman, tibb bacısının təlaşlı halda qaçdığını görür; tibb bacısı həkimə problemi bu cür danışır: “Həkim! Təcili Yardım biraz əvvəl çox kritik vəziyyətdə beş şəxs gətirdi. İkisinin böyrəkləri ciddi zərər görmüş vəziyyətdədir, birinin ürəyi zədələnib, birinin ağciyəri məhv olub, birinin qaraciyəri yırtılıb. Orqan bağışı tapa biləcək vəziyyətdə deyilik. Amma sağlam gənc bir adam qan bağışlamaq üçün gəlib və lobbidə oturub. Əgər bu adamın orqanlarını götürsək, beş xəstəmizin hamısını qurtara bilərik. Əlbəttə ki, bu gənc adam öləcək, amma beş xəstəni qurtarmış olacaqıq.”

Operator həkimin bu gənc adamın orqanlarını götürməsi əxlaqən qanunidirmi?

“2- Bir qatar saatda 150 mil sürətlə hərəkət etməkdədir. Birdən qatarı sürən maşinist, idarə panelindəki bir lampanın əyləciniin partladığını xəbər verdiyini görür. Bu hadisə olduğu zaman maşinist, qatarın normal marşrut xətti üstündəki yolun üstündə beş nəfərin arxalarını dönmüş halda, qatardan xəbərsiz yeridiklərini görər. Maşinist qatar yolunun birazdan ikiyə ayrıldığını, yan yola keçib uşaqları əzməyəcəyini düşünür. Fəqət yan yolda da bir şəxsin arxasını dönmüş bir şəkildə, qatardan xəbərsiz yeridiyini görər. Maşinist bir qərar

verməlidir: Ya qatarı normal marşrut xəttindən çıxarmayacaq ve beş nəfər ölücək, ya da qatarı yan yola keçirəcək və bir nəfər ölücək, amma beş nəfər ölümdən qurtulmuş olacaq.”

*Məsinistin qatarı yan yola keçirməsi əxlaqən qanunidir mi?*⁸¹

Marc Hauser əgər birinci suala “Xeyr”, ikinci suala “Bəli” cavabını versəniz; bu testin tətbiq edildiyi on minlərlə şəxsin böyük qismi ilə eyni cavabı verdiyinizi deyir. Buradakı birinci hadisəni dinləyən bir çox şəxs, beş insanın qurtulması üçün də olsa bir nəfərin öldürülməsini əxlaq baxımında qəbul edilə bilməz görməkdədirlər. Fəqət ikinci hadisədə beş insanın ölümdən qurtulması üçün qatarın yönünün dəyişdirilib bir nəfərin öldürülməsini əxlaqən qanuni görməkdədirlər. Buradakı cavablarda zahirən bir tutarsızlıq var kimi görünməkdədir. Hauser, bu hadisələri və bənzər hadisələri dinləyənlərin çoxunun hazır bir şəkildə, ciddi bir əqli düşünmə müddəti olmadan eyni cavabları verdiklərini; Ancaq fəlsəfəçilərin, bu hadisələrdə nə fərq olduğunu uzun əqli düşünmə ilə həll etməyə çalışdıqların bildirməkdədir. Həm gənclər, həm yaşlılar, həm az təhsillilər, həm çox təhsillilər, həm əxlaq fəlsəfəsi və din kimi sahələrdə məlumat sahibi olanlar həm də olmayanlar verilən cavablarda dilemma kimi görünən fərqli nədən ibarət olduğuna cavab verə bilməməkdəirlər.⁸² Steven Pinkerin dediyi kimi “*İnsanların empatik əxlaqi görüşlərini formalasdırıq instinkt hissəleri vardır və bu əxlaqi görüşlərini məntiqi düşüncə kimi göstərmək üçün sonradan mübarizə edirlər.*”⁸³ Hauser və yoldaşları, mədəniyyətlərarası cavablarda fərqliliklər olub-olmadığını anlamaq üçün bu dilemmalara səbəb olurmuş kimi görünən sualları İbranicə, Ərəbcə, İndonezcə, Çince, İspanca və digər bir çox dilə də çevirdilər və fərqli mədəniyyətlər ilə dinlərə mənsub olanlar arasında da bir-birilərinə çox oxşar nəticələr əldə etdilər.⁸⁴

Wason Testin Qərb dünyasına və buradan tamamilə izolyasiya olmuş Ekvatoridakı Achuara tətbiqində isə, insanların zehnində ortaq bir şəkildə “sosial anlaşmanın pozan dələduzları aşkarlamaq” ilə bağlı bir mexanizmin mövcud olduğu anlaşıldı.⁸⁵ Əxlaq sadəcə bizim nə etməyimizlə bağlı deyildir. Eyni zamanda başqalarının nə etməyini gözləməyimizlə də əlaqəlidir. İnsan zehnində, əxlaqi sistemlər yaratmayı

⁸¹ Marc D. Hauser, *Moral Minds*, s. 32.

⁸² Marc Hauser, *Moral Minds*, s. 32-34; P. O'Neill və L. Petrinovich, “A Preliminary Cross Cultural Study of Moral Intuitions”, *Evolution and Human Behavior*, No: 19, 1998, s. 349-367.

⁸³ Steven Pinker, *The Blank Slate*, s. 271.

⁸⁴ Marc D. Hauser, *Moral Minds*, s. 129-131.

⁸⁵ Matt Ridley, *The Origins of Virtue*, Penguin Books, New York, 1998, s. 129- 130.

mümkün edən digər bir çox təməl özəlliklə bərabər ədalətin tətbiq edilməsi baxımından önəmlı “dələduzları aşkarlamaq” (cheater detection) mexanizmi olduğuna dair də güclü tapıntılar var.

Qatarlarla və xəstəxanadakı xəstələrlə bağlı edilənlərə oxşar düşüncə testləri; yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz kimi kompleks qavramları rahat və sürətlə istifadə edərək, nə qədər sürətli şəkildə əxlaqi ittihamlar edə biləcəyimizi göstərməkdədir. Bunlardan, yetkinlik dönəmindəki əxlaqi mühakimələrimizin hissi və spontan özəlliyini anlaya bilməkdəyik. Bunların yetkin dönəmdə aşkar edilməsi bunların öyrənilmiş olduğunu göstərmir. Oğlanlarda saqqalların, qızlarda sinələrin 10-15 yaş arasında böyüməsi və dişlərin körpəlikdən sonrakı dönəmdə çıxmalarına baxmayaraq bunların doğuşdan daşıdığımız ortaq özəlliklərimiz olduğunu inkar edə bilməyəcəyimiz kimi yetkinlik dönəmində aşkarlanan ortaq əxlaqla bağlı özəlliklərin doğuşdan olduğunu da inkar edə bilmərik.⁸⁶

Nəticədə əxlaqi sistemlər qurmağa yarayan təməllərin insanların doğuşdan sahib olduğu özəlliklər olduğunu, insan zehnini boş lövhə olaraq görən görüşlərin xətalı olduğunu, həm körpəlik mərhələsini, həm yetkinlik mərhələsini mövzu edən elmi çalışmalar hesabına anlaya bilirik. Beləcə, əxlaqi sistemlər qurmağımızı mümkün edən doğuşdan özəlliklərə sahib olduğumuz göstərildi və arqumentin birinci maddəsi əsaslandırıldı.

Bu maddə əsaslandırıldıqdan sonra arqumentin ikinci maddəsində bildirildiyi kimi bu doğuşdan özəlliyimizin necə yarandığını açıqlayan iki müxalif açıqlama qarşımıza çıxır. Bunlar materialist-ateizm və teizmdir. Fəlsəfə sahəsindəki müzakirələri incələdiyimiz zaman, bu iki görüşün bu mövzulardakı alternativ paradigmalar olduğu anlaşılacaqdır. Aqnostik (bilinəməzçi) görüşü mənimsəyənlər, üçüncü alternativ bir açıqlama deyil, daha ziyadə bu iki alternativdən hansının doğru olduğunu bilinə bilməyəcəyini ifadə edirlər, yəni aqnostisizm alternativ bir açıqlama verməsə də, teizm və materialist-ateizmə alternativ bir görüşdür. Burada verilən arqument materialist-ateizmə olduğu qədər aqnostik görüşlərə qarşı da bir arqument hökmündədir. Teizmin alternativlərinə qarşı üstün tutulması gərəkdiyinin göstərilməsi, bunun göstərilə bilməyəcəyini deyən aqnostisizmin də yanlışlığını göstərər. Bundan sonrakı səhifələrdə, bundan əvvəl varlığı göstərilən doğuşdan

⁸⁶ John Tooby ve Leda Cosmides, “Conceptual Foundations of Evolutionary Psychology”, The Handbook of Evolutionary Psychology, Ed: David M. Buss, John Wiley and Sons, New Jersey, 2005, s. 33.

əxlaqla bağlı özəlliklərimizi, niyə teizmin ən yaxşı şəkildə açıqladığını göstərməyə çalışacağam.

DOĞUŞDAN ƏXLAQLA ƏLAQƏLİ ÖZƏLLİKLƏRƏ SAHİB OLMAĞIMIZ PLANLANMAMİŞ VƏ TƏSADÜFİ TƏBİİ PROSESLƏRLƏ AÇIQLANA BİLƏRMİ?

Burada verilən arqument baxımından daha önəmli bir addım vardır. O da bəhs edilən doğuşdan sahib olduğumuz əxlaqla əlaqəli özəlliklərin, planlanmamış və təsadüfi proseslər ilə ortaya çıxdığına dair materialist-ateist açıqlamanın, bu özəlliklərin Allah tərəfindən insanın quruluşuna yerləşdirildiyini müdafiə edən açıqlama qədər yaxşı bir açıqlama olmadığını göstərərək, Allahın bu özəllikləri yaratdığı açıqlamasının mövcud açıqlamalar içində ən yaxşısı olduğunu göstərməkdir. Bir neçə hala qısaca diqqətləri yönəltidikdən sonra aşağıdakı sətirlərdə bu gerçəkləşdirilməyə çalışılacaqdır.

Elmi çalışmalarla varlığı göstərilən doğuşdan əxlaqla bağlı özəlliklərimizin, vücudumuzda hansı molekullarla kodlu olduğunu və genetik olaraq bu özəlliyyin necə ötürüldüğünün tam olaraq bilinmədiyinə diqqət çəkmək istəyirəm. Naturalist bir görüşü mənimsəyən Hamlin, Wynn və Bloomun da dediyi kimi “Bu özəlliklərimizin genetik kökəni və inkişafının necə olduğu bilinməməkdədir.”⁸⁷ Matt Ridley də “ictimai müqaviləni pozan dələduzları aşkarlamaq” (*detecting cheats of social contracts*) ilə bağlı doğuşdan tutumumuzun molekulyar qarşılığı və işləmə prinsipi haqqındaki bilgisizliyimizi belə ifadə edərək diqqət çekmişdir: “*İctimai dəyişmənin beynimizdə necə kodlu olduğunu bilmirik, necə işlədiyini bilmirik. Fəqət beyin haqqında deyə bildiyimiz bir çox şey kimi, beyində baş verdiyini qəti şəkildə deyə bilərik.*”⁸⁸ Bu

⁸⁷ J. Kiley Hamlin, Karen Wynn ve Paul Bloom, “Social Evaluation by Preverbal Infants”, Nature, Vol: 450, 22, Kasım 2007, s. 557.

⁸⁸ Matt Ridley, The Origins of Virtue, s. 131

hal, əlbəttə, “boşluqların Tanrısı”⁸⁹ tərzində bir arqument üçün hərəkət nöqtəsi edilməməlidir. Digər tərəfdən “boşluqların ateizmi” adlandırılara biləcək, “bilə bilmədiklərimizi planlanmamış təsadüflər və ateist bir fəlsəfə çərçivəsində açıqlamağa çalışmaq” olaraq adlandırılara biləcək bir görüşün çox səx olaraq tətbiq edildiyi də təsbit edilməlidir.

Hauser, bildiyimiz heç bir canlı növünün insan kimi “ətraflı bir əxlaqi sistem” inşa edə bilmədiklərini, bunun da insan beyni ilə bağlı xüsusi bir şey olduğunu göstərdiyini ifadə etməkdədir.⁹⁰ İnsanların sahib olduqları əxlaqi sistemləri mümkün edən faktorlardan biri, bütün növlərdən fərqli şəkildə dil danışma qabiliyyətinə sahib olmaqlarıdır. Nəticədə insanları digər canlı növlərindən ayıran əxlaqi sistemləri və bunun üçün lazımi dil danışma qabiliyyətləri üçün lazımi molekulyar quruluşların tam olaraq mahiyyətini bilməsək də -vücuddakı sadə funksiyası olan bir molekulun belə nə qədər kompleks olduğunu xatırladığımızda- olduqca kompleks olduqlarını təxmin edə bilərik. Təkamülçü bir perspektiv ilə bu fakta baxıldığı zaman, insanların bu özəlliklərinin canlılar tarixindəki ən böyük addımlardan biri olduğu rahatlıqla deyilə bilər.

Ateist təkamülçü görüşü mənimsəyənlərə görə “imkansız dağlara dırmanmağı” (climbing mount improbable) təmin edən təkanverici güc “planlanmamış və təsadüfi” bir şəkildə işləyən təbii seçmədir.⁹¹ Doğuşdan əxlaqla əlaqəli özəlliklərə sahib olduğumuzu qəbul edən materialist-ateistlər, bu özəlliyi planlanmamış və təsadüfi təkamül mərhələləri ilə, özəlliklə də təbii seçmə ilə açıqlamağa çalışırlar. Teizm baxımından isə önəmli olan hal, bu doğusdan özəlliklərin təkamüllə və ya təbii seçmə ilə olub-olmamağı deyil, planlanmamış və təsadüfi mərhələlərlə yoxsa Allahın planı ilə yaradıldığıdır. Tək tanrılı dinlərə görə Allahın müşahidə etdiyimiz yaradışlarının demək olar ki, hamısı müəyyən ara səbəblər ilə yaradılmaqdadır: Allah yaşışı yağıdırarkən

⁸⁹ “Boşluqların Tanrısı” (God of the gaps) kimi arqumentlərdə; əvvəlcə bilmədiklərimiz aşkarlanır, sonra “Biz bunun necə olduğunu bilmirik, demək ki, bunu Allah yaradıb” şəklində bir görüş sərgilənir. Bilgi yerinə bilməməyi hərəkət nöqtəsi seçən bu tip arqumentləri, bu mövzu ilə maraqlanan günümüzün teist fəlsəfəçi, ilahiyatçı və elm adamlarının böyük qismi, iftifadı etməyimizin lazım olduğunu ifadə etməkdəirlər. Mən də bir çox çalışmamda bildiklərimizi hərəkət nöqtəsinə çevirərək arqumentlərimi verməyə çalışdım və “boşluqların Tanrısı” tipi arqumentlərdən uzaq durulmağımı ifadə etdim. Baxın: Caner Taslaman, Tanrı Parçacığı, İstanbul Yayınevi, İstanbul, 2016, s. 26-30.

⁹⁰ “Boşluqların Tanrısı” (God of the gaps) kimi arqumentlərdə; əvvəlcə bilmədiklərimiz aşkarlanır, sonra “Biz bunun necə olduğunu bilmirik, demək ki, bunu Allah yaradıb” şəklində bir görüş sərgilənir. Bilgi yerinə bilməməyi hərəkət nöqtəsi seçən bu tip arqumentləri, bu mövzu ilə maraqlanan günümüzün teist fəlsəfəçi, ilahiyatçı və elm adamlarının böyük qismi, iftifadı etməyimizin lazım olduğunu ifadə etməkdəirlər. Mən də bir çox çalışmamda bildiklərimizi hərəkət nöqtəsinə çevirərək arqumentlərimi verməyə çalışdım və “boşluqların Tanrısı” tipi arqumentlərdən uzaq durulmağımı ifadə etdim. Baxın: Caner Taslaman, Tanrı Parçacığı, İstanbul Yayınevi, İstanbul, 2016, s. 26-30.

⁹¹ Marc D. Hauser, Moral Minds, s. 49.

⁹² Richard Dawkins, Climbing Mount Improbable, W. W. Norton and Company, New York, 1997

buludları, insanı yaradarkən ana və atasının bir araya gəlməyini ara səbəblər olaraq istifadə edir. Demək, hər nə qədər çox müzakirə edilmiş olsa da, Allahın hər hansı təkamül mexanizmini və təbii seçməni ara səbəb kimi istifadə etməyi təməl teist inanclara zidd deyildir.⁹² Necə ki, təbii seçməli təkamül nəzəriyyəsinin qurucularından Alfred Russel Wallace, Neo-Darvinizmin qurucularından olan Theodosius Dobzhansky, insan genomu layihəsinin uzun illər rəhbəri olmuş Francis Collins kimi bir çox məşhur bioloq, fəlsəfəçi və ilahiyyatçı Allah inancı ilə təkamül nəzəriyyəsini ziddiyyətli görməyib və təkamül prosesinin arxasında şüurlu bir Yaradıcının olduğu proses kimi dəyərləndirmişlər. Nəticədə, təkamül mexanizmlərinin ara səbəblər olaraq istifadə edilməsi ilə doğuşdan əxlaqla əlaqəli özəlliklərimizin yaradılmış olduğu görüşü də burada müdafiə edilən arqumentlə uyğundur.⁹³ Ayrıca olaraq John Harenin diqqət çəkdiyi kimi bu mövzuda təkamülçü açıqlamanın lazımlığından çox qabardılmış olmayı ehtimalı da mövcuddur. Hare belə deyir:

“Əgər biz insan həyatında riyaziyyat kimi yeri olan, fəqət riyaziyyat kimi özü təkamül nəzəriyyəsi ilə açıqlana bilməyən bir fakt əldə etsək; bu hal, niyə bu nəzəriyyənin ugursuzluğu olaraq dəyərləndirilməlidir ki?.. Niyə biz, həyatdakı önəmli bəzi faktları açıqlayır deyə təkamülün hər şeyi açıqlamaq məcburiyyətində olduğunu düşünürük?”⁹⁴

Qısaca burada müdafiə etdiyim arqument baxımından, doğuşdan əxlaqla bağlı özəlliklərimizin təkamül prosesləri ilə yaranıb-yaranmamasının bir şeyi dəyişdirməyəcəyini bir dəfə daha vurgulamaq istəyirəm. İndi isə doğuşdan əxlaqla əlaqəli özəlliklərimizin, Allah tərəfindən insana yerləşdirildiyi görüşünün niyə bu özəllikləri planlanmamış və təsadüfi təbii proseslərin əsəri olaraq qəbul edən görüşlərdən daha yaxşı bir açıqlama olduğunu göstərəcəyəm. Bunu iki hala diqqət çəkərək müdafiə edəcəyəm.

1-ƏXLAQI FƏRQİNDƏLİK

⁹² Bu görüşümü ətraflı bir şəkildə bu kitablarımda müdafiə etdim: Caner Taslaman, Bir Müslüman Evrimci Olabilir Mi?, Destek Yayınları, İstanbul, 2017; Caner Taslaman, Evrim Teorisi, Felsefe ve Tanrı, İstanbul Yayınevi, İstanbul, 2016.

⁹³ Fəqət anto-genetik kökəni bilinməyən bu özəlliklərin tam təkamülçü bir açıqlaması olmadığı da bilinməlidir.

⁹⁴ John Hare, “Is There an Evolutionary Foundation for Human Morality”, Evolution and Ethics: Human Morality in Biological and Religious Perspective, Ed: Philip Clayton ve Jeffrey Schloss, W. M. Eerdmans Pub., Michigan, 2004, s.

Ümumi təktanrıçı inanc, insanların heyvan və bitkilərdən fərqli bir şəkildə əxlaqi məsuliyyəti olduğu yönündədir. İnsanların arı, qarışqa kimi bəzi canlılarda da görülən fədakar (altruist,) davranışları sərgiləyərkən sahib olduğu “əxlaqi fərqindəlik” (moral awareness) özəlliyi digər canlılardan fərqlidir. Davranışçı metodologiya, eyni davranışını göstərən fərdlərin, bu davranışlarının arxasında fərqli qaynaqların olduğunu anlaşılmasına nüfuz edə bilməz. Bu metodologiyanın ağıl tutulması ilə faktları dəyərləndirən bir çox şəxs, məsələn insan zehnindəki mavi rəngin “fərqindəliyi” ilə, gələn dalğa uzunluqlarını ayırd edib mavini digər rənglərdən ayıran komputerin “fərqindəlik olmadan” təyin edilməsinin fərqini qavraya bilməz. (Beşinci fəsil olan “şüur və mənlik dəlili”ndə bu mövzu ələ alınacaqdır.) Turing testi gibi görüşlərin xəyalı metodologiyası, insan şüurunun süni intellektən fərqinin qavranmasına əngəl olan yanlış bir məntiq təqdim etmişdir.

Davranışçı metodologiyadan qaynaqlanan bənzər bir yanlışın, insanların “əxlaqi fərqindəlik” ilə gerçəkləşən davranışlarının, digər canlıların bənzər davranışları ilə qarşılaşdırılmasında təkrarlandığı görülməkdədir. Məsələn, canını başqları üçün fəda etmək kimi fədakarlığın ən üstün örnəklərini göstərən arılar kimi canlılarla bənzər davranışları göstərən insanların davranışları eyni olsa da, bu davranışlara yol açan mexanizmlər olduqca fərqli görünməkdədir. Hermenevtik və içə baxışçı (introspective) görüşlər istifadə edilərək insanların “əxlaqi fərqindəlik”lərinə şahidlik edilib; bunun, arıların “əxlaqi fərqindəlik” ilə əlaqəli olmayan amma oxşar davranışlara səbəb olan mexanizmlərindən nə qədər fərqli olduğu anlaşıla bilər. Eyni növdən birinə yardım etmək kimi tamamilə eyni fədakar bir davranışı ələ alaq; bu davranışın “əxlaqi fərqindəlik” ilə edilib-edilməməyi çox önəmli bir fərkdir. Həyatını fəda edəcək şəkildə fədakar davranışın arıların bu davranışlarını, bunu şüurlu bir şəkildə yaxşı-doğru və pis-yanlışın “fərqindəliyi”ni hiss edərək və “əxlaqi seçim” edərək deyil də, genlərində kodlu olan bir kodun “fərqindəiksiz” tətbiq ediciləri olaraq görmək daha uyğundur (Həşəratlar üzərində araştırma edən elm adamlarının çoxu bu mövzuda həmfikirdir). John Hickin diqqət çəkdiyi kimi arı, “əxlaqi fərqindəlik” ilə əxlaqi seçim edə bilsə “özünün həyatını fəda etməməyi” də seçməyi olduqca mümkün olardı.⁹⁵ İnsanların doğusdan əxlaqi özəllikləri, sadəcə

⁹⁵ John Hick, Arguments for the Existence of God, Herder and Herder, New York, 1971, s. 63.

elektrikli alət kimi bir hədəfə yönəlmələrinin ötəsində, digər canlılardan fərqli bir şəkildə “yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz” kimi təməl qavramların “fərqindəliyi ilə əxlaqi seçim edəcək” bir tutumu da insan üçün mümkün etməkdədir.

Hər sağlam insanın özündə çox kompleks olmasına baxmayaraq, çok rahat bir şəkildə “yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz” kimi əxlaqın təməlini təşkil edən qavramları, çox kiçik yaşdan etibarən rahatca istifadə edə bilməsi, bunları istifadə etmə qabiliyyətinin insana doğusdan verildiyini göstərməkdədir. Əgər bununla bağlı tutum və fərqindəlik, doğusdan olmasaydı, bir öyrənmə prosesi olmadan uşaqların bu kompleks qavramlarla bu qədər rahat dəyərləndirmə etmələri düşünülə bilməzdi. Mənə görə bu, əvvəlcədən incələnən elmi araşdırımlara istinad belə edilmədən, əxlaqla əlaqəli təməllərə doğusdan sahib olduğumuzu göstərmək üçün yetərlidir. Fəqət bu halı anlamaq, əxlaqla bağlı təməl qavramlara sahib olmaqdakı qeyri-adiliyi yaxşı analiz etməyi tələb edir.

“Əxlaqi fərqindəliyə” xüsusi vurgu edən Richard Swinburne, bu mövzu üçün belə deməkdədir.

“İnsanlar bir hadisə haqqında önəmli qərarlar verəcəkləri an əxlaqi yaxşılıq və pislik qavramlarına (məncə ümumi mənada yaxşılıq və pisliyə) sahib olmalıdır... Allah, bizi seçməyimiz lazımlı olan önəmli variantlarla qarşılaşdıracağsa onsuzda bu tip bir əxlaqi fərqindəliyin inkişafını təmin edəcəkdir. Fəqət əgər Allah yoxdursa, zəkaya sahib olan bədənli varlıqların bu səviyyəyə gəlməklərinin ehtimalı nədir?... Bu varlıqlar, bir çox heyvan qrupunda olduğu kimi, spontan (öz-özüñə) və təbii olaraq bir-birlərinə kömək edə bilərlər. Fəqət bu davranışları əxlaqi olaraq ‘yaxşı’ kimi dəyərləndirmək, fədakar davranışmanın ötəsində bir faktdır. Yəni, Allahın bəzi yaratdıqlarına, onların azad fərdlər olmaqları üçün lazımlı olan əxlaqi dəyərləri verməsi gözlənilən bir hal ikən, başqa hər hansı proseslərin nəticəsində əxlaqi dəyərlərin yaranmasını gözləmək üçün bir səbəb yokdur. Bunu bu fakt da göstərməkdədir; öz növündən olan digər heyvanlara kömək etməyə təbii olaraq meylli bir çox heyvan üçün əxlaqi bir dəyər yoxdur; aslan və qaplanların əxlaqi dəyərləri olduğunu və ya bu dəyərləri inkişaf etdirə biləcəklərini qəbul etmək üçün bir səbəb yoxdur... Əxlaqi seçimlər əxlaqi fərqindəliyin varlığını tələb etməkdədir...”⁹⁶

⁹⁶ Richard Swinburne, The Existence of God, 2-ci nəşr, Clarendon Press, Oxford, 2004, s. 216-217.

Hare isə insanların əxlaqı ilə insan xarici heyvanların davranışları arasındaki fərqə belə diqqət çəkir:

“İnsan xaricindəki heyvanlar haqqındaki literaturanın heç bir yerində bu canlılarda, Duns Scotusun ‘ədalətə meyl’ deyə adlandırdığı şəkildə bir meyldən bəhs edildiyi ilə rastlaşmadım; sadəcə kompleks bir şəkildə özünü göstərən, öz çıxarına olanı gerçəkləşdirməyə yönələn bir meyldən bəhs edilə bilər.”⁹⁷

Nəticə də insanların əxlaqi fərqindəlik ilə etdiyi davranışlar ilə insan xaricindəki heyvanların oxşar görünən davranışlarının arasında köklü bir fərq durmaqdadır. Duns Scotusa görə “ədalətə meyl” şəxsin özünü fəda etməyi kimi radikal bir istəyə yol açmaqdadır. Hare, bunun, arı və qarışqa kimi sosial həşəratlarda görünən qohum seçimi (*kin selection*) və ya qarşılıqlı fədakarlıq (*reciprocal altruism*) örnəklərindən və ya bəzi heyvanlardakı sosial idarə örnəklərindən radikal olaraq fərqli olduğunu, bu heyvanların davranışlarının əsasında duranın, xeyrinə olanı gerçəkləşdirməyə yönəlmüş bir meyllə sərhədli olduğunu ifadə edir.⁹⁸

Materialist-ateist görüşü mənimseyənlərin iddia etdiyi kimi, arxasında şüurlu bir planın olmadığı təsadüfən reallaşan təkamül proseslərinin nəticəsində “əxlaqi fərqindəlik” kimi çox kompleks, mahiyyətli və insana xas bir özəlliyi insanların qazandıqlarının iddia edilməsi; yəni dünyadakı digər bütün canlılardan fərqli olaraq insanların davranışlarında “əxlaqi fərqindəliyin” rol oynamağı kimi fərqli bir həllin, planlanmamış təsadüfi proseslərlə ortaya çıxmağı iddiası məntiqli görünüməkdədir. Fəqət təsadüfü qəbul etməyən və insanın “əxlaqi fərqindəliyi”nə Allahın planı içində xüsusi mənalar yükleyən teizm baxımından, digər canlılardan fərqli belə bir özəlliyin insana yerləşdirildiyini düşünmək üçün yaxşı səbəblər vardır.

Nəticədə insanların doğuşdan sahib olduğu özəllikləri hesabına olan “əxlaqi fərqindəlik” özəlliyi; Allahın insanı yaratdığı görüşü doğrudursa gözlənilən bir özəllik olduğu halda, ateizm doğrudursa gözlənməsi üçün heç bir səbəb olmayan bir özəllikkidir. “Niyə əxlaqdan yoxsulluq deyil, əxlaqi fərqindəlik var” sualı teist paradigma içində ateist paradigmadan çox daha uğurlu cavab tapmaqdadır. Bu isə teizmi ateizmdən tutarlı qəbul etmək üçün bir səbəbdür.

⁹⁷ John Hare, “Is There an Evolutionary Foundation for Human Morality”, s. 191.

⁹⁸ John Hare, “Is There an Evolutionary Foundation for Human Morality”, s. 192- 196.

2- DOĞUŞDAN ƏXLAQLA ƏLAQƏLİ ÖZƏLLİKLƏRƏ RASSİONAL TƏMƏL ƏLDƏ ETMƏK

Sahib olduğumuz əxlaqla bağlı doğuşdan özəlliklərimizin, Allah tərəfindən bizlərə yerləşdirildiyini müdafiə edən görüşün, materialist-ateistlərin müdafiə etdiyi şəkildə şüurlu bir planın rolunun olmadığı və təsadüfi proseslərlə ortaya çıxdıqları görüşündən daha yaxşı bir açıqlama olduğunu dəstəkləyən digər bir səbəb, əxlaqi bir sistemin ancaq və ancaq Allahın buyruqlarını qəbul edəcəyimiz halda rasional (ağila uyğun) olacaq olmalıdır. Burada ateistlərin cavab verməli olduqları çətin sual budur: “Niyə yaşadığımız bu dünyada, bizim doğuşdan sahib olduğumuz əxlaqla bağlı özəlliklərimizin rassional təməli olmayı (bunların illuziya olmaması) üçün əxlaqi buyruqları olan bir Allahın var olmayı zəruridir?” Sual belə də soruşula bilər: “Təbiətdəki proseslər necə olur ki, ancaq Allah vardırsa rasional təməli olacaq quruluşlar ortaya çıxarmışdır?” Təbii prosesləri Allahın istifadə etdiyi ara səbəblər olaraq görənlər üçün təbii proseslərin, gözümüzü bu təbii prosesləri ara səbəblər olaraq istifadə edən Allaha çevirməyi olduqca rassional bir gözləntidir. Fəqət materialist-ateist paradigməni mənimsəyənlər, sadəcə bu dünyadakı həyat üçün lazımlı və genləri kopyalama mübarizəsi ilə əlaqəli olaraq var olduğunu düşündükləri bu doğuşdan gələn özəlliklərimizin gözümüzü bir “Allah” qavramına çevirməyinin rassional bir açıqlamasını edə bilmirlər.

Əxlaqi bir sistemin Allah inancı olmadan işləməsi praktikiyada əlbəttə mümkündür (bu səbəbdən bir çox ateist olduqca əxlaqlıdır) fəqət ən önemli özəlliklərindən biri olan bağlayıcılıq olan və insanların şəxsi mənfiətlətləndən yeri gəldiyində fədakarlıq etməklərini tələb edən qanunlardan ibarət əxlaqi sistemlərin, Allah inancı olmadan rasional əsası ola bilməz. Burada “rassional təməl” ilə nəzərdə tutduğum; əxlaqi

davranış “yaxşı” olaraq təyin etməyin və ya bu davranışın həyata keçirməyin və yeri gəldiyində şəxsi mənfiətindən keçməyin ağıl əsaslı bir təməli olmadığıdır. Necə ki, bir çox məşhur ateist fəlsəfəçi də bunu təsbit etmişdir. Məsələn, Allah olmadığı halda əxlaqi dəyərlərin doğruluq dəyəri qalmayacağına, Nietzsche və Sartre kimi məşhur ateist filosoflar diqqət çəkmişdir. Nietzsche'nin bu sözlərindən bunu anlaya bilərik:

“Ondan, təməl bir qavramı, Allaha inancı çıxarıb götürdüyüünüz an, bütünüü məhv edərsiniz: artıq zəruri heç bir şey əlinizdə qalmaz... Onun ancaq Allahın varlığı doğrudursa bir doğruluq dəyəri ola bilər; o, Allah ilə ayaqda durur, Allahsız çökər”⁹⁹

Nietzsche və Sartre, Allahın yokluğunda əxlaqi dəyərlərin rassional təməli olmayacağıni anlamışdır. Çağımızın ən məşhur ateisti Richard Dawkins isə başqalarına mərhəmət hiss etməyimizin “Darvinçi xətalar: xoşbəxtlik verən, dəyərli xətalar” olduğunu ifadə etmişdir.¹⁰⁰ Ateist bir dünya görüşünün içərisində sahib olduğumuz doğusdan əxlaqi özəlliklərin illuziya olaraq anlaşılması lazımlı olduğunu məşhur materialist-ateistlər Michael Ruse və Edward Vilsonun bu sözlərindən də anlaya bilərik:

“Əxlaq bizə ortaq hərəkət etməyimiz üçün genlərimiz tərəfindən yedirdilən bir illuziyadır. Heç bir xarici təməli yoxdur. Əxlaq, təkamül tərəfindən yaradılmışdır. Fəqət onun tərəfindən təməllənməməkdədir. Eyni Macbethin xəncəri kimi həqiqətdə var olmadan, önemli bir məqsədə xidmət edir. Illuziyadan bəhs edərkən, əxlaqın heç bir şey olmadığını və tamamilə bir xəyalı düşüncə kimi təsvir edilməsini müdafiə etmirik. Macbethin xəncərinin tərsinə əxlaq insan növü tərəfindən bölüşülən bir illuziyadır... Əxlaqın obyektiv bir əsası yoxdur, fəqət bioloji quruluşumuz bizi elə imiş kimi düşünməyə sövq edir.”¹⁰¹

Bəzi fəlsəfəcilər Stoacıların və Herbert Spencerin etdiyi kimi təbiətdəki vəziyyətlərdən əxlaq ilə əlaqəli reseptlər çıxarmışdır. Thomas Henry Huxley, Spencerin, təbiətin təqlid edilməyi gərəkdiyinə dair Stoacılığın nəsihətini pis bir şəkildə tətbiq edildiyini düşünmüştür. Huxley, “həyat mübarizəsi”nin həqiqətən də təbiətdə böyük işlərin öhdəsindən gəldiyini, fəqət toplumun əxlaqi inkişafının kainatdakı prosesləri təqlidə dayanmadığını, əksinə bu proseslərə qarşı çıxmağa

⁹⁹ Walter Kaufmann, Portable Nietzsche, The Viking Press, New York, 1954, s. 515-516.

¹⁰⁰ Richard Dawkins, The God Delusion, Black Swan, Londra, 2006, s. 253.

¹⁰¹ Michael Ruse və Edward O. Wilson, “The Evolution of Ethics”, Philosophy of Biology, Ed: Michael Ruse, Prentice Hall, New Jersey, 1989, s. 314-317.

dayandığını ifadə edir.¹⁰² Təbiətdə nələr olduğunu və ya insanın doğuşdan daşıdığı əxlaqi özəlliklərin nələr olduğunu aşkarlayaraq - Spencer kimi- əxlaq ilə bağlı reseptlər çıxaranlar olduğu kimi, ərdəmi təbiətə qarşı durmaqdə -Huxley kimi- görənlər də ola bilər. Sadəcə “məqsədsiz, şüursuz və əxlaqa qarşı önəmsiz yanaşan” təbiərə referansla, bu anlayışlardan birini digərinə əvəz etməyimizi təmin edəcək fəlsəfi baxımdan keçərli bir kriteriya göstərilə bilməz. Doğuşdan sahib olduğumuz əxlaq ilə bağlı özəlliklərimiz bizə əxlaqla bağlı mövzularda “olmalı” (ought) fikrini verməkdədir, ancaq bu doğuşdan özəlliklərimiz ateist baxımdan sadəcə təbiətdəki məqsədsiz və şüursuz “olan”ların nəticəsidir. Burada David Humeun (1711-1770), “olandan olmalı” (ought from is) çıxardılmağa cəhd edildiyi zaman özünü göstərən problem ilə bağlı məşhur təsbitini xatırlamalıyıq; Hume, təbiətdə olan və olmayanı tərif edən faktlarla əlaqəli ifadələrdən əxlaq sahəsindəki nəyin olmalı və ya nəyin olmamalı olduğuna dair bildirmələrə keçisin məntiqən qanuni olmadığını ifadə etmişdir.¹⁰³

“Olandan olmalı çıxarma problemi”nə istinad ilə, Allahın varlığının və Allahın buyruqlarının “olan” ilə əlaqəli olduğu, buna baxmayaraq bu tərifi faktlardan əxlaqi bağlayıcılıq çıxarmağın nəyin “olmalı” olduğu ilə əlaqəli olduğu, bu keçisin də fəlsəfi baxımdan qanuni olmadığı deyilə bilər. Buradakı halın, təbiətdəki məqsədsiz və şüursuz quruluşla əlaqəli fakt tariflərindən ciddi şəkildə fərqli olduğunu deyə bilərəm (aşağıda bu mövzuya təkrar qaydacağam).

Burada önemli bir məsələnin aydınlaşdırılmasını gərəkli görürəm; bir çox kimsə arasındakı ayrima lazımı qədər diqqət etməmiş olsa da, əxlaqi davranışlarla əlaqəli iki ayrı açıqlama tələb edən iki ayrı problemi həll etmək lazımdır: Birincisində “olandan yaxşı çıxarma problemi” (is-good problem), ikincisində “yaxşından davranış çıxarma problemi” (good-action problem) adlarını verirəm. Ədəbiyyat siyahısında bir çox şəxs “olandan olmalı çıxarma problemi” (is-ought problem) deyə tek bir problemə köklənmiş, əslində bu problemin içinde əxlaqla bağlı iki ayrı problemin olduğu kifayət qədər fərq edilməmişdir: Əxlaqi sistemin rassional bir təməli olmayı üçün cevaplanmalı iki böyük sual bunlardır:

1. Problem: “Yaxşı olan nədir?” kimi ifadə edilə bilər. Bu problem

¹⁰² Thomas Henry Huxley, “Evolution and Ethics”, Philosophy of Biology, Ed: Michael Ruse, Prentice Hall, New Jersey, 1989, s. 299-300.

¹⁰² Thomas Henry Huxley, “Evolution and Ethics”, Philosophy of Biology, Ed: Michael Ruse, Prentice Hall, New Jersey, 1989, s. 299-300.

¹⁰³ David Hume, A Treatise of Human Nature, Oxford University Press, Oxford, 2000.

dəyərlər ilə əlaqəlidir.

2. Problem: “Yaxşı olana (dəyərlərə, əxlaqi qanunlara) görə davranışmaq niyə gərəklidir?” Şəklində ifadə edilə bilər. Bu problem davranışlar ilə əlaqəlidir.

2-A- BİRİNCİ PROBLEM: OLANDAN YAXŞI ÇIXARMA PROBLEMI

G. E. Moorenin “açıq sual arqumenti” (*open-question argument*) ilə diqqət çəkdiyi kimi “yaxşılığın” təbiət elmlərinin üzərində çalışdığı faktlara sadələşdirilə bilməyəcəyi və bunlara dayanaraq təyin edilə bilməyəcəyi, yəni təbiətdən kənar (non-natural) bir fenomen olduğu qənaətindəyəm.¹⁰⁴ Ayrıca maddi təbiətdəki faktlarla bağlı “olan”a dair açıqlamalardan “yaxşı”nın nə olduğunu təyin edə bilməyəcəyimiz, fəqət zehinlə bağlı “olan” ilə əlaqəli aşkarlamalara dayanaraq “yaxşı”nın nə olduğunu həm “təyin edə biləcəyimiz” həm də “yaxşıya uyğun davranış” edilməsinə də “rasional təməl” tapa biləcəyimiz qənaətindəyəm.

Bloom “Nə qədər ağıllı olsaq da, əgər doğuşdan lazımı təməl özəlliklərə sahip olmasaydıq, əxlaqi quruluşu olmayan (amoral), mərhəmətsizcə sadəcə şəxsi mənfəətini həyata keçirməyə köklənmiş şəxslər olardıq” deməkdədir.¹⁰⁵ Doğuşdan zehni tutumumuz bizə təbiətdəki faktlara sadələşdirilə bilməyən(non-natural) qavramlarla təmin etdiyi üçündür ki, əxlaqi qaydaları mənimseyən varlıqlar ola bilirik. Doğuşdan sahib olduğumuz “yaxşılıq-pislik” kimi qavramlar, genetik-bioloji quruluşumuza dayanmaqla bərabər, təbiətdəki olanlara sadələşdirilə bilməz olduqlarından genetik-bioloji quruluşumuza bağlanıb, açıqlana bilməzlər. Bu qavramların gerçekliyindən şübhə etməyimiz üçün də bir səbəb yoxdur. Necə ki, zehnimizdə yaranan rəng qavrayışımızı, bu qavrayışın hesabına yaranan bir yerə dəyən işığın dalğa olaraq gözümüzə gəlməyi və sonra neyronlardakı proseslərə sadələşdirib anlaya bilmirik ama içə baxışla biliriksem,¹⁰⁶ eyni şəkildə içə

¹⁰⁴ G. E. Moore, *Principia Ethica*, Cambridge University Press, Cambridge, 2000

¹⁰⁵ 6 Paul Bloom, “The Moral Life of Babies”, The New York Times, 5 Mayis 2010

¹⁰⁶ Zehnimizdə yaranan rəng qavrayışımızın (qualia və ya təcrübə keyfuyyyətlət deyə yad edilən sınaqlarımız), fiziki proseslər hesabına olmasına rəğmən fiziki proseslərə sadələşdirilib anlaşıla bilməyəcək olmayı zehin fəlsəfəsi

baxışla özümüzdəki doğuşdan “yaxşılıq-pislik” kimi əxlaqi qavramları da bilirik. Bu qavramların təbii doğal dünyadan törədirilə bilməyəcəyi, yəni “olan”a söykənərək “yaxşı”nın nə olduğunu təyin edə bilməyəcəyimiz doğrudur. Digər yandan bu şəkildə mövzuya baxsaq sadəcə yaxşı-pis qavramları və ya rənglər deyil, eyni zamanda kədər, xoşbəxtlik kimi bir çox zehni fenomen də, maddi dünyaya dayansa da (*supervenient*), ona sadələşdirilə bilməzlər. Geoffrey Sayre-McCordun diqqət çəkdiyi kimi sadəcə “olan-olmalı boşluğu” (is-ought gap) deyil, “olan-düşüncə boşluğunuda” (is-thought gap) da vardır.¹⁰⁷ Bizim düşüncələrimizdəki kədər, xoşbəxtlik, ləzzət, rəng qavrayışı təbii proseslərə dayansa da, bu proseslərə sadələşdirilə bilməməsinə rəgmən bunların gerçek olduğunu qəbul etdiyimiz kimi introspektiv yolla şahid olduğumuz əxlaqi qavramların gerçəkliyini də qəbul etməyimiz normaldır.

Düşüncələrimizin maddi proseslərə salına bilməz olduğunu görüb sağlam düşüncə və şəxsi təcrübələrimizə ən zidd davranışlardan biri olan “əleyici materializmi” (eliminative materialism) mənimsəyənlər olmuşdur (kitabın bundan sonrakı fəsillərində “əleyici materializm” incələnəcəkdir). Bu görüşə görə bizim zehni olaraq təcrübə etdiyimizi düşündüyümüz kədər, xoşbəxtlik, rəng qavrayışları, dadlar, qoxular kimi təcrübələr mövcud deyildir. Bu kitabı oxuyarkən rənglərini gördüyüünüzdən, çevrənizdə səsləri eşitdiyinizdən əminsizsə, demək ki “əleyici materializm”in yanlış olduğundan da əminsiz. Bu kitabın və ya eşitdiyiniz səslərin əslində bir halüsinasıya olduğunu deyənlər ola bilər. Fəqət halüsinasıya gördüyüümüzü düşündüyümüzdə belə bir zehin təcrübəsi yaşayırıq deməkdir və bu halda belə “əleyici materializm”in xətalı olduğunu deyə bilərik, çünki yənə ələnə bilməyəcək şəkildə zehni yaşantılar mövcuddur. Qısacası düşüncə təcrübələrimizi tamamilə təbiətdəki faktlara sadələşdirə bilmədiyimiz üçün zehni hallarımızın varlığını inkar etməyənləyin; bu təcrübələrimiz kimi təbii proseslərə endirməyən əxlaqla bağlı “yaxşı-pis” kimi təməl qavramların gerçəkliyini inkar etməmələri də sağlam düşüncənin bir gərəyidir.

Doğuşdan sahib olduğumuz “yaxşılıq-pislik” ilə bağlı sezgilərimiz üzərində düşündüyümüzdə, “yaxşılıq-pisliyin” şəxsi mənfiətlər və

sahəsində məlumatsız olanlara anlaşılmağı çətin bir görüş olaraq görünə bilər. Bu kitabın son fəsildə “şür və mənlik dəlili”ndə, bu mövzü ətraflı bir şəkildə incələnəcəkdir. O fəsildə “qualia” haqqında deyilənənləri diqqətlə oxumağınızı tövsiyyə edirəm.

¹⁰⁷ Geoffrey Sayre-McCord, “Moral Theory and Explanatory Impotence”, Midwest Studies in Philosophy, Vol: 12, 1988, s. 433-457.

bağlılıqların üstündə antoloji bir statusa sahib olduğunu anlayarıq; bu əxlaq ilə əlaqəli ən təməl hallardan biridir. Ateist paradigma içində “yaxşılıq-pislik” ilə bağlı sezgi, təsadüfi proseslərlə yaranmış olan nükleotidlər kimi biokimyəvi quruluşlara, bunlar isə kainatı ortaya çıxaran təməl qüvvələrə və ya itmə-çəkmə və dalğa-zərrəcik olmaq kimi özəlliklərə söykənməkdədir. Bunlarda isə şəxsi mənfəətlər və bağlılıqlar üzərində bir dəyərə sahib “yaxşılıq-pislik” haqqındaki sezgimizə rassional təməl tapıla bilməz; təbii olaraq bunun nəticəsində Ruse və Wilson kimi ateistlər bu sezgilərimizi “illuziya” olaraq görmüşdürler. Ateist antologiyada təbii proseslərin və təsadüfun birləşməsi ilə ortaya çıxdığı düşünülən insanın heyvanlardan fərqli əxlaqi bir varlıq olmağını təməlləndirəcək rassional bir təməl görünmür. Bu səbəbdəndir ki, Nietzsche -biraz əvvəl qeyd edilən ifadəsində- *“Onun ancaq Allahın varlığı doğrudursa bir doğruluq dəyəri ola bilər; o, Allah ilə ayaqda durur, Allahsız çökər”* demişdir.

Məsələn, birinin yüklü miqdarda pulunu itirdiyini, pulu bizim tapdığınımı, pulu geri qaytarmasaq həyatımızın geri qalanını çox rahat yaşaya biləcəyimizi və bu pulu tapdığınımı heç kimsənin qətiyyən bilməyəcəyini düşünək. İctimai bir sanksiya qətiyyən mümkün olmadığı bu halda əxlaqla bağlı ilk nəzəri açıqlama nəyin “yaxşı-pis” olduğunu bilmək üçün lazımdır. İstər a priori əqli düşüncəyə dayanan Kantçı deantoloji bir əxlaqa¹⁰⁸ istər induktiv bir əqli düşüncəyə dayanan mənfəətçi bir əxlaqa¹⁰⁹ istinadlar edərək də pulu geri qaytarmağın “yaxşı” qaytarmamağın “pis” olduğunu müdafiə edənlər ola bilər. Fəqət bəhs edilən görüşlər, deantoloji şərtlər və ya məfəətçi görüş niyə “yaxşı” olduğunu açıqlaya bilməməkdədir; yəni əxlaqi sistemlərinin təməllərini Allaha istinad etmədən rasional şəkildə inşa edə bilmirlər.

“Yaxşı”, insanların mənfəət hesablarının üzərində olan bir standartdır; əxlaqi avtonom görən Kantçı sistemdə; insanların, bütün insanların ağıllarını göz önünə alaraq çatdıqları bir əxlaqi standartı (şərtsiz buyruğu: categorical imperative), yenə ağılları ilə edəcəkləri mənfəət hesablarının və arzularının üzərinə çıxarmaqlarının rasional əsası görünməməkdədir. “Niyə hər kəsin öz mənfəətini həyata keçirməsi və ya ehtirasların köləsi (slave of the passions) olunması deyil, başqa

¹⁰⁸ 9 Immanuel Kant, Fundamental Principles of the Metaphysics of Morals, Tər: Thomas Kingsmill Abbott, William Benton, Chicago, 1971, s. 253-287; Immanuel Kant, The Critique of Practical Reason, Tər: Thomas Kingsmill Abbott, William Benton, Chicago, 1971, s. 291-361.

¹⁰⁹ Mənfəətçi əxlaq görüşlər üçün klassik bir örnek: John Stuart Mill, Utilitarianism, Hackett Publishing, Indianapolis, 2001.

ağılların da göz öününe alınması ilə çıxarılan şeritsiz buyruğa əməl etmək yaxşıdır” kimi təməl sualın cavabı, Kantın əxlaqı avtonom görən sistemində yoxdur.¹¹⁰

Materialist-ateist birinin, mənfəətçi əxlaqa istinadla “yaxşı” qavramını təməlləndirməyə cəhd etməsi ehtimalını da incələyək. Doğuşdan əxlaqi özəliklərimizi təsadüfən yaranmış təbii proseslərin nəticəsi kimi görənlərin, bunları “illuziya” olaraq gördükleri kimi rasional düşüncəmizi təsadüfi proseslərin nəticəsi olaraq görənlərin, insanların ortaq rasional düşüncəsindən çıxarılmacaq dəyərlərə tabe olunması ilə bağlı “gərəklilik, bağlayıcılıq” hissələrini də “illuziya” olaraq görməkləri lazımdır. “Niyə ən çox öz xoşbəxtliyimizi (the greatest happiness) deyil, ən çox insanın ən çox xoşbəxliyini (the greatest happiness of the greatest number) düşünməyi yaxşı olaraq təyin etməliyik” kimi mənfəətçi əxlaqın təməlləri baxımından çox önəmli bir sual da rasional bir cavabdan yoxsuldur. Materialist-ateist paradaigmaya içində qalaraq və ya əxlaqın avtonom olduğu qəbul edilərək, a priori düşünmə ilə də induktiv əqli düşüncə ilə də çıxarılan heç bir sistem “yaxşı-pis” sezgisinin tələb etdiyi yüksək standarta (fərdi çıxarları və ya ictimai gözləntiləri aşan standarta) rasional təməl göstərə bilməz.

Teizmde isə şüurlu, hər şeyi yaradan, hər şeyi bilən Allahın buyruqları əxlaqa mükəmməl bir standart verər və “yaxşı-pis” ilə əlaqəli sezgilərimizin ehtiyac duyduğu rasional təməl üçün bundan yaxşısı düşünülə bilməz. Əgər belə bir təməl olmasa “yaxşı”nı çəkici və uca olaraq qavramağımız və şəxsi çıxarların üstünə çıxarmağımız, sadəcə bioloji quruluşumuzun bizə oynadığı bir oyuna çevrilər. Yəni “yaxşı” ilə əlaqəli qavrayışımız rasional təməlsiz bioloji bir hadisəyə, adətən mədə quruldaması statusunda bir hadisəyə çevrilər. Fizikanın tərif etdiyi maddi dünyada “yaxşı”nın gərəyi olan ucalığı təmin edəcək heç bir ünsür yoxdur fəqət şüurlu bir varlıq olan Allah ilə bağlılığı qurulduğunda “yaxşı” qavramı ehtiyacı olan ucalığa qovuşur və halüsinasıya olmaqdan azad olur. Doğuşdan sahib olduğumuz özəlliklər bizi əxlaqi dəyərləri olan bir varlıq olmağa yönləndirir. Əxlaqi dəyərlərimizin rasional əsas tapmayı isə, bu dəyərlərin Allah ilə bağlılığı ilə mümkündür. Əxlaqi dəyərlərin Allah ilə əlaqəsini qurmağımız isə ancaq bizə Allahın

¹¹⁰ Bu arada Kantın əxlaqi avtonom görməsi ilə bərabər əxlaqdan hərəkət ilə “Allahın, axiretin və azad iradənin” varlığı üçün arqument qurduğu da xatırlanmalıdır. Kantın “ən yüksək yaxşı” (summum bonum) üçün “Allahın, axiretin, azad iradə”nin var olmasını postulat olaraq qoymağı məcburi görməyi ilə, əxlaqın avtonom olduğu ilə bağlı öz iddiası ilə ziddiyətə düşüdüyü qənaətindəyəm. Kantın, inkar etdiyi bu görüşü burada müzakirə etmədən keçirəm. Sadəcə bu mövzuya diqqət çəkməklə yetinirəm.

buyruqları şəklində bildirilmələri ilə mümkündür. (Bu hal, sonrakı səhifələrdə diqqət çəkiləcək olan “din”in gərəkliliyi baxımından önemlidir.) Bu mövzudakı mövqeyimi “antologiya əxlaqı təyin edər” formasında ifadə edə bilərəm.

Teist antologiyaya görə varlığın mərkəzində hər şeyi yaradan, hər şeyi bilən Allah vardır və insan da Allah hesabına vardır. Bu antologiya, Allaha istinadla, əxlaqın təməl qavramları olan “yaxşı-pis”in, çıxarlar və ehtiraslar üstü dəyərlər mövqeyində olmaqları üçün rasional əsası rahat şəkildə verə bilər. Digər yönən ateist antologiyaya görə hər şey şüursuz, əxlaq mövzusunda etinasız olan maddənin təbiət qanunları və təsadüflər çərçivəsindəki hərəkətlərindən yaranmışdır. Bu antologiyaya görə bir şeyə “yaxşı-pis” kimi istinadlar etmək, sadəcə bioloji quruluşumuzun bizə oynadığı bir oyundur. Bizim bioloji quruluşumuzdan müstəqil “yaxşı-pis” deyə obyektiv, hər kəs üçün keçərli bir meyarın rasional əsası yoxdur.

Qısacası doğuşdan sahib olduğumuz əxlaqla əlaqəli quruluşumuzun gərəyi olan əxlaqi dəyərlərin mənimseməsi ancaq Allahın varlığı ilə rassional əsas tapmaqdadır. Allaha inanan bir insan üçün bu gözlənilən bir haldır. Çünkü, Allah insanların mənliyini (fitrətini) yaratdığı üçün, insanların mənliyində ancaq Allah vardırsa rassional əsas tapacaq özəlliklərin olmağının səbəbi, bunları Allahın özünə yönləndirəcək şəkildə dizayn etməyidir. Materialist-ateist düşüncəni mənimseməyənlərin isə əxlaqi dəyərlərə rassional bir əsas tapması mümkün deyildir və insanın içində ancaq Allah varda rassional əsası olacaq belə bir quruluşun olma səbəbini açıqlamaq üçün qaneedici bir cavabları yoxdur.

2-B- İKİNCİ PROBLEM: YAXŞIDAN DAVRANIŞ ÇIXARMA PROBLEMI

Əxlaq ilə bağlı ikinci problem “yaxşı-davranış problemi”dir. Əvvəlki fəsildə “yaxşı-pis”in ehtiyac hiss etdiyi antoloji statusun ateist paradigma içərisində əsaslandırıla bilinməyəcəyi göstərildi. Fəqət de-antoloji, mənfəətçi və ya hər hansı başqa bir görüşlə “yaxşılığın-pisliyin” əsaslandırıla bilindiyini bir anlıq için qəbul edək. Bu halda belə “yaxşı-pis” olanın niyə “davranışa” səbəb olmayı lazımdır?” kimi təməl bir sual cavabsız qalmaqdadır. Yerə düşən pulu sahibinə qaytarmanın “yaxşı” olduğunu qəbul edən biri, “davranışı” hiyata keçirməsi lazım ikən, bu pulla həyatının sonuna qədər rahat yaşamağı seçməyinin daha rassional

olduğunu düşünüb, “yaxşılığın” edilməsinin bəlli bir hissi çəkiciliyi olsa belə pula sahip olmağın cazibədarlığı daha üstün olub, pulu özünə götürə bilər. Bəhs edilən doğuşdan əxlaqi özəlliklər və ya müxtəlif mədəniyyətlərin verdiyi təhsilin formalasdırması, əlbəttə pulu geri qaytarmağı təmin edə bilər və çox zaman təmin etməkdədir. Amma bu davranışın rassional təməli materialist-ateist antologiya içərisində göstərilə bilməz.

Məsələn, Kantçı de-antoloji əxlaqi qanunlarla davranan fərdin, çıxarlarını bir kənara atmağını rassional göstərəcək bir təməl ortaya qoyulmamışdır: Bir insan öz zehnindən çıxan bir qanunun bağlayıcılığını rədd edə bilər. Millətçi, mənfəətçi bir əxlaqın qoyduğu meyara görə davranışda olan fərdin “ən çox şəxsin ən çox xoşbəxtliyi” kimi bir meyara görə deyil, öz xoşbəxtliyinə görə hərəkət etməyi daha rassional görə biləcəyini düşünərsək, mənfəətçilliyin “yaxşılıq” meyari qəbul edildiyində də bu görüşün niyə “davranışa” səbəb olmayı lazımdır?” mövzusunda rassional bir təməl tapıla bilməz.

Digər yönən teist dinlərə görə hər şeyimizi borclu olduğumuz, hər şeydən xəbərdar, hər şeyi bilən, hər şeyə qüdrəti yetən və axirət həyatında insanların dünyəvi davranışlarına qarşılıq verən bir Allahın əxlaqi buyruqları olduğunu düşünək. Materialist-ateist dünya görüşünə dayanaraq “olandan olmaliya keçmək” mümkün olmadığı halda “bu antologiyadan olmaliya keçmək” yəni bu varlıq anlayışına dayanaraq əxlaqa rassional əsas tapmaq mümkündür. Teist antologiyadakı “olan” ilə əlaqəli təriflər, bağlayıcı buyruqlar verə biləcək qanuni bir hakim olan Allahı və onun buyruqlarını tərif etdiyi üçün buradaki tərif verici faktlar, bu dəfə bağlayıcı buyruqları, yəni “olmalı” sahəsini əhatə etməkdədir. Allaha hər şeyimizi borclu olmağımız (minnətdarlıq kimi hislər ilə motivasiya edərək) və ya Allahın axirətdə etdiklərimizin qarşılığını verəcək olduğuna dair gözlənti (xoşbəxtlik və ya qorxulardan azad olma arzularımız ilə motivasiya edərək) “davranış” (doğru olmalı) üçün motivasiya verər. İnsanlıq halımıza introspektiv baxsaq; minnətdarlıq, xoşbəxtlik və qorxulardan qurtulmaq hisslərimizin bizim davranışlarımızda necə təyinedici olduqlarını rahat görə bilərik. Allahın hər şeyi bilən olmayı və hər şeyə nüfuz edə bilməyi; Allaha güvənməyimizə və heç bir insanın görmədiyi və şəxsi çıxarlarımıza ən zidd hallarda belə əxlaqi buyruqları yerinə yetirməyimizə rasional əsas yaradır.

Qıscası teizm, qanuni nüfuz təqdim edərək, əxlaqın bağlayıcı özəlliyinə, həm rassional, həm motivasiya baxımından, həm də doğuşdan əxlaqi özəlliklərimiz ilə uyğun bir əsas verir. Əlavə olaraq “nüfuza itaət” ilə bağlı hisslərimizin də doğuşdan gələn özəlliklərimizdən biri olduğunu yaxın zamandakı elmi çalışmaların göstərdiyinə diqqət çəkmək istəyirəm.¹¹¹

“Antologiya əxlaqı təyin edər” şəklindəki motto, “yaxşı-davranış problemi”ni də həll edir. Teist antologiyada Allahın buyruqlarından qaynaqlanan bağlayıcılıq; şüursuz itmə və çəkmə kimi qüvvələrin təsiri altında mexaniki olarak işləyən, məqsədli bir özəlliyi olmayan maddi təbiəti yeganə varlıq olaraq qəbul edən materialist-ateist fəlsəfənin antologiyasına görə fərqli bir əxlaq fəlsəfəsinə səbəb olur. Richard Taylor “Allah fikrini bir kənara buraxdığınız zaman əxlaqi məcburiyyət fikri mənasız olur. Kəlmələr eynən qalar amma mənası qalmaz” deyərək, teizmin xaricindəki sistemlərin əxlaqın bağlayıcılıq özəlliyinə rassional əsas verməyəcəyini dilə gətirmişdir.¹¹²

Materialist-ateizm, əxlaqi qanunların nəticəsi olan bağlayıcılığa rassional əsas verə bilməyəcəyi üçün materialist-ateist antologiya əxlaqi nisbiliyə yol açacaq bir əxlaq fəlsəfəsi seçir. Teist antologiyası isə Allahın buyruqları əsasında, əxlaqın rassional və motivasiya verən bir əsas tapa biləcəyi əxlaq fəlsəfəsini seçir. Teist antologiyanın mərkəzindəki Allah, geri qalan varlıqlar ilə müqayisə edildiyi zaman, geri qalan varlıqların antoloji statusunun Allaha görə çox aşağı olduğu görünür; bu səbəbdən bu antologiya, Allahın buyruqları yanında bütün varlıqlardan gələn tələblərin, çıxarların və ehtirasların mənasız olduğu bir əxlaq sistemi təqdim etməkdədir. Başqalarının tələblərinə, şexsi çıxarlarımıza və ehtiraslarımıza rəğmən əxlaqi gərəyi yerinə yetirməyimiz lazımlı olduğunu deyən doğuşdan əxlaqi özəlliklərimiz, ancaq teist antologiya doğrudursa illüziya olmaqdan azad olur. Doğuşdan əxlaqi özəlliklərimizin tələbi əxlaqın illüziya olmamağıdır; bu isə “Allahın əxlaqi buyruqları”na yəni Allaha, doğuşdan möhtac olacaq bir yaradılışla (fitrətlə) var edilmiş olduğumuz mənasını daşıyır.

Ateistlər əxlaqlı davrandıqları zaman rassional əsasdan yoxsul olmaqlarına baxmayaraq, doğuşdan əxlaqi özəlliklər ilə uyğundurlar.

¹¹¹ Bununla əlaqəli modern psixologiya sahəsində aparılan araşdırmalara iki örnek: Jonathan Haidt və F. Bjorkland, “Social Intuitionists Answer Six Questions about Moral Psychology”, Moral Psychology, Ed: W. Sinnott-Armstrong, MIT Press, Massachusetts, 2008, s. 181-217; Stanley Milgram, Obedience to Authority: An Experimental View, Harper and Row Publishers, New York, 1974

¹¹² Richard Taylor, Ethics, Faith and Reason, Englewood Cliffs, New Jersey, 1985, s. 83-84.

Fəqət zehnimiz, doğuşdan əxlaqi özəlliklərimiz ilə bərabər rassionallığı da əhatə edir. Bunlar arasındaki birlik və uyğunluq isə Allahın əxlaqi buyruqlarının varlığını tələb edir. Zehnimizdə bərabər şəkildə var olan doğuşdan əxlaqi hisslərimiz və rassionallığımız kimi fərqli təməl özəlliklərimizin arasındaki uyğunluğun, ancaq teist paradigma daxilində mümkün olmayı teizm baxımından gözləniləndir. Fəqət ateist paradigmada bu halı gözlənilən edəcək bir ünsür mövcud deyildir.

Yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz kimi doğuşdan sahib olduğumuz əxlaqın təməl qavramları; Allahın buyruqları ilə qarşılaşlığı zaman, bu buyruqları qavraya bilməyimizi və tətbiq edə bilməyimizi təmin edir, bu buyruqların gərəyi olan əxlaqi bir sistemə sahib olmayıımız mümkün edir. Allahın varlığı isə, özü varlığına işarə edən doğuşdan əxlaqla bağlı özəlliklərimizi illüziya olmaqdan qurtarır. Teizm, modern psixologiya və koqnitiv elmlərin varlığını göstərdiyi doğuşdan əxlaqi özəlliklərimizin lazımi qədər anlaşılmağı üçün tutarlı bir sistem təqdim etməkdədir. Doğuşdan əxlaqi özəlliklərimiz adətən üstündə kildə olan bir qapıya bənzəyir və bu qapını açacaq açar Allahın varlığıdır. Bu kildin bu açarı tələb etməyi bu açarın varlığının bir dəlilidir.

Nəticədə “əxlaqi fərqindəlik” və “doğuşdan əxlaqla bağlı özəlliklərin rassional təməli” üzərində aparılan incələmədən; insanların doğuşdan sahib olduğu əxlaqla bağlı özəlliklərin Allah tərəfindən insanlara yerləşdirildiyi görüşünün, ateizmin görüşlərindən daha uğurlu bir açıqlama olduğu anlaşılmışdır.

EUTHYPHRO DİLEMMASI VƏ ALLAHIN YAXŞILIĞI

Burada 2500 il əvvəl fəlsəfənin gündəminə gəlmiş və bir çox fəlsəfəçi tərəfindən müzakirə edilmiş olan bir mövzu haqqındakı görüşümü açıqlamağı lazımlı görürəm. Platonun Euthyphro dialoqundan sonra “Bir şeyin əxlaqən yaxşı olduğu üçün Allah tərəfindən əmr edildiyi, yoxsa Allahın buyruqlarından dolayı əxlaqən yaxşı olduğu” sualı fəlsəfənin maraq dairəsinə girmışdır.¹¹³ Bu dilemmannın birinci hissəsinə görə əxlaqən yaxşı olan Allahın buyruqlarından müstəqildir; dilemmanın bu hissəsində, Allahın hakimliyinin və iradəsinin əxlaqən yaxşı olan ilə sərhədli olub- olmadığı problemi ortaya çıxır. Cambridge Platonistləri kimi dilemmanın bu qismini mənimsəyib, bunda problem

¹¹³ Platon, “Euthyphro”, Ed: Edith Hamilton, Collected Dialogues of Plato, Princeton University Press, Princeton, 10a, 1961.

görməyən mütəfəkkirlər də olmuşdur.¹¹⁴ Dilemmanın ikinci hissəsinə görə bir şey sadəcə Allahın buyruqlarından dolayı yaxşıdır; dilemmanın bu qismində, Allahın buyruqlarının qanunsuz, istəyə bağlı olub-olmadığı problemi ortaya çıxır. Xristian düşüncəsində təsirli olmuş bir mütəfəkkir olan Ockhamlı William (William of Ockham); Allahın hakimliyini və iradəsini heç bir şeyin (dolayısı ilə əxlaqi bir standartın da) sərhədləyə bilməyəcəyi düşüncəsi ilə, dilemmanın bu hissəsini mənimşəmişdir. İslam düşüncəsində yer alan Əşari məktəbinə görə də, bir şeyi yaxşı və ya pis edən sadəcə Allahın buyruqlarıdır.¹¹⁵

Teist bir çox fəlsəfəçi və teoloq kimi mən də bunun bir “saxta dilemma” (pseudo dilemma) olduğunu, üçüncü bəndin mövcud olduğunu düşünürəm. Bu bəndə görə Allah “yaxşı”dır və Allah “yaxşı” olan öz zatının bu özəlliyinə uyğun şəkildə buyruqlar verdiyi üçün, nə Allahın hakimliyinin və iradəsinin sərhədləndiyi, nə də Allahın buyruqlarının qanunsuz, istəyə bağlı olduğu deyilə bilər.¹¹⁶ Bu görüşə görə Allahın mükəmməlliyi, Allahın varlığına bağlı bəzi sifətlərinin olmağını tələb edir və bu sifətlərdən biri olan “yaxşılıq”, Allahın buyruqlarının nə olacağına təsir edir. Buyruqların təyin edilməsində təsirli olan bu sifət, Allahın xaricindəki bir özəllik olmadığı və Allahın sifəti olduğu üçün nə Allahın sərhədlənməsindən söz gedə bilər, nə də Allahın mükəmməlliyinə zidd bir hal olduğu deyilə bilər; əksinə Allahın mükəmməlliyinin gərəyi belə sifərlərə sahib olmayıdır. Augustinus, Anselm və Aquinas kimi fəlsəfəçilərin görüşləri də bu yönəldir. İslam ənənəsi içindəki Mötəzilə məktəbinin, bir şey yaxşı və ya pis olduğu üçün Allahın onu əmr etdiyini deyərlərkən, bunu Allahın təbiətinin özəlliklərinin təyin etdiyini düşündükləri və dilemmanın birinci qismindən ziyadə bəhs edilən üçüncü bəndə yaxın olduqları qənaətindəyəm.¹¹⁷ Bu mütəfəkkirlərə görə Allah nə əxlaqi sistemə uyğun hərəkət edər, nə də əxlaqi sistem icad edər. Fəqət Allahın sifətləri əxlaqi dəyələrin nə olacağını təyin edər.”¹¹⁸

¹¹⁴ Sarah Hutton, “The Cambridge Platonists”, Ed: Edward N. Zalta, The Stanford Encyclopedia of Philosophy (Sonbahar 2008), <http://plato.stanford.edu/archives/fall2008/entries/cambridge-platonists>

¹¹⁴ Sarah Hutton, “The Cambridge Platonists”, Ed: Edward N. Zalta, The Stanford Encyclopedia of Philosophy (Sonbahar 2008), <http://plato.stanford.edu/archives/fall2008/entries/cambridge-platonists>

¹¹⁵ Macid Fahri, İslam Ahlak Teorileri, Tər: Muammer İskenderoğlu və Atilla Arkan, Litera Yayıncılıq, İstanbul, 2004, s. 56-58, 76-79.

¹¹⁶ Bu müstəvidəki görüşlərə yaxın dönəmdən iki örnək: William Alston, “What Should Euthyphro Have Said”, Ed: William Lane Craig, Philosophy of Religion, Rutgers University Press, New Brunswick, 2002, s. 283-298; Robert Adams, “Moral Arguments for Theistic Belief”, Ed: C. Delaney, Rationality and Religious Belief, University of Notre Dame Press, Notre Dame, 1979.

¹¹⁷ Macid Fahri, İslam Ahlak Teorileri, s. 56-58, 76-79

¹¹⁸ Katherine A. Rogers, Anselm on Freedom, Oxford University Press, Oxford, 2008, s. 8.

Allahın sıfırlarının Allahın iradəsinin nə yönələ olacağında təsirli olmayı, Allahın xaricindəki bir standartın Allahı sərhədlədiyi görüşündən ciddi şəkildə fərqli olduğu üçün buradakı fərqə diqqət edilməlidir. Necə ki, Allahın sıfırlarının bir gərəyi olan bilgisi, nəyi iradə etdiyi zaman təsirli olduğunda bu Allahın hakimliyi və iradəsi üçün bir sərhədləmə olaraq görülmürsə; Allahın sıfırlarının bir gərəyi olan yaxşılıq özəlliyi nəyi iradə etdiyində təsirli olduğunda, bu da Allah üçün bir sərhədləmə olaraq qəbul edilə bilməz.

Allahdan müstəqil “yaxşılığın” bir varlığı olduğu qəbul edildiyi zaman, Platonun ideyaları kimi bir varlıq sahəsi qəbul etmədən, bu ideyaya antoloji bir əsas tapıla bilməz. (Həm də belə ideyaların varlığını qəbul edən Platonun belə “yaxşı” ideyası ilə Allahı eyni mövqeyə gətirdiyi xatırlanmalıdır.¹¹⁹) Belə bir görüşün ilahiyyat sahəsində yol açacağı problemlərin ötəsində məqbul bir açıqlama olmadığından dolayı da qəbul edilə bilməz olduğu qənaətindəyəm. Əvvəla antoloji olaraq “yaxşılıq” deyə, Platonun ideyalar dünyasında tərif etdikləri kimi müstəqil mücərrəd bir varlığın olmayı məntiqli görünməməkdədir. Ayrıca, bir an üçün belə mücərrəd bir varlığın olduğunu qəbul edək və “yaxşı” olmanın şərtlərindən biri olan comərd və ya ədalətli olmaqla mücərrəd bir qavram olan “yaxşı” qavramının əlaqəsini örnek olaraq əlaq. Mücərrəd bir obyektin ən təməl özəlliklərindən biri səbəblə bağlı əlaqələrə girə bilməməyidir. O zaman “mücərrəd yaxşılıq qavramı” quruluşu gərəyi səbəbsəl bir əlaqəyə girə bilməyəcəyi üçün özünün gərəyi olan bir davranışını da təyin edə bilməz. Məsələn comərd və ya ədalətli olmayı təyin edə bilməz. Nəticədə “yaxşı” olmaq şüurla və iradə ilə həyata keçirilən davranışları gərəkdirir; yaxşı ilə pisi ayırd etməyi və pisi yaxşıya dəyişməyi zəruri edir. “Yaxşılıq” şüurlu, iradəli və davranışda olan varlıqların özəlliyi olmasına baxmayaraq, mücərrəd varlıqlardan bildiklərimizlə əlaqəsizdir.

Digər yönəndən Allahın davranışlarının, Allahın zatının özəlliklərindən (sıfırlarından) müstəqil olduğu, mükəmməl olan Allahın zatının isə işi boş olduğu düşünülə bilməz. Çünkü bu mükəmməlliyyin içi boş olduğu mənasını verər. Nəticədə Allahın buyruqlarını Allahın zatı ilə əlaqələndirmək rassional bir gözləntidir və Allahın zatını “yaxşı” görüb əxlaqi buyruqlarını bununla əlaqələndirənlər, Euthyphro dilemmasını saxta bir dilemma görməkdə haqlıdırular.

¹¹⁹ Stephen Menn, "Aristotle and Plato on God as Nous and as Good", The Review of Metaphysics, Vol: 45, No: 3, 1992, s. 543-573.

Burada Allahın zatını “yaxşı”nın qaynağı olaraq göstərməyin, dilemmanın bir addım geriyə çəkməkdən ibarət olduğunu, dilemmanın həll edilmədiyini deyənlər ola bilər. Fəqət sonsuz geriyə gediş heç bir mövzuda olmadığı kimi burada da mümkün deyildir və Allahı bu qavramın tək qaynağı etmək ən rassional görüşdür; qısacası dilemmanın həll edilmədiyi izahının bir keçərliliyi yoxdur.¹²⁰ Şüurlu, qüdrətli, iradəli, davranan və zati mükəmməl olan Allahdan, əxlaqın qaynağı üçün daha uyğun bir alternativ qaynaq göstərmək mümkün deyildir.

Allahın zatının özəllikləri ilə “yaxşı”nı açıqlamaq, “yaxşılığa” ola biləcək ən yüksək antoloji standartı vermək deməkdir və doğuşdan gələn əxlaqi hissərimizin tələbinə bundan uyğunu tapıla bilməz. Doğuşdan əxlaqi özəlliklərimizin Allahın varlığının xəbərcisi olduğuna dair buradakı arqumentin iddiası düşünüldüyündə; doğuşdan əxlaqi özəlliklərimizin bir şeyə daha uyğun olmayı demək, bu özəlliklərimizin bu şəkildə insana yerləşdirilmiş olmayı deməkdir. Bunun məntiqi nəticəsi olaraq isə Allahın yerləşdiridiyi bu özəlliklərin, sırf Allahın varlığı üçün deyil, eyni zamanda “yaxşı” bir Allahın varlığı üçün xəbərci olduqları ortaya çıxmışdır. Beləcə burada təqdim olunan arqumentin, sadəcə Allahın varlığı üçün deyil, teizmin tərif etdiyi sifətlərə sahib bir Allahın varlığı üçün bir dəlil olduğu gözdən qaçmamalıdır.

Ayrıca Euthphyro dilemmasının birinci qismində olduğu kimi “yaxşı” Allahın buyruqlarından müstəqil olsayıdı belə əxlaqi “yaxşılığa” uymağı rassional edəcək tək ünsür yenə əxlaqi mövzularда Allahın buyruqları olmayı olardı. Çünkü əxlaqın insanları bağlayıcı özəlliyi vardır, mücərrəd qavramlar, varlıqlar səbəb əlaqəsinə girə bilməz və dolayısı ilə bağlayıcı da ola bilməz və ancaq Allahın buyruqlarının olması ilə “yaxşı-davranış problemi” aşılı bilər. Qısacası Allahın varlığından müstəqil “yaxşı” rassional təməl tapa bilməz. Amma tapa bilsəydi belə “yaxşının niyə davranışa açmayı gərəktiyi” suali, Allahın buyruqlarına istinad edilmədən rassional əsas tapa bilməzdi.

Digər yönəldən dilemmanın ikinci qismində iddia edildiyi kimi Allahın buyruqları istəyə bağlı olsayıdı belə, Allahın hər şəyi bilməyi, hər şeyə nüfuz etməyi və çox yüksək qüdrəti yanında öz bilgi səviyyəmiz və acizliyimiz üzərində düşünsək; Allahın buyruqlarından qaynaqlanan “davranışları” həyata keçirməyimizin niyə gərəkli olduğunun rassional və motivasiya verici əsasını anlaya bilərdik. Bir çox önəmlı mütəfəkkir

¹²⁰ Bənzər bir görüş üçün baxış: William Lane Craig, “Theistic Critiques of Atheism”, The Cambridge Companion to Atheism, Ed: Michael Martin, Cambridge University Press, Cambridge, 2007, s. 81-83.

kimi, doğru açıklama olduğunu düşündüyüm, Allahın öz sıfətlərindən qaynaqlanan “yaxşılığı”na uyğun şəkildə əxlaqi buyruqlar verdiyi alternativində, “yaxşılıq” ola biləcək ən üstün səviyyədə antoloji dəyərə çatmaqdadır.

ƏXLAQLA ƏLAQƏLİ DOĞUŞDAN GƏLƏN ÖZƏLLİKLƏR VƏ DİN

Allahın varlığına inandığını ifadə etməyi ilə bərabər Allahın din göndərməyinin gərəksiz olduğunu deyənlər də vardır. Burada incələnənlərdən hərəkət ilə din mövzusu haqqında da nəticələr çıxarmaq mümkündür. Bura qədər verilən məlumatlardan hərəkət ilə Allahın din(lər) göndərməyini gözləməyin rassional olduğuna dair bir arqument bu cür təqdim edilə bilər:

- 1- Kainatı və insanları yaradan bir Allah vardır.
- 2- İnsanlar doğuşdan əxlaqi özəlliklərə sahibdirler.
- 3- Bu doğuşdan əxlaqi özəlliklər ancaq Allahın əxlaqi buyruqları vardırsa rassional təməlləndirilə bilər..
- 4- Doğuşdan əxlaqi özəlliklərin ancaq Allahın əxlaqi buyruqları vardırsa rassional əsas tapacaq olmayı; Allahın, insanları, öz buyruqlarına uyacaq bir fitrətdə (yaratılışda) yaratdığı mənasını verməkdədir.
- 5- Allahın əxlaqla bağlı buyruqlarının insanlara çatmış olmağında mövcud tək alternativ dindir.
- 6- Allah insanları əxlaqi buyruqları olan dinlərə tabe olacaqları şəkildə yaratmışdır.
- 7- Nəticədə Allahın din göndərdiyini deyən görüş, göndərmədiyini deyən görüşündən üstün görülməlidir.

Bu arqumentin ilk maddəsindən görüldüyü kimi bu arqument, Allahın varlığına inananlara, Allahın din göndərməyinin gözlənilməsinin gərəktiyini göstərmək üçün qurulan bir arqumentdir. Bu fəslin bundan əvvəlki səhifələrində verilən “doğuşdan əxlaq dəlili” bu maddənin doğruluğunu təməlləndirir. Bu kitabda verilən digərr fitrət dəlilləri və ayrıca kosmoloji dəlillər və dizayn dəlilləri də bu maddənin doğruluğunu əsaslandırmaqda istifadə edilə bilər. İstənilən bir şəxs, belə bir bir təməlləndirməyə ehtiyac görmədən, fideist bir şəkildə və ya şəxsi bir təcrübə ilə bu maddənin doğruluğunu mənimsəyirse, bu şəxslər də bu

arqumentin bu maddəsini qəbul etmiş olurlar.

İkinci və üçüncü bəndlərin doğruluğu əvvəlki səhifələrdə ətraflı şəkildə ortaya qoyuldu.

Dördüncü maddənin doğruluğu, üçüncü maddədə qeyd edildiyi kimi doğuşdan əxlaqi özəlliklərin Allahın buyruqlarının varlığını tələb etdiyi təsbit edildiyində, kiçik bir analiz ilə belə anlaşıla bilər. İnsanlar doğuşdan, fitrətdən gələn sezgilərinə görə davranışları kimi, insanların doğuşdan, fitrətdən gələn bir özəlliyyi də rassionallığın varlığı və davranışlarında təsirli olmayıdır. Bundan əvvəlki səhifələrdə göstərildiyi kimi, insanların əxlaqla bağlı doğuşdan gələn özəllikləri, ancaq Allah vardırsa rassional əsas tapar və illüziya olmaqdan qurtular. Həm bu doğuşdan əxlaqla əlaqəli özəlliklərimizin, həm rassionallığımızın yaradıcısının eyni Allah olduğunu xatırlayaq. O zaman, Allahın, doğuşdan əxlaqla bağlı özəlliklərimizin ancaq özünün buyruqları vardırsa rassional əsas tapacaq şəkildə insanları yaratmış olmayı; insanları özünün buyruqlarına uyacaq şəkildə yaratmış olmayı deməkdir. İnsan doğuşdan Allahın buyruqlarına uyacaq bir fitrətə sahibdir.

Beşinci maddənin doğruluğu isə dünyadaki vəziyyətlə bağlı müşahidəmizdən anlaşılmaqdadır. Allahın əxlaqla əlaqəli buyruqlarının insanlara çatması üçün ən uyğun yol, hətta tək alternativ dinlərdir. Bir-bir insanlara Allahın buyruqlarının (xüsusi vəhy kimi bir vasitə ilə) gəlmədiyini, hamımız, mövcud hal olaraq bilirik. Necə ki, Allahın əxlaqla bağlı buyruqları olduğuna inanaraq, müəyyən davranışları həyata keçirənlərin hardasa hamısı bəlli dinlərin nümayəndələridir. Allahın buyruqları insanlara çatdisa, bunu gerçəkləşdirmiş olduğu deyilə biləcək din kurumu xaricində heç bir qurum mövcud deyildir.

Dördüncü və beşinci bəndləri bir arada düşündüyüümüz zaman, altıncı bəndin doğruluğu açıq bir şəkildə özünü göstərməkdədir. İnsanın Allahdan gələcək əxlaqi buyruqlara görə yaradılmış olmayı və Allahdan əxlaqi buyruqları çatdırma mövzusunda dinə alternativ bir qurumun göstərilə bilməyəcək olmayı; insanın əxlaqi buyruqları olan din(lər)ə uyacaq şəkildə Yaradıcısı tərəfindən yaradıldığı mənasına gəlir. Bu, insan fitrətinin dinə görə formalasdırılmış olmayı mənasını daşıyır.

Yeddinci bənddəki nəticəni, Allahın varlığı haqqındaki fitrət dəlillərində olduğu kimi “ən yaxşı açıklama” formasında ifadə etdim. Allahın insanların yaradılışına, fitrətinə yerləşdirdiyi özəlliklərin dini tələb etməyi, Allahın gözlərimizi din(lər)ə çevirdiyi mənasını gəlir və

Allahın yolladığı din(lər) olmayı gərəktiyi görüşünü, Allahın din göndərmədiyi görüşündən daha rassional edər.

MƏNİMSƏNƏCƏK DİNDE OLMASI LAZIM OLAN ÖZƏLLİKLERİ

Sahib olduğumuz doğuşdan əxlaqla bağlı özəlliklər, sadəcə Allaha yönləndirməklə qalmaz, əxlaqi buyruqlarını insanlara bildirəcək bir Allaha yönləndirər. Bu doğuşdan özəlliklər, öz qapılarını açacaq açar olan bu buyruqlara ehtiyyac hiss edər. Ancaq beləliklə əxlaqi hislərimizlə rassionallığımız ziddiyyətə düşməz və doğuşdan əxlaqla əlaqəli özəlliklərimiz illüziya olmaz. Büyük kütlələrin mənimsədiyi dinlərin və onların bir çox məzhəbinin əxlaqi sistemləri vardır. Bunlar arasında necə seçim edəcəyimizlə bağlı bir çox mövzunu həll etməkdə bu arqument əlbəttə kömək edə bilməz. Fəqət bu fəsil boyunca təqdim olunanlardan hərəkət ilə, mənimsənməsi lazımlı olan dinin sahib olmayı gərəkən çox önəmli özəllikləri də aşkarlaya biləcəyimiz gözdən qaçmamalıdır. Bu özəlliklər qısaca belədir:

1- Bu dinin antologiyası Allah mərkəzli olmalıdır. “Doğuşdan əxlaq dəlili” insanların doğuşdan sahib olduğu özəllikləri şüurlu bir qüdrətin yaratdığını göstərməkdədir. İnsan, təbiətin bir parçasıdır və təbiəti yaradan hər kimdirse, insana bu özəllikləri verən də ancaq O ola bilər. Buradan hərəkət ilə təbiəti və insanı yaradan bir Allah inancına mərkəzi bir yer verməyən “din” qurumları siyahıdan çıxarıla bilər.

2- Bu din, əxlaqi buyruqların Yaradıcıdan olduqlarını bildirərək ehtiva etməlidir. Yaradıcıdan olduğuna istinad edilmədən təqdim ediləcək sistemlər də əlbəttə gözəl və doğru əxlaqi qanunlar ehtiva edə bilər. Əxlaqi quruluşumuz doğuşdan özəlliklərimiz ilə əlaqəli olduğu üçün, Yaradıcıya istinad edilmədən də əlbəttə doğru bir çox əxlaqi qanun aşkar edilə bilər. Fəqət əxlaqın tətbiq edilməsində, sadəcə tətbiq olunan qanunların doğru olub-olmamağı deyil, qanunları təlqin edənin kim, tətbiq edənin kim olduğu da önemlidir. Bir qanuna qarşı qarşı davranışımız sadəcə onun məzmununa deyil, eyni zamanda o qanunu buyuranın kim olduğuna bağlıdır. Buradakı arqumentin ən önəmli özəlliklərindən biri əxlaqın Allah ilə əlaqəsini qurmağıdır. Onda buradakı arqumentin gərəyi, əxlaq ilə Allah arasında gərəkli əlaqəni qurmadan, əxlaqi qaydaları qoyan “dirləri” siyahıdan çıxarmaqdır.

3- Bu dinin varlığını bildirdiyi Yaradıcı; insanların davranışlarından xəbərdar olmalı, qısacası buyruqlarının tətbiq edilib-edilmədiyini biləcək şəkildə bir bilgiyə, hakimiyyətə və qüdrətə sahib olmalıdır. Əgər doğuşdan əxlaqi özəlliklərimiz bizi Allahın buyruqlarına yönləndirirsə; əmr etdiyi qanunlarının tətbiq edilib-edilmədiyindən xəbərsiz bir tanrı anlayışı, doğuşdan əxlaqi özəlliklərimizin bizi yönləndirdiyi yer ola bilməz. Onda Allahın qüdrəti yüksək, hər şeydən xəbərdar kimi sifətlərini ehtiva edən bir din mənimsənilməli, buna uyğun olmayanlar siyahıdan silinməlidir.

4- Bu dinin varlığını tanıtdığı Yaradıcı yaxşı olmalıdır. Euthyphro ilə bağlı başlıqda görüldüyü kimi əxlaq, tək təməlini ən yaxşı şəkildə Allahın yaxşılığında tapmaqdadır. Bu isə Allahı “yaxşı” olaraq tanıdan dinin mənimsənməyə layiq din olduğunu göstərir.

5- Bu dinin önemli bir bölümünün əxlaq sahəsi ilə əlaqəli olmayı gərəkdiyinə görə bu din, əxlaqi məsuliyyətini lazımi qədər yerinə yetirənlər və yetirməyənlər ilə bağlı açıqlamalar etməli və bunlar arasında ayırm etməlidir. Bu dünyada edilən bir çox əxlaqi yaxşılığın və pisliyin qarşılıqsız qaldığı hamımızın müşahidə etdiyi haldır. Allahın buyruqlarını yerinə yetirənlər ilə, bunları tapdalayıb, zülm edənlər arasında bir fərq olmamağı düşünülə bilməz. Doğuşdan içimizə yerləşdirildiyini əvvəlki səhifələrdə gördükümüz ədalət hissi, ədalətin yerini tapmağını tələb eedir. Bu dünyada ədalətin təmin edilməsi isə, bu dünyadan sonrakı bir dönəmdə, qısacası axirət olaraq adlandırdığımız mərhələdə ədalətin təmin edilməsini gərəkdirir. Onda mənimsənilməsi gərəkən dinin, ədalətin təmin edilməsi və axirət kimi önemli mövzularda lazımlı açıqlamalar etməyi gözlənməlidir. Bu özəlliyyi yerinə yetirən din mənimsənəcək qurum olaraq görülməlidir.

Qısacası doğuşdan əxlaqla bağlı özəlliklərimiz üzərindəki incələməməzdəndən Allahın buyruqlarını ehtiva edən din(lər) in olmanın gərəkliliyi və bu din(lər)in sahib olmayı gərəkən özəlliklər haqqında da önemli nəticələr əldə edirik.

NƏTİCƏ

XX əsrin sonlarından etibarən modern psixologiyada və koqnitiv elmlər kimi sahələrdə həyata keçirilən çalışmalardan, əlavə olaraq bütün insanları “yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz” kimi kompleks qavramları rahat şəkildə istifadə etməyi kimi məlumatlar əsasında, insanların doğuşdan əxlaqi özəllikləri olduğu bu fəsildə ortaya qoyuldu və bir əxlaq arqumenti buradan hərəkət ilə müdafiə edildi. Bu məlumatlar, boş lövhə zehin görüşünü əsas alan bütün fəlsəfələrin, digər mövzularda olduğu kimi əxlaq mövzusunda da xətalı olduğunu göstərir. Bunun önəmli bir nəticəsi, əxlaqi sadəcə sosial təyin etmənin bir nəticəsi olaraq dəyərləndirən görüşlərin yanlış olduğunu göstərməyidir.

Boş lövhəçi görüşləri siyahıdan çıxardığımız zaman doğuşdan əxlaqi özəlliklərimizi açıqlayacaq iki ciddi alternativin olduğu görünür; bunların birincisi materialist-ateizm, ikincisi isə teizmdir. Bunlardan teizmin daha yaxşı bir açıklama verdiyini iki əsas dəlil ortaya qoyaraq müdafiə etdim:

Birincisi, doğuşdan əxlaqi özəlliklərimiz hesabına reallaşan “əxlaqi fərqindəlik” özəlliyyimiz, geri qalan bütün canlılardan insanı fərqləndirir. Təsadüfən, arxasında şüurlu bir planın olmadığı təbii proseslərlə heç bir canlıda görünməyən belə kompleks və növə xas bir özəlliyyin insanlarda olmayı; insanı antoloji baxımdan digər canlılardan ayırmayan ateistlər üçün gözlənilməyən bir hal olduğu halda, insanların xüsusi əxlaqi məsuliyyətləri olduğunu iddia edən teistlər üçün gözlənilən bir haldır.

İkincisi, insanların doğuşdan əxlaqi özəllikləri ancaq Allahın buyruqları vardırsa rassional əsas tapır. Ancaq Allahın varlığı, əxlaqın “yaxşılıq-pislik” kimi təməl qavramlarına; ayrıca əxlaqın məcbur tutucu, bağlayıcı, qanunlarını şəxsi çıxarlardan və ehtiraslardan üstün tutub “əxlaqi davranış”lar etdirən quruluşuna rassional əsas verir. Təsadüfi təbii proseslər görüşündənse, ancaq Allah vardırsa rassional olacaq özəllikləri insanlarda yaratdığı görüşü, bunların Allah tərəfindən insanlara qoyulduğu üçün ancaq Allah vardırsa bu özəlliklərin rassional əsas tapa bildiyi görüşü çox daha yaxş bir açıqlamadır. Təbii proseslər ilə bəhs edilen doğuşdan tutumumuzun olduğunu deyənlər, təbii proseslərin gözlərimizi Allaha çevirdiyini deməkdəirlər. Bu isə materialist-ateist görüşdən ziyadə Allahın təbii prosesləri ara səbəblər olaraq istifadə etdiyini deyən teistlərin gözləntiləri ilə uyğundur. Burada müdafiə etdiyim görüşə görə doğuşdan əxlaqi özəlliklərimizi Yaradan,

onlara bəhs edilən özəllikləri vermək sürəti ilə, adətən öz emblemini üstlərinə vurmuşdur. Sırf yaşamağı və çoxalmada faydalanağın dəstəkləyən bir təbii seçmənin, ancaq bir Allah vardırsa (Allahın buyruqları olmadan) rassional təməli olacaq özəllikləri insanda yaratdığı görüşü heç də məntiqli görünmür və tətmin edici deyil. Burada incələnən doğuşdan əxlaqi özəlliklərimiz, teist gözləntilər ilə teizmin fəlsəfi baxımdan ciddi tək rəqibi olduğu deyilə biləcək materialist-ateizmdən daha uyğun olduğu üçün, Allahın varlığı üçün ən yaxşı açıqlama formunda bir dəlil dəyərindədir.

Bu fəsildə, doğuşdan əxlaqi özəlliklərimizin, ancaq Allahın əxlaqi buyruqları vardırsa rassional əsas tapa biləcəyinə diqqət çəkildi. Buradan hərəkət ilə isə Allahın, əxlaqi buyruqlar ehtiva edən din(lər) göndərdiyi görüşünün seçilməsi gərəktiyinə geçiş edən bir arqumentdə təqdim edildi. Allahın varlığı ilə bərabər, din qurumu haqqında da nəticələrə ətəkdirdi, doğuşdan əxlaq özəlliyyimizin incələnməyinin önemini artırmaqdadır.

Əlavə olaraq bu fəsildə əldə edilən nəticələrdən hərəkət ilə, əgər bir din mənimsənəcəksə o dinin özəlliklərinin nələr olmayı da sıralındı. Əlbəttə bu sıralananlar ilə fərqli dinlər və məzhəblər arasında tam olaraq necə seçim edəcəyimizi təyin etmək mümkün deyildir. Ancaq monoteist dinlər xaricində bu özəllikləri qarşılıyan bir din olmadığı rahatlıqla deyilə bilər. Qısacası buradakı arqumentin doğru olduğu qəbul edildiyi zaman; materialist-ateizmə, aqnostik görüşlərə, dinləri rədd edən deist görüşlərə və monoteist dinlər xaricindəki dinlərə qarşı monoteist dinlərin üstün görülməyinin lazımlığı deyilə bilər.

III FƏSİL
AĞIL DƏLİLİ

FƏSLİN TƏQDİMATI

Günlük həyata dair çox bəsit bir çok davranış da, ən üst səviyyədə elm və fəlsəfə də ağıl hesabına həyata keçirilir. Fəqət, bizi biz edən ən təməl özəlliklərimizdən olan, ağıl üzərində ciddi şəkildə düşünənlər çox azdır. Kitabın bu fəslində doğuşdan (fitrətən) sahib olduğumuz dərk edə bilmə özəlliyimiz üzərində durulacaq və bu özəlliyimizi, təbiətdəki zərurilik və təsadüflər ilə açıqlayan materialist-ateist düşüncənin, yoxsa ağıl sahibi bir Yaradıcı ilə açıqlayan teizmin daha yaxşı açıqladığı incələnəcəkdir. Əgər iradəsi olan bir varlıq olduğumuzu inkar etsək, bütün düşüncələrimiz bizim istəyimizin xaricində baş verən küləyin əsməyi kimi fiziki hadisələrdən fərqli olamayacağrı üçün bir düşünmə qabiliyyətinə sahib olmağımızdan da bəhs edilə bilməz; əqli düşüncəmiz ancaq iradəmiz vardırsa mənalı ola bilər, eyni zamanda ağıl işlətməyən birinin iradəli davranış sərgiləyə biləcəyindən də bəhs edilə bilməz (4. fəsildə “iradə dəlili” mövzusunda bu hal ələ alınacaqdır). Ayrıca şürur sahibi bir şəxs olmadan da bir əqli düşüncə həyata keçirməyimizdən bəhs edilə bilməz; əqli düşünmə ancaq şüurlu şəkildə ağlımızdan keçənlərin fərqində olduğumuz zaman və hər əqli düşüncə bir şəxsə aiddirsə mənalıdır (5. fəsildə “şürur və mənlik dəlili” mövzusunda bu xüsus incələnəcəkdir). Bu səbəbdən, bundan sonrakı iki fəsildə deyilənlərin, bu fəsil ilə yaxından əlaqəli olduğu və o fəsildə deyilənlərin də bu dəlilin bir parçası olduğu unudulmamalıdır.

Ağıl dəlilini ortaya qoyarkən əql edə bilməyimiz üçün zəruri olan özəlliklərdən ikisini ətraflı incələyəcəm: 1) Doğru və yanlış qavramlarına sahib olma və bunları istifadə edə bilmə, 2) Məntiq şərtlərinə sahib olma və məntiqi düşünmə. Bu özəllikləri ələ alaraq, materialist-ateist fəlsəfənin maddə anlayışı ilə bunların açıqlana bilmədiyini, bütün varlığı ağıl və qüdrət sahibi Allahın yaratdığını deyən teizmin isə bunları açıqlama mövzusunda çox daha uğurlu olduğunu müdafiə edəcəm. Ayrıca, əvvəlki fitrət dəlillərində olduğu kimi bu dəlildə də, doğuşdan olan bu özəlliyimizdən hərəkətlə din haqqında hansı nəticələrin əldə edilə biləcəyini göstərməyə çalışacağam.

GİRİŞ

Fəlsəfənin ən çətin mövzuları, bir çox insana görə Big Bang kimi təbiət elmləri ilə əlaqəli olan və ya ideal dövlət idarəsi necə olmalıdır kimi çox müzakirəyə səbəb olan mövzulardır. Ancaq bizə aid, bizi biz edən, hər gün təcrübə etdiyimiz, fəqət üzərində bir çoxumuzun bir an belə düşünmədiyi ağıl, iradə, şüur kimi fenomenlər haqqında fəlsəfi düşünməyin, bəhs edilənlərə görə çox daha çətin olduğunu desəm hər halda təəccüblənənlər olacaqdır. Fəqət, bir çox fəlsəfəçi də mənə qatılacaq. Bir çox şəxs; hər kəs sahib olduğu, hər kəs istifadə etdiyi, ən alimdə olduğu kimi, ən cahildə də olduğu üçün bu özəllikləri adətən adı görür. Ancaq ağıl, iradə, şüur kimi fenomenlər üzərində diqqətlə düşünərək bu yanlışdan qurtula bilər və bu kainatın ən maraqlı quruluşlarının hamımızın sahib olduğu bu fenomenlər olduğunu anlaya bilərik. Bu bölümə bu özəlliklərdən “dərk etmə” üzərində duracağıq.

Aktual həyatda ən bəsit hadisə haqqında söhbət etmək, bir hədəfimiz üzərində düşünmək, laboratoriyada elmlə məşğul olmaq, çətin fəlsəfi arqumentlər qurmaq kimi bir çox fəaliyyətimiz “dərk edən” bir varlıq olmayıüzün hesabına reallaşmaqdadır. Ən sadəsindən ən kompleksinə həyatımızın bu qədər geniş bir sahəsinə aid olan və bizi biz edən təməl özəlliklərimizdən olan “ağlımızın” varlığını çox zaman hiss etmədən bu fəaliyyətləri yerinə yetiririk. “Ağıl yeridərkən” bir şeyin haqqında düşünür, məqsədlərə görə dəyərləndirmələr, doğru-yanlış qavramlarına görə mənalandırmalar edir, məntiqi çıxarışlar edirik. Bizim üçün bu qədər həyatı olan bu özəlliyyimizin üzərində bir çox elm adamı belə ciddi şəkildə düşünmür. Fəqət bu tutumları ilə “dərk edərək” texnologiya istehsal edir, xəstələri sağaldır, hətta nəzəriyyələr yaradırlar.

Bütün fikri fəaliyyət sahələri içərisində ən çox fəlsəfə təməllər haqqında sorğulamaya yönəlmüşdir. Məsələn əxlaqın təməlləri üzərində sorğulama əxlaq fəlsəfəsinin, gözəl qavramının təməlləri üzərində sorğulama sənət fəlsəfəsinin, siyasi idarəənin hansı təməl üzərində qurulması gərəkdiyi siyasət fəlsəfəsinin maraq dairəsində olmuşdur. “Dərk etmə” fəaliyyətimiz haqqındaki sorğulama isə məntiq, zehin fəlsəfəsi, dil fəlsəfəsi kimi fəlsəfə sahələrinin içərisində aparılmışdır. Doğru məntiqi qaydalar ilə məntiqi yanlışların nələr olduğu, zehni fiziki proseslərə endirib anlayıb- anlaya bilməyəcəyimizi, dilin dünya ilə necə əlaqə qurduğu kimi “əql etmə” baxımından önəmli bir çox mövzu, ciddi şəkildə bəhs edilən fəlsəfə sahələrində (xüsusilə keçən əsrdə) gündəmə

gəlmış və araşdırılmışdır. Fəqət bütün bu önəmli hallara baxmayaraq “Ağlın kökəni nədir?” və ya “Əql etmə qabiliyyətinə insanlar, canlılar necə sahib olmuşdur?” kimi böyük önəmə sahib olan suallar haqq etdiyi marağı görməmişdir. Kant xarici dünyanın varlığının isbat edilə bilməməsini “fəlsəfənin utancı” olaraq görmüşdü.¹²¹ Heidegger isə xarici dünyanın varlığının isbat edilməyə cəhd edilməsini “fəlsəfənin utancı” olaraq görmüşdür.¹²² Bu nöqtədə bəyənilməyən, utanc verici, iddialarına əlavə edəcəyimiz bir şey olduğu qənaətindəyəm: “Ağlın kökəni” probleminin lazımı qədər diqqət çəkməmiş olmayı fəlsəfənin utanc verici yönüdür.

Fəlsəfə tarixində bir çox fəlsəfəçinin bəzi ifadələri bu mövzu ilə əlaqəli olsa da, XX əsrən əvvəl bu mövzu ətraflı bir şəkildə incələnməmişdir. Bu problemin haqq etdiyi şəkildə diqqət çəkməmiş olmayı heç diqqət çəkmədiyi kimi anlaşılmamalıdır. XX əsrən və sonra C. S. Lewis, Victor Reppert, William Hasker, Alvin Plantinga kimi filosoflar tərəfindən mövzu ilə bağlı arqumentlər ortaya atılmışdır. Bəhs edilən fəlsəfəciler “ağıl”的 kökənini teizmin varlıq anlayışının (antologiyasının) daha yaxşı açıqladığını, yəni özü ağıl, elm, qüdrət sahibi Allahın yaratmağı ilə bu faktı daha yaxşı qavrayacağımızı; materialist-ateist varlıq anlayışının isə “ağılı” açıqlamaqda eyni şəkildə uğurlu olmadığını ifadə etmişdirler. Əlbəttə qarşı düşərgədə təbii proseslərin təsadüfən “ağılı” yaratdığını, “ağılın kökənini” təbiət qanunlarının və şansın birləşməsi ilə anlaya biləcəyimizi müdafiə edənlərdə oldu. “Ağlın kökəni” mövzusu, fəlsəfə literaturasında bu mütəfəkkirlərin görüşləri ilə yer almışdır. Amma bu mövzunun haqq etdiyi önəmə görə diqqət çəkmə nisbətinin çox olduğunun qənaətindəyəm. Bu mövzunu incələməyimdəki səbəblərdən biri əlimdən gəldiyi qədər belə bir boşluğun doldurulmasına kömək etmək, bu önəmli mövzuya diqqət çəkməkdir. Amma bu mövzunu ələ almağımın əsas səbəbi, doğuşdan, yəni fitrətən hər insanın sahib olduğu özəlliklərdən hərəkət ilə, Allah və din haqqında nə deyiləcəyini araşdırduğum zaman, “ağıl” mövzusunun fitrətən sahib olduğumuz özəlliklər kateqoriyasında yer almayıdır.

Kainatın anlaşılan olmayındaki qeyri-adi hala diqqət çəkən və kainatdakı bu ağila uyğun quruluşu kainatın arxasında bir ağıl olmasına bağlayanlar olmuşdur. Einstein, John Polkinghornedən Richard

¹²¹ Immanuel Kant, *Critique of Pure Reason*, Cambridge University Press, Cambridge, 1998.

¹²² Martin Heidegger, *Being and Time*, Blackwell, Oxford, 1962, s. 249.

Swinburneyə qədər, bir çox önməli elm adamı və fəlsəfəçi bu hala diqqət çəkmişdir.¹²³ Ağlımız hansı özəlliklərə sahip olursa olsun, kainatın ağılin anlaya biləcəyi (rasional) bu quruluşu olmasaydı, kainatın anlaşıla bilməsi mümkün deyildi. Bu görüş, kainatın quruluşundakı özəlliklərdən yola çıxaraq Allahın varlığı haqqında arqument təqdim olunmağını ifadə edən dəlillər ailəsi ilə əlaqəlidir. Burada təqdim olunacaq arqument isə “kainat dəlilləri”nin bizi yönləndirdiyi xarici dünya ilə deyil içimiz ilə, yəni bizə aid olan ilə; sağlam hər insanın doğuşdan sahib olduğu ağıl özəlliyyi ilə bağlıdır. Kainatın ağıla uyğun quruluşu olmasa, zehin onu anlaya bilməzdi (qanunların varlığı dəlili və kainatın kəşf edilə bilirliyi dəlili)¹²⁴ digər yönən kainat hansı özəlliklərə sahib olursa olsun, ağılda bəlli özəlliklər olmasaydı, kainat anlaşılan olmazdı (ağıl dəlili). Xarici aləm və ağıl arasındaki bu uyğunluq isə müstəqil bir dəlil olaraq da, bu dəlillərin hər hansı birinin içində gündəmə gətirilərək də dəyərləndirilə bilər. Kitabın bu fəslində sadəcə “ağıl dəlili”ni müdafiə edəcəm. Fəslin sonlarına yaxın isə fitrətən sahib olduğumuz ağıldan hərəkət ilə din mövzusu haqqında hansı nəticələrin əldə edilə biləcəyini incələyəcəm. Burada ələ alınan digər fitrət özəllikləri kimi ağıl da, sadəcə materialist-ateizmə qarşı deyil, aqnostik və deist görüşlərə qarşı da nəticələrə çatdırmaqdadır.

AĞIL DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ

Levis, Reppert, Hasker, Plantinga kimi teist filosofların burada müdafiə edəcəyim arqumentə bənzər görüşləri başqa adlar ilə bilinməklə bərabər daha çox “ağıl dəlili” (the argument from reason) adı ilə yad edilmişdir. Bənzər nəticələrə çatdığını buradaki görüşümü də eyni şəkildə “ağıl dəlili” olaraq adlandırıram. Bu arada “ağıl dəlili”nin qarşısındaki səhifələrdə müdafiə ediləcək “iradə dəlili” (the argument from will) və “şür və mənlik dəlili” (the argument from consciousness and self) ilə yaxından əlaqəli olduğunu xatırlatmaqta fayda görürəm. Zehnin əqli düşünmə bacarığı iradə və şür ilə çox yaxın əlaqə də olduğu üçün, buradakı arqument “iradə dəlili” və “şür dəlili” ilə bərabər

¹²³ Einstein, ən anlaşılmaz şeyin kainatın anlaşılmağı olduğunu demişdir. O, kainatın anlaşılan olmağını və zehnin onu anlamagını, Allahın özünü açığa çıxarmağı olaraq görmüşdür: Ian G. Barbour, When Science Meets Religion, Harper Collins Publishers, New York, 2000, s. 52-53. Əlavə olaraq bu mövzuda baxa bilərsiniz: Richad Swinburne, The Existence Of God, Oxford University Press, 2004, s.154-160.

¹²⁴ Bu cür dəlilləri “Allah’ın Varlığının 12 Dəlili” kitabimdakı “Kainat Dəlilləri” fəslində müdafiə etdim. O dəlillər içində 2-ci dəlil olan “Qanunların Varlığı Dəlili” və 3-cü dəlil olan “Kainatın Kəşf edilə bilirliyi Dəlili” bu mövzuya ilə əlaqəlidir: Caner Taslamən, Allahın Varlığının 12 Dəlili, Dəstək Yayımları, İstanbul, 2016.

dəyərləndirilməlidir. Bu önəmli xatırlatmanı etdikdən sonra “ağıl dəlili”nin təqdimantına keçirəm:

1. Əqli düşünmə proseslərinin reallaşması üçün -başqa özəlliklər ilə bərabər- zehində bu özəlliklərin olmağı lazımdır:

1.1 İradə üçün lazım olan özəlliklər.

1.2 Şüur və şəxsiyyət üçün lazım olan özəlliklər.

1.3 Doğru və yanlış qavramlarına sahib olma və bunları istifadə edə bilmə.

1.4 Məntiq şərtlərinə sahib olma və məntiqi düşünmə.

2. Ağlın bu özəlliklərinin necə ortaya çıxdığını açıqlamaq yönündə təməldə iki alternativ görüş olduğu görünür:

2.1 Əgər materialist-ateistlərin müdafiə etdiyi kimi var olan tək varlıq tipi maddədirse, ağilda var olan bu özəlliklər, təbiət qanunları çərçivəsində planlanmamış təsadüfi proseslərlə ortaya çıxmışdır.

2.2 Əgər teistlərin müdafiə etdiyi kimi Allah vardırsa, özü elm sahibi bir varlıq olan Allahın sayəsində ağlın bu özəllikləri yaradılmışdır.

3. Əql etməyi mümkün edən bu özəllikləri teizm materialist-ateizmdən daha yaxşı açıqlayar:

3.1 Çünkü iradə üçün lazım olan özəllikləri teizm materialist-ateizmdən daha yaxşı açıqlayar (4-cü fəsildə göstəriləcək).

3.2 Çünkü şüur və şəxsiyyət üçün lazım olan özəllikləri teizm materialist-ateizmdən daha yaxşı açıqlayar (5-ci fəsildə göstəriləcək).

3.3 Çünkü doğru və yanlış qavramlarını istifadə edə bilməyi teizm materialist-ateizmdən daha yaxşı açıqlayar.

3.4 Çünkü məntiqi düşüncəni teizm materialist-ateizmdən daha yaxşı açıqlayar.

4. Nəticədə teizm alternativ açıqlamalardan üstün görülməlidir.

Burada müdafiə edəcəyim təməl arqument bu olmaqla bərabər, bu arqumentə əlavə olaraq, dəstəkləyici mahiyyətdə-xüsusi ilə Plantinganın çalışmalarından ilham alaraq- bir arqamenti qarşidakı səhifələrdə müdafiə edəcəyəm. İndi bu təqdim edəcəyim arqamenti incələməyə və müdafiə etməyə keçirəm.

ARQUMENTİN İNCƏLƏNMƏSİ

Arqumentin ilk maddəsində diqqət çəkilən özəlliklərin, əqli düşünmə üçün olmazsa olmazlar kateqoriyasında olduğu hər kəsin rahat şəkildə qəbul edəcəyi bir mövzudur. Bundan bir sonrakı fəsildə incələnəcək olan iradə və son fəsildə ələ alınacaq şüur və mənlik ilə bağlı özəlliklər o fəsillərdə incələnəcəyi üçün burada ələ alınmayacaqdır. Sadəcə şüurun “haqqındalık, yönəlmişlik” özəlliyyinin əqli düşünmə prosesi baxımından nə qədər təməl olduğunu qısaca xatırlayaq. Qələmin yazı yazmağa yarayan bir vasitə olduğu kimi bəsit bir bilgini ələ alaq: Qələmin və yazı yazmağın “haqqında” düşünə bilmə qabiliyyətimiz olmassa, bu bilgi də olmazdı (şüur və şəxsiyyət dəlilində ələ alınacaq olan “haqqındalık, yönəlmişlik” özəlliyyi). Bu fəsildə ələ alınacaq olan əql etməyin bu özəlliklərini də eyni örnək üzərindən düşünə bilərik. Qələmin yazı yazmağa yarayan vasitə olduğunun “doğru”, yeyilə biləcək bir şey olduğunun “yanlış” olduğu kimi dəyərləndirmələri etməsəydik, bəhs edilən bilgi bir məna ifadə etməzdı. Kəlmələr zehnimizdə “doğru” və “yanlış” qavramları çərçivəsində dəyərləndirmələrimizin hesabına bir anlama sahibdirler (üçüncü maddədəki “doğru” və “yanlış” qavramları ilə əlaqəli özəllik). Təməl məntiq qaydalarına (eynilik və ziddiyyətsizlik kimi) görə qələmi və yazı yazmağı dəyərləndirməsəydik və daha əvvəl qələmin yazı yazdığını dəfələrlə görüb, induktiv məntiqi düşüncə ilə qələmin yazı yazmağa yarayan bir vasitə olduğu nəticəsini əldə etməsək, bəhsedilən bilgiyə sahip olmazdıq (dördüncü maddədəki məntiqlə bağlı özəllik). Nəticədə teistlər ilə materialist-ateistlər arasında, bu özəlliklərin ağlın təməl özəllikləri arasında olduğu mövzusunda, yəni arqumentin birinci maddəsi haqqında bir ixtilaf olmadığı rahatlıqla deyilə bilər. (Yaddaşın və dil danışma tutumunun olmayı gərəkdiyi kimi başqa özəlliklər də əqli düşünə bilməyimiz üçün şərtidir. Fəqət, burada əqli düşüncə üçün lazım olan bütün şərtlər deyil, bəzi şərtlər ələ alındı.)

Arqumentin ikinci maddəsində ağıl fenomeninin necə ortaya çıxdığını açıqlamaq üçün “təməl” iki görüş olduğunu ifadə etdim: Bunların birincisi, maddənin əzəli varlığını qəbul edən və maddəyə bağlı təbiət qanunlarının təqdim etdiyi potensial çərçivəsində reallaşan təsadüflərin birləşməsi ilə ağlın yarandığını müdafiə edən materialist-ateist görüşdür. İkincisi isə əzəli olaraq var olan şüur, qüdrət, ağıl sahibi olan Allahın özündə var olan dərk etmə özəlliyyini –özündəkindən çox daha alt səviyyədə də olsa- yaratdığı varlıqlardan bir qisminə verdiyini

müdafiə edən teizmdir. Burada “təməl” vurgusunu qoydum, çünkü bu iki bənd xaricində alternativlər olduğu şəklində bir etiraz edilə bilər. Məsələn maddənin özündə şür sahibi olduğunu ifadə edən panpsişizmin (panpsychism) bir alternativ olduğu ifadə edilə bilər.¹²⁵ İşin doğrusu bu iddianın doğruluğunu çox az mütəfəkkir müdafiə edəcəkdir və bir çox şəxs bu görüşü dəyərləndirməyə belə gərək olmadığını ifadə edəcəkdir. Fəqət burada, bu alternativ görüşü yad etmişkən, qısaca dəyərləndirim: Bu iddia ağlın, hər tərəfə yayılan bir şey deyil, bir mərkəzə sahib özəllik olduğuna dair təcrübəmizlə tersdir. Çünkü mənim ağıl-iradə-şür sahibi bir varlıq olaraq reallaşdırduğım düşüncələrim və davranışlarım vardır. Filankəsin də vardır. Düşüncələrimiz hər birimizin özünə aiddir və ağılla yönləndirdiyimiz bədənimiz ilə həyata keçirdiyimiz davranışın sərhədləri vardır; qıcası hər yana dağılmışlığı iddia edən panpsişizminkinə bənzər bir hal mövcud deyildir. Maddənin bütün zərrəciklərinin şüurlu olduğu görüşünün ciddi bir rəğbət görməməyi bir yana, bir-birindən ayrı hər maddə zərrəsində şüurun-ağlın olduğunu deyən bir görüşün, ancaq bütün maddənin arxasında teizmin iddiyi şəkildə şüurlu bir Gütün var olduğu və bu özəlliyi maddənin zərrəciklərinə qazandırıldığı və birliyi təmin etdiyi iddiası ilə birləşdirilərsə müdafiə edilə biləcəyi qənaətindəyəm. Fəqət, materialist-ateist görüşün qəbul etməyəcəyi bu maddə anlayışı, teizm tərəfindən daha rahat qəbul edilə bilər olsa da, təməl alternativ bir görüş statusunda deyildir.

Qıcası arqumentdə yer verilən iki alternativ xaricində, başqa iddiaların varlığının göstərilməsi mümkündür. Fəqət istər fəlsəfə tarixindəki görüşlər incələndiyində, istər günümüzün təsirli olmuş (teist və ya ateist) mütəfəkkirləri incələndiyində, bunların arqumentdə təqdim olunan iki bənddən birinə daxil olduqları rahatlıqla deyilə bilər. Aqnostik (bilinməzçi) görüş sərgiləyənlər də -ümumilikdə- bu iki bəndin xaricində bir alternativ təqdim etmək yerinə bu bəndlərdən hansının doğru olduğunu bilinə bilməyəcəyini ifadə etmişdirler. Allahın var olduğunu iddiasına qarşı “Maddə əzəli və hər şeyin açıqlaması ola bilər” demişdirler.¹²⁶ Materialist-ateist fəlsəfənin yanlış olduğunu göstərilməsi, bu fəlsəfənin yanında bu fəlsəfə ilə teizm arasında seçim edilə bilməyəcəyini deyən aqnostik görüşə də cavab dəyərindədir.

¹²⁵ Bu çox az insanın görüşü olmuşdur. Bax: David Skrbina, Panpsychism In The West, MIT Press, Cambridge Mass., 2005.

¹²⁶ Aqnostik görüşlər üçün baxa bilərsiniz: Caner Taslaman, Big Bang ve Tanrı, İstanbul Yayınevi, İstanbul, 2015, s. 100-110.

Burada müdafiə edilən arqumentdə bir materialist-ateistin etiraz edəcəyi bənd üçüncüsüdür. İlk iki maddəni, daha əvvəl bildirdiyim kimi materialist-ateistlər də rahatlıqla qəbul edəcəkdirler. Nəticə önməsi isə əvvəlki bəndləri qəbul etdiyimiz zaman avtomatik ortaya çıxmaqdadır. Arqumentdəki mülahizələr doğru olduğu zaman bu nəticənin avtomatik çıxmağı məntiqin gərəyidir. Burada da bir çox materialist-ateistin bir etirazı olmayıacaqdır. Çünkü onlar, əgər üçüncü maddədəki mülahizə doğru olsaydı, nəticənin doğru olacağını, fəqət bu maddədə ifadə edilənlər yanlış olduğu üçün nəticənin də yanlış olduğunu ifadə edəcəkdirler. Qısacası burada kritik olan və əsl müzakirəyə dəyər maddə üçüncü maddədir və aşağıda bu maddə incələnəcəkdir. Bunun üçün ağılla əlaqəli diqqət çəkilən iki özəllik ələ alınaraq, bunların açıqlamasını materialist-ateist fəlsəfənin, teizmin daha yaxşı verməsi incələnəcəkdir.

DOĞRU VƏ YANLIŞ QAVRAMLARI İSTİFADƏ ETMƏK

Əqli düşüncə proseslərini reallaşdırmağımız üçün olmazsa olmaz ən təməl şərtlərdən biri zehnin “doğru” və “yanlış” qavramlarına sahib olmayı və bunları istifadə edə bilməyidir. Zehnin bu özəlliyi, ən cahilindən ən bilgilisinə qədər hər insanda ortaqdır. Bu özəllik, hər kəsdə olmanın və bu qədər rahat istifadə edilməyinin təsiri ilə çox az diqqət çəkmişdir və bir çox insan həyatında bir dəfə belə sahib olduğu bu özəllik üzərində düşünmədən həyatını yaşıyır. Adətən yaşamaq üçün suya möhtac olub, suyun fərqində olmayan balıqlar kimi bizi insan edən ən təməl vəsfimiz olan ağlımız işlədə bilməyimiz üçün lazımlı olan təməl özəlliklərdən xəbərsiz yaşamaqdayıq.

Düşünməyimiz dillə gerçəkləşir, dili anlayaraq istifadə etməyimiz isə kəlmələrin və cümlələrin mənasını bilməyimizə bağlıdır. Mənanı (meaning) bilmək isə kəlmə və cümlələrin hansı şərtlərdə “doğru” və hansı şərtlərdə “yanlış” olduğunu anlamağımıza (understanding) bağlıdır. Qısacası “doğru” və “yanlış” qavramlarına görə anlamadan əqli düşünmə prosesi mümkün deyildir. “Oturacaq” dediyimiz zaman, oturacaq kəlməsinin mənasını bilməyimiz, üzərində oturmaq üçün hazırlanmış bəlli bir ölçüdəki cismə oturacaq deməyin “doğru” fəqət basketbol oynanan yuvarlaq cismə oturacaq deməyin “yanlış” olduğunu anlamağımıza bağlıdır. Bu ayrimı etməyən birinin “oturacaq” kəlməsini anladığından bəhs edilə bilməz. Biz “oturacaq” kəlməsi üzərində danışarkən “doğru” və “yanlış” ilə bağlı bu ayrimları o anda etməsək də,

bunlar arxa plan bilgisi olaraq hər zaman mövcuddur; bu fərqindəlik olmadan istifadə etdiyimiz qavram bir məna ifadə etməz. Eyni şəkildə “Əli oturacaqda oturur” və ya “Məryəm basketbol oynayır” cümlələrinin mənasını bilməyimiz dəmək, hansı şərtlərdə bu cümlələrin “doğru” və hansı şərtlərdə bu cümlələrin “yanlış” olduğunu anlamağımız deməkdir. Əlinin basketbol oynaması və Məryəmin oturacaqda oturması şərtlərində bu cümlələrin “yanlış” olduğunu başa düşmürsünüzsə, bu cümlələri anlamamışınız deməkdir. Qısacası “doğru” və “yanlış” qavramları olmadan anlamamaq, anlamada isə ağıl sahibi olmak, ağıl sahibi olmadan isə insan ola bilmək mümkün deyildir.

Richard Swinburnenin dediyi kimi “doğru” və “yanlış” kimi inancları olmayı və anlamayı ancaq dili istifadə edə bilən varlıqlara aid edə bilərik.¹²⁷ Bu qavamlar hesabına dili danışmaq mümkündür. Noam Chomskynin göstərdiyi kimi insanlar “doğuşdan dil” (innate language) danışma qabiliyyətinə sahibdirlər; bu doğuşdan qabiliyyətləri hesabına uşaqlıq ikən bir öyrənmə prosesi olmadan dil danışmaq kimi çətin bir alışqanlığı əldə edirlər (“əxlaq dəlili” bölümündə bu mövzuya toxunuldu).¹²⁸ Bir dili danışmanın və anlamayı doğuşdan sahib olunan qabiliyyətlər ilə olduğunu anlaşılmağı, bu özəllik üçün mütləq şərt olan “doğru” və “yanlış” qavamlarına görə dəyərləndirmə edə bilməyin də doğuşdan gələn bir qabiliyyət olduğunu göstərməkdədir. Bütün insanların dil və məntiq üçün şərt olan bu ən teməl qavamları bu qədər rahat, fərqində olmadan istifadə edə bilməyi və bu qavamlar çərçivəsində dəyərləndirmələr edə bilməyi də bunların doğuşdan gəldiyinin dəllillərindəndir.

Təbiəti incələdiyimiz zaman təbiətdəki heç bir şeyin “doğru” və ya “yanlış” qavamlarına qarşılıq gəlmədiyini, bu qavamların sadəcə zehinə aid olduğunu anlayarıq. Bir botanika mütəxəssisinin bir ağacın yaşıni təyin etməyə çalışdığını düşünək (bu elmə dendrologiya deyilir); bunun üçün bu mütəxəssis ağacın gövdəsindəki halqlarını incələyərək ağacın yaşıni deyər. Əgər mütəxəssis ağacın yaşıni bilməzsə, mütəxəssisin “yanlış” olduğunu deyə bilərik. Bir an üçün bu ağacda elə bir bakteriya növü olduğunu fərz edək. Bu bakteriya növü ağacların halqlarını pozaraq ağacların yaşıının “yanlış” anlaşılmağına səbəb olsun; bu halda bu ağacın “yanlış” olduğunu deyə bilərik? Heç şübhəsiz xeyr; bu ağacın quruluşunun aldadıcı olduğunu deyə bilərik amma “yanlış”

¹²⁷ Richard Swinburne, *The Evolution of the Soul*, Clarendon Press, Oxford, 1997, s. 210.

¹²⁸ Noam Chomsky, *Aspects of the Theory Of Syntax*, MIT Press, Cambridge MA, 1965.

olan ağac deyil, mütəxəssisdir. Zehinə sahib olmayan heç bir varlıq üçün, insanların heç bir texnoloji istehsalı üçün, hətta bir çox şəxsi aldada biləcək komputerlər üçün “doğru” və “yanlış” qavramları yoxdur. Komputerlər ilə görülən işə zehin ilə baxıldığı zaman “doğruluğun” və ya “yanlışlığın” mənası olur, komputerlərin özü bu qavramların fərqində deyildir.

Bu halı düşüncələrimizi bir dəftərin üstünə yazdığınızdakı hala bənzədə bilərik. Bir zehin ilə dəftərdəkilərə baxılmadığı müddətdə, fiziki olaraq dəftərin üzərindəki yazılar sadəcə mürəkkəb dağılmalarından ibarətdir. Zehin ilə bu cümlələr dəyərləndirildiyi zaman ancaq “doğru” və “yanlış” qavramları mənalı olur; dəftərin özü üçün “doğruluğun” və “yanlışlığın” mənası yoxdur.

Fregeyə görə “doğru” və “yanlış” (doğruluq dəyərləri deyə də yad edilirlər) ən təməl məntiqi obyektlərdir.¹²⁹ Russell “doğru” və “yanlış”ın riyaziyyatın istifadə etdiyi ən təməl ünsürlər olduğuna diqqət çəkmişdir.¹³⁰ Riyaziyyatın ən çətin həllərindən, aktiv dildəki ən sadə məntiqi düşüncələrə qədər “doğru” və “yanlış” ilə bağlı dəyərləndirmələr hər zaman mövcuddur. Bu qədər təməl olan və doğusdan sahib olduğumuz bu qavramların isə fizikanın, kimyanın, biologianın dediyi dünyaya sadələşdirilməyi və bunlara orada yer tapmaq mümkün deyildir.¹³¹ C. S. Lewisin dediyi kimi “*Bir parça maddənin digər maddə üçün doğru olmağı axmaqlıq olaraq görünməkdədir*”.¹³²

Maddi kainatda qarşılığı görünməyən, zehni olan bu qavramları izah etməkdə materialist antologianın müdafiəçiləri üçün əhəmiyyətli çətinliklər vardır. Materialist-ateist fəlsəfəni mənimsemış olan və bu çətinliyi hiss edən Patricia və Paul Churchland, beyində “doğru” və “yanlış” qavramlarının qarşılığının olmamığına hazır olmağımız gərəkdiyi mövzusunda bizi xəbərdar etmişdirlər. Bu iddiada olanlar, bu iddialarını ifadə etdikləri cümlələrin də “doğru” və “yanlış” qavramları yoxdursa bir mənası olmadığına fərqindədirler görəsən? Churchland cütlüyünün bu iddialarını götürən Victor Reppert, doğruluq dəyərlərini yox etməyin intellektual bədəlinin çox ağır olduğuna, bu qavramları yox edən kimsənin bu qavramların yerini doldurmağının mümkün

¹²⁹ Gottlob Frege, Basic Laws of Arithmetic, Çev. ve Ed: Philip A. Ebert ve Marcus Rossberg, Oxford University Press, Oxford, 2013.

¹³⁰ Bertrand Russell, The Principles of Mathematics, W. W. Norton and Company, New York, 1996, s. 3.

¹³¹ Dallas Willard, “Knowledge and Naturalism”, Ed: William Lane Craig ve James Moreland, Naturalism: A Critical Analysis, Routledge, Londra, 2000, s. 26-48.

¹³² C. S. Lewis, Christian Reflections, William B. Eerdmans Publishing Company, Grand Rapids, 1995.

olmadığına diqqət çəkmişdir.¹³³ Hər nə qədər bir çox materialist-ateist, fəlsəfələrinin gərəyini tutarlı bir şəkildə təsbit etməkdə və qəbullanmaqdə çətinlik çəkəcək olsalar da, biri nevroloq və biri fəlsəfəçi olan Churchland cütlüyünün doğru şəkildə təsbit etdiyi kimi materialist-ateist fəlsəfənin tərif etdiyi maddi dünyada “doğru” və “yanlış” qavramlarına yer tapmaq mümkün görünmür.

Neyronlar ilə yaranan bio-kimyəvi bir quruluşun doğru və ya yanlış olduğundan bəhs edilə bilməz (əvvəlcədən toxunulan ağacdakı quruluşun doğru və ya yanlış olduğundan bəhs edilə bilməyəcəyi kimi). Materialist-ateist bir elm adamı olan Francis Crick kimi zehni ancaq və ancaq neyron-paketləri (“nothing but a pack of neurons”)¹³⁴ olaraq görən bir materialist-ateist üçün Churchlandlər kimi “doğru” və “yanlış” qavramlarını belə inkar etməyə gedəcək, sağlam düşüncəyə ən zidd bir yolu seçmək xaricində bir yol görünməməkdədir. “Doğru” və “yanlış” qavramları başqa bir şey üzərindən anlaşılamayan təməl qavamlardır və maddəyə sadələşdirilib, maddə üstündən aydınlaşmaları mümkün görünmür.

“Avtomobil ilə insanlar səyahət edərlər” cümləsinin “doğru”, “hər insanın bir avtomobili vardır” cümləsinin “yanlış” olduğunu başa düşürsünüzsə və burada istifadə edilən “doğru” və “yanlış” qavramlarının mənalı olduğunu düşünürsünüzsə, materialist dünya görüşünün açıqlamağı mümkün olmayan qavramların gerçek bir qarşılığı olduğunu qəbul edirsiniz deməkdir. Kainatın və içində var olan ağıl sahibi varlıqların kökənini şüurlu, ağıl sahibi olan Allaha bağlayan teizm baxımından əqli düşünmə üçün şərt olan bu təməl özəlliyin necə ortaya çıxdığını anlamaqda bir problem yoxdur. Qıscası teist paradigma içərisində bu özəllik, ateist-materialist paradigmadan daha uğurlu açıqlanmaqdadır.

¹³³ Paul M. Churchland, “On the Ontological Status of Observals”, A Neuro-Computational Perspective: The Nature of Mind and the Structure of Science, Bradford, Cambridge Mass., s. 150-151; Patricia Churchland, “Epistemology in the Age of Neuroscience, Journal of Philosophy, Ekim 1987, s. 548; Bu iki kaynaktan aktaran Victor Reppert, C.S. Lewis’s Dangerous Idea, IVP Academic, Downers Grove, s. 76-77.

¹³⁴ Paul M. Churchland, “On the Ontological Status of Observals”, A Neuro-Computational Perspective: The Nature of Mind and the Structure of Science, Bradford, Cambridge Mass., s. 150-151; Patricia Churchland, “Epistemology in the Age of Neuroscience, Journal of Philosophy, Ekim 1987, s. 548; Bu iki kaynaktan aktaran Victor Reppert, C.S. Lewis’s Dangerous Idea, IVP Academic, Downers Grove, s. 76-77.

¹³⁴ Francis Crick, *The Astonishing Hypothesis: The Scientific Search for the Soul*, Simon and Schuster, Londra, 1994, s.3.

MƏNTİQİ MÜLAHİZƏ

Ağlımızı istifadə edə bilməyimiz üçün vacib şərtlərdən digər biri də məntiq şərtlərinə sahib olmaq və bu şərtlər çərçivəsində məntiqi düşüne bilməkdir. Higgs bozonunun və hərəkət qanunlarının kəşfini də texnoloji icadların hamısı da aktiv həyatdakı ən adı əqli düşüncələrimizi də müsbət edən, zehnimizin bu özəlliyidir. Elmi təfəkkürü olduğu kimi adı yaşayışımızı da zehnimizin bu özəlliyinə borcluyuq. Bu qədər təməl bu özəllik də, ən cahilindən ən bilgilisinə qədər hər insanda ortaqdır; hər kəsdə ortaqlığın və rahat şəkildə bu özəlliyi istifadə etməyimizin təsiri ilə, çox zaman zehnimizin bu özəlliyinin də fərqində olmadan onu istifadə edirik. Ancaq çətinlik çəkdiyimiz zaman və ya birinin yanlış məntiqi düşüncəsini fərq etdiyimiz zaman “məntiqi mülahizə” deyə bir zehin özəlliyi olduğu diqqətimizi çəkir.

Məntiqi xətaları da məntiq ilə görür və məntiq ilə düzəldirik. Fəlsəfə tələbələri üçün “məntiq xətaları” (logical fallacies) öyrənilməsi lazımlı olan ən təməl mövzulardan biridir. Bir çox şəxsin gözündən yayınlanan isə sadəcə fəlsəfə və elm ilə məşğul olarkən deyil “Bu bir stuldur” və ya “stulda otururlar” kimi ən sadə gündəlik əqli mülahizələr reallaşdırılarkən belə zehnin məntiqdən istifadə etməyidir. Əgər zehin eynilik və zidd olmamaq prinsiplərinə sahib olmasa “Bu bir stoldur” ifadəsi bir məna ifadə etməzdi; eyni şəkildə dəfələrlə stula oturulduğunu görməyimizdən hərəkət ilə induktiv məntiqi mülahizə ilə stulun oturulan bir şey olduğu nəticəsini çıxarmasayıq “stulda oturular” deyə bir əqli mülahizə gerçəkləşdirə bilməz və bir stul gördüyüümüz zaman isə bu dəfə deduktiv mülahizələr edərək o stola oturmazdıq. Nəticədə zehnimizin bu özəlliyyə də sahib olmanın hesabına bir dili danışmağımız və əqli mülahilərimiz mümkündür.

Bəziləri məntiq qanunlarının doğruluğunu ortaq qəbulu bağlamaq istəmişdirlər. Ancaq ortaq qəbulu çatmadan önce belə məntiq qanunlarının doğruluğu qəbul edilməzsə ortaq qərara çatıla bilməz. Həm də məntiq qanunlarının kökənini ortaq qərara bağlayanların, bizim anlaşaraq qəbul edəcəyimiz hər hansı bir prinsipi, ortaq qəbulumuz ilə məntiq qanunları olaraq mənimsəyə biləcəyimizi də rahat şəkildə qəbul etməkləri də lazımdır.¹³⁵ Ancaq belə bir iddianı heç kimin qəbul edə

¹³⁵ 136 Victor Reppert, C.S. Lewis's Dangerous Idea, s. 82.

biləcəyinə düşünmərəm; bir-birindən və qloballaşmış dünyadan tamamilə izolyasiya edilmiş Amazon qəbilələrindən Afrika qəbilələrinə qədər hər yerdə, hər zaman eyni şəkildə bərabərlik və ziddiyyətsizlik prinsipləri istifadə edilir, induktiv mülahizə aparılır. Bir-birindən xəbərsiz qəbilələrin eyni şəkildə məntiq qanunlarına görə əqli mülahizələrindən, çox kiçik yaşlarından bəri hər insanın məntiq qanunlarını rahat şəkildə istifadə etməsindən, məntiq qanunlarına görə düşüncə olmadığı zaman mənalı bir şəkildə dili istifadə etməyin mümkün olmamağından (daha öncə də toxunulduğu kimi uşaqlar dil danışmağa hazır bir zehin quruluşu ilə dünyaya gəlməkdədir), məntiq qanunlarına sahib olmanın zehnimizin doğuşdan bir özəlliyi olduğunu anlayırıq.

Thomas Nagelin dediyi kimi ağrıla istinad edən şəxs özündə, özünü və toplumu aşan bir nüfuz qaynağı tapar. Nagel, bir əqli mülahizə şəkli olan modus tollendo tollensi tətbiq etməkdə bir çox təhsilli şəxsin belə çətinlik cəkdiyini fəqət bu halın, bu qanunun bağlayıcı universal özəlliyini pozmadığını deyir. Bu da məntiq qanunlarının toplumsal qəbullar və ya psixoloji hal kimi görüle bilməyəcəyini göstərən dəlillərdən biridir.¹³⁶ Ağrıla istinad edən şəxsin, ağrıda özünü də, toplumu da, hətta bu kainatı da aşan bir nüfuz qaynağı tapar; $3+2=5$ dediyimiz zaman da, məntiqin bir çox tətbiqində də bu universal nüfuzu hiss edərik. Məntiqin və riyaziyyatın dəqiq doğruluğuna hiss etdiyimiz inancı, məntiq və riyaziyyat xaricində qalan bir açıqlama ilə təməlləndirə bilmərik. Nagel, bununla əlaqəli gözəl bir örnek verir: "Riyaziyyat müəlliminə aşiq olduğun üçün $2+2=4$ -ün doğru olduğuna inanırsan" deyilsə, bu sizə inandırıcı gələrmi? Deyək ki, müəlliminə aşiqəm və dediyi hər şeyin mütləq doğru olduğuna inanıram, bu inanç $2+2=4$ ün doğruluğunun bir isbatı deyildir." Sadə bir məntiq qaydasını düşünək: "Bir önermə həm doğru, həm yanlış ola bilməz"; bu qaydanın şəxsən şəxsə, ya da toplumdan topluma dəyişə biləcəyini düşünə bilərikmi? Ya da bu qaydanın doğru olub-olmadığını anlaya bilmək üçün necə əldə edildiyinə dair psixoloji, zehni ya da nevroloji bir təhlil etmək lazımdır mı? Əlbəttə xeyr; bu qaydanı ilk dəfə eşidən biri belə onun doğru olduğuna hökm verəcəkdir.¹³⁷

Məntiq qanunları fiziki olmayan, zamanı və məkanı aşan qanunlar olaraq qarşımıza çıxır. Bəzi mütəfəkkirlərr, oxşar özəlliklərə sahib

¹³⁶ Thomas Nagel, *The Last Word*, Oxford University Press, Oxford, 1997.

¹³⁷ Thomas Nagel, *The Last Word*, s. 56

ədədlərlə səbəb-nəticə əlaqəsi içində olmayacaq olmağımızdan hərəkət ilə, ədədlərin gerçek varlığını inkar etmişdirlər. Tutarlı bir materialistin, maddi proseslər kimi görə bilmədiyi və mücərrəd olduğu üçün səbəb-nəticə əlaqəsində ola bilməyəcək məntiq qanunları üçün eyni iddianı etməsi gərəkməzmi? Bir materialist, məntiqin maddi qarşılığının nə olduğunu, məsələn “ziddiyətsizlik prinsipi”nin maddədəki qarşılığının nə olduğu sualına cavab verə bilməz. Məntiqlə və riyaziyyat ilə maddi aləm dəyərləndirilib, maddi aləm tərif edilə bilər. Amma buna baxmayaraq maddi kainatı dəyərləndirən bu məntiqin və riyaziyyatın nə olduğu, maddi dünyanın özü ilə tərif edilə bilməz. Məntiq qanunlarının gerçek varlığının rəddi (məntiq qanunları haqqında non-realism) Aristotelin yüz illər əvvəl diqqət çəkdiyi kimi ciddi problemləri bərabərində özü ilə gətirəcəkdir. Məntiq qanunlarını inkar etmək üçün belə əvvəlcədən bu qanunların doğruluğunu qəbul etmək lazımdır.¹³⁸ Heç bir sınaq və müşahidə ilə məntiq qanunun özü göstərilə bilməsə də, məntiq qanunu adətən özünü ortaya qoyur və sınaq və müşahidələri dəyərləndirdiyimizə alət olur. Materializmin tərif etdiyi kainatda məntiq qanunlarına bir yer tapmaq mümkün görünmür; materialist fəlsəfənin tutarlı şəkildə müdafiə edilməsi bu qanunları zehnин bir aldanması, bir halüsinasiya olaraq görməyi tələb edir. Bunu edən materialistin isə, materializmin doğru olduğunu iddia edəcəyi bir zəmin belə qalmaz!

Doğuşdan gələn bir özəlliyimiz olan məntiqin qanunları olmadan ağıl yeridə bilmərik. Fəqət məntiq qanunları maddi kainatdakı fiziki qanunlardan fərqlidir, bu kainatdakı fiziki qanunların fərqli olmayı məntiqi baxımdan mümkünündür. Məsələn, cəzibə qanunu deyə bir fiziki qanunun olmadığı və ya zəif nüvə qüvvəsinin şiddətinin fərqli olduğu bir kainat məntiqi baxımdan mümkünündür. Digər yönəndən məntiq qanunlarının və riyazi müddəaların mümkün olan bütün kainatlarda doğru olduğunu; bu qanunların doğruluğunun fiziki kainatımızı aşan olduğunu düşünərik. Mümkün olan hər kainatda bir şeyin özünə bərabər olduğu kimi məntiqi prinsiplərin və $2+3=5$ kimi riyazi önərmələrin doğru olduğunu düşünərik. Bərabərlik və ziddiyətsizlik kimi məntiqi prinsiplərin və riyazi önərmələrin, fiziki qanunların və sabitlərin fərqli ola biləcəyi hər hansı bir kainatda da keçərli olacağı qənaətinə çatarıq. Fəqət maddi kainatı incələdiyimiz zaman fizikanın, kimyanın, biologianın təqdim etdiyi dünyadakı heç bir şey məntiqin və

¹³⁸ Victor Reppert, C.S. Lewis's Dangerous Idea, s. 81.

riyaziyyatın üniversal qanunlarına bənzəmir, hətta bu qanunlardan köklü şəkildə fərqlidir. Fizikanın-kimyanın tərif etdiyi atomların birləşməsi ilə ortaya çıxmış beyindəki bioloji molekulları ələ alaq; beyində bu molekulların ortaya çıxardığı hər hansı bir halın universal bağlayıcılığı olan bir məntiq prinsipini və riyazi önərməni qanuniləşdirməsi mümkün görünmür. Materialist-ateist baxımdan bütün zehin halları, sadəcə və sadəcə biokimyəvi maddənin bəlli bir şəklindən ibarət olduğuna görə, yəni başqa halı mümkün bir quruluşa dayandığından, buradan universal özəllikli məntiq qanunlarına keçmək mümkün görünməməkdədir. Yəni mövzu olan yenə dərəcə deyil, mahiyyət fərqliliyidir. C. S. Lewis bu mövzuda belə demişdir:

“Əgər zehinlər tamamilə beyinə və beyinlər də biokimyaya və biokimya da atomların axışına bağlıdırsa; bu zehinlərin düşüncələrinin, küləklərin ağaclarда çıxardığı səsdən daha mənalı ola bilməsini başa düşmürəm.”¹³⁹

Nəticənin öncülləri təqib etdiyini əqli quruluşumuz ilə fərq edərik, amma ağlımızın bu “fərqindəliyi fizikanın tərif etdiyi maddənin hər hansı bir özəlliyi ilə əlaqəsizdir. Fizikanın tərif etdiyi maddə, ətrafında olanlara qarşı hissiz bir maddədir, bu maddədən nə qədər çox parçanı bir araya gətirirsiniz gətirin əqli mülahizədəki “fərqindəliyə” və “məntiq yeritməyə” bənzər bir ünsür bu maddə tərifində görülmür. Materializmin başladığı kimi passiv, hissiz, fərqindəliksiz maddəni başlangıç etdiyiniz zaman; bunu neçə trilyon ildə birləşdirirsiniz birləşdirin, ağıla bənzər bir ünsürün buradan çıxmağını gözləmək üçün heç bir səbəb yoxdur.

Materialist baxış bucağı ilə hadisəyə baxıldığı zaman, belə köklü bir fərqliliyi açıqlamaq, maddədə olmayan belə bir özəlliyin necə ortaya çıxdığını gösdərmək böyük problem yaratmaqdadır. Maddə ilə mümkün olan hansı kombinasiyanı qurursunuz qurun, hansı kompleks birləşiyi ortaya qoyursunuz qoyun, universal keçərliliyi olan məntiq qanunları və riyazi önərmələr onunla əsaslandırıla bilməz. Ancaq teizmə görə hər cür maddi aləmdən əvvəl var olan Allah elm sahibi olduğu üçün, teizm ağlin necə ortaya çıxdığını açıqlamaqda üstünlüyü sahibdir. Bu argument materialist bir kainatda ağlin varlığının əsaslandırıla bilməyəcəyini gösdərir. Fəqət hamımız ağlımızın fəaliyyətinə şahidlik edirik. Bu isə günümüzün öndə gələn ateistlərinin mənimsədiyi materializmin yanlışlığını gösdərir. Bu paradiqmanın ciddi tək alternativi olan teizm isə

¹³⁹ C. S. Lewis, “Is Theology Poetry”, Weight Of Glory And Other Adresses, HarperCollins, New York, 2001, s.139.

bu özəlliyi açıqlamaqda heç bir problem ilə qarşılaşmamaqdadır.

DƏSTƏKLƏYƏN BİR ARQUMENT

Günümüzün materialist-ateist mütəfəkkirlərinin hardasa hamısı, zehin daxil canlılarla əlaqəli bütün özəlliklərin planlanmamış təsadüfi bir təkamül prosesi ilə açıqlana biləcəyini müdafiə etməkdədirler. (Daha əvvəlki bölməldə vurguladığım kimi teizm baxımından əsl problem planlanmamış təsadüfi bir təkamülün müdafiə edilməsidir. Yoxsa Allahın yaratma prosesi olaraq müdafiə edilən bir təkamül prosesi teizm baxımından problem deyildir.) Buraya qədər müdafiə etdiyim arqument, “materializmin tərif etdiyi şəkli ilə maddənin” xam maddə olacağı təkamül daxil heç bir prosesin zehnin bəhs edilən özəlliklərini açıqlaya bilməyəcəyini göstərməkdədir. Bu ana arqumentim ilə bərabər, xüsusilə yaxın dönəmdə məşhur fəlsəfəçi Alvin Plantinganın çalışmaları ilə gündəmə gəlmış (bənzərləri daha əvvəl başqa mütəfəkkirlər tərəfindən dilə gətirilmişdi) başqa bir arqamenti dəstəkləyici bir arqument olaraq təqdim edəcəyəm. Bu arqumentlə, elm ilə (və təkamül nəzəriyyəsi ilə) materialist-ateist görüş (Plantinga “natüralizm” ifadəsini istifadə etməkdədir) arasında uyğunluq olduğu görüntüsü rəsm edilsə də, insanın ağıl yeritmə prosesi yaxşı analiz edildiyi zaman, elm ilə materialist-ateist görüş arasında dərin bir uyğunsuzluq olduğu, çünki materialist-ateist görüşün ağılı və onun məhsulu olan elmi güvənilməz edən, özünü çüründən bir ünsürü içində daşındığı müdafiə edilməkdədir. Bu arqamenti qısa və öz olaraq bu cür izah edə bilərəm:¹⁴⁰

1- Materialist-ateist görüşün müdafiəçilərinə görə ağıl, təbii seçmənin aktiv olduğu planlanmamış və təsadüfi bir təkamül prosesi ilə yaranmışdır.

2- Bu təbii seçmə prosesində yaşamağa və çoxalmağa uyğun olmayanlar ələnir, uyğun olanlar isə yaşamağa və genlərini kopyalamağa davam edirlər.

3- Bu tərz bir təbii seçmə mexanizmasına görə ağılla əldə edilən çıxarımların, nəticələrin doğru olduğunu gözləməyimiz üçün bir səbəb yoxdur.

4- Materialist-ateist görüşə inananlar, bütün görüşlər əqli təfəkkürün

¹⁴⁰ Plantinganın bu mövzudaki görüşləri üçün baxın: Alvin Plantinga, *Warrant and Proper Function*, Oxford University Press, New York, 1993; Alvin Plantinga, “Natüralizmə Qarşı Təkamül Arqamenti”, Cev: Fehrullah Terkan, *Allah, Fəlsəfə və Elm içinde*, Ed: Caner Taslaman və Enis Doko, İstanbul Yayınevi, İstanbul, 2014, s. 175-225.

nəticəsi olduğu üçün, hər hansı bir görüşlərinin doğru olduğunu iddia edə bilməzlər.

5- Materialist-ateist görüşün doğru olduğu iddia edilə bilməz. Bu bəndlərin ilkində vurğulanan hali günümüzün materialist-ateist mütəfəkkirlərini izleyən hər kəs bilir. Bu mütəfəkkirlər, təbiətdəki qanunlar (zərurət) və təsadüflər (şans) çərçivəsində işləyən və şüurlu bir planla əlaqəsi olmayan bir təkamülün, ağılı və canlıların digər bütün özəlliklərini yaratdığını müdafiə edirlər.

İkinci bənddə isə, təkamülün təməl mexanizması olaraq qəbul edilən təbii seçmə tərif edilməkdədir. Bu da çağımızın materialist-ateist mütəfəkkirlərinin qəbul etdiyi bir tərifdir. Qısacası bu iki bənddə materialist-ateistlərin etiraz edəcəyi bir hal mövcud deyildir.

Burada kritik olan bənd üçüncü bənddir; bir çox materialist-ateist, qəbul etdikləri şəkildə bir təkamül prosesinin, ağıl yeritmə proseslərinin güvənilməz olduğu mənasına gəldiyini inkar edəcəkdirler.¹⁴¹ Materialist-ateistlər, bu bənddə ifadə edilən hali qəbul etsələr, öz-özünü çüründən bir iddianı dilə gətirmiş olacaqlar.¹⁴² Əgər üçüncü bənd doğru qəbul edilərsə, dördüncü bəndin doğruluğu çox bəsit bir ağıl yeritmə ilə belə görülməkdədir. Əgər “ağıl” güvənilməzdirsə, ağılla reallaşdırılan hər hansı bir mövzudakı doğruluq və ya yanlışlıq iddiası da güvənilməzdir. Çünkü hər doğruluq və ya yanlışlıq iddiası “ağlin” istifadə edilməsinin bir nəticəsidir. Bu qəbul edildiyi zaman isə, beşinci bənddəki nəticə avtomatik çıxmaqdadır: Materialist-ateist görüşün doğruluğu da bir ağıl yeritmənin nəticəsidir, ağlin güvənilməz olduğu nəticəsinə aparacaq görüş bəyan edən materialist-ateistlər, görüşlərinin ehtiva etdiyi bu özünü çüründən ünsür səbəbi ilə, materialist-ateist görüşün də doğru olduğunu iddiasını dilə gətirə bilməzlər. Üstəlik çox bəsit aktiv hadisələr üzərində ağıl yeritmələrə dayanan hallaların doğruluğunu belə iddia edə bilməzlər. Materializmin, ateizmin və ya təkamül nəzəriyyəsinin doğru olduğunu iddia etmək isə gündəlik həyatda qarşılaşılan alışığımız hadisələr haqqındaki ağıl yeritmələrdən daha üst səviyyədə bir ağıl yeritmə ilə əlaqəlidir.

¹⁴¹ Bu arqumenti eşidən materialist-ateistlərin çoxunun belə bir çıxışı heç gözləmədiklərini və bu arqumenti eşitməzdən əvvəl bu hal üzərində heç düşünmədiklərini dəfələrlə müşahidə etdim.

¹⁴² “öz-özünü çüründən” iddialara/görüşlərə İngiliscə “self referentially incoherent” deyilir. Məsələ “Ön böyük gerçek üniversal heç bir gerçek olmamağıdır” deyərək nisbi bir görüşü ifadə edən şəxs, bu ifadəsi ilə üniversal bir iddia edərək “öz-özünü çüründən” bir iddia dilə gətirmiş olur. Bu iddianın bir anlıq doğru olduğu qəbul edildiyi halda bu iddia üniversal bir gerçek olacaqdır. Amma bunun olmayı isə iddiasının yanlış olmayı mənasını daşıyır. Nəticədə belə bir iddia “öz-özünü çürütdüyü” üçün bu iddianın doğru olmayı mümkün deyildir.

Burada üçüncü bənd kritik bənd olduğuna görə bu bənd üzərində duraq. Burada bəhs edilən problemi daha əvvəldən görən önəmli elm adamları olmuşdur (həm ateist həm teist). Darwin də bunlardan biridir; Darwin, daha aşağı heyvanlardan təkamül keçirən insan zehninin qənaətlərinə güvənilib güvənilməyəcəyinə dair “qorxunc şübhənin” (horrible doubt) özündə tez-tez ortaya çıxdığını ifadə etmişdir.¹⁴³ Tanınmış təkamülçü bioloq J. B. S. Haldane də, zehni proseslər sadəcə maddənin hərəkətləri ilə təyin olunursa bilinənlərin doğru olduğunu iddia edəcək heç bir zəminin olmadığını, hətta beynin maddi quruluşda olduğu iddiasının doğru olduğunu da müdafiə edilə bilinməyəcəyini ifadə etmişdir.¹⁴⁴

Bəhs edilən bu görüşə ən çox, doğru inancın yaşamağı və genləri kopyalamağı daha üstün tutacağı, bu səbəbdən təbii seçmənin doğru inancları seçdiyi, şəklində etiraz edilməkdədir. Fəqət materialist baxımdan hadisəyə baxsaq, davranışlarımıza səbəb olan, beynimizdəki neyronlardan ibarət quruluşlardır. Bu neyronlardan ibarət quruluşlar, biokimyəvi quruluşları səbəbi ilə bu davranışlara səbəb olurlar. Zehindəki düşüncənin mahiyyətinin nə olduğu (doğrumu yanlışlığını olduğu) burada önəmsizdir. Bambaşqa bir zehni mahiyyətin eyni biokimyəvi quruluşa qarşılıq gəldiyini fərz edək; o da eyni davranışa səbəb olacaqdır. Çünkü davranışa səbəb olan biokimyəvi quruluş, sahib olduğu məzmunun doğru və ya yanlış bir bilgiyə qarşılıq gəlib-gəlmədiyindən müstəqil olaraq təsirdə olur. Əslində materialist zehin-davranış əlaqəsinin yol açacağı bu tip nəticələri hiss edən materialist mütəfəkkirlərin bir qismi, zehni halların (ağıl yeritmə, əzab, xoşbəxtlik...) əslində olmadığı mənasına gələn, daha əvvəl vuğuladığımız ələyici materializmi; ələyici materializmin müdafiə edilə bilməzliyini hiss edən bir qismi isə zehni hallarımızın əslində səbəb-nəticə təsiri olmadığı mənasına gələn epifenomalizmi (epiphenomenalism) müdafiəyə baş vurmuşdurlar. Qolunuza qaldırmaq istəməyiniz ilə qalxmayı arasında bir bağlantı olduğuna əminsizsə, epifenomalizmin yanlış olduğuna da əminsiz deməkdir. (“Ələyici materializm”in və “epifenomalizm”in niyə qəbul edilə bilməz alternativlər olmayı, iradə dəlili ilə şüur və mənlik dəlili bölmələrində daha ətraflı incələnəcəkdir.)

Bir aslandan qaçan maralı düşünək; bu maralı həyatda tutan

¹⁴³ Charles Darwin, The Life and Letters of Charles Darwin Including an Autobiographical Chapter, Ed: Francis Darwin, John Murray, Londra, Vol: 1, 1887, s. 315-316

¹⁴⁴ J. B. S. Haldane, Possible Worlds and Other Essays, Chatto and Windus, Londra, 1929, s. 209.

aslandan qaçmağıdır. Aslandan qaçarkən əgər qaça bilməsə aslanın onu parçalayacağını doğru bir şəkildə bilib-bilmədiyi mənasızdır. Məsələn maral, aslanın qoxusunu hiss etdikdə burnu bu qoxudan rahatsız olduğu üçün qaçmağın lazım olduğunu düşünüb, qoxu qaynağından uzaqlaşırsa və ya burnunun düşəcəyini zənn edib qoxu qaynağından uzaqlaşırsa və ya bunu bir qaçış yarışı olaraq düşünüb qaçırsa və ya başqa bir çox yanlış bilgi əsaslı qaçmaqla əlaqəli ehtimal olunan ssenari; Hamısı da eyni davranışa səbəb olduğu üçün maralın yaşamağını və genlərini sonrakı nəsillərə buraxmağını dəstəkləyir. Nəticədə doğru tək bir düşüncəyə qarşı yanlış düşüncə çoxluğu çox genişdir. Fəqət canının həyatını davam etdirməyi və genlərini kopyalamağı üçün hamısı eyni nəticə verir. Materialist-ateist təkamül izahında isə doğru bilginin seçimini lazımı edəcək və ya insan zehni üçün fərqli bir perspektiv açacaq heç bir ünsür yoxdur; təbii seçmə hər canlı üçün doğru bilgini deyil, həyatda saxlayan biokimyəvi quruluşu seçər. Ağıl yeritmə fəaliyyətinin planlanmamış və təsadüfi bir təbii seçmə prosesi ilə ortaya çıxdığını müdafiə edən bir materialist-ateist, adı ağıl yeritmə fəaliyyətinin güvənilirliyini belə müdafiə edə bilməyəcək hala düşəcəkdir. Fəqət elə olduğu zaman da, fəlsəfi və elmi üst səviyyədə bir ağıl yeritmə ilə əlaqəli olan materializmin, ateizmin və təkamül nəzəriyyəsinin doğruluğunu da müdafiə edə bilməz.

Epikür, Lucretius, Marks kimi tarix boyunca önemli təsiri olmuş mütəfəkkirlərdən, günümüzün təsirli Yeni Ateistlərinə (New Atheists) qədər hamısı materialist-ateistlərdir və bunlara qarşı tərəfdə olan əsas görüş də tarix boyunca teizmdir. Günümüzün materialist-ateistlərinin hardasa hamısı planlanmamış və təsadüfi bir proses olaraq təkamül nəzəriyyəsini müdafiə etməkdədirler. Bəhs edilən bu problemdən qurtulmaq üçün materialist-ateistlərin karşısındakı tək yol, planlanmamış və təsadüfi bir proses olaraq təkamül nəzəriyyəsini inkar etməkdir. Fəqət ən məşhur ateist olan Yeni-Ateist hərəkatının lideri Richard Dawkins, ancaq Darwin ilə intellektual baxımdan ateizmin müdafiəsinin mümkün olduğunu, bundan əvvəl ateistlər olsa da, bu pozisiyanın qane edici bir şəkildə müdafiəsinin mümkün olmadığını ifadə etmişdir.¹⁴⁵ Materialist-ateist paradigma ilə anlaşılan təkamül nəzəriyyəsini inkar etmək, günümüzün ateistlərinin ödəməyə heç yanaşmayacağı bir bədəldir. Bəlkə də bu səbəbdən, burada təqdim olunan arqument ilə bir çox ateist

¹⁴⁵ Richard Dawkins, *The Blind Watchmaker*, Nortan, New York, 1986, s. 6.

mütəfəkkirin ciddi bir şəkildə üzləşmədiyi müşahidə edilməkdədir. (Onsuzda bir ateist bu nəzəriyyəni inkar etsə də, planlanmamış və təsadüfi başqa cür proseslər ilə ağıl açıqlanmağa cəhd edildiyində, ateistlər özlərini yenə eyni şəkildə “özünü çürüdən” bir iddianın içində tapacaklar.)

Göründüyü kimi bir materialist-ateist, planlanmamış və təsadüfi bir təkamül prosesini müdafiə etməklə öz-özünü çürüdən bir görüşü müdafiə etməkdədir ve içindən çıxılması mümkün olmayan bir paradoksa düşməkdədir. Ancaq tarix boyunca materialist-ateist görüşün alternativi olmuş teizmə görə kainat daha var olmamışdan əvvəl ağıl, şüur, iradə, qüdrət sahibi bir Allah var idi: Kainat və canlılar hansı proseslər ilə yaradılmış olursa olsun, bu yaradılış prosesi bu əzəli yaradıcının ağıl və iradə kimi sifətləri çərçivəsində reallaşmışdır. Bu yaradılış prosesində insana Yaradıcınıninkina görə aşağı bir səviyyədə də olsa aqlın verilməyinin səbəblərindən biri, doğru bilgiyə çatmayı olduğu üçün, aqlın doğruya çatma tutumu olduğunu düşünməyə bu paradigmə imkan yaradır.

Əgər riyazi əməlləri həyata keçirmək üçün istehsal edilmiş bir kalkulyatorun yanında planlanmamış və təsadüfi proseslərlə ortaya çıxmış, fəqət riyazi əməliyyat yerinə yetirmə özəlliyi də qazanmış bir kalkulyatorun varlığından bəhs edilsə, hansı ilə yerinə yetirəcəyiniz əməliyyata güvənərdiniz? Materialist-ateist görüş ilə teizm arasında dəyərləndirmələri edən ağıldır. Aqlın güvənilirliyinə kölgə salan bir görüşü (materialist-ateizm) müdafiə edənlərin isə ağıl ilə materialist-ateizmin doğru olduğu nəticəsinə çatdıqlarını deməkləri məntiqi baxımdan mümkün deyildir. Qısacası ağılla bağlı bacarıqları, teizmin alternativ görüşlərdən daha yaxşı açıqladığını müdafiə etdiyim ana arqumentimi, teizmin rəqib görüşü olaraq kabul edilən materialist-ateizmin içində düşdüyü bu paradoks da dəstəkləməkdədir.

AĞIL VƏ DİN

Bu bölümün bura qədər olan qismində ən təməl özəlliklərimizdən biri olan əql edə bilməyimizdən hərəkət ilə teizmin lehinə bir arqument qurula biləcəyi göstərildi. Bu kitabın təməl iddiası, insanların doğuşdan sahib olduqları özəlliklərdən (fitrətdən) hərəkət ilə teizmin alternativ

görüşlərdən üstün görülməsi gərəktiyidir. Fəqət bunun yanında, ələ alınan fitrət özəlliklərindən hərəkət ilə dinlər və dinlərin təməl inancları haqqında nə deyilə biləcəyinə də hər bölümədə yer verilməkdədir. Hər bölümədə, Allahın varlığına inanan (buraya qədər deyilənlər kimi arqumentlər ilə və ya hər hansı başqa bir şəkildə) bir şəxsin, o bölümə ələ alınan doğusdan fitrət özəlliyyimizin incələnməsi ilə, din faktoru haqqında hansı nəticələrin əldə edilə biləcəyi incələnməkdədir.

Allahın varlığını anladıqdan sonra özündəki ağıl özəlliyyi üzərində düşünən bir şəxsin qarşısına çıxan önəmli sual budur: "Allah insanlara niyə şahid olduğumuz potensialı ilə bir əql etmə özəlliyyi vermişdir?" Əql etmə özəlliyyimizin hesabına günlük həyatımızı davam etdiririk; lazımı qidaları qəbul edir, yırtıcı heyvanlara yem olmaq kimi təhlükələrdən qorunuruq. Fəqət əql etmə özəlliyyimizin dərəcəsi, həyatımızı davam etdirmək bacarığını təmin etməyin çox daha üstündədir. Kosmosa peyk yollamağı, Higgs zərrəciyini tapmağı, sadə ədədlərin sonsuz olduğunu isbatlamağı və ağlin özü üzərinə düşünə bilməyi mümkün qılan bir ağıl səviyyəsi, sırf bu dünyada yaşamağı təmin edəcək bir ağıl səviyyəsinin çox üstündədir. Belə bir ağıl səviyyəsi hesabına ilahiyyat sahəsini maraqlandıran metafizik mövzular haqqında və ölüm qarşısındaki durumumuz kimi varoluşsal problemlər haqqında da düşünürük. Ağlımızın sahib olduğu bu mükəmməl potensial, ağlımızın bizə təkcə bu dünyada həyatımızı davam etdirmək üçün verilmədiyini göstərir. Ağlımızın bu potensialından faydalanan bir təfəkkür anlayışı, dinlər ilə yaxınlaşmanın önemli şərtlərindən biridir. Əlbəttə belə bir təfəkkür ilə yola çıxməq dinlər ilə yaxınlaşmayı qarantiləmir. Amma təqlidi (ənənənin və ya çevrədəki insanların təqibçiliyi ilə sərhədli) olmayan bir şəkildə dinlər ilə yaxınlaşmaq üçün belə bir təfəkkür anlayışının olmayı şərtidir.

Ağılı üzərində düşünən şəxs, təkcə ağılı ilə "Haradan gəlirik?" və "Haraya gedəcəyik?" kimi ən təməl suallara cavab tapa bilməyəcəyini, fəqət ağılı aşan bu suallara cavab vermeyi mümkün olan, Yaradıcısının cavablarını ehtiva edən bir sistem (din) vasitəsi ilə, ağlin cavabını axtardığı bu suallara cavab tapa biləcəyini də anlayar. Yəni ağıl, öz sərhədlərini anladığı zaman, ağılı aşanları da ehtiva edən bir sistem olaraq, Yaradıcının ismarişlarını ehtiva edən bir dinin olub-olmadığını gözlərini çevirib baxmalıdır. Nəticədə dinin varlığı, ağılı aşan varoluşsal önəmi üstün sualların varlığından dolayı ümid edilir, fəqət eyni zamanda

dinə çatacaq olan da ağıl olduğu üçün din ağıl ilə də ziddiyət təşkil etməyəcək vəziyyətdə olmalıdır. Qısacası inanılmaga layiq din, ağılı aşanları ehtiva edərkən, ağıl ilə zidd olmamalıdır. Ağılı aşmaq ilə, ağılla zidd olmaq ciddi şəkildə fərqlidir; bu fərqi bu cür bir örnək ilə göstərim: Təyyarənin motorunu və təyyarənin necə uçduğunu anlamayan biri üçün təyyarənin ucuşu “ağıl aşqındır” amma təyyarənin uçmamağı gərəkdiyini kimsə göstərə bilməyəcəyindən dolayı burada “ağıl ilə zidd olan” bir hal yoxdur. Fəqət üç ilə beşin cəminin on olduğu deyilərsə bu “ağıl ilə zidd olar” və cavabın səkkiz olduğu göstərilib, ziddiyət ortaya qoyula bilər. Qısacası inanılmaga layiq bir din, ağılı aşan cavabları ehtiva etməli və bu dinin verdiyi cavablar ağıl ilə zidd olmamalıdır. Bu dinə alternativ heç bir din və ya başqa bir sistem isə bu dindən daha uğurlu bir şəkildə açıqlamalar verə bilməməlidir.

Ayrıca bir əvvəlki bölmədə diqqət çəkildiyi kimi əxlaq ilə əlaqəli özəllikləri olan bir varlıq olmayımız və bir sonrakı bölmədə diqqət çəkiləcəyi kimi iradə sahibi olmayımız da ancaq ağıl sahibi olduğumuz halda mümkündür. Bu bölmədə ələ alınan doğru ilə yanlış qavramlarını istifadə etmək kimi ağıl ilə əlaqəli özəlliklərimiz olmasaydı; bir insanı öldürməyin pis olduğunu, hətta öldürməyin nə olduğunu belə bilməzdik ki, bu ağıl özəlliyimizin əxlaqi bir varlıq olmayıızı mümkün qılan özəlliklərimizdən biri olduğunu gösdərir. Ağlımızın özəllikləri olmadan iradi davranışlarımızı da reallaşdırı bilməzdik; sənətkar yoxsa, idmançı olacağı seçimləri arasında qalan və iradəsi ilə bir seçim edəcək şəxs, əvvəlcə ağıl ilə sənət və idman haqqında bilgi sahibi olmalıdır. Əvvəlki doğuşdan əxlaq və sonrakı iradə ilə bağlı bölmələrdə, orada ələ alınan özəlliklərimizdən hərəkət ilə dinlər haqqında əldə olunan nəticələr gösdərilməkdədir. Bu iki bölmədə ələ alınan özəlliklərimiz, ağıl özəlliyimizin hesabına mümkün olduğu üçün, orada dinlər ilə əlaqəli əldə olunan nəticələrin, eyni zamanda ağıl özəlliyimizdən dolayı dinlər haqqında çatılacaq nəticələri də gösdərdiyi bilinməlidir.

Bu kitabın beş bölümündə də təqdim olunan arqumentlər “ən yaxşı açıqlamanı əldə etmə” formatındadır, mövcudlar içində ən yaxşı açıqlamanı əldə edərək nəticələrə çatmaq ağlımızın ən təməl işləmə prinsiplərindəndir. Bu işləmə prinsipi gündəlik həyat, elm, fəlsəfə və din kimi fərqli bir çox sahədə keçərlidir. Bizə hədiyyə edilmiş ən önəmlı özəlliklərimizdən biri olan ağlımızın, bizi dinlər ilə bağlı bu iki önəmlı sualda “ən yaxşı açıqlama” formunda bir nəticəyə çatdıracağı

qənaətindəyəm:

1- Allahın din göndərəcəyi gözləntisi göndərməyəcəyi gözləntisindən daha rasionaldır mı?

2- Əgər birinci suala cavab müsbətdirsə, mövcud dinlərdən hansı seçilməlidir?

Bu kitabın hər bölümünün sonlarında, o bölümde ələ alınan özəlliyin din baxımından incələnməsi ilə əldə olunan nəticələr, Allahın din göndərəcəyi gözləntisinin göndərməyəcəyi gözləntisindən niyə üstün tutulmağını gösdərir. Qısacası bu kitapda əldə olunan nəticələrə görə ilk sualın cavabı “Bəli”dir. İkinci sualın dərin incələnməsi bu kitabın planlanan sərhədlərini aşmaqdadır. Fəqət bu kitabda əldə edilən nəticələrə görə bütün detalları ilə insanı yaradan, əxlaqi əmrləri olan, əzəldən bəri ağıl və iradə sahibi bir Yaradıcı vardır. O zaman mövcud dünya dinlərindən belə bir Yaradıcıya inanc ehtiva etməyənlərin ələnməyi lazımdır. Bu ələmənin nəticəsində isə dünyada bəlli bir təsiri olan dinlərdən sadəcə monoteist (təktanrılı) dinlər geriyə qalır.

Daha əvvəl bir dinin, təbii arzularımıza cavab verməyinin və doğuşdan əxlaqi özəlliklərimizə rasional təməl yaratmağının, o dini digərlərindən üstün edəcəyini gördük. İndi bunlara əlavə olaraq, doğuşdan hər insanda olan ağıl özəlliyi ilə mövcud din alternativləri içində ən çox uyğun olan, ağıldan istifadə etməyin dinə qatqısı olacağını söyləyən, beləcə bu qədər təməl bu özəlliyimizi kənara itməyən dinin və dini şərhlərin o cür olmayan dinlər qarşısında üstün görülməli olduğu mühakiməsinə çata bilərik. Ağlının yaradılmışlığını və sərhədlərini anlayan hər insan, inanacağı dinin ağılı ilahiləşdirməyi gərəkdiyini də rahatlıqla anlayar. Qısacası inanılmağa layiq bir dindən gözlənti ağılı ilahiləşdirməyi, amma ağılmın dinə dəstək verəcəyini da dilə gətirməyidir. Görüldüyü kimi ən təməl fitrət özəlliklərimizdən biri olan ağıl üzərinə düşüdüyü zaman da din ilə bağlı önəmli nəticələr əldə edilir.

NƏTİCƏ

Kitabın bu bölümündə, bizi biz edən ən önəmli özəlliklərimizdən olan əql etmək üzərinə köklənildi və bu özəlliyə necə sahib olduğumuzun ən yaxşı açıqlaması əldə edilməyə çalışıldı. Bu edilərkən əql etməyimiz üçün gərəkli şərtlərdən ikisi ətraflı incələndi: 1- Zehnin

doğru və yanlış qavramlarına sahib olup bunları istifadə edə bilməyi, 2-Zehnin məntiq qaydalarına sahib olub, məntiqli düşünə bilməyi. Bu incələmədə görüldü ki, materialist-ateist fəlsəfənin ön gördüyü maddə anlayışı, zehnin bu özəlliklərini açıqlamaqda uğursuzdur. Fəqət əzəli ünsürü ağıl sahibi bir Yaradıcı olaraq qəbul edən teizm baxımından bu fenomenləri açıqlamaqda heç bir problem mövcud deyildir. Materialist-ateizmin bütün ağılçılıq və ağılin təcrübə ilə müşahidə ilə birləşən sofistik tətbiqi olan elmçilik iddialarına qarşı, materialist-ateizmin maddə anlayışına görə yaranan bir kainatda ağıla bir yer tapmaq mümkün deyildir.

Zehinlə əlaqəli fenomenlər, materialist-ateist fəlsəfənin maddə anlayışı ilə açıqlanmağa cəhd edildikdə burada diqqət çəkdiyimiz problemlərin fərqində olanların, materialist-ateist görüşdən uzaqlaşmamaq üçün əleyici materializmi mənimsemmiş olmaları önəmli bir dərs mahiyyətindədir. Bu görüşün, fəlsəfə adı ilə ortaya atılmış ağıla və sağlam düşüncəyə ən zidd iddialardan biri olduğunu rahatlıqla deyə bilərəm. Bu bölümde ələ alınan ağılin özəlliklərindən “doğru” və “yanlış” qavramlarına görə dəyərləndirmə özəlliyi, o qədər təməl bir özəllikdir ki, bu özəllik olmadan nə hər hansı bir elmi bilginin nə də hər hansı günlük bir bilginin ortaya çıxmağı mümkün deyildir. Zehnin “məntiq yeridə bilmə” özəlliyyinə sahib olmayı, elmin də, ən adı bilginin də əsas şərtidir. Bu səbəbdən ağılin bu özəllikləri, elmin deyə biləcəyi hər hansı bir bilgidən daha dəqiq olmalıdır. Qısacası əleyici materializmi qəbul edən birinin, hər hansı bir elmi bilginin də, hər hansı aktiv bir bilginin də doğruluğunu qəbul etməyi mümkün deyildir; əleyici materializm, ağılin özəlliklərini açıqlamaqda, heç bir şəkildə ciddi bir alternativ ortaya qoya bilməz. Fəqət tutarlı bir materializm-ateizm müdafiəsinə cəhd etməyin yol açacağı hali göstərməyi baxımından əleyici materializmi incələmək önemlidir. Əleyici materialistlər, materialist-ateizm üçün burada dilə gətirilən problemlərin fərqində olan, amma materialist-ateist görüşdən uzaqlaşmamaq üçün sağlam düşüncəyə ən zidd pozisyonu seçmişlərdir. Bu da ağılin bəhs edilən özəlliklərinin, materialist-ateistləri ödəmək məcburiyyətində buraxdığı intellektual bədəlin ağırlığını göstərməkdədir (eyni hal qarşımızdakı iki bölümde ələ alınacaq iradə, şüur və mənlik ilə əlaqəli olaraq da keçərlidir). Bədəl, ən açıq və ən təməl olanı (ağılin, iradənin, şüur və mənliyin bəhs edilən və bəhs ediləcək olan özəlliklərinin var olduğunu) inkar etməkdir. Amma

bu bədəli qəbul etmək sağlam düşüncəyə də, ən açıq təcrübələrimizə də ziddir.

C. S. Lewis, zehnin ancaq zehin tərəfindən yaradıla biləcəyini, bunun isə ancaq öz-özünə var olan bir Zehinə çatıldığında sona çatacağını deyir: Öz-özünə var olmaq əzəldən bəri var olmaq deməkdir; yəni bu zehin hər zaman var olmalıdır, bir an yox olsa onu geri qaytaracaq bir güc yoxdur. Buradan isə bəhs edilən zehnin yatma, yuxulama, kəsilmə kimi zəif yönlərinin olmayıñdan söz edilə bilməyəcəyini anlayarıq. Lewis, beləcə öz eksik və sonradan var olan ağıl özəllikləri üzərinə düşünənlərin əzəli, öz-özünə var olan, yatma-yuxulama kimi əskiklikləri olmayan, yüksək ağıl sahibi bir Güc tərəfindən yaradıldıqlarını anlayacaqlarını deyir.¹⁴⁶ Lewisin bu izahlarına tamamilə qatılıram. Nəticədə burada müdafiə olunan ağıl dəlili, Allahın varlığını inkar edən materialist-ateist anlayışdansa, teizmin daha üstün görülməsi gərəkdiyini göstərməyi ilə bərabər Allahın sifətlərindən önməli bir qismini də təməlləndirməkdədir.

Allahın bu sifətlərinin anlaşılmağı isə materialist-ateizm ilə bərabər panteist və ya panteistvari deyə biləcəyimiz təlimlərin də yanlış olduğunu göstərər. Bu tip təlimlər, bəzi Uzaq Şərq dinləri ilə bərabər bəzi New Age qruplar və bəzi sufi qruplaşmalar tərəfindən ortaya atılmışdır. Bu bölümde və bundan sonrakı iki bölümde göstəriləcəyi kimi Allahın ağıl,¹⁴⁷ iradə, şüur və mənlik sahibi bir Güc olduğu, bir çox sifəti ilə¹⁴⁸ bərabər əzəli Varlıq olduğu anlaşıldığı zaman, Yaradıcını yanlış tanıdan dinlərin və təlimlərin alternativ ola bilməyəcəyi də anlaşılır. (“Şüur və mənlik dəlili”nin din ilə bağlı bölümündə bu mövzu incələnəcəkdir.)

Ağıl özəlliyyi üzərində düşünüldüyü zaman, bu özəlliyyin Yaradıcısı ilə bağlı nəticələrin yanında din ilə bağlı nəticələrin də əldə edilə biləcəyi bu bölümde göstərildi. Əql etmək tutumumuzun bu dünyada yaşamaq üçün lazım olanın çox daha artıq olduğu; kainatın kökənindən varoluşsal problemlərə qədər ağılımızın geniş bir sahəyə uzandığı gözdən qaçmamalıdır. Ağılin bu potensialından yararlanmaq din ilə yaxınlaşmaq

¹⁴⁶ C.S. Lewis, Miracles, Harper Collins Publishers, Londra, 1947, s. 42-43

Əlbətə Allah, insanlar kimi düşünərk bilmediklərini öyrənməz. Allah üçün “ağıl” sahibi olma ifadəsi istifadə edilərsə, bunda məqsəd; Allahın elmi ilə bilməyi, ağılla çatılan və çatıla bilməyən doğru nəticələrdən şüurlu olaraq xəbərdar olmağıdır.

¹⁴⁸ Bu sifətlər İslam düşüncəsində Əsma-ül Hüsna (Gözəl İsimlər) olaraq yad edilməkdədir. Quranda, Allahın yəzdən artıq sifəti keçir. Əgər Allah üçün istifadə edilən davranışlardan isim törədilsə bu say çox daha artıq da olacaqdır

üçün kritik bir önemə sahibdir. Bunun yanında “Hardan Gəlirik” və “Hara gedirik?” kimi varoluşsal önəmi yüksək suallar təkcə ağılla cavabını tapa bilməz. Fəqət bu sualların cavabını hansı dindən tapa biləcəyimizin cavabı üçün ağıllı önəmli rol oynaya bilər. İzlənilməyə layiq bir sistem olaraq hansı dinin seçiləcəyi mövzusunda, mövcud dinlər içərisində “ağıla ən uyğun din olma” özəlliklərini seçiləcək din qarşılamalıdır. Uyulmağa layiq bir dindən gözlənti, ağılı ilahlaşdırılmamağı, amma ağılın din ilə əlaqəli veriləcək qərarlarda önemini ortaya qoymağı olmalıdır.

Dünyada bəlli bir təsiri olan dinlər içərisində sadəcə monoteist dinlər belə bir Yaradıcı tərif edir. Belə olduğu zaman istər ağıllı dəlili, istər kitabdakı digər dəlillərdən hərəkət ilə, monoteist dinlər xaricindəki dinlərin seçilə biləcək alternativlər ola bilməyəcəyi nəticəsi də əldə edilir.

IV Fəsil

İRADƏ DƏLİLİ

FƏSLİN TƏQDİMATI

Bizi biz edən digər önəmli bir özəlliyimiz iradə sahibi olmağımızdır. İradə, fəlsəfənin bir çox qolu və dinlər ilə bərabər nevrologiya, psixologiya, koqnitiv elmlər kimi sahələrdə də önəmli bir köklənmə mövzusu olmuşdur. Bu sahələrdə ən çox, həqiqətən də (azad)

iradə sahibi olub-olmadığımız üzərində köklənilmişdir. Kitabın bu bölümündə əvvəlcə bu çox müzakirə edilən mövzu ilə bağlı olaraq iradənin varlığının inkar edilə bilməyəcəyi və iradəmizin olduğu görüşünün, olmadığı görüşündən üstün görülməsinin lazım olduğu müdafiə ediləcəkdir. Ondan sonra isə, çox önemli olmasına baxmayaraq üzərində lazımı qədər durulmamış olan “iradəyə necə sahib olduğumuz” mövzusuna kökləniləcəkdir. Bu özəlliyimizi, planlanmamış və təsadüfi ortaya çıxma ilə açıqlayan (və ya varlığını inkar edən) materialist-ateist düşüncənin, yoxsa özü hər zaman var olan azad iradə sahibi Allahın yaratmayı ilə açıqlayan teizmin daha yaxşı açıqladığı incələnəcəkdir.

İradə sahibi olmayımız, əvvəlki bölümde diqqət çəkilən ağıl sahibi olmayımız və bir sonrakı bölümde diqqət çəkiləcək olan şür və mənlik sahibi olmayıızı tələb etməkdədir. Bu səbəbdən o bölmələrdə ifadə edilənlərin burada təqdim olunan “iradə dəlili”nin bir parçası olduğu xatırlanaraq, o bölmələr oxunmalıdır. Bu bölümde isə iradənin önemli özəlliklərindən olan “qayəyə yönəlmə” və “səbəblə əlaqəli təsirdə olma” özəlliklərinin, materialist-ateist fəlsəfənin maddə anlayışı ilə uğurlu açıqlana bilmədiyini, fəqət bütün varlığı iradə sahibi Allahın yaratdığını deyən teizmin isə bunları açıqlamaq mövzusunda çox daha uğurlu olduğu nəticəsi əldə edilir.

Monoteist dinlərin paradigmalarının ən təməl görüşlərindən biri, bu dünyadan bir imtahan yeri olduğunu “İnsan niyə iradə sahibidir?” sualı üçün bu açıqlamanın ən yaxşı açıqlama olduğu da müdafiə ediləcəkdir. Əlavə olaraq bu bölümde əldə edilən nəticələrdən yola çıxaraq, bir din mənimsənəcəksə o dindən hansı özəlliklərin var olmasını gözləməyimiz təyin ediləcəkdir.

GİRİŞ

Səhər oyandığımız zaman köynəklərimizdən qırmızı olanı, yoxsa mavi olanı geyəcəyimizə qərar verərkən, naharda çay, yoxsa qəhvə içəcəyimizi təyin edərkən, məktəbə maşın ilə, yoxsa velosiped ilə gedəcəyimizi seçərkən, yoldaşlarımız ilə Əmirganda, yoxsa Tarabyada

gəzişəcəyimizi seçərkən, bu seçimləri hər zaman iradəmiz ilə reallaşdırduğumız qənaətinə sahibik. Mavi köynək, çay, velosiped və Əmirgan seçimlərini etdiyimizi düşünək; buna görə istəsək, qırmızı köynək, maşın, qəhvə və Tarabyanı da seçməyimizin mümkün olduğunu, amma bu imkanlara rəğmən seçimlərimizi təyin edilmiş yönlərdə istifadə etdiyimizi düşünərik. Günlük həyatdakı adı seçimlərimiz kimi hansı məsləyi seçəcəyimiz, kim ilə evlənəcəyimiz, harada yaşayacağımız kimi, həyatımızın axarında çox kritik olan seçimlərimizi də iradəmizlə etdiyimizi düşünürük. İstəsəniz bu yazınızı oxumamağıda seçə biləcəyinizi və bu anda əgər öz seçiminizlə oxuduğunuzu düşünürsünüzsə, deməli indi iradənin varlığına şahidlik edirsınız. Yəni özümüzdə, başqasını seçmə qabiliyyətimiz olmasına rəğmən bəlli seçimlər etdiyimizi düşünürük ki “iradə” ilə nəzərdə tutulan da budur.

İnsan baxımından bu qədər təməl bu özəllik, fəlsəfənin bir çox qolu baxımından da önəmli bir mövzu olmuşdur. Məsələn, insanın təbiətinin özəllikləri ilə və insanın davranışlarının məsuliyyətini öhdələnməsi ilə maraqlanan fəlsəfi antropologiya və varoluşçu fəlsəfə baxımından bu mövzunun önəmi olduqca açıqdır. Əlavə olaraq insanın, davranışlarına görə məsuliyyət daşıyb-daşımıadığı sahələrinin ən təməl məsələlərindən biri olan əxlaq fəlsəfəçiləri və hüquq fəlsəfəçiləri üçün də bu mövzu həyati dəyərdədir. İnsan zehninin bu özəlliyyi sorğulandığı zaman, bu özəlliyyin kainatın təməl zərrəcikləri ilə aşıqlanıb-açıqlana bilməyəcəyi məsələsinə girsəniz, fizika fəlsəfəsinin, bu özəlliyyin neyronlar kimi bioloji quruluşlar ilə açıqlanıb-açıqlana bilməyəcəyi məsələsinə girsəniz, biologiya fəlsəfəsinin maraq dairəsinə girmisiniz deməkdir. Ayrıca Allah-insan əlaqəsinə və insanın reallaşdırıldığı davranışlar (bunlar iradənin varlığını varsayırlar) səbəbi ilə Allaha qarşı məsuliyyət daşıdığı iddiasını incələmək, din fəlsəfəsini və dinlərin kəlam, teologiya kimi çalışma sahələrini maraqlandırdığı üçün, bu mövzu din fəlsəfəsinin və dinlərin də maraq dairəsidir. İnsanın iradəsi, ötən əsrde fəlsəfə və dinlər xaricində bir çox elm sahəsi baxımından da bərabər bir araşdırma mövzusu olmuşdur; nevrologiya, psixologiya, koqnitiv elmlər kimi sahələrdə də bu mövzu incələnmişdir. Fəlsəfəni bir kənara qoyaraq, sözügedən sahələrə qapanıb, iradə məsələsini həll etmək mümkün olmadığı kimi, bu sahələrdəki təcrübələrə də arxa dönərək edilən bir fəlsəfi görüşün uğurlu ola biləcəyi də düşünülə bilməz.

Bəhs edilən fəlsəfə qollarında, nevrologiya, psixologiya, koqnitiv

elmlər kimi elmi sahələrdə və din elmi araşdırmalarda “azad iradənin var olub-olmadığı” çox hərarətli bir müzakirə mövzusu olmuşdur. Günlük həyatımızda bu qədər sıxlıqla şahid olduğumuz, bütün həyatımızı var olduğuna dair inancımıza inşa etdiyimiz bu özəlliyimizin, bəzi fəlsəfəci və elm adamlarına görə inkar edilmiş olmayı, bir çox insan baxımından çətin qəbul ediləcək bir haldır. Kitabın bu bölümündə, əvvəlcə bu mövzu haqqındakı fikrimi açıqlayacağam; insanın iradəsinin varlığının heç bir fəlsəfi arqument və heç bir elmi araşdırma ilə inkar edilə bilinməyəcəyini ifadə edən arqumentimi ortaya qoyacağam. (İnsanın iradəsinin inkar edilə bilməyəcək olmayı ilə bağlı iddiam, “iradənin nə olduğu” ilə bağlı problemlərin həll olduğu mənasını daşımir.) İnsanın iradəsinin var olduğu iddiasının, günümüzdə bəzi fəlsəfi və elmi mühitlərdə müdafiə olunan, iradə hissimizin bir illuziya olduğu iddiasından daha tutarlı bir iddia olduğunu müdafiə edəcəyəm.

Bu mövzunu ələ alan bir çox şəxs, iradənin həqiqətən var olub-olmadığı məsələsinə o qədər köklənmişdirler ki, əgər iradə vardırsa, cavablanmağı lazımlı olan çox önəmli bir sual ilə daha qarşı-qarşıya qaldıqlarını lazımi qədər dərk edə bilməmişdirler. Bunun bir səbəbi, iradə problemi ilə bir çox şəxsin sadəcə “əxlaqi məsuliyyət” olub-olmadığı baxımından maraqlanmış olmayıdır; bu şəxslər bu suallarına cavab tapdıqlarında məsələnin bitdiyi hissini qapılmış və məncə çox önəmli olan sonraki suala keçiş etməmişdirler. Bu bölümə bu əskikliyi ortadan qaldırmaq ən önəmli hədəflərdən biridir. İradənin var olduğu qənaətinə çatdıqdan sonra, qarşımıza çox böyük önəmli bu sual çıxır: “İnsan necə iradə sahibi olmuşdur?” və ya fəlsəfə sahəsindəki ən təməl görüşlərə baxaraq sual bu cür də qoyula bilər: “İradə sahibi olmayı, (iradənin varlığını inkar etməyən) materialist-ateist fəlsəfəçilərin müdafiə etdiyi kimi, təbiətdəki planlanmamış və təsadüfi proseslərin bir məhsuludur? Yoxsa, teizmdə müdafiə edildiyi kimi iradə sahibi Allahın bu özəlliyyi verməyinin bir nəticəsidir?” Bəhs edilən suallara veriləcək cavabda hərəkət nöqtəsi “yox ikən var olmuş iradə”dir. Amma əldə ediləcək cavab, iradənin əzəli bir ünsür, yoxsa sonradan ortaya çıxan bir ünsür olduğu sualını da aydınlaşdıracaq qədər önemlidir. Bu suallar, qeyri-adi önəmlərinə baxmayaraq, fəlsəfə tarixində haqq etdikləri marağın görməmişdir. Ancaq əzəli ünsürün passiv maddə, yoxsa iradə sahibi bir Varlıq olmayı, antoloji (varlıq anlayışı) baxımından hər şeyə baxışımızı dəyişdirəcək qədər əsas sualdır. Bundan əvvəlki bölümə “ağılın kökəni”

probleminin fəlsəfədə lazımı qədər maraq görməmiş olmağının fəlsəfənin bir utanılacaq halı olduğunu demişdim, burada daha bir bu cür halın olduğunu bildirmək istəyirəm: “İradənin kökəni” probleminin haqq etdiyi marağı görməmiş olmayı fəlsəfənin digər bir mənfi halıdır. İradənin varlığını teizmin materialist-ateizmdən daha yaxşı açıqladığını göstərmək üçün qarşısındaki səhifələrdə arqumentimi ortaya qoyacağam. Kitabın digər dəlilləri kimi bu dəlil də “ən yaxşı açıqlamani əldə etmək” formundadır; bu səbəbdən təməl görüşlər ən yaxşı açıqlamani əldə etmək üçün müqayisə ediləcəkdir.

Bu bölümde işləniləcək mövzu, əvvəlki bölümde incələnən ağıl dəlili və sonrakı bölümde ələ alınacaq olan şüur və mənlik dəlili ilə yaxından əlaqəlidir. Çünkü “ağıl” və “şüurun” ikisinə birdən sahib olmayan bir “mənlik” iradəyə də sahib ola bilməz. Bu səbəbdən bu bölümün bəhs edilən iki bölüm ilə bərabər dəyərləndirilməsi gərəktiyini unutmayaq.

İRADƏ VƏ AZADLIQ

Ədəbiyyatda “iradə” mövzusunun, çox zaman, “azad” kəlməsi ilə birlikdə “azad iradə” (free will) şəklində müzakirə edildiyinə şahid ola bilərsiniz. Bu kitabda mən “iradə” özəlliyimizi “azad” ifadəsi tanımlamağa ehtiyac görmədim, bunun səbəbi tanımlamaqda diqqət

çəkdiyim “seçim etmə” və “seçim ilə səbəbə bağlı təsirdə olmağın” azadlıq ilə nəzərdə tutulan özəllikləri onsuzda ifadə etməyidir. Bir daha “azad” tanımlamasına ehtiyac duymaq, sanki azad olmayan bir iradədən bəhs edilməsi mümkündür kimi yanlış anlaşılmalara yol aça bilər.

Bəziləri başına bir silah dayanan və öldürülmə təhdidindən dolayı fikirlərini açıqlamağa imkan tapmayan şəxsin, iradəli olsa da “azad” olmadığını deyə bilər; şəxsin iradəsinin “azad” olmayı ilə bağlı vurguya, belə halların fərqiinin açıqlanması üçün ehtiyac görülə bilər. Hüquq fəlsəfəsi və əxlaq fəlsəfəsi kimi sahələr baxımından bu cür fərqliliklərə diqqət etməyin önəmli olduğunu düşünürəm. Fəqət burada üzərində durulan mövzu baxımından bu cür ayırmalar önəmli olmadığı kimi, aldadıcı da ola bilər. Silahlı şəxsin ölüm təhdidi, təhdid altındakı şəxsin iradəsini, yəni azad şəkildə seçim etmə gücünü yox etməz, bu halda şəxs iradəsi ilə fikrini açıqlayıb, ölümü də seçə bilər (öləcəyini bilə-bilə müdafiə etdiklərindən dönməyən Sokrat kimi), kar zərər hesabı edib, iradəsi ilə (öz seçimi ilə) fikrini açıqlamamışı da seçə bilər. Hüquq fəlsəfəsi və əxlaq fəlsəfəsi kimi sahələr baxımından iradənin istəndiyi kimi istifadə edilməsi nəticəsində ödənəcək bədəlin böyüklüyündəki çətinlikdən dolayı, iradənin istifadə edilməsində “azad” olunmadığı şəklində tərif verilə bilər. “Əxlaqi məsuliyyət” kimi fəlsəfədə çox müzakirə olunmuş bir başlıq baxımından belə bir ayırımın edilməyi məsələnin aydınlanmasına kömək edə bilər və kimin cəza alıb-almayıacağı kimi mövzuların qərarlaşdırılmasında bu ayırım önemlidir. Şəxsin, içərisində olduğu şərtlər içində hissələri və ağılı kimi zehni özəllikləri ilə qərar verə bilmə qabiliyyətinin olmayı, iradəli olmayı deməkdir; təhdidin böyüklüyü iradəni yox etməz, iradənin qərarını və hətta məsuliyyət daşıyb-daşımıdoğuna təsir edər. İradənin antoloji quruluşunun özəlliyi olan seçim edə bilmə özəlliyi başa silah dayanıldığında belə yox olmaz. Burada ələ alınan mövzu baxımından əsl olan bu təməl özəlliyi ilə “iradə” olduğu üçün bu bölümə iradəni ayrıca “azad” deyə tərif etməyə ehtiyac görmədim.

DETERMİNİZM, İNDETERMİNİZM VƏ İRADƏ

Determinizmin, insanın iradəsinin varlığına ehtimal verilib-verilməyəcəyinin müzakirəsi, Qədim Yunan mətinlərindən başlayaraq

günüümüzə qədər bir çox yerdə qarşımıza çıxar.¹⁴⁹ Elmi sahədə ətraflı, sistematik bir kosmologiya və buna bağlı olaraq determinizm fikri isə ilk dəfə XVII əsrдə Kepler, Qaliley və xüsusi ilə də Newton kimi elm adamlarının çalışmalarını ilə yayqın görüş oldu. Bu müddətdə ortaya qoyulan kosmologiyaya görə, kainat riyazi qanunlar çərçivəsində işləyirdi və kainatın bütünüнə eyni qanunlar hakim idi. Bu kosmologiyanın təsiri ilə Laplas kimi elm adamları, elmi determinizm düşüncəsinin hakim görüş olmağında önəmli rol oynadılar.¹⁵⁰ Laplasa görə kainatın bəlli bir zaman dilimindəki bütün zərrəciklərin olduğu yerini və sürətlərini bilən fərzi üstün bir zəka (mövcud ədəbiyyatda Laplasının cinsi -Laplace's demon- olaraq bilinir), kainatın bütün keçmiş və gələcəyini də hesablaya bilər.¹⁵¹ Bu görüşə görə kainatdakı maddi zərrəciklər, kainatın riyazi olaraq ifadə edilə bilən qanunları çərçivəsində bir sonrakı halı təyin edər, bir sonrakı vəziyyətdəki zərrəciklər isə eyni şəkildə ondan sonrakı vəziyyəti edər və bu hal belə davam edər. İnsan zehnini də tamamilə eyni qanunlara tabe, tamamilə eyni zərrəciklərdən ibarət bir quruluş olaraq qəbul etsəniz; zehnin hər vəziyyəti (əlbəttə iradəli təsirdə olma olaraq qruplaşdırılanlar da) maddi zərrəciklərin qaćınılmaz olaraq təyin edilməsinə dönüşər, bu portretdə isə öz əlimizdə olduğunu düşündüyümüz seçimlərimiz, yəni iradəli davranışlar, beynimizdəki maddi zərrəciklərin əvvəlki yerlərini təyin etdiyi və fərqli hal mümkün olmayan vəziyyətlər kimi görünməkdədir. Qısacası bu portretdə, iradənin sadəcə bir illüziya olub-olmadığı müzakirə edilmişdir. Bəzilərinə görə bu kainat tərifində, bizim mavi köynəyi seçdiyimizi düşünməyimiz, maddi zərrəciklərin başqa cürü mümkün olmayıacaq şəkildə təyin etdiyi bir beyn halıdır. Yəni bizim “köynək seçməyimiz” deyə bir hal mövcud deyildir.

İslam filosofu İbn Sina¹⁵² və determinist elm anlayışının hakim paradigmə olmasına qatqısı olmuş isimlərdən Dekart,¹⁵³ Laplaşçı bir kainat anlayışı ilə iradənin varlığını inkar edənləri dinləsəyidilər, kainata determinist qanunların hakim olduğu fikri ilə bir problemləri olmazdı. Amma insan zehninin (ruhunun) təbiətdəki maddi quruluşlardan fərqli

¹⁴⁹ Michael Frede, *A Free Will: Origins of the Notion in Ancient Thought*, University of California Press, Berkeley, 2011.

¹⁵⁰ Stephen Hawking, *Ceviz Kabuğunda Evren*, Çev: Kemal Cömlekçi, Alfa Yayıncılı, Bursa, 2002, s. 104; Stephen Hawking, *A Brief History of Time*, Bantam Books, New York, 1990, s. 53.

¹⁵¹ P. S. Laplace, *A Philosophical Essay on Probabilities*, Dover, New York, 1951.

¹⁵² İbn Sina, “Var Olma Şüuru Hər Şeydən Əvvəl Gəlir”, Çev və Ed: Mahmud Kaya, *Felsefe Metinleri*, Klasik, İstanbul, 2005, s. 295-298

¹⁵³ Descartes, *Meditations*, Çev: F. E. Sutcliffe, Penguin Books, Londra, 1968, s. 150-169.

olduğunu (ayrı bir cövhər olduğunu), iradənin insan zehninin bir özəlliyi olduğunu və maddi quruluşlardan fərqli özümüz ilə əlaqəli insan iradəsinin fizika elmindəki təbiət qanunları ilə açıqlana bilməyəcəyini müdafiə edərdilər. Əlavə olaraq zühur olma (emergence) görüşünü müdafiə edənlərin bir çoxu, Dekart və İbn Sina kimi dualizmi (zehnin maddə xarici bir quruluşda olduğunu) müdafiə etmədən, zehnin iradə özəlliyinin zühur edən bir quruluş olduğunu, yəni iradənin maddi zərrəciklərdən ibarət beyində reallaşsa da determinist qanunlarla təyin edilmədiyini ifadə edərlər. Zühur olma görüşünə görə, zərrəciklərdən ibarət bütündə, zərrəciklərə baxaraq anlaşılamayacaq özəlliklər zühur edər. (Zühur olma görüşünü “şüur və mənlik dəlili” bölümündə də ələ alacağam.) Qısacası dualizm və zühur olma görüşlərindən hərəkət ilə elmi determinizmin insan iradəsini əhatə ifadə edən anlayışlar müdafiə edilmişdir. Bu anlayışlara dayanaraq fiziki dünyada ortaya çıxan determinizmin, insan iradəsini yox etmədiyi, çünkü iradənin fiziki dünyadakı determinist proses kimi anlaşıla bilməyəcəyi ifadə edilmişdir.

XX əsrin ilk yarısında ortaya qoyulan kvant nəzəriyyəsi, ilk dəfə, fizika sahəsində kainatın həqiqi quruluşunun indeterminist olduğu ifadə edildi. Kvant nəzəriyyəsi ilə ortaya atılan bu “obyektiv indeterminizm”¹⁵⁴ iddiası haqqında elm adamları arasında çox müzakirələr yaşanmışdır və hələ də yaşanmaqdadır; bu müzakirələrdə, indeterminizmin kainatın (xüsusilə atom səviyyəsindəki mikro dünyanın) gerçek quruluşu olduğu fikri olduqca geniş yayılmışdır.¹⁵⁵ Daha əvvəlcədən iradə mövzusu determinist kainatın buna icazə verib-verməyəcəyinə köklənən bir çərçivədə ələ alınmaqdadır idi. Məsələn, zamanının hardasa bütün mütəfəkkirləri kimi Newton fizikası paradiqmasına bağlı bir kainat görüşünə sahib olan Kant, məşhur antinomilərindən (Kant termini) üçüncüsündə, determinizmin azad iradəyə yer buraxmamağı və azad iradənin davranış sərgiləməsi arasındaki ziddiyətə diqqət çəkirdi.¹⁵⁶ Bu

¹⁵⁴ “Obyektiv indeterminizm” və “antoloji indeterminizm” ifadələri ilə, kainatın gerçek quruluşunun indeterminist olduğu; bu indeterminizm halının bizim nəzəriyyələrimizdəki bir çatışmazlıqla əlaqə olmadığı ifadə edilir. Bilgilərimizdəki çatışmazlıqlardan qaynaqlanan indeterminizm isə “subyektiv indeterminizm” və ya “epistemoloji indeterminizm” olaraq adlandırıla bilər. Xatırlanacağı üzrə Einstein kimi önəmli fiziklər, kvant nəzəriyyəsi ilə bağlı düsturlarda ortaya çıxan indeterminizmin kainatın gerçek hali olmadığını, bu halın nəzəriyyələrimizdəki çatışmazlıqlardan qaynaqlandığını, yəni “subyektiv indeterminizm”in mövcudiyyyətini, obyektiv halın determinist olduğunu müdafiə etmişdilər. Fəqət 20-ci əsrə bu sahədəki irəliləyişlə, Einsteinin qarşısında indeterminizmi müdafiə edən Kopenhag şəhəri daha yayqın görüş olmuşdur. Bu mövzu hələ fizika fəlsəfəsinin hərarət ilə müzakirə edilməyə davam edən mövzularından biridir: Caner Taslaman, Kuantum Teorisi, Felsefe ve Tanrı, İstanbul Yayınevi, İstanbul, 2008, s. 57-90

¹⁵⁵ James Cushing, “A Background Essay”, Ed: James T. Cushing ve Ernan McMullin, Philosophical Consequences of Quantum Theory, University of Notre Dame Press, Notre Dame, 1989

¹⁵⁶ Immanuel Kant, The Critique of Pure Reason, Çev: J. M. D. Meiklejohn, William Benton, Chicago 1971, s. 140.

problem Kant fəlsəfəsinin formallaşmasındaki ən önəmlı özəlliklərdən biri olmuşdur. Determinist anlayışlar çərçivəsində iradə mövzusu incələnərkən, kvant nəzəriyyəsi ilə dilə gətirilməyə başlayan indeterminizm görüşü, bir çox mütəfəkkiri, iradə mövzusunun incələnməsində ciddi fərq ortaya çıxa biləcəyi düşüncəsinə sövq etdi.¹⁵⁷ Beləcə anlaşılması ən çətin fəlsəfi mövzulardan biri olaraq qəbul edilən (azad) iradə problemi, fizikanın anlaşılması ən çətin və şərhində ən çox fəlsəfi müzakirə olan kvant nəzəriyyəsi ilə bərabər dəyərləndirilməyə başlandı.¹⁵⁸

Determinizmdə eyni şərtlər altında A halının qaćınılmaz olaraq B-yə səbəb olacağı deyilərkən, indeterminizmə görə eyni şərtlər altında A həl B-yə də C-yə də D-yə də səbəb ola bilər. Yəni bəlli şərtlərdəki fiziki halların nəticəsi qeyri-müəyyəyəndir. Bu anlayışda kainatın bəlli bir anındakı bütün zərrəciklərini olduğu yer ilə əlaqəli və fizika ilə bağlı hər şeyi bilsəniz belə gələcəyi təxmin edə bilməzsınız. Çünkü maddənin quruluşunun özündə qeyri-müəyyəyənlilik vardır. Qısacısı kainatın özünə qarışmış şəkildə (içkin) olaraq “şans” vardır; “antoloji şans” kainatın gerçəkliliyidir. Burada bu sual soruşula bilər: Madam ki, elmi determinizmin kainatın gerçək quruluşu olmadığı anlaşılmışdır; determinizmin iradənin varlığına təhdidindən qurtulduğumuza görə artıq iradənin varlığını rahat şəkildə qəbul edə bilərik mi?

İradə problemini fiziki dünyaya determinizmin hakim olub-olmadığı problemi halına salınmağının xətali olduğunu rahatlıqla deyə bilərəm. İndeterminizm ilə ortaya çıxan şansın, iradənin açıqlaması olmayıacağı, təsadüfi ortaya çıxan bir nəticənin heç bir şəkildə iradəni açıqlamaqda yetərli olmayacağı, bir çox filosof tərəfindən vurğulanmışdır.¹⁵⁹ Mavi köynəyi kainatdakı təsadüflərin (indeterminizm) nəticəsində seçdiyinizi düşünün; bu seçimi iradəli etdiyinizi düşünərsiz? İstədiyi qədər kainatdakı maddənin əvvəlki həl qaćınılmaz olaraq, sizi bu köynəyi seçməyə təşviq etmiş olsun, seçiminiz bir təsadüfun məhsulu olduğu müddətdə iradəli seçim etdiyinizi düşünə bilməzsınız (Hume bu anlayışı dilə gətirən filozoflara örnek olaraq verilə bilər).¹⁶⁰ Bir çox

¹⁵⁷ Bir örnek olaraq baxın: Thomas Tracy, “Creation Providence and Quantum Chance”, Ed: Robert John Russell və digərləri, Quantum Mechanics, The Center for Theology and the Natural Sciences, Berkeley, 2001.

¹⁵⁸ Bu iki mövzunu bu kitabında bərabər dəyərləndirdim: Caner Taslaman, Kuantum Teorisi, Felsefe ve Tanrı, s. 169-221.

¹⁵⁹ Colin McGinn, Problems in Philosophy, Blackwell Publishers, Oxford, 1998, s. 80.

¹⁶⁰ David Hume, An Enquiry Concerning Human Understanding, Ed: Peter Milikan, Oxford University Press, Oxford, 2007.

fəlsəfəçi kainatın quruluşu istər determinist, istər indeterminist olsun iradəyə yer qalmayacağını və bu dilemmanın aşila bilməyəcəyini düşünmüştürlər. Məsələn Richard Doublenin ifadə etdiyi kimi “hansi alternativi seçərsən seç, azad iradə yoxdur” (no free will either way) deyənlər olmuşdur.¹⁶¹ Məncə, bu problem ələ alınarkən, determinizmin və indeterminizmin kainatın quruluşu olub-olmadığı ilə, bizim mənliyimizin, daxili quruluşunun determinist, yoxsa indeterminist olduğu hallarının bərabər ələ alınması qarışılığın səbəbidir. Bu ayırımı etmək iradə problemini həll etməkdə açardır və bəhs edilən dilemmaya diqqət çəkənlərin böyük qismi bu ayırıma diqqət etməmişdirler.

İnsan zehni xaricində qalan digər sahələrin determinist quruluşda olduğu, yoxsa indeterminist quruluşda olması, iradə problemi baxımından bir fərq yaratmaz. Ulduzların daxili quruluşunda, dünyamızda əsən küləkdə, atomların daxili dünyasında, hətta vücudumuzdakı böyrək kimi organlarda determinist və ya indeterminist bir quruluşun olması iradənin varlığına təhdid yaratmaz.¹⁶² Edilməsi lazımlı olan, bütün çətinliyinə baxmayaraq “mənlik” ilə xaric arasına sədd çəkməkdir. “Mənlik” dediyimiz varlığı, istər düalizmdə müdafiə edildiyi kimi ayrı bir cövhər olaraq ələ alaq, istər sadəcə beynin quruluşundan qaynaqlanan bir varlıq olaraq ələ alaq, heç kim “mənlik” ilə xaric arasındaki sərhəddin necə çəkilə biləcəyini göstərə bilməmişdir və bilməməkdir. Onsuzda bu sərhədd çəkmə kimi önemli halın bəzilərinə görə önəmsənməmiş olmanın səbəblərindən biri budur. Fəqət bu sərhəddi çəkməsək də nəzəri olaraq belə bir sərhəddi zehnimizdə yaradaraq mövzunu ələ almalıyıq. Bu sərhəddi qoyduğumuz zaman “mənlik” xaricindəki kainatın, istər determinist, istər indeterminist olduğunu düşünək; burada “iradə” baxımından önemli olan, kənardan baxan, ancaq şəxsin daxili quruluşunu bilməyənlərin (Laplasın cini kimi hər şeyi hesablama qabiliyyətləri olsa belə), xaricdən gələn bütün xəbərdarlıq və təsirlərə qarşı şəxsin nə edəcəyini bilməməkləridir. Yəni, eyni xəbərdarlıqlar və şərtlər altında başqa bir şəxs olsayıdı, başqa şəkildə

¹⁶¹ Richard Double, *Metaphilosophy and Free Will*, Oxford University Press, New York, 1996, s. 123.

¹⁶² Kainatda heç bir şərt tanımayan bir indeterminizm olsayıdı, maddənin əvvəlki hallarının sonrakı halları təyin etməsində əvəzedilməz qopuqluqlar mövcud olsayıdı; məsələ bir gün istilənən su qaynadığı halda, bir gün dənənə, bir gün irəli adımla atdığımızda irəli gedərkən, bir gün uçsaydıq, əşyalar bir gün yox olarkən, başqa bir gün öz-özünə ortaya çıxsayıdı, zehnimizin bu qarışılıqda kainati anlamağı mümkün olmazdı. Ağıl yeritməyin mümkün olmadığı belə bir halda iradəni mənalı şəkildə istifadə etmək də mümkün olmazdır.(iradə özəlliyyinə sahib olma potensialımız mövcud olsayıdı belə). Nəticədə tamamilə təsadüflük mənasına geləcək bir indeterminizmin olmaması, ağıl və iradənin işləyə bilməyinin şərtlərindəndir. Amma zehnin kainati anlamağına mane olmayıacaq ölçüdə bir indeterminizm (kainatda “ontoloji ehtimallar”ın varlığı) ağıl və iradənin varlığına təhdit olmaz.

reaksiya verə bilirsə və başqa bir davranışçı seçə bilirsə, o şəxsin iradəli olduğu deyilə bilər.

Konkret bir örnek verim: Fərqli şəxslərin boynuna vurmaq kimi xoşagəlməz bir sınaq keçirdiyimizi düşünün; bu sınaqda vuranın əlinin quruluşu və vuruşunun şiddəti, boynuna vurulanın boyun qalınlığı, o günüki hava şəraiti kimi fiziki bütün detalları bildiyimizi, fəqət boynuna vurulan şəxsin “mənliyini” ortaya çıxaran hər nədir, istər beynin bir bölümü, istər neyronların birlikdə işləyişi, istər beyindən müstəqil bir cövhər olsun, onun iç özəlliklərini bilmədiyimizi düşünün. Bu halda, boynuna vurulan şəxs, qaçınılmaz olaraq tək davranış sərgiləyəcək olsaydı, yəni bu şəxsin, içində olduğu “özü xaricindəki” şərtlər onu tək tip bir davranışa, determinist bir şəkildə sövq etsəydi, şəxsin davranışının iradəli olduğundan bəhs edilə bilməzdi. Əlavə olaraq şəxsin içində olduğu şərtlərin indeterminist quruluşda olduğunu düşünək; əgər bundan dolayı bu şərtlərdə şəxs fərqli davranışlar göstərə bilirsə, o zaman şəxsin iradəsi olduğu açıq şəkildə deyilə bilərmi? Əlbəttə ki, xeyr; çünki əsl problem, xarici quruluşun şəxsi istər determinist, istər indeterminist bir şəkildə olsun, bir davranışçı reallaşdırıldığı alternativinə qarşı, şəxsi öz ağlı və hisslerinin köməyi ilə, xaricin təsirindən bəlli bir azadlıq çərçivəsində, seçim edib, edə bilməməyindədir. Nəticədə “xaricdə” var olan determinizmin, şəxsin davranışını tamamilə təyin etməməyi şərtdir. Amma indeterminizm də mütləq olaraq iradənin varlığını qaranti etməz. Əgər kainatın determinist quruluşu bilindiyi kimi şəxsin daxili özəllikləri (istər sırf maddədən ibarət olsun, istər maddə xarici bir quruluşda olsun) də bilinərsə və beləcə hər bir şəxsə baxdığımız zaman boynuna vurulan şəxsin tam olaraq nə reaksiya verəcəyini hesablaya biliriksə, məncə, bu şəxsin iradə sahibi olduğunu deməyimizdə bir problem yoxdur. Çünki əsl məsələ, şəxsin xaricdən gələn xəbərdarlıqlara qarşı fərqli davranışlar arasında seçim edib, cavab verə bilməyidir. Yəni, şəxsin daxili özəlliklərindəki determinizmdən dolayı, fərqli davranış sərgiləməməyi iradə üçün təhdid deyil; şəxsin öz mənliyi iradəsinə təhdid ola bilməz.

“Şəxsin öz mənliyindən (özündən) müstəqil olmayı” ilə, iradə üçün gərəkli azadlığın yarana biləcəyi kimi, özü ilə zidd bir iddianı müdafiə etməmək lazımdır. Şəxsin özü-özündən azad olması oksimorondur (bir-biri ilə tamamilə zidd iki qavramın bir arada istifadəsi): Şəxsin özü nədir, özünü o edən özəlliklərindən azad olmayı düşünülə bilməz, bir an üçün şəxsin özü nədir, özünü o edən özəlliklərindən X özəlliyini bir

kənara buraxdığını düşünək, bu şəxsiyyət dəyişikliyini edən də eyni şəxsdir. Nəticədə bu dəyişiklik belə şəxsin özündəki X özəlliyindən “azad” olmayı ilə əlaqəsizdir. Şəxs nədirse, o olduğu üçün bu dəyişikliyi edir deməkdir. Şəxsin daxili quruluşundakı determinizmin, iradəsinin varlığını yox etdiyi deyilə bilməz; önəmli olan, özü xaricindəki determinizmin, başqa cür davranışın-davranmamağa imkan verib-vermədiyi, yəni iradəyə yer buraxıb-buraxmadığıdır. Əgər şəxsin şəxsiyyəti nədirse, o olan özəlliklərindən dolayı bu X dəyişikliyini etməmişdirse, bu dəyişikliyin iradəli, yəni azad olduğu deyilə bilməz. Qısacası şəxsin mənliyi, içində təsadüfilik mənasına gələcək bir indeterminizm ilə iradə açıqlana bilməz. Bu halda bəhsə mövzu olan dəyişiklik, demək ki, təsadüfi və ya başqa bir iradəli varlığın, şəxsin üzərindəki qənaəti ilə olmuşdur.

Mücərrəd izah yerinə konkret örnek sevənlər üçün yenə bir örnek verim: Şəxs nədirse o edən özəlliklərindən birinin arzular olduğunu düşünək və içindəki pul sevgisindən dolayı oğurluq etmə arzusu olan bir şəxsin, oğurluq etmədiyini düşünək. Burada şəxsin azadlığını, özünü nədirse, o edən bu arzusundan azad olmağında axtarmamalıyıq. Çünkü o kəsdə bu arzuya uymağı əngəlləyən, şəxsin yaxşı olmaq istəyi kimi digər arzuları və ya o kəsi özü edən özəlliklərindən biri olan, ağıl yeritmək və bunun nəticəsində oğurluqdan uzaqlaşmağıdır. Yəni özünə rəgmən (özünün özündən azad olduğundan) bu şəxs oğurluqdan uzaqlaşmaz, fəqət özü olduğu üçün uzaqlaşar. Əgər özü nədirse, o olduğu üçün oğurluqdan uzaqlaşmamışdırsa; ya öz əlində olmayan təsadüfi bir səbəb (məsələn oğurluq etmə arzusunu yox edən fərzi bir xəstəlik) ya da, başqa bir iradəli varlığın bir təsiri (zehninə şəxs fərq etmədən təsir edən, məsələn bütün hafizəsini yox edən bir güc) olmalıdır. Amma, bu xəyalı örnekədəki kimi dəyişikliklərin məntiqi baxımdan mümkün olduğu qəbul edilsə belə, o zaman da şəxsin X dəyişikliyini iradəli (azad) olaraq etmiş olduğunu demək olmaz. Nəticəsi daxili quruluşdakı təsadüflər (daxili indeterminizm) və ya daxilə xaricdən müdaxilələr, iradənin varlığını dəstəkləmək bir yana, hətta yox edər. (Bəlli davranışlara daxili təsadüflərin səbəb olmayı, sadəcə o davranışın iradəsiz olduğunu göstərir, şəxs buna baxmayaraq, belə olmayan digər davranışlarında iradəli ola bilər.) Qısacası şürə sahibi şəxsin öz ağılı, hissələri kimi daxili quruluşu ilə qarşılıqlı təsirdə olmayı iradəli olmanın şərtləridir. Ancaq bu şərtlərə dayanan səbəbə bağlı dəyişikliklərin iradəli olduğu deyilə

bilər.

Fəqət iradə sahibi olmağımız, əlbəttə öz iradəmizi bizim yaratdığımız mənasını daşımaz. Teistlərə görə Allah, (iradənin varlığını qəbul edən) materialist-ateistlərə görə isə təbiət qanunları və planlanmamış təsadüfi bir proses iradəmizi ortaya çıxarmışdır. Burada iradənin varlığını; Allahın varlığına inananlar İlahi determinizmə, ateistlər isə elmi determinizmə bağlamış ola bilər (bu alternativlərdən hansının daha yaxşı açıqlama olduğu aşağıda müzakirə ediləcəkdir). Fəqət bu alternativlərdən birini mənimsəyənlər, determinizm ilə də ortaya çıxsa, iradə sahibi şəxsin, yəni fərqli alternativlərdən birini ağlı və hissleri kimi motivasiyaları çərçivəsində seçə biləcək bir şəxsin varlığını müdafiə etdikləri təqdirdə, iradənin varlığını bir gerçəklik olaraq qəbul edirlər deməkdir. Bura diqqət edin; iradənin varlığı qarşısındaki təhdid, iradənin varlığının determinizm ilə təyin edilmiş olmayı deyildir. Fəqət iradə işləyərkən iradə xaricindəki determinizmin (və ya indeterminizmin) iradə ilə seçildiyi zənn edilənləri (geyəcəyi köynəyi seçmə v.s.) təyin etməyi, yəni əslində şəxsin öz motivasiyaları çərçivəsində seçim etməmiş olmayı, seçimlərinin illüziya olmayıdır. İradəmiz ilə, iradəli olmayı seçməmişdən əvvəl iradə sahibi olduğumuz açıq bir həqiqətdir. Onsuzda sonradan var olan heç bir varlıq, olmadığı bir halda özünün var olub- ola bilməyəcəyini iradə edə bilməyəcəyinə görə, başqa cür ola bilməz. Ama bu hal, gerçək bir varlıq olaraq iradəmizin olmadığını heç bir şəkildə göstərməz. Bu, yaşıl gözlü olmayı seçməsək də, yaşıl gözlü olmayımız gerçəyinin dəyişməyəcəyinə bənzəyir.

Problem, şəxsin, öz iç motivasiyaları ilə səbəbə bağlı bir təsir edib-edə bilməməyindədir. Yəni, məsələ bütündən ziyadə, şəxsin zehninin daxili quruluşu ilə əlaqəlidir. Əgər insan zehni, təkcə maddi quruluşdadırsa, problem, maddi dünyanın passiv quruluşunun necə “ağilla düşünərək davranışlar sərgiləyen bir mənliyə” dönüşə bildiyindədir (bu sualın daha yaxşı anlaşılmağı üçün əvvəlki “ağıl dəlili” bölümündə deyilənlər önemlidir). “Ağıl ilə səbəbə bağlı təsirdə olan şüurlu mənlik” olmaq, fizikanın izah etdiyi maddi dünyadan o qədər uzaqdır ki, fizikanın qavramları, “ağilla səbəb əsaslı təsirdə olan şüurlu mənlik” ilə əlaqəli bir anlayış ortaya qoya bilmir. Şəxsin davranışları ilə “yuxarıdan aşağıya” (top down) təsirdə olmayı kimi bir fenomenə necə keçid edildiyini fiziki bir nəzəriyyə ilə anlamaq mümkün deyildir.¹⁶³

¹⁶³ Zehnin “yuxarıdan aşağı” təsirinin önemini ələ alan bir çalışma olaraq baxıla bilər: George Ellis, “Quantum Theory and the Macroscopic World”, Ed: Robert John Russell və digərləri, Quantum Mechanics, Center for

Atom altı zərrəciklərin hərəkətləri ilə, “aşağıdan yuxarı” (bottom up) təsir ilə, fiziki dünyadakı bütün formalaşmaları açıqlaya biləcəyini düşünən “bəsitçi fizikalizm”in gözləntisi yerinə iradənin “yuxarıdan aşağı” səbəb əsaslı təsirdə olmayı, fiziki nəzəriyyələrin nüfuz edə bilmədiyi və davamlı iç dünyamızda şahid olduğumuz bir fenomendir (məsələn hər əlimizi qaldırıb, əl etdiyimiz zaman buna şahidlik edərik). Problem “şüurlu mənliyin ağıl ilə səbəb əsaslı təsirdə olmayı” fenomeninə fizikanın izah etdiyi maddi kainatda yer tapmamağıdır. Yoxsa problem fizikanın içindəki determinizm və indeterminizm ilə bağlı müzakirələrdə deyildir.

Burada insan beynini ortaya çıxaran maddi quruluşda, atom səviyyəsindəki (kvant nəzəriyyəsindən dolayı qəbul edilən) indeterminizm səbəbi ilə “antoloji boşluqlar” olduğu görüşünün bir üstünlüyü olduğunu düşünənlər olmuşdur. Bu yol ilə iradənin tərifi olan “fərqli olanı edə bilmək” faktına, modern fizikanın verdiyi məlumatların çərçivəsində yer açılmışdır. Belə bir modeldə, iradə, “yuxarıdan aşağı” bir şəkildə atom səviyyəsindəki antoloji boşluqları təyin edərək, beynin içindəki on milyardlarla neyronun və qarşılıqlı təsirin içində “kəpənək effekti” (kəpənək effektinə görə sistemin başlamışlığında baş verə biləcək çox kiçik dəyişiklik belə, çok böyük təsirin olduğu bir proses içində böyük bir fərqə səbəb ola bilər)¹⁶⁴ ilə mövcud ehtimallar içərisində seçimini təyin edər. Bu tərz bir görüş ilə, heç bir fizika qanunun pozulmadığı (beyni incələyəcək bir şəxsin beyində heç bir fizika qanunun pozulmadığı təyin edə bilməyəcəyi), bununla bərabər iradənin “yuxarıdan aşağı” təsiri ilə fərqli seçimləri reallaşdırma qabiliyyətinin olduğu bir model ortaya qoyulmağa çalışılmışdır. Buna bənzər modellər dəyərləndirildiyi zaman kainatın determinist yoxsa, indeterminist quruluşda olduğu önəm qazana bilər. Amma yenə də iradə mövzusu, təməl olaraq, kainata hakim olan fiziki quruluşun determinist, yoxsa indeterminist olduğu sualını aşan “şüurlu mənliyin ağlı və ya hissəleri ilə səbəb əsaslı təsirdə olmayı”nın mənasını təyin etmə mərkəzli fəlsəfi bir mövzudur (əlbəttə bu fəlsəfi problem müzakirə edilərkən fizikanın verdiyi bilgilər dəyərləndirilməlidir).

Theology and the Natural Sciences, Berkeley, 2001, s. 264-269.

¹⁶⁴ “Kəpənək effekti” haqqında baxın: James Gleick, Kaos, Cev: Fikret Üçcan, TÜBİTAK Populyar Elm Kitabları, Ankara (2003), s.15-16, 114-119.

LİBET TƏCRÜBƏLƏRİ

İradənin gerçek bir varlığının olmadığı iddiası, bəzi fəlsəfi görüşlər ilə bərabər, nevrologiya sahəsindəki bəzi təcrübələrə də istinad edilərək müdafiə edilməyə çalışılmışdır. Bu sahədə özəlliklə 1980-ci illərdə Benjamin Libetin keçirdiyi və daha sonra bənzər şəkildə keçirilən təcrübələr ön plana çıxır. Bu təcrübələr qısaca belədir: Təcrübəyə qatılanlar bir stula otururlar və üzərində təcrübə keçiriləcək olanların beyinlərindəki fəaliyyətləri təyin edəcək şəkildə elektrodlar yerləşdirilir. Təcrübədəkilərdən bir düyməyə basmaqları kimi bəsit bir şey istənilir, bu düyməyə bəlli bir zaman içərisində basacaqdırlar, düyməyə basma hərəkətini qırx dəfəyə qədər edəcəkdirler və istədikləri zaman düyməyə basacaqlar. Bu düyməyə basmaq üçün içlərində bir istək oyandığı anı isə, qarşılarda duran saatə baxaraq təyin etməkləri istənilir. Bu təcrübələrin sonunda təsbit edilənlərə görə, düyməyə basmaq istəyi oyandığının bəyan edildiyi zamandan 0,2 saniyə sonra düyməyə basırıq. Əsl müzakirəyə səbəb olan məlumat isə, düyməyə basmaq istəyi oyanmadan 0,35 saniyə qədər əvvəl (düyməyə basmadan 0,55 saniyə əvvəl) beynimizdəki əlaqəli bölgədə fəaliyyətin başlamağıdır. Bu fəaliyyət “hazırlıq potensialı” (readiness potential) olaraq adlandırılır.¹⁶⁵ Bu və bənzəri təcrübələrin, azad iradənin olmadığını göstərdiyini müdafiə edənlər, şüurlu olaraq iradəmizi istifadə¹⁶⁶ etməyimizi sanmağımızdan əvvəl, beynimizin qərar verdiyini (beyindəki dərkində olmadığımız hazırlıq potensialının bunu göstərdiyini) və bizim sonradan beynimizin onsuzda verdiyi qərarın fərqində olduğumuzu, yəni iradəmizin olduğunu və qərarı “bizim” verdiyimizi sanmağımızın bir illuziya olduğunu ifadə etmişdirlər.

Hər hansı bir fəlsəfi arqumentlə və ya elmi araştırma ilə iradənin inkar edilə bilməyəcəyini ifadə edən arqumentimi bir sonrakı alt-başlıqda təqdim edəcəyəm. Belə bir arqumentə baş vurmadan bu təcrübələri ələ alaraq, niyə bu təcrübələrin iradənin varlığını inkar etməkdən çox uzaq olduqlarını göstərmək istəyirəm. Libet təcrübələrinə diqqət edilərsə, bu təcrübələrdəki iradə halının testi, gündəlik həyatdakı iradəmizi istifadə etdiyimiz davranışlardan olduqca fərqlidir. Bu təcrübələrdə şəxs, öz daxili dünyasına yönələrək adətən passiv bir rol alır

¹⁶⁵ Benjamin Libet və digərləri, "Time of Conscious Intention to Act in Relation to Onset of Cerebral Activity (Readiness-Potential)", Brain, No: 106-3, 1983, s. 623–642.

¹⁶⁶ Modern elmin verdiyi məlumatları istifadə edərək iradənin varlığını inkar etməyə çalışanlara bir örnek: Michael Gazzaniga, Who's in Charge, HarperCollins Publishers, New York, 2011.

və içindən gələn istək və xəbərdarlıqların nəticəsi olaraq barmağını oynadır və ya düyməyə basır. Burada “hazırlıq potensialı”nın davranışının reallaşdırmağa məcbur edən bir beynin fəaliyyəti olduğunu demək üçün bir dəlil yoxdur. Əksinə bu beynin fəaliyyətinin reallaşmış, davranışının reallaşmadığı hallar təsbit edilmişdir. Libetin sonradan keçirdiyi bəzi təcrübələrdə göstərdiyi kimi “hazırlıq potensialı”nı təqib edən barmağı hərəkət etdirmə istəyindən sonra, təcrübə iştirakçılarının bu istəklərini veto edə biləcəyi örnekler vardır (veto power). Yəni şəxslər barmaqlarını hərəkət etdirmək qərarlarından daşına bilirlər. Libetdən sonra, bənzər təcrübələr keçirənlər, bu veto gücünün olub-olmadığını müzakirə etməyə davam etmişdirler.

Əvvəlcə düyməyə basma istəyini dərk etməyin, sonra bu şüur halını bəyan etmə qərarının, sonra saata baxıb, bunu təsbit etməyin hamısını, eyni anda olurmuş kimi düşünmək nə qədər doğrudur? Təcrübədə, “istək oyanma anının bəyani” edilərkən, bütün bunların eyni anda olub, hamısının eyni hala qarşılıq gəldiyi qəbul edilmişdir. Alfred Mele, içində barmağını oynatma istəyinin dərkinə varmağın və bunun saata baxaraq, saniyə-saniyə təsbit etməyin, tərifinin nə qədər çətin olduğuna diqqət çəkmişdir. Melenin dediyi kimi “hazırlıq potensialı”nın davranışının reallaşdırıldığına dair dəlil yoxdur; “hazırlıq potensialı”nın olub, davranışların reallaşdırmadığı halların olmayı da buna dəlildir. Əlavə olaraq bəzi təcrübələrdə, şəxslərdən barmaqlarını oynatmaqları istənmiş və ortalama 0,23 saniyədə barmaqlarını oynatdıqları müşahidə edilmişdir. Ancaq bu müddət, şəxsin içindəki istəyin dərkində olduğunu dediyi zamana çox yaxın olduğu halda “hazırlıq potensialı”ndan çox uzaqdır. Sıgnalın alınmasını davranışa keçmə qərarı olaraq alsaq, bu qərarın beynin 0,55 saniyə əvvəl qərar aldığı düşünənlərin zamanına deyil, bəyan edilən basma istəyi hiss etmə halının ortalama 0,2 saniyəsinə yaxın olduğu görünür. Üstəlik təcrübə mühitindən diqqəti alaraq, davranışın sürətini yavaşlatdığı üçün saatı qaldırdığınız zaman, sıgnaldan sonra barmağı hərəkətə keçirmə prosesi önəmlı ölçüdə düşür.¹⁶⁷

Libet təcrübələri fərqli şəkillərdə şərh edilmişdir. Məsələn, Uwe Meixner, iradəli bir qərar üçün, qərarla bağlı hallar haqqında şüurun əvvəlcədən olmayı gərəkdiyini, fəqət bunun, qərarın özündən, anında şüurlu bir şəkildə xəbərdar olmayımız mənasını daşımadığını ifadə etmişdir. Buna görə şüurlu və iradəli qərar verməklə, bu qərarın dərkində

¹⁶⁷ Alfred Mele, A Dialogue on Free Will and Science, Oxford University Press, Oxford, 2013.

olub, bu qərarı bəyan etməyin arasında ayırm etmək lazımdır. Meixnerə görə, qərarın əvvəl, qərardan şüurlu şəkildə xəbərdar olmağın sonra olmayı normaldır.¹⁶⁸ Buna görə Libet təcrübələri, qərardan sonra qərar haqqında dərk etmə halımızın yarandığını gösdərmış olsaydı belə, bu, qərarımızın şüurlu bir şəkildə alınmadığını, yəni iradənin bir illuziya olduğunu, göstərməzdı.

Məncə bütün bu detallara girmədən belə, bu təcrübələrin iradənin yoxluğunu göstərməyəcəyini anlaya bilərik. Bunu da gündəlik ən bəsit davranışlarımızı analiz edərək gerçəkləşdirə bilərik. Əvvəlləcə təcrübədə iştirak edənlər, təcrübəyə qatılma və bu təcrübədə düyməyə basma qərarını başdan vermişdir; iradənin göründüyü ən önəmli yer burasıdır. Gündəlik həyatda öz hərəkətlərimizi incələsək, iradəmizə yoldaşlıq edən adətən bir çox avtomatik pilot olduğunu görərik. Məsələn, məktəbimizin evimizə yaxın olduğunu və evimizdən məktəbə getdiyimizi düşünək. Evdə qalıb, televizora baxmaq və ya maşın ilə məktəbə getmək yerinə, yeriyərək məktəbə getmək qərarı almaq, iradə ilə reallaşan bir davranışdır. Fəqət bu qərardan sonra yolda gedərkən, yolun ortasındaki çuxurun ətrafindan dolaşarkən, marketdən sağa dönərkən; bütün bu adımlarımızın hər birini atib-atmama üzərinə düşünüb, iradəmizlə tək-tək qərar verdiyimizimi düşünürük? Əlbəttə ki, xeyr. Başlangıcdaki qərarımız və şüurumuzun açıq olduğu müddətdə, istəsək bu qərarı dəyişə bilməyimiz, bu qərar və müddəti iradə ilə reallaşdırduğumuzu düşünmək üçün yetərlidir. Yoxsa bu zaman içərisində, hər adımı müstəqil şəkildə iradə ilə etdiyimizi düşünmürük. Zaman içindəki hər bir addım və yoldaki çuxur ətrafindan dolaşmaq kimi davranışlar, əslinda zehnimizdəki avtomatik pilot kimi bir mexanizma ilə reallaşır, yəni hər bir addım üçün tək-tək düşünüb, müstəqil iradə göstərməyimizə ehtiyac yoxdur; başlangıcdaki iradə və proses müddətində açıq olan şüur, bütün prosesi iradəli edir. Eyni şey Libet təcrübələri üçün də keçərlidir, təcrübənin başlangıcındaki təcrübəyə qatılmaqla bağlı iradə, bütün prosesi də iradəli edir. Əlavə addım atmaqdan və ya çuxur ətrafında dolanmaqdan daha üstün olduğu deyilə bilməyəcək olan, təcrübələrdəki düyməyə basma davranışlarının hər biri için tək-tək iradə ilə qərar almağa ehtiyac yoxdur. Başdan iradə edilmiş bu davranışları reallaşdırmaqdə kömək edən zehindəki avtomatik pilot mexanizmasının prosesi tamamlamağı ilə, hazırlıq potensialı ilə

¹⁶⁸ Uwe Meixner, "New Perspectives for a Dualistic Conception of Mental Causation", Journal of Consciousness Studies, no: 15-1, 2008.

düyməyə basma istəyinin dərkində olmağın, bəyan edilmə zamanı arasındaki fərq rahatca açıqlana bilər.

İRADƏNİN VARLIĞININ RƏDD EDİLƏ BİLMƏMƏSİNƏ SƏBƏB? İRADƏNİN VARLIĞI HAQQINDAKI DƏLİLİN TƏQDİM EDİLMƏSİ

İradənin illüziya, yoxsa, fərqli alternativlər arasında seçim edə bilən bir varlıq olduğu, iradənin varlığından hərəkət ilə, bir arqument ortaya qoymazdan əvvəl aydınlığa qovuşmalıdır. Bu variantlardan ikincisinin seçilməsinin lazım olduğunu müdafiə edirəm. Əvvəlcədən göstərildiyi kimi, kainatda determinizmin və ya indeterminizmin hakim olduğunu deyən fiziki nəzəriyyələr də, Libet təcrübələri kimi araştırmalar da, iradənin var olmadığını göstərməkdən çox uzaqdırlar. Teizm və ateizm arasında seçimdə, teizmi seçməyin daha tutarlı olduğunu iddia edən arqumentimə keçməmişdən əvvəl, iradənin inkarının mümkün olmadığını ifadə edən arqumentimi bu bu cür təqdim edirəm.

- 1- Ancaq bəlli bir varsayıım (və ya prinsip) əsasında əldə edilən nəticəyə dayanaraq, o varsayıım (və ya prinsip) inkar edilə bilməz.
- 2- Elmi fəaliyyət və fəlsəfi arqument ortaya qoymaq, iradəmiz olduğu təməlinə dayanır.
- 3- Heç bir elmi fəaliyyət və fəlsəfi arqument ilə iradənin varlığı inkar edilə bilməz.

Arqumentin birinci bəndinin açıq olduğu deyilə bilər. Əgər bir nəticəni ancaq bəlli bir varsayıım əsasında əldə edirsinizsə, demək ki, o nəticənin içində o varsayıım hər zaman ana ünsür olaraq durur və bu varsayıımı yox qəbul etdiyiniz zaman, o nəticə ortada qalmayacaqdır. Bu səbəbdən, bu nəticə heç bir zaman bu varsayıımın keçərsizliyini göstərmək üçün istifadə edilə bilməz. Fərz edin ki, nəticə ilə, varsayıımın keçərsiz olduğunu göstərdiniz, varsayıım keçərsiz olduğu zaman, nəticənin özü də yox olacaqdır. Demək ki, əlinizdəki o nəticənin varsayıma qarşı istifadə edilməsi də mümkün olmayacaqdır. Qısacası, əgər bir nəticə varsayıma dayanırsa, varsayıım o nəticədən hər zaman daha təməldir. (Bu deyilən ilə, iç tutarsızlığı göstərməyi qarışdırılmamaq lazımdır; iç tutarsızlıqda varsayıma dayanaraq, əldə edilmiş nəticə doğru qəbul edilərək, varsayıımın yanlış olduğu iddia edilmir.)

Arqumentin ikinci bəndinin də aydın olduğu qənaətindəyəm. Məsələn, Libet təcrübələrini düşünün. Libet, Libetin assistentləri və iştirakçılar, bu təcrübələri keçirmək yerinə, başqa cür bir təcrübə keçirməyi və ya elmlə məşğul olmaq yerinə futbol oynamağı seçə bilərlər. Bir şəkildə bu təcrübəni deyil digərini, futbol oynamağı deyil elmlə məşğul olmayı “seçmək” demək, iradənin varlığını varsaymaq deməkdir. Eyni vəziyyət, fəlsəfi arqument ortaya qoyulduğu zamanda keçərlidir. İradə haqqında fəlsəfi arqumentlər ilə məşğul olanlar, bu məşguliyyətləri yerinə, vaxtlarını bir yemək mütəxəssisi olub, dünya yeməklərini kəşf etməyə ayıra bilərlər və ya xalqın böyük qismi kimi aktiv siyaset ilə bağlı məsələlərdən başqa mövzu ilə maraqlanmaya bilərlər. Yemək mütəxəssisliyi yerinə fəlsəfə ilə məşğul olmaq və ya aktiv siyaset yerinə iradə ilə bağlı arqumentlərə baş yormaq, bir “seçim etmək” deməkdir ki, iradə ilə nəzərdə tutulan da budur. Əgər elm adamları və fəlsəfəçilər (əslində davranış sərgiləyən bütün insanlar) etdikləri fəaliyyətlərdə iradənin varlığını varsayımasalar, küləyin əsməsi ilə və ya qayaların diyirlənməsi ilə, öz etdikləri fəaliyyət arasında bir fərq olduğunu deyə bilməzlər. Daha əvvəl ağıl dəlilində göstərildiyi kimi, bu tip təbiətlə bağlı faktların “doğru” və ya “yanlış” olduğundan belə bəhs edilə bilməz; Küləyin bəlli bir şəkildə əsməyi və ya qayanın bəlli bir şəkildə diyirlənməsinin “doğru” və ya “yanlış” olduğu iddia edilə bilməz. Ağıl yeritmə qabiliyyəti olmayan bir iradə düşünülə bilməz. “Doğru” və ya “yanlış” qavramlarının istifadəsinin mümkün olmadığını dediyiniz an isə, nə elmi fəaliyyət, nə də fəlsəfi ağıl yeritmə mümkün olar. Qısacası hər elmi fəaliyyət və fəlsəfi arqument, iradənin var olduğu varsayımini özündə ehtiva edir.

Arqumentin üçüncü bəndində ifadə edilən nəticə, ilk iki bəndin doğruluğu göstərildikdən sonra, məcburi olaraq bu öncələrdən çıxır. Daha əvvəlki sətirlərdə arqumentin ilk iki bəndinin doğruluğu göstərildiyinə görə heç bir elmi fəaliyyət və fəlsəfi arqumentlə iradənin varlığının inkar edilə bilməyəcəyi nəticəsini əldə edirik.

Bu nəticə, elmi fəaliyyətlə məşğul olduqlarını və fəlsəfi arqumentlər törətdiklərini zənn edən, əslində iradələrinin belə var olmadığı insanların olduğu (bütün bunların illüziya olduğu) mümkün bir dönyanın olmayacağıını göstərməz. Məntiqi baxımdan belə bir dönyanın olmayı mümkün kündigər. Amma belə bir mümkün dünyada belə elmi fəaliyyətlər ilə və fəlsəfi arqumentlər ilə iradənin olmadığı göstərilə

bilməz. Çünkü, elə bir mümkün dünyada hər şey sadəcə illüziya olacağı üçün bir şeyi “göstərmək” də mümkün olmaz. Çünkü “göstərmək” təşəbbüsü, iradənin var olduğu varsayımlını özündə ehtiva edir. Qısaçası iradənin varlığına qarşı edilən etirazlara qarşı, iradənin varlığını müdafiə edənlər “ən yaxşı açıqlama” formasında daha uğurludurlar. Etiraz edənlərin, etiraz etdikləri anda “iradənin varlığını varsayaraq iradəyə etiraz etdikləri” üçün etirazları keçərsiz olur. Ancaq iradənin varlığını müdafiə edənlərin iddialarını keçərsiz edəcək belə bir etiraz gətirilə bilməz.

Bunlar iradənin varlığına qarşı bir argument qurula bilməyəcəyini gösdərir. Digər yandan, iradənin var olduğunu iddia etmək üçün, sağlam düşüncə xaricində məntiqi səbəblərə də sahibik. Bütü insanlıq tarixinə və insanların bütün təhsil keçmişlərinə bir baxaq. İnsanın iradəsini yox saydığınız zaman, bütün insanlıq tarixindəki inkişaf və insanların bütün təhsil prosesləri də mənasızlaşacaqdır. İnsandan iradəni götürdüyüünüz zaman Napoleonun başlatdığı bir müharibədə verəcəyi qərarlar da, məktəbdə coğrafiya dərsində öyrəndikləriniz də mənasızlaşır. Müharibə başlatmaq ancaq insan iradəsinə istinad ilə mənalı olduğu kimi, hər hansı bir öyrənmə prosesi də, ancaq iradəyə istinad ilə mənalıdır. İradəni yox saydığınız zaman, bütün öyrənilənlər mənasını itirir. Bütün öyrənilənlər yenə küləklərin əsməyi, qayaların diyirlənməyi kimi fiziki faktlardan ayırd edilə bilməz. Əgər iradə ilə kainatda səbəbə bağlı təsir yarada bilmiriksə, onda bütün təhsil prosesimiz mənasızdır. Çünkü təhsil nəticəsində ortaya çıxan zehin, bir davranış fərqi yaradır. Əks halda kainatdakı bizim də içində olduğumuz bütün qarşılıqlı təsirlər, bir daşın digəri ilə toqquşmasından fərqsizdir, zehnin bir təsiri yoxdur! İradəmiz yoxdursa, oturduğumuz stuldan televizorlara, oxuduğumuz kitabdan komputerlərə qədər hər şeyin, kainatdakı təsadüflərin (arxasında iradə olmayan) bir məhsulu olduğunu düşünmək lazımdır! Bu görüşə görə qayanın yuvarlanaraq televizor düzəltməyi ilə, insanın televizor düzəltməsi arasında bir fərq qalmır! Göründüyü kimi, iradənin inkarının yol açacağı nəticələrin məntiqi baxımdan qəbulu mümkün deyildir.

İradənin gerçek bir varlığı olmadığını müdafiə edənlər, şüurun bir epifenomen olduğunu müdafiə etmək məcburiyyətində qalacaqdırlar. Bu görüşü ortaya atanlar, böyük ehtimalla şüurun təkamül prosesində ortaya çıxdığını müdafiə edəcəkdirlər. Fəqət təkamül nəzəriyyəsinə görə, təbii seçmə prosesində canlıya fayda verən özelliklər seçildiyi halda, fayda

verməyən özəlliklər ələnir. Əgər iradə yoxdursa, şürur sahibi şəxs kainatda heç bir səbəb əsaslı təsir yarada bilmir deməkdir. O zaman isə, şürurun təbii seçmə ilə seçildiyini demək mümkün deyildir. Çünkü, belə olduqda, şürurun var olmağının üstünlük təşkil edən bir özəlliyi də qalmaz. Bunun nəticəsində iradəni inkar edən şəxslərin iki variantla qarşı-qarşıya qaldığını deyə bilərik: İlk variant şürurun da varlığının inkar edilməyidir ki, şürur iradədən belə daha təməldir. Şürurun illuziya olduğu mümkün bir dünya yoxdur (şürurun məzmunu illuziya və ya halüsinasiya ola bilər. Amma özü ola bilməz. Çünkü illuziya və halüsinasianın hər ikisi, bir şürur halıdır. Bu hal daha ətraflı “şürur dəlili” bölümündə ələ alınacaqdır). İkinci variant isə şürurun təbii seçmə ilə yaranmamış, təkamülün əlavə bir məhsulu olmağının iddia edilməyidir. İnsanın ən sadə quruluşunu belə təbii seçməyə istinad edərək açıqlamağa çalışan bir nəzəriyyənin, insanın sahib ola biləcəyi ən mükəmməl özəlliyi olan şürurunu bir əlavə məhsul olaraq dəyərləndirəcəyini düşünmək axmaqlıq olaraq görünür.

Üstəlik iradəmiz əgər “illuziya”dırsa və heç bir şeyə səbəb olmursa, olan hadisələrlə iradə hissimizin arasındaki uyğunluğun səbəbini də görmək mümkün deyildir. Çünkü olan hadisələr ilə iradə hissimiz arasında uyğunsuzluqlar da olsaydı (məsələn qabağa addım atmaq istəyərkən, bəzən qolumuz qalxsa, stula oturmağa qərar vermişkən havaya tullansaq), kainatda iradəmiz heç bir şeyə səbəb olmadığı üçün bir problem çıxmazdı. Yəni, heç istəmədiyimiz davranışlar edən bir bədəni davamlı gözləməyimiz üçün heç bir səbəb olmazdı. Nəticədə iradə hissimiz ilə gözlədiyimz faktlar arası uyğunluq da, iradəmizin gerçek varlığı olmadığını iddia etməyin, sağlam düşüncəyə uzaq olduğu qədər, mətiqə də uzaq bir iddia olduğunu göstərir.

Qısacası ortaya qoyulan arqumentin yanında, insanlıq tarixinin və təhsil prosesinin mənə qazanmayı da, reallaşdırığına şahidlik etdiyimiz davranışlarla hiss etdiyimiz arası uyğunluq da, iradənin gerçek bir varlığı olduğu görüşünün, iradənin illuziya olaraq dəyərləndirən görüşdən çox daha yaxşı bir açıqlama verdiyini gösdərir.

GÖZLƏNTİLƏRDƏN YOLA ÇIXARAQ BİR İRADƏ DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ

Əvvəlki səhifələrdə iradənin illuziya olduğu iddiasına qarşı, iradənin gerçek varlığı olduğu iddiasının daha rasional olduğu göstərildi.

Əslində sırf bunun göstərilməyi belə, teizmin lehinə bir arqumentə təməl təşkil edə bilər. Bunu bu şəkildə göstərə bilərəm:

1- Ümumi teist gözlənti iradənin gerçek varlığının olduğu yönündə olduğu halda, materialist-ateist gözlənti iradənin gerçek varlığı olmadığı yönündə olmalıdır.

2- İradənin gerçek varlığı vardır.

3- Nəticədə teizm və materyalist-ateizm arasındaki seçimdə, teizm daha üstün, tutarlı görülməlidir.

Bu arqumentin ilk iki bəndi olduqca müzakirəyə səbəb olacaq cinsdədir. Nəticə isə “ən yaxşı açıqlamani əldə etmə” formatındadır və əgər müzakirəyə səbəb olan ilk iki bənd doğrudursa, avtomatik olaraq nəticənin doğruluğu da çıxır. Arqumentin ikinci bəndinin ifadə etdiyi “iradənin gerçek varlığı olduğu” iddiasının alternativ açıqlama olan, iradənin olmadığı iddiasından daha uğurlu bir açıqlama olduğu, bu bölümün əvvəlində göstərildiyi üçün, bu mövzunu təkrar etmirəm. Qısacası, nəticənin doğruluğunu göstərmək üçün geriyə, bu arqumentin ilk bəndinin doğru olduğunu göstərmək qalır.

Əvvəlcə ateistlərin bu mövzuda fərqli görüşlər ifadə etdiklərini bilməliyik. İradə inkar edildiyi zaman əxlaqi məsuliyyətin olmamağı, bunun isə, ən qanlı cinayətkarlara belə cəza tətbiq edilməyinin məntiqsiz olduğunu göstərən ictimai problemlər və daha da vacibi, iradə inkar edildiyi zaman insanın kukadan fərqsiz olmamağı, bunun isə dostluğunu, bütün seçimləri, təhsili, sevgini, həyatı, hətta insan olmayı mənasızlaşdırmağı, bir çox ateistin ödəməyə yanaşmadığı bir bədəldir. Ayrıca iradəni inkar edən bir ateizmin mənimsənməsinin çətin olacağı narahatçılığının bəzi ateist mütfəkkirləri bir yol ilə, iradəyə bir yer tapmaq üçün çalışmağa məcbur etmişdir. Bu qısa psixoloji təhlillərə əlbəttə etiraz edənlər olacaqdır. Hər ateistə ümumiləşdirilməsi çətin olan bu psixoloji şərhlərin doğruluq dərəcəsinin təqdirini sizlərə buraxıb, doğruluğunu isbata çalışmayacağam. Bu bölüm baxımından mərkəzi yerdə olan arqumentlərimi müdafiə edərkən psixoloji təhlillərə dayalı əsaslandırmalar etmirəm.

Bəhs edilən əxlaqi, ictimai və varoluşsal yükün ağırlığından dolayı, iradənin gerçek varlığını olduğunu qəbul edən ateistlər də olmuşdur. Yeni-Ateizmin məşhur isimlərin Daniel Dennett, bu problemdən qaçmadan, problem haqqında müstəqil kitab yazaraq,

iradəyə bir yer tapmağa çalışanlara örnəkdir.¹⁶⁹ Digər yandan Yeni-Ateizmin digər məşhur bir fiquru, Cristopher Hitchens kimi, azad iradənin varlığına inanıb-inanmadığı soruşturduğu zaman “Başqa seçimim yoxdur” deyərək, bu problemi ritorika ilə sovuşdurmağa çalışanlar və ya tamamilə görməməzlikdən gələnlər də az deyildir. Fəqət Yeni-Ateizmin məşhur dördlüyündən Sam Harris, iradənin bir illuziya olduğunu deyərkən, məncə, materialist-ateist maddə anlayışının nəticələrini tutarlı bir şəkildə qəbul etməyə digərlərindən daha yaxındır.¹⁷⁰ (Harris belə, iradənin illuziya olduğunu açıq ifadə etməyinə baxmayaraq, bunun məntiqi bütün nəticələrini qəbula yanaşmamaqdadır və ya bunları anlamamaqdadır.) Necə ki, Patricia və Paul Churchland cütlüyü¹⁷¹ və Alex Rosenberg¹⁷² kimi bir çox məşhur ateist mütəfəkkir, Harrisə oxşar şəkildə iradənin gerçək varlığını olduğunu açıq şəkildə inkar edərkən, başqa bir çox ateist mütəfəkkir isə, çəkingən örtülü ifadələr ilə, iradənin gerçək varlığını inkar etmişdirler. Bu təsbitləri edərkən, məşhur bir çox ateistin, iradənin varlığını inkar etdiyi üçün, arqumentimin ilk bəndinin doğru olduğunu iddia etmirəm. Bir çox məşhur ateist mütəfəkkirin iradənin varlığını inkar etmiş olmayı, ateizmin iradənin varlığını inkar etməyini gərəkdirdiyini isbat etməz. Ateist mütəfəkkirlərin önəmli bir qisminin iradənin varlığını inkar etdiyinə diqqət çəkməyimin səbəbi, sadəcə materialist-ateizmin maddə anlayışının iradənin varlığını inkar etməyi gərəkdiyinə dair iddiamı, bir çox ateist mütəfəkkirin də paylaştığına diqqət çəkmək üçündür.

Bir çox materialist-ateistin gözdən qaçırdığı çox önəmli bu hala da diqqətinizi çəkmək istəyirəm: İradənin varlığının inkar edilməsi, bir çox materialist-ateist mütəfəkkiri gözdən qaçırdıqları qədər, çətin bir vəziyyətə soxur. Bir binanı tikən memarların və mühəndislərin iradəsi olmadığı deyildiyində, mahnı sözləri yazan ilə, sənətçilərin iradəsi olmadığı qəbul edildiyi zaman, oturulan stulları hazırlayan dülgərlərin iradəsi olmadığı ifadə edildiyi zaman, ətrafımızda gördükümüz binaların, dinlədiyimiz mahnıların, oturduğumuz stulların əslində şüur və iradə ilə hazırlanmamış olduğu qəbul edilmiş olur. Çünkü, iradə inkar edildiyi zaman, insan davranışları, küləklərin əsməyi kimi məqsədsiz mexaniki hərəkətlərə çevrilir. Şüursuz və iradəsiz şəkildə əsən küləklərin binalar,

¹⁶⁹ Daniel Dennett, *Freedom Evolves*, Penguin Books, New York, 2004.

¹⁷⁰ Sam Harris, *Free Will*, Free Press, New York, 2012.

¹⁷¹ Patricia Churchland, *Touching a Nerve: The Self as Brain*, W. W. Norton and Company, New York, 2013

¹⁷² Alex Rosenberg, *The Atheist's Guide to Reality*, W. W. Norton and Company, New York, 2011.

sənət əsərləri, stullar düzəltməsinin nə qədər absurd olduğunu deməyə gərək vardırmı? Eyni absurdluq, insan iradəsi inkar edildiyi zaman, insanların bütün istehsalatlarının necə açıqlanacağında özünü göstərir. Mən hər nə qədər görüşlərinə qatılmasam da, teizmin içində azlıq təşkil edən, insanın iradəsini inkar edən bəzi məktəblər (İslamdakı Cəbriyyə kimi)¹⁷³ bu vəziyyətə açıqlama verə bilər: Bu məktəblər üçün, hər nə qədər insan iradəsi olmasa da Allahın iradəsi vardır; görülən binalar, sənət əsərləri və stullar, Allahın iradəsinə istinad ilə açıqlana bilər. Fəqət insan iradəsini inkar edən materialist-ateistlərin, istinad edə biləcəkləri hər hansı bir iradə yoxdur ortada və insan iradəsi inkar edildiyi zaman bu binaları, sənət əsərlərini, stolları və dünyada gördüyüümüz insan istehsalı olan hər şeyi necə açıqlayacaqları kimi, böyük bir problem ilə qarşı-qarşıya qalırlar. Bu səbəbdən, bir ateistin etdiyi ən son şeylərdən biri, iradəni inkar etmək olmalıdır. Fəqət materialist-ateizmin maddə anlayışı içində -Harris, Churchland cütlükleri, Rosenbergin doğru şəkildə təyin etdiyi kimi, iradəyə yer tapmaq mümkün görünmür.

Aşağıda iradə dəlili olan təməl arqumentimi təqdim edərkən, iradənin kökənini materialist-ateizmin uğurla açıqlaya bilməyəcəyini müdafiə edəcəyəm. Tarixin və günümüzün məşhur ateistlərinin hardasa hamısının materialist olduğunu xatırlayaq. Materialist-ateizmin qəbul etdiyi maddə anlayışı ilə iradənin kökənin uğurla açıqalana bilməyəcək olmayı, materialist-ateist gözləntinin iradənin olmadığı yönündə olmayı gərəkdiyini ifadə edən arqumentimin ilk bəndini də təsdiqləməkdədir. (Aşağıda təqdim edilən və təməl iradə dəlili olaraq gördüğüm arqumentimin içində bu mövzu müdafiə ediləcəyi üçün, təkrara düşməmək üçün, bu mövzunu açıqlamağı oraya buraxıram.) Bununla bərabər, əvvəlcədən ortaya qoyulan iradənin gerçək varlığı olduğu görüşü birləşdirildiyi (arqumentin ikinci bəndi), teizmin ateizmdə üstün görülməsi gərəkdiyinə dair arqumentimdəki nəticə əldə edilir.

İRADƏ DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ

İradənin gerçək varlığını olmadığını iddia edən ateistlərə, gözləntilərdən hərəkət ilə, bundan əvvəlki başlıq altında arqument ilə cavab verilə bilər. İndi isə, iradənin gerçək varlığını olduğunu qəbul edən

¹⁷³ İslamın içindeki Cəbriyyə məktəbi kimi, teizmin içində də iradəni yox sayan məktəblər olmuşdur. Bu tip məktəblərə rəğmen, teist dinlərdəki insanın məsuliyyət daşımı ilə bağlı görüşlərin iradənin varlığının qəbulunu gərəktirdiyi qənaətindəyəm. Cəbriyyə üçün baxa bilərsiniz: Bekir Topaloğlu, *Kelam İlmine Giriş*, Damla Yayınevi, Ankara, 2016, s. 285-286.

ateistlərə cavab dəyərindəki “iradə dəlili” olaraq adlandırdığım təməl arqumentimi təqdim edirəm (Bu arqumentin kritik bəndi olan üçüncü bəndinin doğruluğunun göstərilməsi ilə, əvvəlki arqumentin birinci bəndində vurgulanan ateist gözləntinin iradənin olmadığı yönündə olmağı gərəkdiyi mövzusu da göstərilmiş olacaqdır).

1. İnsanların iradəsi, bu özəllikləri əhatə edərək vardır:

1.1 Ağıl üçün lazım olan özəlliklər.

1.2 Şüur və mənlik üçün lazım olan özəlliklər.

1.3 Məqsədli yönəlimin olmağı.

1.4 Səbəbə bağlı təsirdə ola bilmə.

2. İradənin bu özəlliklərinin necə ortaya çıxdığını açıqlamaq mövzusunda təməldə iki alternativ görüş olduğu görünür:

2.1 Əgər materialist-ateistlərin müdafiə etdiyi kimi var olan tək varlıq tipi maddədirə, iradədə var olan bu özəlliklər, planlanmamış və təsadüfi proseslərlə ortaya çıxmışdır.

2.2 Əgər teistlərin müdafiə etdiyi kimi Allah vardırsa, özü iradə sahibi bir varlıq olan Allahın sayəsində iradənin bu özəllikləri var olmuşdur.

3. İradəni mümkün qılan bu özəllikləri, teizm materialist-ateizmdən daha yaxşı açıqlayalar:

3.1 Çünki, ağıl üçün lazım olan özəllikləri daha yaxşı açıqlayalar (3-cü bölümde göstərildi).

3.2 Çünki, şüur və mənlik üçün lazım olan özəllikləri daha yaxşı açıqlayalar (5-ci bölümde göstərilecək).

3.3 Çünki, məqsədli yönəlimi daha yaxşı açıqlayalar.

3.4 Çünki, nədənsəl təsirdə olmağı daha yaxşı açıqlayalar.

4. Nəticədə teizm alternativ açıqlamalardan üstün görülməlidir..

İRADƏ DƏLİLİNİN İLK İKİ MADDƏSİNİN İNCƏLƏNMƏSİ

İndi iradə dəlilini bənd-bənd incələməyə keçək. Birinci maddədə vurğulandığı kimi iradənin var olduğu, bu bölümün başında, iradənin varlığının bütün elmi fəaliyyət və fəlsəfi arqumentlərdən daha təməl olduğu göstərilərək və iradəmizin varlığına inanmaq üçün digər səbəblər sıralanaraq ortaya qoyuldu. Bir ateist bu maddəni inkar edərsə, ona bir əvvəlki başlıq altında təqdim olunan arqumentlə cavab verilə bilər (bu halda iradəni inkar etdiyi üçün arqumentin ilk bəndini özü qəbul etmiş olacaq, iradənin varlığını göstərən əvvəlki arqumentlə birləşdirildiyi

zaman isə, vurgulanan nəticə avtomatik ortaya çıxacaq). Arqumentin birinci maddəsində vurgulananların hər biri, iradənin varlığı üçün lazımı, olması vacib şərtlərdəndir. İradənin necə ortaya çıxdığını açıqlamağa təşəbbüs edənlər bunların hamısını birlən açıqlamalıdır.

“İradə” şüurlu və ağıllı bir mənliyin, seçim etməyini və seçimi ilə səbəbə bağlı təsirdə olmağını ifadə edər. Zehin fəlsəfəsindəki müzakirə mövzularından xəbərsiz biri üçün bu problemsiz bir tərif olaraq görünə bilər. Ancaq bu tərif zehin fəlsəfəsindəki ən təməl müzakirə mövzularını əhatə edəcək qədər genişdir. Bir əvvəlki bölmədə incələnmiş olan ağıl və bir sonrakı bölmədə ələ alınacaq “şüur” ilə “mənlik” özəllikləri, əllbəttə bu özəlliklərin var olmağı üçün lazımı şərtlərin hamısı ilə bərabər bu tərifin içində yer alır. Bunlar, iradənin varlığının şərtləridir, iradə var olmaq üçün bunlara möhtacdır. Amma sadəcə bunlar deyildir. Qısacası iradə, zehin fəlsəfəsi baxımından ən çətin müzakirə mövzularına səbəb olmuş ağıl, şüur, mənlik özəlliklərimizin hamısının varlığını gərəktirən və daha da artığını ifadə edən bir özəlliyyimizdir. Bu səbəbdən, əvvəlki bölmədə ağıl ilə və sonrakı bölmədə şüur və mənlik ilə bağlı olaraq, materialist-ateist görüşün bizə aid bu özəllikləri açıqlaya bilməyəcəyini göstərən hər hal, buradakı iradə dəlilinin bir parçasıdır. O bölmələrdə açıqlananları burada təkrar etməyəcəyəm. Burada, o iki bölmədə diqqət çəkilməyən, iradənin varlığı üçün gərəkli iki özəlliyyi incələyəcəyəm. Bunlardan birincisi iradənin məqsədlilik (1-3), ikincisi isə səbəbə bağlı təsir etmə (1-4) özəllikləridir.

Bir köynəyi geyinməyə qərar verdiyimiz zaman, gedəcəyimiz yeri də düşünür, o məkana uyğun köynəyi təyin etməyə çalışırıq və o məkana uyğun geyinmə “məqsədi” ilə iradəmizi istifadə edirik (geyinirik). Beləcə təbiətdəki maddi işləyiş mexaniki olsa da, sadəcə zehnin bir özəlliyyi olan “məqsədlilik” (teleologiya) sayəsində mexaniki sistemdən, mahiyyət olaraq fərqli “məqsədli” davranış gerçəkləşir. Zehnin “məqsədlilik” özəlliyi olmasa, iradənin gələcəyə yönəlik şəkildə istifadəsi mümkün ola bilməz. İradənin “nədənsəl təsirə səbəb olmayıığı” isə iradəni özü üçün gərəkli ağıl, şüur, mənlik özəlliklərindən fərqləndirən ən təməl özəlliklərindəndir. İradənin bu özəllikləri tələb edib, sadəcə bunlardan ibarət olmadığı, belə bir örnek üzərində düşünülərək daha yaxşı anlaşılı bilər. Xəyalda qarşılaşılan hadisələr üzərində düşünə bilmək “ağıl” sahibi olmayı tələb edir və

xəyal qurmaq bir “şüür” halıdır və xəyal quran “mənliyin” varlığını tələb edir. Fəqət belə bir xəyalda xarici dünyada nədənsəl təsirə (dəyişikliyə) səbəb olacaq bir seçim edilməz (xəyalda başqa bir hadisə yerinə seçilən bir hadisə üzərinə xəyal qurmağı seçmək də əslində ancaq iradə ilə mümkündür. Amma belə bir halda, xarici dünyada nədənsəl təsiri müşahidə edilən bir iradə yoxdur). Məsələn, xəyal qurarkən şəxs, köynəklərindən mavi olanı seçmək kimi bir seçim etmir (qırmızını seçmə və ya heç köynək geyməməyə imkanının olmasına rəğmən) və səbəbsəl bir təsir ilə xarici dünyada dəyişiklik etmir. Köynəklərin yer dəyişdirməyi və geyilməyi xarici dünyada iradənin etdiyi dəyişikliklərdir. Şüursuz atomların hərəkəti ilə ortaya çıxan nədənsəl işləyiş ilə “ağilla düşünən şüurlu mənliyin iradəsi ilə reallaşdırıldığı səbəbsəl təsir” arasındaki fərqi anlamaq iradənin mahiyyətini anlamaqdə ən kritik nöqtələrdən biridir.

İkinci maddədə vurgulanan halın doğruluğuna düşüncə tarixini incələyən hər kəs rahatlıqla şahidlik edə bilər. Tarix boyunca ön plana çıxan məşhur ateistlərin də, çağımızın məşhur ateistlərinin böyük qismi də materialist-ateistlərdir. Bunlar, maddənin sahib olduğu potensial çərçivəsində, maddəyə aid qanunlar ilə ortaya çıxan planlanmamış və təsadüfi (arxasında şüurun olmadığı) proseslər nəticəsində, bütün canlıların da, bu canlılardakı görmə, eşitmə, ağıl, iradə kimi özəlliklərin də yarandığını müdafiə etmişdirlər. Bu görüşün qarşısındaki əsas rəqib görüş isə, teizm olmuşdur. Bu görüşə görə kainatın, canlıların, iradə kimi özəlliklərin hamısı, üstün bilgisi və qüdrəti olan, iradəyə sahib olan Allah sayəsində var olmuşdur. Əvvəlki böülümlərdə diqqət çəkdiyim kimi aqnostik (bilinməzçi) görüşü mənimseyənlər, ümumi olaraq, bu iki variant xaricində bir alternativ görüş ortaya qoymayıblar. Bunlardan hansının doğru olduğunu bilinməyəcəyini özlərinə hərəkət nöqtəsi seçmişdirlər. Bu səbəbdən materialist-ateist fəlsəfənin yanlış olduğunu göstərilməsinin aqnostik görüşə də cavab dəyərində olduğunu bir daha xatırlatmaq istəyirəm.

Bu arqumentin ən kritik maddəsi üçüncü maddəsidir; iradənin varlığını qəbul edən ateistlərin inkar etməyə çalışacaqları maddə budur. Ağıl üçün lazım olan özəllikləri materialist-ateizmin açıqlaya bilməyəcəyi bir əvvəlki bölümde göstərildiyindən, şüur və mənlik özəlliyi ilə əlaqəli özəllikləri materialist-ateizmin açıqlaya bilməyəcəyi bir sonrakı bölümə göstəriləcəyi üçün, bu mövzuları burada təkrar

etməyəcəyəm. Fəqət iradənin var olması üçün lazımi “məqsədli yönəlimin olmayı” və “nədənsəl təsirdə ola bilmə” özəlliklərini aşağıda müstəqil başlıqlar olaraq ərtəflı ələ alacağam. Üçüncü maddənin doğruluğu göstərildiyi zaman, dördüncü maddə olan nəticədə vurğulanan “teizmin alternativ görüşlərdən üstün görülməsi” avtomatik olaraq çıxır. İndi bu arqumentin kritik maddəsində vurğulaman halları, teizmin materialist-ateizmdən daha yaxşı açıqladığını göstərməyə başlayıram.

İRADƏNİN MƏQSƏDLİ YÖNƏLİMİ

Zehin var olan şey haqqında düşünə bildiyi kimi, kimi var olmayan şey haqqında da düşünə biler.¹⁷⁴ Qarşımızda duran bir bina haqqında düşünmək mümkün olduğu kimi bir memar, hazır olmayan bir bina haqqında da düşünüb, projektlərini xəyalında qurduğu bu binaya çatmaq “məqsədi” ilə reallaşdırıa biler. Onsuzda zehnin bu özəlliyyi sayəsində insan mədəniyyətinin məhsulları və texnoloji quruluşlar istehsal edilir. Zehnin, var olmayan obyektlər haqqında düşünə bilməyi üçün, xəyal qura bilməyi sayəsində “məqsədli yönəlim” özəlliyyi reallaşır. Var olmayan bir bina başda memarın zehnində bir xəyal olaraq düşünülür, sonra bu “gayə” yönündə binanın təməli atılır, beton tökülür, fayanslar yerləşdirilir... Əslində güncel davranışlarımızın çox böyük bir qismi, ən bəsit kibi görünən davranışlarımızın çoxu, zehnimizdəki “məqsədli yönəlim” özəlliyyi sayəsində reallaşır. Məsələn, çayın hazırlanmağını ələ alaq. Çay içmək “məqsədi” ilə çay üçün su qaynadılır, çay və su qarışdırılır, çay stəkana tökülür və içəcək şəxslərə servis edilir. Bütün bunlardan əvvəldə zehində çay içmə “məqsədi” vardır. Proses sonra reallaşır. Yəni, “nəticə” əvvəlcədən zehində “hədəflənmişdir”, bu “məqsəd” üçün lazım olan “səbəblər” sonradan buna görə reallaşdırılır. Nahar yeməyini yemək, “məqsəd” ilə süfrəyə oturmağımızdan axşam yatmaq “məqsədi” ilə yatağa uzanmağımıza qədər “iradi” davranışlarımıza zehnimizin “məqsədli yönəlim” özəlliyyi rəhbərlik edir.

Təbiət elmlərinin bizə dediyi kainat isə mexaniki qanunlar çərçivəsində işləyir. Materialist-ateist fəlsəfəçi və elm adamlarının

¹⁷⁴ “Şüur və mənlik dəlili” bölümündə “haqqındalıq” özəlliyyi ələ alınacaqdır; burada ələ alınan mövzu o başlıq ilə də bağlı olmaqla bərabər, burada köklənilən məsələ, zehnin “məqsədli yönəlimi”dir; “qayəsel yönəlim” olmadan da zehin bir şey “haqqında” düşüne biler. “Haqqındalıq” özəlliyyini “qayəsel yönəlimi” de kapsayan daha geniş bir başlıq olaraq ələ almaq mümkündür.

ümumi görüşünə görə kainat və qanunları əzəldən bəri vardır, kainatdakı mexaniki işləyişin özlərinə bağlı reallalaşdırıldığı qanunların bu şəkildə var olmağının bir “məqsədi” yoxdur. Kainat, əzəldən bəri var olan maddə və bu maddəyə aid əzəldən bəri işləyən mexaniki (məqsədli olmayan) qanunlardan ibarətdir. Teist fəlsəfəçi və elm adamlarına görə isə, bu kainatın və qanunlarının varlığı, Allahın zehnindəki (elmindəki) bir “məqsədə” bağlı olaraq yaradılmışdır. Amma onlara görə də, bu qanunların özünün bir “qayəsi” yoxdur. Nəticədə qanunların özünün bir “məqsədinin” olmadığı, günümüzün elm insanların hardasa hamisinin ittifaqda olduğu bir mövzudur deyə bilərik. Çayın hazırlanması ilə bağlı prosesi, bir də zehinə istinad etmədən, təbiət elmlərinin qanunları çərçivəsində açıqlamağa çalışdığını düşünək: Çayın hazırlanması qanunların mexaniki işləyişi çərçivəsində olur. Amma bu qanunların özünün çayı hazırlamaq “məqsədləri” yoxdur. Su isidilərkən, metalın istiliyi keçirməsi və istiliyin su molekullarının enerjisini artırmağı hesabına su isinir. Kimya qanunları çərçivəsində su və çay qarışır, cazibə qanunu və hərəkət qanunları kimi qanunların çərçivəsində çay stəkanda durur və bir yerdən başqa bir yerə daşınır. Belə bir elmi açıqlamada “səbəblər” əvvəl olur, “səbəblərin” özü bir “məqsədi,nəticəni” hədəfləmədən mexaniki olaraq reallaşır və nəticə ortaya çıxır. Çay içək istək və iradəsinin yaratdığı “məqsəd” ilə çayın hazırlanması, bu mexaniki açıqlama ilə uyğunluq təşkil edir. Amma bu “məqsədli” açıqlama mexaniki açıqlamadan köklü şəkildə fərqlidir.

XVII əsrəki elmi inqilabın ən önəmli isimləri Dekart, Qaliley, Kepler, Nyuton kimi adlar ilə (bu isimlərin hamısı qanunları ilə bərabər təbiəti, Allahın bir məqsəd ilə yaratdığını qəbul edirdilər) gerçəkləşən elmi inqilabdan sonra, bir daha fizikada məqsədli (teleolojik) səbəblərə yer verilməmiş, mexaniki səbəblər çərçivəsində kainat anlaşılmıştır.¹⁷⁵ Fəqət fizikanın dediyi bu mexaniki işləyən kainat portretinə qarşı hamımız, mexaniki işləyişdən köklü şəkildə fərqli olaraq, davamlı məqsədli davranışlarda olduğumuzun şahidləriyik. Əgər bu kitabı bilgi əldə etmək “məqsədi” ilə oxuduğunuzdan şübhə etmirsinizsə, demək ki, iradə ilə gerçəkləşən “məqsədli” davranışların fərqi siz də şahidlik edirsınız. Maddi təbiət “mexaniki” şəkildə işləyir. Hər zaman səbəblər əvvəl, nəticə isə sonra gəlir. Ancaq zehnimiz ilə

¹⁷⁵ Bu dəyişimdə Nyutonun “Principia” deyə yad edilən kitabının böyük önemi vardır: İssak Nyuton, The Principia: Mathematical Principles of Natural Philosophy, Cev: Bernard Cohen və dig., The University of California Press, Berkeley, 1999.

əvvəlcə “nəticəni” təyin edir, sonra səbəbləri bu “məqsədə” görə həyata keçirməyə çalışırıq. Nəticə (məqsəd) əvvəl, səbəblər sonradır.

Materialist-ateist anlayışın passiv maddə anlayışını incələdiyimiz zaman, nə maddəyə aid olan fizika qanunlarında, nə maddəni təşkil edən kvark ilə elektron kimi təməl zərrəciklərdə mexaniki prosesi aşır, məqsədliliyə keçiş edəcək bir ünsürə rastlamırıq. Maddi bir cisim fizika qanunları çərçivəsində reallaşan hərəkətlər nəticəsində digər bir maddi cismin yanına yaxınlaşır və ya ondan uzaqlaşır. Amma digər bir maddi cismin yanından uzaqlaşmaq seçimi mümkün olduğu halda, onun yanında olmaq “məqsədi” ilə yanına yaxınlaşdırır. Ay, Dünyanın ətrafında dönərkən, bəzən ona yaxınlaşır, bəzən uzaqlaşır. Amma bu hərəkətlərin heç birində nə Ayın, nə də Dünyanın bərabər hərəkət etmək kimi bir “məqsədli” davranışları mövcud deyildir. Ancaq “iradə” sahibi olmaq demək, fizikanın tərif etdiyi halı ilə maddi dünyada olmayan, bu cür “məqsədli” davranışlarda sərgiləməkdir. Bir insanın yanında olmaq “məqsədi” ilə, yanına getdiyimiz zaman, maddi təbiətdəki hərəkətlərdən fərqli “iradi” bir davranış gerçəkləşdirmiş oluruq.

İradənin məqsədlilik özəlliyini, materialist-ateistlərin maddə anlayışı çərçivəsində anlamaq mümkün görünmür. Maddədəki mexaniki işləyişdən tamailə fərqli olan məqsədlilik özəlliyi, dərəcə olaraq deyil, mahiyyət olaraq maddənin sahib olduğu özəlliklərdən fərqlidir. Materialist-ateistlərin maddə anlayışındaki maddədən nə qədər çox parçanı, nə qədər fərqli ölçüdə birləşdirsiniz belə, “iradə” bu portret ilə yenə də uyğunluq təşkil etməyəcəkdir. Zehinlə bağlı əvvəlki bölmədə diqqət çəkilən və sonrakı bölmədə diqqət çekiləcək özəlliklər kimi, bu özəllığın də, öz maddə anlayışları baxımından necə problem yaratdığını bir çox materialist-ateistin gözündən qaçmış və ya görməzdən gəlmişdirlər. Bu tip problemləri görən materialist-ateist elm adamları və fəlsəfəçilərin böyük bir qismi isə, iradənin varlığını inkar etmə yoluna baş vurmuşdurlar. Bu da bir materialist-ateistin iradə mövzusunda tutarlı olmağa çalışdığı zamana ödədiyi bədəlin böyüklüyünü göstərir. Teizmə görə isə kainat və canlıların yaradılmayı bəlli bir prosesin nəticəsində reallaşmış olsa da, bu proses ilə Allahın “məqsədləri” reallaşmışdır və bu prosesin, mexaniki olaraq işləyişi eyni zamanda “məqsədli” olmayı ilə təzad təşkil etmir.¹⁷⁶

¹⁷⁶ Mexaniki olaraq işləyen qanunlarr çərçivəsində reallaşan proseslərin, şüurlu bir şəkildə yaradılmış “məqsədli” bir planın nəticəsi ola bilecəklərini anlamaq, təkamül nəzəriyyəsi ilə bağlı müzakirələr baxımından da önemlidir. Bu mövzunu bu kitabında ələ aldım: Caner Taslaman, Bir Müslüman Evrimci Olabilir Mi?, Destek Yayıncıları,

Qısacası teizmə görə “Allahın iradəsinin” bir özəlliyi olaraq “məqsədli yönəlim” əzəldən bəri mövcud bir ünsürdür, sonradan törəmiş bir özəllik deyildir və bu səbəbdən teist baxış içərisində “iradi” davranışlar üçün lazım olan bu özəlliyi açıqlamaq ilə bağlı bir problem yoxdur. Fəqət buna qarşı “iradi” davranışları reallaşarkən, necə mexaniki işləyişdən “məqsədli yönəlimə” keçid olduğunu açıqlamaqdə materialist-ateizm keçilməz problemlərin içərisindədir.

İRADƏNİN NƏDƏNSƏL TƏSİRİ

Bir yerə getmə iradəmiz ilə velosipedi alıb, Əmirmana doğru yola çıxdığımız zaman, iradəmiz ilə reallaşan təsir velosipedin də, maddi bədənimizin də yer dəyişdirməyinə səbəb olur. “İradənin nədənsəl təsiri” kainatda müşahidə edilə bilən dəyişikliklərə səbəb olur və bu dəyişikliklərə gündəlik həyatda davamlı şahid oluruq. Fəqət bir materialistin maddə anlayışı baxımın iradənin belə bir təsiri necə yaratdığını anlamaqdə ciddi çətinliklər vardır. Necə ki, bunu görən bir çox materialist-ateist mütəfəkkir “iradənin nədənsəl təsirini” (yəni iradənin varlığını) inkara qalxmışdır. Əvvəldən bəhs etdiyimiz davranışını gerçəkləşdirmək üçün, iradəmiz ilə qərar aldığımdakı zehin halına İ-1 deyək. Bu zehin halının beyindəki bir qarşılıq ilə yarandığını düşünək, bu beyin halına isə B-1 deyə bilərik. Daha sonra velosipedi sürmək üçün velosiped almağımız gərəkdiyi kimi bəsit bir ağıl yeritmə ilə velosipedi almağa yönəlirik. Bu zehin halını İ-2, beyindəki bunun qarşılığını B-2 olaraq adlandırma bilərik. Velosipetin üzərinə minib, hədəfə yönəlməyimiz ilə bağlı iradə halını İ-3, beyindəki bunun qarşılığını isə, B-3 olaraq adlandırma bilərik. Bu dəfə İ-2-ni İ-3 izlədiyi halda, B-2-ni B-3 təqib edir. Velosiped sürərkən ayaq hərəkətlərimizi A-3 olaraq, velosipetin sürülməyini isə S-3 olaraq adlandırmaq. Velosipedi sürərkən sahib olduğumuz zehnimizdəki avtomatik pilot kimi köməkçi özəlliklər bu iradi davranışlarımızda bizə yoldaşlıq edir, velosipeddə necə tarazlıqda duracağımızı düşünmədən velosipedi sürüük, velosipedi sürməyə davam edib-etməyəcəyimizə hər saniyə təkrar iradi qərar almırıq. Bu sürüş müddətində bizi bir dostumuzun çağırmağı ilə bir anda İ-4 olaraq adlandırma biləcəyimiz bir iradi davranışla durmaq qərarı ala bilərik və beyində bunun qarşılığını B-4 olaraq adlandırma bilərik. Bunun

nəticəsində ayaq hərəkətlərimizdə A-4 velosipedi sürməyimiz ilə bağlı S-4 dəyişiklikləri olacaqdır.

Materialist görüş baxımından nədənsəllik sadəcə fiziki quruluşun fiziki quruluşa təsir etməsi şəklində işləyir. Bu fəlsəfi görüşün içində şəxsin nədənsəl təsir yaratmasına yer tapmaq mümkün görünmür.¹⁷⁷ Bu anlayış baxımından əvvəlki velosiped sürmə faktının incələndiyini düşünək. Beyindəki B-1, B-2, B-3 kimi hallar, müxtəlif atom xam madələrindən ibarət kimyəvi və bioloji quruluşların bəlli bir şəkildə bir araya gəlməyindən ortaya çıxan quruluşlardır. Bunların bir-birini izləməyini bir materialist, birinin digərinin səbəbidir kimi anlayacaqdır. Ayrıca B-3-ün ayaq hərəkətləri olan A-3-ü və velosipedin sürülməsi olan S-3-ü nədənsəl təsit ilə təyin etdiyini düşünəcəkdir. Bir materialist üçün bunlar, bir bilyard topunun, digər bir bilyard topu ilə bəlli bir bucaqla toqquşduğu zaman, bəlli bir bucaq ilə onu yönləndirməsi cinsindən fiziki hallardır. Materialist görüş baxımından İ-3-ün, yəni velosipet sürmə iradəsinin A-3 və S-3-ü, İ-4-ün isə A-4 və S-4-ü gerçəkləşdirdiyi ilə bağlı hissizmizə yer yoxdur. Materialist görüşü mənimsəyənlərin çoxu “fiziki qapalılıq” (“physical closure” və ya “completeness of the physical” kimi də ifadə edilir) prinsipinə, “iradənin nədənsəl təsirinə” yer verməyəcək şəkildə şərh edirlər. Bunu etməklərinin səbəbi isə, materialist maddə anlayışının bunu tələb etməyidir.¹⁷⁸ Ayrıca A-3 və S-3 fiziki hallarını, həm İ-3, həm də B-3-ün ikisinin birdən təyin etdiyi deyilsə, eyni fiziki halın birdən çox səbəblə təyin edildiyi mənasına gələn üst bəlirləmə (overdetermination) görüşü müdafiə edilmiş olacaqdır. Bir çoxları bu cür üst bəlirləmə hallarını qəbul edilə bilməz gördüklorindən, İ-3-ün, yəni iradi təsirin gerçəkliyini inkar edib, tək var olanın beyindəki, iradə ilə təsiri olmayan maddi quruluşlar olduğunu da demişdirlər.

Bir materialist üçün zehnin maddəyə təsir etməyi ilə bərabər, digər böyük bir problem, zehnimizdəki bir iradə halının (yəni zehin halının) digər bir zehin halına səbəb olduğunu düşündüyüümüz zaman ortaya çıxır. Örnəyimizdəki velosipedə minmə iradəmiz olan İ-1-in, velosipeti satın almağımız yönündəki İ-2 zehin halına səbəb olduğunu düşünək. Burada zehindəki birinci hal digərini təyin edərkən iradənin şərti olan ağıl yeritmə işə qarışır, ağıl yeritmə deyildiyi zaman, daha əvvəlki bölümən göründüyüümüz kimi məntiq şərtləri dövriyyəyə girər.

¹⁷⁷ John Bishop, Natural Agency, Cambridge University Press, Cambridge, 1989, s. 40.

¹⁷⁸ Kim Jaegwon, Mind in a Physical World, CMIT Press, Massachusetts, 1998.

Fəqət məntiq qanunları quruluşu etibarı ilə fiziki qanunlardan kökündən fərqlidir. Məntiqi təyin etməyə, fiziki təyin etmə kimi baxıla bilməz. Məsələn “pişiklər dörd ayaqlıdır” və “Sarman bir pişikdir” önərmələrindən məntiq yeridərək Sarmanı görmədən “Sarman dörd ayaqlıdır” nəticəsini çıxarıraq. Mümkün olan hər kainatda, əgər ilk iki önərmə doğrudursa üçüncüsünün doğruluğunu məntiq tələb edir. Ancaq fizika qanunları bu kainatda keçərlidir, başqa kainatlarda başqa cür fizika qanunlarının olmayı məntiqi baxımdan mümkün kündür. Məntiq ilə fizika qanunları arasında ciddi bir ontolojik fərqlilik vardır. Ayrıca “Sarman dörd ayaqlıdır” nəticəsini zehnin “anlamağı” ilə bu məntik yeritmə mümkün kündür. Ancaq, materialist anlayışın maddi quruluşunda, məntiq üçün zəruri olan bu “anlama”ya qarşılıq gələn heç bir ünsür yoxdur. Nəticədə iradənin nədənsəl təsirinin reallaşmağı üçün, bir zehin halı digərini təyin edərkən ağıl yeritməlidir. Fəqət zehin hallarını təkcə bioloji quruluşların yaratdığı beyin halları kimi gördüyüümüz zaman (bu bioloji quruluşların xammadəsi isə, fizika elminin tərif etdiyi qüvvə və zərrəciklərdir), məntiqə bioloji və fiziki hadisələr tərzində görmək kimi mümkün olmayan bir problem ilə qarşılaşırıq. Hüceyrə içindəki bioloji quruluşlar nə qədər kompleks olsalar da, materialist baxımdan bilyard toplarının çarşışmağından fərqli fiziki bir hala qarşılıq gəlməzlər. Bir bilyard daşının digər bir bilyard daşı ilə çarşışması deduksiya kimi bir məntiq qanunu və ya bir cümlənin mənası kimi məna daşıyan bir quruluşu verməyi isə, düşünülə bilməz. Bir ağıl yeritməni qəbul etməyin, onun məntiqi mahiyyətindən və cümlələrin sahib olduğu mənaya görə deyil, zehindəki fiziki quruluşdan dolayı olduğunu demək, fiziki qanunlardan kökündən fərqli olan məntiq və məna baxımından imkansız görünür. (Ağıl dəlilində də diqqət çəkilən bu çətinlik, iradənin varlığı ağıl yeritməni tələb etdiyi üçün, iradə mövzusunda da qarşımıza çıxır. Bu mövzu ilə bağlı ağıl dəlilindəki əlaqəli qism də oxunarsa, mövzu daha yaxşı anlaşılacaqdır.)

Göründüyü kimi iradi zehin hallarının maddi dünyaya təsirini izah etməklə bərabər zehin hallarının başqa zehin hallarını təyin etməyi də, materialist görüş baxımından ciddi problemlər daşıyır. İradənin maddəyə və digər zehin hallarına nədənsəl təsirinin olmayındakı bu çətinliklərdən dolayı, bəzi materialist-ateistlər zehin hallarını yox saymaq kimi ağıl və sağlam düşüncəyə ən zidd bir mövqe tutmuşdurlar. Bunlara “ələyici materialistlər” deyildiyini əvvəlki sətirlərdə gördük.

Necə ki, materialist paradigməni mənimsəmiş Churchland cütlüyü kimi örnəklərin, ələyici materializm kimi mövqeləri müdafi etməyə çalışma səbəbləri, materialist paradigmaya bağlılıqlarını itirmədən bir antologiya yaratma cəhdləri olmuşdur. Bu görüşdəki materialist-ateistlər üçün velosiped sürmə “iradəsi” ilə, velosiped sürməyimzi, bu “iradə” ilə ayaqlarımıza və velosipedə təsir etdiyimizi düşünməyimiz bir illuziyaya çevrilir. Çünkü sözügedən portretdə sadəcə bilyard toplarının toqquşmağı kimi maddi təsirlər var ikən, “iradənin nədənsəl təsiri” yoxdur. Ancaq zehni hallarımıza daxildən gələn şahidliyimiz hər şeydən daha açıqdır. Velosipedə mindiyimizi düşündüyüümüz zaman illuziya görmüş olmağımız mümkündür. Amma bu illüziyanın özü belə, bir zehin halıdır. Qısaca olaraq, nə edirik edək, ələyici materialistlər kimi zehin hallarını yox saya bilmərik (şüur dəlili bölümündə bu mövzu təkrar işlənəcək). Bu səbəbdən, ələyici materializmin fəlsəfə tarixində ortaya atılmış ən uğursuz görüşlərdən biri olduğu rahatlıqla deyilə bilər.

Bunu görən bir çox materialist, zehnin şüur kimi özəlliklərinin varlığını deyil, zehin hallarının nədənsəl təsirdə olduğunu (yəni iradənin varlığını) inkar etməklə qane olmuşdurlar. Bu şəxslər epifenomalistlərdir.¹⁷⁹ Epifenomalistlər şüuru, beyindəki maddi proseslərin əlavə işi olaraq görüb, maddi olanın şüura təsir etdiyini ifadə edirlər. Ancaq, maddədən zehinə doğru bir təsir mövcuddursa, zehnin maddəyə təsir edə bilməyəcəyini –həm də buna bu qədər daxildən gələn şahidliyimiz mövcud ikən- hansı haqq ilə deyə bilərik? Daha əvvəl göstərildiyi kimi epifenomalizm, bir çox başqa önəmlı səbədən ötrü də müdafiə edilə bilməz bir mövzudur: Bu mövqe Osmanlıının dövlət idarəsini, Mozartın bəstələrini, fabriklərin mobil telefonu istehsal etmələrini insan iradəsinin heç bir qatqısı, köməyi olmayan, küləyin əsməsi cinsindən hadisələr olaraq görmək deməkdir; iradəni inkar edənlərin qarşılıamağa məcbur olduqları böyük bədəl budur (iradənin olmadığını müdafiə edənlərin önəmlili bir qisminin görüşlərinin məntiqi nəticələrini görə bilmədiklərinə dəfələrlə şahid olmuşam). Materialist-ateist anlayışı mənimsəyənlər, sağlam düşüncəyə zidd olan bu görüşləri, çox istəyərək seçməyiblər. Fəqət müdafiə etdikləri ontologiya özlərini bu seçimi etməyə məcbur etdiyi üçün, hər gün etdiklərinə inandıqları ən sadə seçimlərini, hətta şəxsi varlıqlarını inkar edəcəkləri bu görüşlərin sahillərində özlərini tapmışdır.

¹⁷⁹ Epifenomalizm müdafiəsinə bir örnek: Daniel Wegner, *The Illusion of Conscious Will*, MIT Press, Cambridge, 2002.

İradəmizi, maddə xarici bir cövhərə sahib olduğumuz (düalizm ilə) görüşü ilə açıqlaya bilərik. Beləcə iradəmizin, fizikanın dediyi maddi dünyadan bu cür köklü şəkildə fərqli olduğu açıqlanır. Maddə xarici bir cövhər qəbul etmədən (düalizmi mənimsəmədən) iradənin varlığını qəbul etməyin tək yolu isə, iradə və şür kimi özəlliklərimizin, bədənimiz və xüsusilə beynimiz müəyyən bir quruluşa çatdığı zaman zühur etdiyini deyən “zühurçu” (emergentist) bir görüşü mənimsəməkdir. Bu görüşə görə maddənin içində, maddə bəlli bir şəkil aldığı zaman “iradə”nin ortaya çıxacağı potensial mövcuddur və maddəni ortaya çıxaracaq zərrəciklərin quruluşuna baxaraq, bu zərrəciklərin iradəni yaradacağı anlaşıla bilməz. İradə, beyni ortaya çıxaran neyron kimi quruluşlara da, bu neyronları ortaya çıxaran atom kimi quruluşlara baxılaraq da anlaşıla bilməz. Amma iradəni ortaya çıxaran maddə xarici bir cövhər də yoxdur. Belə bir anlayış müdafiə edildiyi zaman, materializmin müdafiə etdiyi, fiziki qanunlar çərçivəsində kainatda yaranışların reallaşmasına səbəb olan passiv və şüursuz maddə anlayışından radikal şəkildə fərqli bir maddə anlayışına keçilir. Bu anlayışda, maddənin bəlli bir birləşiminin, birləşməni ortaya çıxaran parçaları ilə əlaqəsiz bir şəkildə, içə baxış (introspection) qabiliyyəti olan, ağıl yeritməsi və arzuları çərçivəsində qərar alan, “iradəsi” ilə təsir etmə bacarığı olan mənliyin varlığını ortaya çıxardığı ifadə edilməkdədir. Belə bir görüş ilə, maddə xarici bir cövhərə istinad edilmədiyi üçün, düalizm yerinə, maddənin kainatı ortaya çıxaran tək cövhər olduğunu deyən monizm müdafiə edilmiş olur. Fəqət əvvəlki ağıl ilə bağlı bölmədə toxunduğum və sonrakı şür ilə bağlı bölmədə də müdafiə edəcəyim kimi, maddəyə belə bir görüş “materialist-ateist fəlsəfənin passiv, mexaniki qanunlar çərçivəsində işləyən maddə anlayışından” çox daha artıq, maddənin yüksək səviyyədə qüdrəti və iradəsi olan bir Yaradıcı tərəfindən yaradılmış olduğunu və bu Yaradıcının maddəni ağıl, iradə, şür, mənlik kimi özəllikləri meyvə verəcək şəkildə təyin etdiyini deyən teizmin maddə anlayışı ilə uyğunluq təşkil edəcək.

Qısacası iradənin var olmayı üçün lazımı (digər bölmələrdə ələ alınan özəlliklər xaricində) bu bölmədə ələ alınan “məqsədli yönəlim” və “nədənsəl təsirdə olma” özəlliklərinin ortaya çıxmasını, materialist-ateist fəlsəfənin maddə anlayışından çox daha uğurlu bir şəkildə teizmin paradigması açıqlayır. Materialist fəlsəfə baxımından ideal olan, bu

özəlliklərin fiziki və bioloji proseslərə sadələşdirilə bilməsi olardı. Bu bölüm də sadələşdirici (indirgemeci) materializm deyilən görüşün mümkün olmadığı göstərildi. Ayrıca materializm baxımından qaćış mövqeləri olan əleyici materializm və epifenomalizmi müdafiə etməyin mümkün olmadığı da ortaya qoyuldu. İradənin bu özəlliklərinin ancaq dualizm və ya zühurçu monizm çərçivəsində anlaşılmağı mümkündür ki, bu iki mövqe də materialist-ateizmdən çox, teizmin paradigması ilə uyğunluq təşkil edir (şüur və mənlik dəlili bölümündə bu mövzu təkrar ələ alınacaqdır). Nəticədə bu bölüm də müdafiə etdiyim arqumentin kritik maddəsi olan üçüncü maddəsinin doğruluğu anlaşılmış olur. Bu kritik maddənin doğruluğunun anlaşılmağı isə, bizi arqumentin nəticəsinə, yəni “teizmin alternativ açıqlamalar içində üstün görülməsi gərəkdiyi” nəticəsinə çatdırır.

İRADƏ VƏ DİN

Bura qədər əvvəlcə iradənin varlığının niyə inkar edilə bilməyəcəyi göstərilməyə çalışıldı, sonra iradənin varlığından hərəkət ilə Allahın varlığı haqqında bir dəlil ortaya qoyuldu. Burada isə daha əvvəlki bölmələrdə olduğu kimi, köklənmə mövzusu olan, iradədən hərəkət ilə din haqqında nə deyilə biləcəyini dəyərləndirəcəm. Bu dəyərləndirmədə, bura qədər əldə olunan nəticələrə də istinad edəcəm. Daha əvvəlki dəlillərin din ilə əlaqəli bölmələrində görüldüyü kimi, burada təqdim olunan dəlillər, monoteist dinlərin qüdrətli, yaradılışın hər cür detalından xəbərdar, tək tanrı anlayışına uyğun bir Yaradıcının varlığını təməlləndirir. Monoteist dinlərin geniş şəkildə müdafiə olunan görüşünə görə, bu dünya bir imtahan dünyasıdır və bu dünyada şəxsin həyata keçirdiyi yaxşı və pis davranışlar, ölümdən sonrakı axırət həyatında qarşılığını alacaqdırlar. Bu dünyanın bir imtahan yeri olduğu iddiası monoteist dinlərin paradigmasının ən təməl görüşlərindən biridir.

İmtahan edilmək ancaq iradənin varlığı ilə mənalıdır. Əgər şəxsin iradəsi yoxdursa, etdikləri bir qayanın bir təpədən aşağıya diyirlənməsi kimi faktlara çevrilir. Belə bir halda diyirlənən bir qayaya bir din göndərilməsi nə qədər mənasız görünəcəkdir. Ayrıca, bir qayani bəlli şəkildə diyirləndiyi üçün mükafatlandırmaq və ya cəzalandırmaq nə qədər mənasız görünərsə, iradəsiz insanları davranışlarına görə axırətdə mükafatlandırmaq və ya cəzalandırmaq da oxşar şəkildə mənasız

görünəcəkdir. (İnsanların iradəsiz olduğu düşünülsə, sadəcə axırətdə deyil, bu dünyada da bir mükafatlandırma və ya cəzalandırma mənasızlaşır. Məsələn, yüzlərlə şəxsi zövq almaq üçün öldürən bir sadist ilə, yüzlərlə şəxsin həyatını qurtaran fədakar bir insan arasında fərq qalmaz.) Qısacası din(lər)in göndərilməsi və axırət həyatının olmayı kimi monoteist dinlər baxımından mərkəzi inanclar, insanlarda iradənin var olmayı ilə əlaqəlidir. Həm də dünyada niyə pisliyin var olduğu kimi din fəlsəfəsi baxımından önəmli bir suala qarşı verilən açıqlamalar içərisində, insanların iradəyə sahip olmalarının nəticəsində yaxşı və pis arasında seçim edə bildikləri, iradə sahibi olmaq kimi önəmli bir özəlliyin əvəzinin isə ortaya çıxan əxlaqi pisliklər olduğu, ön plana çıxan açıqlamalardan biridir.¹⁸⁰

Bu bölümde müdafiə edildiyi kimi iradənin var olduğunu və iradənin varlığının ən yaxşı açıqlamasının Allah tərəfindən verildiyi görüşü olduğunu anlayan (və ya hər hansı başqa bir şəkildə Allahın varlığına inanan) fəqət hələ, dinlər ilə bağlı qərar verməmiş bir şəxsi xəyal edək. Bu şəxs, Allahın varlığını və qüdrətini anladığı zaman, Allahın istəsə iradə verməyəcəyini, beləcə insanın doğru olanı etməsinin də, xəta etməsinin də, üzərinə danışla bilməyəcək mövzu olacağını anlayar. Bununla bərabər “Niyə insanların iradələri ilə həm doğru olanı, həm yanlış olanı seçə biləcəkləri bir quruluşun içərisindəyik” deyə bu şəxs öz varlıq səbəbini sorğulamağa qərar verdiyi zaman, bu çox böyük önəmə sahib suala dinlərin verdiyi “imtahan üçün” cavabının heç bir alternativi olmadığı qənaətindəyəm.

Həm də içində olduğumuz imtahan dünyasında, iradə ilə həyata keçirilən bir çox davranışın qarşılığını almamağı, bir çox zalimin məzlumdan daha yaxşı həyat yaşamağı kimi faktlar, dinlərdəki axırət inancını dəstəkləyəcək dəyərdədir. Qısacısı Allahın varlığını və iradəsinin varlığını anladıqdan sonra bəhs etdiyimiz sorğulamağa keçən şəxs, din(lər)in paradigmاسının təməl ünsürlərindən olan “imtahan” və “axırət” açıqlamaları ilə cavabını tapıb din(lər)e inanmağı üçün rasional səbəblər əldə etmiş olur. Əldə edilən bu nəticələr şəxsin hansı dinə inanmalı olduğunu göstərmir. Amma bura qədər deyilənlərdən şəxsin seçəcəyi dində, bu özəlliklərin gözləntisində olmayı demək olar:

¹⁸⁰ Bu mövzunu daha əvvəl şu kitabımın beşinci bölümündə deyərləndirdim: Caner Taslaman, Kuantum Teorisi, Felsefe ve Tanrı, s. 169-221. Əlavə olaraq aktiv bu iki din fəlsəfəcisinin çalışmalarına da baxa bilərsiniz: Richard Swinburne, Providence and the Problem of Evil, Clarendon Press Studies, No: 35, 1979, s. 1-53. , Oxford, 1998, 10. Bölüm; Alvin Plantinga, “The Probabilistic Argument from Evil”, Philosophical

- 1- Allahın varlığına inanc. (İradə dəlili ilə göstərildi.)
- 2- İradənin varlığına inanc. (İradənin varlığı ilə əlaqəli dəlil ilə göstərildi.)
- 3- İradənin varlıq səbəbinin açıqlanması. (Din(lər)dəki “imtahan” açıklamasının alternativsiz olduğunu rahatlıqla deyə bilərəm.)
- 4- İradənin hansı yöndə istifadə ediləcəyini deyən təlimatlar ehtiva etməsi. (“Doğuşdan əxlaq dəlili” bölümündə deyilənlər bu mövzu ilə əlaqəlidir.)
- 5- İradə ilə edilən yaxşı və pis davranışların bu dünyada qarşılığını tapmamağı faktının açıqlanması. (“Doğuşdan əxlaq dəlili” bölümündə deyilənlər bu mövzu ilə də əlaqəlidir. Axırətin varlığı haqqında açıklamalar bu mövzuda cavab dəyərindədir.)

Göründüyü kimi iradənin varlıq səbəbi üzərində düşübüldüyü zaman din(lər)lə bağlı nəticələr də əldə edilməkdədir. Monoteist dinlərin, Allah mərkəzli varlıq anlayışını əsas alan, imtahan dünyasında olduğumuzu və axırətdə etdiyimiz iradi davranışlarımızın qarşılığını alacağımızı deyən paradigma, bizi biz edən çox təməl özəlliklərimizdən biri olan iradənin niyə var olduğu üzərində düşübüldüyü zaman, alternativsiz şəkildə açıqlayıcı şərh olur.

NƏTİCƏ

İradə, varlığına davamlı şahidlik etdiyimiz, insan olmayı mənalı edən ən önəmli özəlliklərimizdən biridir. İradə, fəlsəfə sahəsində daha çox əxlaqi məsuliyyət baxımından ələ alındığına görə, kitabın bu bölümündə, kökəni baxımından ələ alındı və fəlsəfə tarixində min illərdir bir-birinə rəqib görüşlər olan, teizmin, yoxsa materialist-ateizmin iradənin kökənini daha yaxşı açıqladığı incələndi.

Bu qədər önemli bu özəlliyimiz nevroloji, psixoloji, koqnitiv elmlər, fəlsəfə və dinlər kimi bir çox sahədə ciddi bir müzakirə mövzusu olmuşdur və hələ də aktual şəkildə müzakirə mövzusudur. Bu sahələrdə çalışmalar edən bəzi mütəfəkkirlər, bu özəlliyimizin bir illuziya olduğunu ifadə etmişdirlər. Bu səbəbdən iradənin kökəni ilə bağlı məsələyə keçmədən əvvəl, iradənin həqiqətən var olub-olmadığı

incələndi. Determinizmin və indeterminizmin iradənin varlığı ilə uyğunluq təşkil edib-etmədiyi, fəlsəfədə əsrlərdir davam edən bir müzakirə mövzusudur. Bu mövzu dəyərləndirilərkən əsl problemin, determinizmin və ya indeterminizmin iradə ilə uyğun olub-olmayacağını anlamaqdan daha çox “ağıl ilə nədənsəl təsirdə olan iradəli və şüurlu şəxs” olmağın nə demək olduğunu anlamaqdə olduğuna xüsusilə diqqət çəkdir. Bu tərifdən anlaşılıcığı kimi, iradənin varlığının şərtlərindən biri əvvəlki bölümə ələ alınan ağıl, sonrakı bölümə ələ alınacaq olan şüur və mənlik özəlliklərinə sahib olmaqdır. Bu bölümün, bəhs edilən iki bölüm ilə bərabər oxunmanın önəmlı olduğuna bir dəfə daha diqqətinizi çəkirəm.

XX əsrдə, Libet təcrübələri kimi elmi araştırmaların, iradənin bir illuziya olduğunu göstərib-göstərmədiyi, bu mövzu ilə əlaqəli müzakirələrə daxil oldu. Bu təcrübələrdə nə edildiyi qısaca izah edildikdən sonra, bu təcrübələrin niyə iradənin olmadığı şəklində bir nəticəni ortaya qoya bilməyəcəyi bu bölümə göstərildi. Bu dəyərləndirmə ilə bərabər iradənin var olduğu izahının, yox olduğu izahından daha yaxşı bir açıqlama olduğunu ifadə edən fəlsəfi bir arqument də təqdim edildi. Buna görə iradə, bütün elmi araşdırımalardan və fəlsəfi arqumentlərdən daha təməldir, elmi araşdırımlar da fəlsəfi arqumentlər də iradənin varlığını varsayırlar. Varsayılan bir özəllik hesabına əldə edilən bir nəticə ilə varsayılan bu özəllik inkar edilə bilməz. Fəqət, iradə sahibi olmağın, özümüzün iradəsini yaratmaq demək olmadığı da unudulmamalıdır. Necə ki, gözlərimizin varlığı, gözlərimizi bizim yaratdığımız mənasına gəlmirsə, iradəmizin olmayı da, iradəmizin olmağını iradə edən biz olduğumuz mənasını daşımır.

Əvvəlcə iradənin var olduğu nəticəsinə çatdıqdan sonra, gözləntiləri hərəkət nöqtəsi edən bir arqument də teizmin lehinə ortaya qoyuldu. Bəzi materialist-ateist mütəfəkkirlərin də gözündən qaçmadığı kimi, ümumi materialist maddə anlayışının nəticəsi iradəni inkar etməkdir. Əvvəlcədən əldə edilən iradənin gerçek varlığı olduğu nəticəsi, bu gözlənti ilə birləşdirildiyi zaman, teizmi ateizmdən üstün, tutarlı görmək üçün bir arqument ortaya çıxır.

Gözləntilərdən hərəkət ilə təqdim olunan bu arqumentə qarşı edilə biləcək ən önəmlı etirazlardan biri, materialist-ateist fəlsəfənin iradənin varlığını inkar etməyi tələb etmədiyini deməkdir. Həqiqətən də, iradə inkar edildiyi zaman ortaya çıxacaq tutarsız nəticələrdən ötrü,

bir çox materialist-ateist mütəfəkkir iradənin varlığını müdafiə etmişdir. Bu cür bir etiraz isə, təməl iradə dəlili olaraq təqdim olunan arqument ilə cavablandı. Bu arqumentdə iradənin varlığı üçün lazım olan özəlliklər sıralandı. Bu özəllikləri rəqib iki görüşdən, teizmin, yoxsa materialist-ateizmin daha yaxşı açıqladığı dəyərləndirildi. İradə sahibi olmaq, həm ağıl sahibi olmağı, həm şüur və mənlik sahibi olmağı tələb etdiyi üçün, əvvəlki və sonrakı bölmələrdə ələ alınan özəlliklər də bu arqumentin bir parçasıdır. Fəqət təkrara yol verməmək üçün, onlar bu bölümə dəyərləndirilmədi. Bu bölümə, iradənin varlığı üçün, çox vacib şərtlərdən biri olan, zehnin “məqsədlilik” özəlliyi və “nədənsəl təsirdə olma” özəllikləri ələ alındı.

Mexaniki işləyən kainatda, zehindəki “qayəsəllik” özəlliyinə keçişdəki, mahiyyət olaraq (dərəcə olaraq deyil) ortaya çıxan fərqi materialist-ateizm açıqlaya bilməz. Materialist-ateist fəlsəfəni mənimseyənlərin maddə anlayışı içində “iradənin nədənsəl təsir yaratmağına” yer tapmaq da mümkün deyildir. Materialist-ateist fəlsəfə baxımından iradə ilə əlaqələndirilən özəllikləri sadələşdirməçi (indirgemeci) materializmin açıqlamağı ideal hal olardı. Fəqət bu materialist görüş uğursuz olduğu kimi, materialist-ateistlərin bu (və bənzəri) problemlərdən qurtulmaq üçün ortaya atdıqları əleyici materializm və epifenomalizm də – bu bölümə diqqət çəkilən səbəblərdən ötrü - uğurlu açıqlamalar ola bilməmişdir. Fəqət iradə ilə bağlı ələ alınan özəllikləri, kainatın və insan iradəsinin yaradıcısının iradə sahibi Allah olduğunu ifadə edən teizm açıqlamaqda çətinlik çəkməz. Teizmə görə iradə Allahın ən önəmli özəlliklərindən biridir. Allah hər zaman var olmuş bu özəlliyi sayəsində kainatı, canlıları yaratmış və özündə olan bu özəlliyyin çox daha sadə bir variantı hökmündə də olsa, insana çox dəyərli olan bu özəlliyi vermişdir. Materialist baxımından gözlənilən, maddənin müxtəlif şəkillərdəki birləşmələri ilə ortaya çıxan varlıqların, maddə zərrəciklərindəki ilə bənzər özəlliklə sahib olmayı olmalıdır. Buna qarşı, iradənin varlığı bu gözlənti ilə heç də uyğunluq təşkil etmir. Digər yandan bir teist üçün bu cür bir problem yoxdur. Teist paradigma üçün iradə, sonradan törəyən bir özəllik olmadığı üçün iradənin ortaya çıxməgini açıqlamaqda bir çətinlik yoxdur. Hətta bir teistin, Allahın iradəsinin kainatı yaratdığını, yəni iradənin maddədə nədənsəl təsirini qəbul etdiyi üçün, iradənin maddəyə təsir etdiyi bir modeli qəbul etməyi daha rahatdır. Allah, bu

qabiliyyəti insanda, insana maddə xarici bir özəlliyi verərək də (dualizm), maddənin özünə aid olaraq bu özəlliyi yarataraq da (monizm) yaratmış ola bilər. Maddəyə özünə aid olaraq iradənin zühur olma kimi bir mexanizma ilə verilmiş olmayı mümkündür (bir sonrakı şüurla əlaqəli bölüm də “zühur olma” mövzusu işlənəcəkdir), belə bir maddə anlayışı ateist-materialistlərin passiv maddə anlayışından ciddi şəkildə fərqlənir. Ancaq, maddəni Allahın istəklərinə baş əyən bir cövhər olaraq görən teizm, bu cür sürprizlər edən bir maddə anlayışını açıqlamaqda çətinlik çəkməz. Nəticədə iradə dəlili, ən yaxşı açıqlama formunda, teizmin alternativ görüşlərdən üstün görülməsi gərəkdiyini göstərən bir dəlildir.

İnsanın sahib olduğu iradə özəlliyi üzərinə düşünləyü zaman, Allahın varlığı ilə bərabər din(lər) haqqında da önəmli nəticələrə ətmaq mümkündür. Allahın varlığını anlayan şəxs, Allahın, istəsə, insanı robot kimi seçim etmədən hərəkət edən bir sistem şəklində qura biləcəyini, insana fərqli alternativlər arasında, doğru ilə yanlış arasında seçim edən iradəni verməyə biləcəyini anlayar. Onda böyük önəmi olan “niyə iradəyə sahibik” sualı qarşımıza çıxır. Monoteist dinlərin, iradənin varlığının “imtahan olmayıız” ilə bağlı olduğu cavabı, bir çox şəxsə anlaşılması çətin görünə bilər. Fəqət yaxşı düşünülərsə, bu cavabın alternativsiz olduğu anlaşılacaqdır. Həm də, iradə ilə edilən yaxşı-pis bir çox davranışın, bu dünyada qarşılığını tapmamağına qarşılıq, axırət həyatında qarşılıqlarını tapacağı və insan iradəsinin yanlış seçimlərinin əxlaqi pisliklərin qaynağı olduğu açıqlamaları, monoteist din(lər)in paradiqması içində cavablanan, iradə ilə əlaqəli çox önəmli açıqlamalardır. İradə üzərinə burada edilən dəyərləndirmələr, din(lər) ilə əlaqəli veriləcək qərar üçün üfüq açır. Bu hallar iradə özəlliyindən hərəkət ilə monoteist din(lər)ə inanmayı dəstəkləyir. Burada əldə edilən nəticələr, şəxslərin hansı monoteist dinə və ya monoteist dinlərin içindəki fərqli görüşlərdən hansına inanmayı gərəkdiyini əlbəttə ortaya qoymur. Bunun üçün burada diqqət çəkilənlər xaricində başqa dəyərləndirmələr edilməlidir.

V FƏSİL

ŞÜUR VƏ MƏNLİK DƏLİLİ

FƏSLİN TƏQDİMATI

Bir çox mütəfəkkirə görə bu kainatdakı ən diqqət çəkən fakt şürur (consciousness) və mənlik (self) sahibi olmaqdır. “Şürur və mənliyin” ən təməl özəlliklərimizdən olduğunu demək az olar. Onlar bizi biz edən, onlardan daha təməl bir özəllik düşünülə bilməyəcək ən təmələ qarşılıq gəlir. Daha əvvəlki bölmələrdə incələnən arzular, doğuşdan əxlaqi quruluşumuz, ağlımız və iradəmiz də ancaq “şürur sahibi bir şəxs” olduğumuz halda mənalı ola bilər. Bu bölümə, bizim üçün ən təməl olan bu özəlliklərimiz ələ alınaraq, bu özəlliklərə necə sahib olduğumuz incələnəcəkdir. Bu edilərkən, şürur və mənliyin bu üç özəlliyyi üzərində durulacaq: 1- Haqqındalıq, yönəlmişlik; 2- Öznəllik və qualia; 3- Birlik.

Teizmə görə “şüur və mənlik” əzəldən bəri Allahın özəllikləri olaraq vardır və Allah tərəfindən insana (və digər bəzi varlıqlara) da bu özəllik hədiyyə edilmişdir. Materialist-ateist fəlsəfəyə görə isə bu özəlliklər planlanmamış və təsadüfi proseslərin nəticəsində ortaya çıxmışdır. “Şüur və mənliyin” diqqət çəkilən özəllikləri ilə ortaya çıxmağını teizmin uğurla açıqladığını, teizmin rəqib paradigması olan materialist-ateizmin isə açıqlaya bilmədiyimini gösdərmək bu bölümün ən önəmlı hədəfidir. Həm də digər bölmələrdə olduğu kimi bu bölmədə də, şüur və mənlik özəlliklerimizdən hərəkət ilə din haqqında hansı nəticələrin əldə edildiyi incələnəcəkdir.

GİRİŞ

“Şüur və mənlik”, heç bir insanın sahip olmaması düşünülə bilməyəcək olan və bizi biz edən ən təməl ünsürlədir. Hiss, duyu və düşüncə olaraq zehnimizdə hər nə varsa, istər gerçək, istər xəyal olsun, onlarla bağlı fərqindəlik şüuru yaranır. Yuxudan oyanıb, yatacağımız zamana qədər yaşadığımız hər cür fərqindəlik də (görmə, eşitmə, acı, soyuq hissi, xəyal qurma və.s.), yuxu zamanı yuxu görmək də şüur hallarıdır. Bir “şəxsə” aid olmayan şüur halı düşünülə bilməz. On il əvvəlki, on gün əvvəlki, on dəqiqə əvvəlki, on saniyə əvvəlki və indiki şüur hallarımız bunlara sahib bir “mən”ə (yəni dəyişən zamana və dəyişən maddi bədənə rəgmən varlığı davam edən bir şəxsə) aid

olduqları halda mənə qazanırlar. Əslində “mənliyi” özəllik olarak dəyərləndirmək də sadəcə bir metafor olaraq anlaşılmalıdır, “mənlik” özəlliklərimizin hamısına sahib olan “mən”ə qarşılıq gəlir. Şüur və mənlik, ayrı-ayrı da dəyərləndirilə bilər. Ancaq şüursuz mənlik və bir “mən”ə aid olmayan şüur düşünülə bilməz və biri olmadan digərinin varlığı təsəvvür edilə bilməyən bu ünsürlər, burada, tək bir arqumentin hərəkət nöqtəsi olaraq ələ alınacaqdır.

Varlığımızın təməli olan və özümüz xaricindəki bütün varlığı da anlamağımızı təmin edən bu ünsürlər, başda fəlsəfə və dinlər olmaqla, psixologiya, nevrologiya, koqnitiv elmlər kimi bir çox sahənin diqqətdə saxladığı mövzudur. Hər cür təcrübəmizin, mövcudiyyətləri hesabına mümkün olduğu bu qədər təməl olan bu ünsürlərin, tam olaraq nəyin qarşılığı olduğunun müzakirə mövzusu olmayı, həqiqətən də təəccübələndiricidir. Daha əvvəlcə də incələdiyimiz ağıl və iradə kimi təməl özəlliklərimiz də, ancaq şüurlu bir varlıq olmayımız və bir şəxs olduğumuz halda sahib ola biləcəyimiz özəlliklərdir. Sırf soyuq hissimizin olduğunu və heç bir ağıl yeritmə ilə iradi davranışda olmadığımız bir hali düşünək. Bu halda ağıl və iradə özəlliklərimizi istifadə etdiyimiz deyilə bilər. Fəqət bu halda belə, soyuğun fərqinə olan “şüur sahibi mənlik” mövcuddur. Yəni şüur və mənlik, ağıl və iradəsiz təsəvvür edilə bilər. Amma hər ağıl yeritmə və iradə istifadə etmə hali “şüur sahibi mənliyi” tələb edir. Dərk olunmayan və bir mənliyə aid olmayan nə bir ağıl yeritmə, nə də bir iradi davranış mümkün deyildir. Bu bölümə ələ alınacaq olan şüur və mənlik özəlliklərinə sahib olmayımız, 3-cü bölümə ələ alınan ağıl və 4-cü bölümə ələ alınan iradə özəlliklərimizin olmayıının ön şərtləridir. Bu səbəbdən buradakı dəlil, o dəlillərin də bir parçası hökmündədir. Şüur və mənlik bura qədər sadalanan bütün doğuşdan gələn (fitrət) özəlliklərimizdən daha təməldir. Digərləri olmadan şüur və mənliyin varlığı təsəvvür edilə bilsə belə, tərsini təsəvvür etmək mümkün deyildir.

Bu kitabda sadalanan digər özəlliklər kimi şüur və mənliyin də, bizim üçün bu qədər təməl ünsürlər olmasına baxmayaraq, çoxumuz bunlar üzərində düşünməyə həyatımızda çox qısa bir zaman belə ayırmamışq. Doğuşdan bunlara sahib olmayımız və hər insanda bu özəlliklərin olmayı, bu özəllikləri dəyərsizləşdirmir. Əksinə, heç bir əmək sərf etmədən, bu kainatdakı ən möhtəşəm ünsürlər olan şüur və mənliyə sahib olmayımız, təfəkkürü (üzərində dərin düşünməyi) ən çox

haqq edən faktlardandır. Bunlar üzərində düşünərkən qarşımıza çıxacaq ən təməl sual isə, bu özəlliklərə necə sahib olduğumuz sualıdır. Burada, bu özəlliklərə necə sahib olduğumuzun açıqlamasını ən yaxşı teizmin verdiyini ifadə edən bir arqument təqdim olunacaqdır. Bu arqumentin gərəyi olaraq, şüur və mənliyin necə var olduğunu açıqlamaq mövzusunda, teizm rəqib paradigma olan materialist-ateizm ilə qarşılaşdırılacaqdır. Bu dəyərləndirmə edilərkən, şüur və mənliyin; 1-Haqqındalık, yönəlmışlıq, 2- Özəllilik və qualia, 3- Birlik, özəllikləri ələ alınacaq və dəyərləndirmələr bu üç özəlik çərçivəsində gerçəkləşdiriləcəkdir. Şüurdan hərəkət ilə Allahın varlığı haqqında nəticələrə çatan arqumentlər, yaxın zamanda J. Robert Adams¹⁸¹, J.P. Moreland¹⁸², və Richard Swinburne¹⁸³ kimi fəlsəfəçilər tərəfindən də ifadə edilmişdir. Burada təqdim olunan arqumentin, bu mövzuda təqdim olunan aarqumentlər ilə oxşar yönleri vardır. Bununla bərabər bəzi orijinal görüşləri və örnəkləri də vardır. Bu arqumentin “fitrət dəlilləri”nin bir parçası olaraq təqdim olumağı isə, buradakı arqumentin fərqli olan önəmli bir yönüdür. Bu bölümün sonlarında, digər bölmələrdə olduğu kimi, şüur və mənlik özəlliklərinin incələnməsinin din sahəsinə verdiyi dəstək təyin edilməyə çalışılacaq.

ŞÜUR VƏ MƏNLİK DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ

Bir az sonra ortaya qoyulacaq arqument ilə də görüləcəyi kimi, teizmin doğruluğunu göstərən dəlillər çox uzaqlarda axtarılmamalıdır. Bizi biz edən fitrətimizin (doğuşdan daşıdığımız özəlliklərə) özündə var olan bir çox dəlil mövcuddur. Fəqət bu dəlillərin bizə aid olmasına baxmayaraq, ancaq dərin təhlil və təfəkkür ilə bəhs edilən nəticələri əldə edə bilərik. “Şüur və mənliyin” bizi biz edən ən təməl özəlliklərimiz olduğunu gördük. İndi bu ən təməl özəlliklərimizdən yola çıxaraq “şüur və mənlik dəlili” adlı arqumentinin təqdimatına keçirəm.

1. İnsanların şüur və mənlik özəllikləri, bu özəllikləri əhatə edərək vardır:

¹⁸¹ Robert Adams, “Flavors, Colors and God”, *Contemporary Perspectives on Religious Epistemology*, Ed: Douglas Geivett, Brendan Sweetman, Oxford University Press, New York, 1992

¹⁸² J. P. Moreland, “The Argument From Consciousness, *The Blackwell Companion To Natural Theology*, Ed: William Lane Craig, J. P. Moreland, Wiley-Blackwell, West Sussex, 2009.

¹⁸³ Richard Swinburne, *The Evolution of the Soul*, Clarendon Press, Oxford, 1997.

- 1.1 Haqqındalıq, yönəlmişlik
- 1.2 Öznəllik və qualia (şəxsi təcrübə özəlliyi)
- 1.3 Birlik
2. Şür və mənlik özəlliklərini açıqlayacaq iki təməl alternativ açıqlamaya sahibik:
 - 2.1 Materialist-ateistlərə görə şür və mənlik, təbiət qanunları çərçivəsində planlanmamış və təsadüfi proseslər ilə var olmuşdur.
 - 2.2 Teistlərə görə özü şür və mənlik sahibi bir varlıq olan Allahın sayəsində şür və mənlik var olmuşdur.
 3. Şür və mənliyi teizm, materialist-ateizmdən daha yaxşı açıqlayır:
 - 3.1 Çünkü haqqındalıq, yönəlmişlik özəlliyini daha yaxşı açıqlayır.
 - 3.2 Çünkü öznəlliyi və qualianı daha yaxşı açıqlayır.
 - 3.3 Çünkü birlik özəlliyini daha yaxşı açıqlayır.
 4. Nəticədə teizm alternativ açıqlamalardan üstün görülməlidir.

ŞÜUR VƏ MƏNLİK DƏLLİLİNİN BİRİNCİ MADDƏSİNİN İNCƏLƏNMƏSİ

İlk əvvəl arqumentin ilk maddəsini incələyək. “Şüurlu bir mənlik (şəxs)” olmağımız bir çoxumuza aydınlaşdır və bir çox materialist-ateist də bunu qəbul edəcəkdir. Ancaq bəzi materialist-ateistlər şür və mənliyin varlığını inkar etmişdirler. Bu materialist-ateistlər, maddədəki özəlliklərdən tamamilə fərqli olan zehnin özəlliklərinə (ağıl, iradə, şür, mənlik kimi) keçid edilməyinin mümkün olmadığı qənaətində olmuşdurlar. (Bir çox materialist-ateist isə, bu problemi görməmiş və ya görməzdən gəlmışdır.) Bəhs edilən problemi görən materialist-ateistlər, maddəyə aid özəlliklər ilə tərif edə bilmədikləri zehnin bəhs edilən özəlliklərinin hamısını inkar edərək (ələyərək), qarşı-qarşıya olduqları problemi həll yoluna baş vurmuşdurlar. Bunlar, daha əvvəl də diqqət çəkdiyimiz “ələyici-materialistlər”dir.¹⁸⁴ Bu hal bir materialist-ateistin tutarlı olmağa cəhd etdiyi zaman ödəməsi gərəkən bədəlin nə qədər ağır olduğunu göstərir. Diqqət edin, burada bir insan üçün ən açıq olan təcrübənin varlığı inkar edilir. Şüurlu olmağımız bizim üçün “ $2+2=4$ ” və “İnsanların qəlbi vardır” kimi önmələrdən belə daha aydınlaşdır. Çünkü “şür” sahibi olmadan bu qədər sadə önmələrin belə doğru olduğu iddia edilə bilməz. Əgər bu anda bu kitap “haqqında” düşünməyinizdə

¹⁸⁴ “Ələyici materializm” haqqında baxın: Ramsey, William, “Eliminative Materialism”, The Stanford Encyclopedia of Philosophy (Yaz 2013 Edition), Edward N. Zalta (ed.)

(bu şüurlu bir hərəkətdir) şübhə etmirsinizsə, əleyici materializmin yanlış bir fəlsəfi görüş olduğunu anlayırsınız deməkdir.

Bəzilərinizə, əlinizdəki kitab “haqqında” düşündüyünüüzü anlamaqla belə yanlışlana bilən bir görüşün necə müdafiə edilə bildiyi maraqlıdır. Materialist-ateist paradiqmaya bağlı olanların, bu qədər məntiqə və sağlam düşüncəyə zidd nəticələrə aparmağına baxmayaraq əleyici materializmi müdafiə etməyə çalışma səbəbləri, materialist paradiqmaya bağlılıqlarını itirmədən bir antologiya yaratma cəhdləri olmuşdur.¹⁸⁵ Bu görüşə görə isə kainatda maddənin mexaniki işləyişi çərçivəsində zərrəciklərin bir araya gəlməsi və dağılması ilə ortaya çıxan varlıqlar vardır. Amma bu antologiyada maddədəki özəlliklərə bənzəməyən “şüur və mənliyə” yer yoxdur. Ancaq zehni hallarımıza daxili şahidliyimiz hər şeydən daha açıqdır. Kitab oxuduğumuzu düşündüyümüz zaman, halüsinasıya görmüş olduğumuzu bir anlıq qəbul etsək belə, bu halüsinasıya belə bir zehin halıdır və varlığı inkar edilə bilməz (ələnə bilməz). Nə etsək də şürurun varlığını yox saya bilmərik. Şürur hallarımız kainatdakı hər şeydən daha təməldir, kainatdakı geri qalan hər şeyi “şüur və mənliyə” sahib olmayımızın sayəsində bilirik.

Şüurlu olduğunu inkar etməyə cəhd edənin, bu iddianı etməsi üçün belə “şüurlu olan bir mənliyə” sahibdirsinə mümkündür. (Bu hal əvvəlki bölmədə iradənin varlığı ilə bağlı ortaya qoyulan arqumentdəki kimidir. O arqumentdəki “iradə” kəlməsinin yerinə “şüur və mənlik” kəlmələrini yazaraq, burada o arqumentin təkrar edildiyini fərz edin.) Bir iddiaya cəhd edən hər mənlik (şəxs), başdan şüurlu olduğunu və qarışısındaki şəxslərin də şüurlu olduqlarını qəbul edər. Yoxsa öz ağızından çıxan sözlərini və qələminin yazdıqlarını, oyuncaq topların təsadüfi toqquşması kimi şüursuz mexaniki hərəkətlər olaraq görmək vəziyyətindədir ki, şüursuz mexaniki hərəkətləri isə, bir iddia olaraq təsəvvür etmək mümkün deyildir. Əlavə olaraq hər hansı bir iddiada olan bir şəxs, özünü və qarışısındaki “mənlik” sahibi olaraq qəbul etməsə, iddianın “bir şəxsə” aid olub “bir şəxsə” qarşı düşünülə bilinməyəcəyi üçün də, iddiada olmaq faktı mənasızlaşır.

Daha əvvəldə diqqət çəkildiyi kimi “şüur və mənlik”, hər şeydən, iradədən belə daha təməl özəllikdir. Bir insanın “şüur və mənlik” sahibi olmadan iradə sahibi olmayı mümkün deyildir. Amma iradəsi olmayan şürur sahibi mənlik düşünülə bilər. Məsələn, sadəcə mavi rəngi

¹⁸⁵ Örnək olaraq bu çalışmaya baxa bilərsiniz: Paul Churchland, *Matter and Consciousness*, MIT Press, Cambridge, 1999.

xəyal edən şüurlu bir mənliyin, iradi heç bir davranışında olmayan birinin olduğu düşünülə bilər. Amma yoldakı tikanlı budağı iradi bir davranışla götürənin, şüurunun olmadığı və bir mənliyi olmadığı düşünülə bilməz. Əgər tikanlı budağı yoldan götürənin, şüuru və mənliyi yoxdursa, bu davranışın reallaşdırılanın insan cildinə salınmış bir avtomat, bir süni zəka olduğu əlbəttə deyilə bilər. Amma iradəli bir insan olduğu deyilə bilməz.

İradənin varlığını göstərən hər şey, mütləq şəkildə şüurun və mənliyin də varlığını göstərdiyi üçün, daha əvvəlcədən (4-cü bölümə) iradənin varlığının lehində ortaya qoyulan arqument ilə bağlı deyilənlərin və epifenomenalizmin yanlış bir fəlsəfi görüş olduğu ilə bağlı ifadə edilənlərin hamısı əleyici-materializmin yanlış olduğunu göstərən dəlillərdir. İradənin (dolayı olaraq şüur və mənliyin də) varlığı inkar edildiyi zaman insanın kainatda şüurlu bir nədənsəl təsiri qalmayacağı üçün təlim, təhsil proseslərinin də, tarixdəki insani davranışlara dayanan dənişiqlарın da (yazılanların da), elm insanların formalasdırıldığı nəzəriyyələrin və texnoloji istehsalın hamısının da mənasızlaşacağını xatırlayaq. Ola biləcək ən açıq olan özəlliklərimizi inkar etdiyi və bu inkar etmə ilə bərabərində çok büyük ziddiyətlər bagajını gətirdiyi üçün, əleyici materializmin fəlsəfə tarixində ortaya atılan ən uğursuz görüşlərdən biri olduğunu rahatlıqla deyə bilərəm. Materialist-ateizm adına tutarlı olmaq narahatlığının gətirdiyi bu nöqtə bir vəziyyət olaraq qeyd edilməlidir.

ŞÜUR VƏ MƏNLİK DƏLİLİNİN İKİNCİ MADDƏSİNİN İNCƏLƏNMƏSİ

Arqumentin ikinci maddəsinə gəldikdə, fəlsəfə və düşüncə tarixinə baxıldığı zaman, şüurun və mənliyin necə ortaya çıxdığını açıqlamaq üçün iki təməl alternativ açıqlamaya sahib olduğumuzu görürük. Ancaq, əhatə edici, maddənin və canlıların varoluşunu açıqlaya bildiyi iddiasında olan görüşlər, şüur və mənlik kimi ünsürləri açıqlaya bilər. Bunların birincisi olan materialist-ateizmə görə, əzəli olan maddi kainatdakı təbiət qanunları çərçivəsində işləyən planlanmamış və təsadüfi var olmaların canlıları ortaya çıxarmağının ardından, bu canlıların bir qismində təbiət qanunları çərçivəsində işləyən planlanmamış və təsadüfi proseslər nəticəsində şüur və mənlik ortaya

çıxmışdır. Teizmə görə isə kainatı və canlıları yaradan Allah, əzəldən bəri şür və mənlik sahibidir. Onsuzda özündə olan bu özəllikləri insana (və digər bəzi varlıqlara) da vermişdir. Bu özəllikləri ortaya çıxaran bir proses olsa belə, bu plansız və təsadüfi bir proses deyil, Allah tərəfindən şüurlu şəkildə planlanmış bir prosesdir.¹⁸⁶

Aqnostik (biliməzçilik) görüşü mənimsəyənlər ümumilikdə bu iki variantın (teizm və materialist-ateizm) xaricində bir alternativ ortaya qoymaq yerinə, bu variantlardan hansının doğru olduğunu bilinə bilməyəcəyini ifadə edirlər. Materialist-ateist fəlsəfənin yanlış olduğunu göstərilməsi, bu fəlsəfə ilə bərabər, bu fəlsəfə ilə teizm arasında seçim edilə bilinməyəcəyini deyən aqnostik görüşə də cavab dəyərindədir. Bunlar xaricində tarixdə başqa görüşlər də vardır. Məsələn, Şinto dinində Günəşə tanrı özəllikləri istinad edilir, bu görüş teizmdən də, materialist-ateizmdən də, aqnostik görüşdən də fərqlidir. Ancaq, Günəşin daxili quruluşu bilindiyi üçün, başı və sonu olan trilyonlarla ulduzdan biri olduğu bilinəndən sonra, bu görüşün alternativ ola bilmə dəyəri yoxdur. Ayı, bəzi heyvanları, bəzi coğrafi quruluşları (dağlar kimi), bəzi ulduzları tanrılaşdırınan inanc sistemləri də olmuşdur. Bunlar teizm və materialist-ateizmə daxil olmayan, tarixi prosesdə ortaya çıxmış görüşlərdir. Ancaq bunları ciddi bir alternativ olaraq görmək mümkün olmadığı üçün, bunlar yox sayılırla, bu kitabda, teizm və materialist-ateizmin dəyərləndirilməsi üzərində duruldu. Qısacası teizm və materialist-ateizm xaricində başqa görüşlərin varlığı ilə bərabər, təqdim olunan arqumentin ikinci maddəsində vurgulandığı kimi “iki təməl alternativ açıqlamaya sahibik” və ələ alınmayan digərləri ciddi bir alternativ dəyərində deyildirlər. Bu səbəbdən bu kitabda, özəlliklə, bir-birinə alternativ olaraq təqdim olunan bu iki görüşdən hansının daha yaxşı açıqlama verdiyinə köklənilmişdir.

Arqumentin üçüncü maddəsi ən kritik maddəsidir. Birinci maddəyə əleyici materialistlər kimi bəzi materialist-ateistlər etiraz edəcək olsalar da, materialist-ateistlərin etirazlarının ən çox yüklənəcəyi maddə bu olacaqdır. Bu səbəbdən bu maddənin üç bəndi aşağıda bir-bir dəyərləndiriləcəkdir. Bu dəyərləndirmə zamanı “şür və mənliyi” açıqlamaq üçün ortaya atılan önəmlə görüşlərə də toxunulacaqdır.

¹⁸⁶ Quranda keçən Allahın sıfətlərindən “Həyy” Allahın “şüurlu” olduğunu (Baxın: 2-Bəqərə Suresi 255), “Allahın nəfsi” ifadəsi isə Allahın “mənlik” sahibi olduğunu Qurani ifadələridir (Baxın: 6-Enam Suresi 12, 54).

HAQQINDA DÜŞÜNMƏ VƏ YÖNƏLMİŞLİK ÖZƏLLİYİ

Təqdim olunan arqumentdə şüurun “haqqındalıq, yönəlmışlıq” özəlliyinə diqqət çəkildi. Ağıl yeridə bilmək üçün ilk şərtlərdən biri, bir şey “haqqında” (aboutness) düşünə bilmə, o şeyə zehnən “yönəlmə” (intentionality) qabiliyyətinə sahib olmaqdır. Ən bilgilisindən ən cahilinə qədər, bütün insanlar bu qabiliyyətə sahibdir. Davamlı olaraq zehnimiz bir davranışa və ya obyektə yönələrək onun haqqında düşünür. Bir yerə gedərkən yol haqqında, içində olduğumuz maşın haqqında, yeriməyimiz haqqında, qalxdığımız pilləkənlər haqqında düşünürük. Bu özəllik bizi biz edən bu qədər önəmli bir özəlliyimiz olmasına baxmayaraq bir çoxumuz, bir dəqiqə belə, bu cür özəlliyyə sahib olmanın fərqliliyi haqqında düşünməyib. Zehnimiz, davranışlar və obyektlər haqqında düşünə bilməsəydik, heç bir ağıl yeritmə və iradi davranış mümkün olmazdı. Evdən məktəbə getdiyimizi düşünək. Yolun, yeriməyin, nərdivanın “haqqında” düşünə bilməsəydik məktəbə getmək üçün hansı vasitəni istifadə edəcəyimiz, hansı yolu izləyəcəyimiz kimi ən sadə ağıl yeritmələri və iradi seçimləri necə reallaşdırı bilərdik? Bir şeylər “haqqında” düşünə bilmək adətən bir binanın betonu, kırəmiti, bəzəyi kimidir. Bina inşa etmək üçün əlbəttə bunların varlığı yetmir. Əlavə olaraq bunların bir plan və proyekt çərçivəsində bir araya gətirilməyi lazımdır. Eyni şəkildə ağıl yeritmə və iradəni istifadə etmək üçün şurun “haqqındalıq” özəlliyi yetməz, daha əvvəlki iki bölmədə incələnən və qarşımızdakı səhifələrdə ələ alınacaq özəlliklərin varlığı da şərtidir. Zehin bir şey “haqqında” düşünərək, lazımı xam maddələrə sahib olur. Bunsuz bir ağıl yeritmə və iradə ilə davranışmaq, him daşları olmadan bina inşa etmək qədər imkansızdır.

İndi modern fizikanın bizə dediyi maddə anlayışı üzərində diqqətlə düşünək. Təməl zərrəciklər olaraq, atomu formalaşdırın kvarklar, elektronlar kimi zərrəciklər vardır. Kvarkların birləşməsi ilə protonlar və neytronlar formalaşır. Protonların elektrik yükleri olduğu üçün bir-birlərini itmək kimi özəllikləri vardır. Buna qarşılıq güclü nüvə qüvvəsi bunları bir arada tutur, bunların fərqli nisbətlərdə birləşməsi ilə kimyadakı elementlər cədvəli qarşımıza çıxır. Bunların müəyyən şəkildə birləşməyi ilə dənizlər və stullar kimi quruluşlar, orqanik maddə olaraq birləşmələri ilə DNT və protein kimi quruluşlar ortaya çıxır. Nəticədə təməl zərrəciklər və təməl qüvvələr çərçivəsində kainatdakı formalışmalar gerçəkləşir. Bunların hamısının bəlli qanunlar

çərçivəsində reallaşarkən, təsvir edilən bu portret içində “haqqındalık” özəlliyinə oxşar ən kiçik bir ünsür olmadığı kimi, bunların nə qədər kompleks quruluşlar ortaya çıxarsalar da “haqqındlığı” necə ortaya çıxara biləcəkərini görmək mümkün deyildir.

Eyni hal insan zehninin təfəkkürü üçün də keçərlidir. Bir çimən maşını istifadə edən insan, çimənlər haqqında düşünsə də, çimən maşını çimənlər haqqında düşünməz. Bir nüvə stansiyası inşa edən mühəndislər, düsturlar haqqında düşünərək bu stansiyani inşa etmiş olsalar da, stansiyanın özü etdiyi iş haqqında bir görüşə sahib deyildir. Şahmat ustalarını məğlub edəcək şəkildə hazırlanmış komputerin, tozlandığı zaman tozunu təmizləyən şəxs, bu komputer haqqında düşünür. Amma bu komputer programı (Deep Blue) Kasparova qalib gəlsə də şahmat haqqında düşünməz. Çimən maşınınındaki mexaniki sistemin necə çimənləri kəsdiyi göstərilə bilər. Nüvə stansiyasının mexaniki işləyişinin necə enerji istehsal etdiyi göstərilə bilər. Eyni şəkildə komputerdəki işləyişin necə reallaşlığı (komputerin şahmat haqqında düşünmədən necə Kasporovu məğlub etdiyi) də göstərilə bilər. Zehin xaricində, başqa heç bir yerdə zehnin bir şey “haqqında” düşünmə özəlliyinə, yani obyektini düşünərək “yönələ bilmə” özəlliyyə rast gələ bilmərik.

Komputerdən danışmışkən, zehin fəlsəfəsində ön plana çıxan görüşlərdən biri olan “funksiyanalizm” (functionalism) gəlir. Funksiyanalizm, zehni, onu ortaya çıxaran quruluşun iç özəllikləri ilə deyil, funksiyaları baxımından, yəni içində olduğu sistemdə oynadığı rol və nədənsəl əlaqələri baxımından ələ alır. Funksiyanalist görüşlərin bir qismində, zehin komputerə oxşadılıb, süni zəka çalışmalarında hazırlanan komputerlərin şüurun özəlliklərini reallaşdırıa biləcəyi iddia edilmişdir. Komputerlərin bir çox insan davranışını təqlid edə biləcəyi, hətta bir çox mövzuda insanlardan çox daha bacarıqlı olduqları aydınlaşdır. Amma bu hal, komputerlərin “şüur və mənlik” sahibi olduğunu göstərmir. Bunu göstərməkdə Con Serlin “Çin otağı” düşüncə təcrübəsi məşhurdur. Serl, Çin dilini bilməyən və bir otaqda saxlanılan birini varsayıraq örnəyinə başlayır. Bu otaqda, bu şəxsin, məktubla gələn Çin dilindəki yazıları, təlimatlar yönündə, otaqdakı bir kitabda olan Çin dilindəki yazılar ilə tutuşdurması, kitabda uyğun gələn cincə yazıları da məktubla geri göndərməyi istənilir. Otağa gələn Çin dilindəki yazılar bəzi suallardır, kitabda böyük ehtimal sualların cavabları vardır və suallarla əlaqəli uyğunlaşmada cavabları tapılıb geri göndərilir. Amma

sualları cavablayacaq olan şəxs çincə bilmir. Çöldən izləyən və verilən skriptlər ilə hərəkət edildiyindən xəbərsiz olanlar, bu şəxsin çin dilində bilib, sualları cavabladığını zənn edəcəkdirler. Yəni çöldən baxan şəxs, içəridəki şəxsin çincə bilən bir şəxs ilə eyni “funksiyaları” gerçəkləşdiriyini, yəni eyni şəkildə sualları cavablaşdırılmasını düşünür. Ancaq eyni cavablar verilsə də, Çin dilini bilib-bilməmək önəmlı bir fərqdir (şüurlu olub-olmamağın önəmlili bir fərq olduğu kimi). Funksiyanalizm bu böyük fərqi görə bilmir. Komputerlərin işləməsi də buna bənzədilə bilər. Komputerlər dərk etmədən simvolları onlara verilən programa görə istifadə edir.¹⁸⁷ Komputerlər insan ilə tamamilə eyni davranışları sərgilədiklərində belə, bu davranışa səbəb olan mexanizma arasında mahiyyət fərqi vardır. Məsələn komputerlər bir şey “haqqında” düşünməz, ona “yönəlməz”. Bu tip səbəblərdən ötrü, süni zəkanın insan şüurunu və mənliyini reallaşdırmağı mümkün deyildir. William Haskerin dediyi kimi komputerlər, onun mühəndisi və istifadəcisinin ağıl yeritməsinin genişləməsindən ibarətdir. Necə ki televizorlar, xəbərlərin və əyləncənin şüurlu bir qaynağı olaraq düşünülə bilməzsə, komputerlər də şüurlu şəkildə ağıl yeridən bir qaynaq olaraq düşünülə bilməz.¹⁸⁸

Maddəyə hökm edən qüvvələrdə, maddənin zərrəciklərində və zehin xaricində maddədən ibarət heç bir quruluşda “haqqındalık” özəlliyi yoxdur.¹⁸⁹ Materialist-ateist mütəfəkkirlərin maddə anlayışının yaratdığı kainatda, sadəcə itmə və çəkmə kimi özəlliklər vardır, yer tutan cisimler vardır, qarşılıqlı təsir vardır. Fəqət bu portret üzərində yaxşı düşündüyüümüz zaman, bu bəhs edilənlər çərçivəsində nə qədər kompleks quruluşlar ortaya çıxsa da “haqqındalık” özəlliyinə dair bir izahdan nə qədər uzaqda olduğumuz aydın olacaqdır. Nə bir kvark digər bir kvark haqqında, nə dəniz sahil haqqında, nə də bir DNT bir protein haqqında deyil.

Əgər zehni, materialist-ateistlərin maddə anlayışı çərçivəsində anlamağa cəhd etsək, mexaniki işləyişdə tamamilə fəqli olan “haqqındalık” özəlliyinə keçid etmək mümkün görünmüür. Burada materialist anlayışı mənimseyənlər, ya fəlsəfi görüşlərini dəyişdirmək, ya

¹⁸⁷ 8 John R. Searle, *Minds, Brains and Science*, Harvard University Press, Massachusetts, 1985; John R. Searle, *Zihnin Yeniden Keşfi*, Tər: Muhittin Macit, Litera Nəşriyyatı, İstanbul, 2004.

¹⁸⁸ William Hasker, *Metaphysics*, Inter Varsity Press, Downer's Grove, 1983, s. 49

¹⁸⁹ William Hasker, “How Not To Be A Reductivist?”, *Mind: Its Place In The World: Non Reductionist Approaches To The Ontology Of Consciousness*, Ed: Alexander Bathyanı ve Avshalom Elitzur, Ontos, Frankfurt, 2006.

da zehnin bu özəlliklərinin illuziyalar və ya halüsinasiyalar olduğunu demək seçimləri ilə qarşı-qarşıya qalırlar. Mənə görə doğru görüş, materialist fəlsəfədən uzaqlaşmaqdır. Bir çox materialist-ateist bu problemi görməmiş və ya görməməzlilikdən gəlmışdır. Əvvəlcə də ələ alınan “əleyici-materialistlər” isə tamamilə bunları inkar etmə yoluna baş vurmaşturlar.¹⁹⁰

Geoofrey Madellin dediyi kimi zehnin bir şeyə “yönəlmə” özəlliyi materialistlər baxımından ciddi bir problem olsa da, modern dönəm materialistləri bu mövzunu çox nadir hallarda incələyiblər. Madell, zehnin bir şey “haqqında” düşünülə bilmə təcrübəsinin fenomenologiyasına diqqətli köklənənlərin, bu özəlliyyin başqa bir şeylə əvəz edilə bilməyəcəyini görəcəklərini deyir.¹⁹¹ Materialist-ateistlərin qəbul etdiyi maddə anlayışının paradiqması içində zehnin “haqqındalık, yönəlmışlıq” özəlliyi açıqlana bilməz. Amma teizmin kainatın yaradıcısı olaraq gördüyü Allah, materialist-ateist anlayışın maddəsi kimi ağılsız, passiv, iradəsiz, şüursuz deyil. Ağıl sahibi, aktiv, iradəli, şüurlu bir gücdür və öz yaratdıqları “haqqında” düşünür, məqsədləri yönündə istədiklərini reallaşdırır. Teizmin paradiqmasında onsuzda bəhs edilən özəlliklər, kainatdan əvvəl var olduğu və kainatın varlığı bunlarla mümkün olduğu üçün, bu özəlliklərə sahib olan Allahın bu özəllikləri –özündəkindən dərəcə olaraq çox aşağı bir şəkildə olsa da - yaratdıqlarına verməyini anlamaqda bir çətinlik yoxdur.¹⁹² Nəticədə şüurun ən önəmli özəlliklərdən biri olan “haqqındalık, yönəlmışlıq” özəlliyyinin, necə var olduğunu materialist-ateist anlayış açıqlaya bilməməyinə qarşılıq, teizm bunun necə ortaya çıxdığının izahına imkan verən bir varlıq anlayışı (antologiya) ortaya qoyur.

SUBYEKTİVLİK VƏ ŞƏXSİ TƏCRÜBƏ (QUALİA) ÖZƏLLİYİ

¹⁹⁰ 1 Ramsey, William, "Eliminative Materialism", The Stanford Encyclopedia of Philosophy (Yaz 2013 Edition), Edward N. Zalta (ed.),

¹⁹¹ Geoffrey Madell, Mind and Materialism, Edinburgh University Press, Edinburgh, 1988, s. 11; Keith Ward, "God As The Ultimate Information Principle", Information And The Nature Of Reality: From Physics To Metaphysics içinde, Ed: Paul Davies ve Niels Henrik Gregersen, Cambridge University Press, Cambridge, 2010.

¹⁹² Allah bu özəllikləri, zehində, maddədən fərqli bir cövhər verərəkdə yarada bilər. Maddə beyin formasına gəldiyi zaman bu özəllikləri qazanacaq şəkildə maddəni dizayn etmiş də ola bilər. Bu cür bir maddə anlayışı isə materialist-ateistlərin maddə anlayışından çox uzaqdır. Materializm baxımından gözlənti, maddənin edəcəyi bütün birləşiklərdə maddəyə bənzər ünsürlərin ortaya çıxmışdır. Ancaq burada, maddənin bəlli bir birləşməsində maddə ilə tərif edile bilməyəcək, maddədən çox fərqli özəlliklər zühur edir. Nəticədə bu özəlliklərin zehinə verilməyinin materialistlərin maddə anlayışı ilə açıqlana bilməyəcək olmağının mütləq olaraq cövhər dualizmini tələb etdiyini (bu kitabda önəmli istinadən bir neçə dəfə təkrarladığım kimi) müdafiə etmirəm. Zühur olma (emergence) görüşünün də göz önünde tutulmağının lazımı bir alternativ olaraq dəyərləndirirəm: Caner Taslaman, "Bedən-Ruh Dualizmine Teolojik Agnostik Tavır", Modern Bilim, Felsefe ve Tanrı, İstanbul Yayınevi, İstanbul, 2012, s. 107-148.

“Öznəllik” (subyektivlik) şürur hallarının çox təməl bir özəlliyyidir. “Öznəllik” şüurluluq halının bir “mənliyə” aidiyyatı və bir “mənliyin” şürur hallarına özünə aid vasitəsi olmağıdır. Xoşbəxtlik, kədər, istək kimi hissələrimizin “bizi” aid olmayı və bunları bir “mənlik” olaraq, sadəcə özümüzə xas təcrübələrimiz olaraq, təcrübədən keçirməyimiz bu cürdür. “Qualia” (təcrubi özəlliklər) isə şəxsin təcrübə etdiyi şəxsi şürur təcrübələridir. Xoşbəxtlik, kədər, istək və ya rəng alqılarımız olaraq subyektiv təcrübə etdiklərimiz “qualia”dır. Şüurlu şəxslər (insan və ya başqa varlıqlar da ola bilər) xaricində, kainatdakı heç bir maddi varlıqda “subyektivlik” və “qualia” təcrübə etmək özəlliyyi mövcud deyildir. Kitabı oxuyan şüurlu şəxs, onu “subyektiv” dünyasında sezib və bu kitabın sezilən görüntüsündən oyandırıldığı həyəcan hissinə qədər bütün sevgilər-hissələr “qualia”dır. Şüuru olmayan maddi dünyadakı varlıqlardan (atomlardan, ulduzlardan, komputerlərdən, çəkicilərdən, kitaplardan) şüuru ayıran ən önəmlı özəlliklərdən biri, şüurda “öznəllik” özəlliyyinin olmayı, yəni birinci şəxs “mən” (şəxs) olaraq, şürur hallarımıza içə baxışla (introspection) xüsusi şahidliyimizin olmayı, şürur hallarımızda “qualia”nı alqılamağımızdır. Ancaq atomların, ulduzların, komputerlərin, kitabların içində öz subyektivliklərinə şahidlik edən bir “mənlik” olduğunu düşündürəcək heç bir səbəb yoxdur. Bu səbəbdən bir atomu parçalayanın və ya bir komputeri zibilliyə atanın “mən” təcrübəsi olan bir şəxsi yox etdiyini düşünmürük.

Bəs materialist-ateistlər, mövcud kəşfləri və dəyərləndirmələri bilməsəydlər, şüuru və mənliyi açıqlamaqda, zehin fəlsəfəsində var olan fəlsəfi görüşlərdən hansının öz dünya görüşlərinə ən uyğun olduğunu düşünərdilər. Bunun “əvəzedici, sadələşdirməçi materyalizm” olduğunu rahatlıqla deyə bilerəm.¹⁹³ Bu görüş “eynilik nəzəriyyəsi” olaraq da bilinir. Buna görə subyektiv şürur halları beyindəki müəyyən vəziyyətlərə, o vəziyyətlər də, nəhayət atom altı zərrəciklərə sadələşdirilə bilər. “Şüur və mənlik” də bunlardan başqa bir şey deyildir. Belə olduqda, əgər bir materialist-ateist, maddəni və maddənin birləşmələri ilə ortaya çıxan şüursuz varlıqların necə var olduğunu açıqlaya bilsəydi (bu mövzudakı müzakirələr kosmoloji dəlil və dizayn dəlili kimi başlıqlar altında edilmişdir¹⁹⁴), maddədəki özəlliklərdən çox

¹⁹³ Bu mövzu üçün baxa bilərsiniz: Jaegwon Kim, *Mind in a Physical World: An Essay on the Mind-Body Problem and Mental Causation*, MIT Press, Cambridge MA, 1998

¹⁹⁴ Bu mövzunu bu kitabımdakı ilk yeddi dəlildə ələ aldım: Caner Taslamən, *Allah'ın Varlığının 12 Delili*, Destek Yayınları, İstanbul, 2016.

fərqli görünən ağıl, iradə, şüur və mənlik özəlliklərinin açıqlanması materialist-ateist fəlsəfə üçün əlavə bir problem yaratmayacaqdı. Ancaq “şüur və mənlik” ilə əlaqəli digər özəlliklər ilə bərabər nə “subyektivliyimiz” nə də “qualia” hər hansı bir beyin hali ilə və sonra atom altı zərrəciklər ilə əvəz edilib tərif edilə bilməz.

Modern elmin işığında beynin anatomiyası və fiziologiyası incələndiyi zaman, danışanda sol lobun, qərar qəbul edərkən ön-frontal lobun istifadə edildiyi, neyronların (sinir hüceyrələrinin) nəyə bənzədiyi, bu hüceyrələrin içindəki kimyəvi quruluşların nələr olduğu kimi bir çox önemli bilgini öyrənirik. Ancaq bunların hamısı “subyektivlik və qualia”dan kökündən fərqlidir. Zövq alaraq üzdüyümüzü düşünək. Beynin içindəki bir quruluşu göstərib, ifraz edilən bir hormonu da təyin edərək üzərkən zövq alındığını bəlkə təsbit edə bilərik. Fəqət bununla bağlı neyronlara və ya hormonlara baxmaq, “birinci şəxs olaraq mənim üzməkdən aldığım zövqdən” tamamilə fərqlidir. Zövq almağın bu neyronlar və bu hormonlar ilə reallaşmış olmayı da bunu dəyişdirmir.

Adını “Enisin eynəyi” qoyduğum bir düşüncə təcrübəsi ilə bu vəziyyəti anlamağa çalışaq. Doğulduğundan bəri Enisin, çıxarıla bilməyəcək şəkildə dizayn edilmiş eynək taxdığını düşünək. Bu sınaqda Enisin eynəyi çıxarılmadan, eynəyin şüşələri dəyişdirilmiş olsun. Əlavə olaraq Enis, gözlərinin və beyninin varlığından da xəbərsiz olsun. Amma eynəyin quruluşunu və üzərindəki dəyişmələrdən bütün detalları ilə xəbərdar olsun. Taxdığı eynəyin şüşə nömrəsi və şüşələrinin rəngi davamlı dəyişdirilərkən, dünyadakı obyektlərin şəklini də, rənginidə alqılamağı eyni, yəni bu dəyişikliklərə bərabər bir şəkildə dəyişir. Eynəyə qoyulan bir şüşənin dəyişikliyi ilə obyektlər böyükür, bir şüşənin dəyişikliyi ilə obyektlər bulanıqlaşır, bir şüşənin dəyişilməsi ilə obyektlər mavi olur, bir şüşənin dəyişikliyi ilə obyektlər yaşılvari olur, şüşənin bağlanması ilə obyektlər görünməz olur. Enisin görməyinin eynəkdəki dəyişmələrə görə bərabər dəyişməsi, görməyi reallaşdırılan bu gözlük olduğunu, görmənin eynəkdəki quruluşa və dəyişimlərə endirilə biləcəyini düşünməyinə səbəb olmalıdır? Məncə Enis, bu vəziyyətdəki mövcud bilgiləri dəyərləndirib, eynəyin quruluşunu incələyib və sonra öz “subyektiv” görmə təcrübələrinin(qualia) üzərində diqqətlə düşünərək, şüşə dəyişdirmələri ilə alqımız arasında birəbir eynilik olsa da (eynilik nəzəriyyəsinin tələbinə oxşar şəkildə) eynəyin gördüyüünün (görmənin eynəyə sadələşdirilə biləcəyini) iddia edilə

bilinməyəcəyini anlaya bilər. Çünkü, şüşənin quruluşu və üstündəki dəyişiklikləri araşdırıldıqdan sonra, içə baxışla birinci şəxs olaraq şahidlik etdiyi şəxsi görmə alqısını incələyib, bunları qarşılaşdırırsa, aradakı dərin fərqi anlayar. Bu anda “subyektivlik (öznəllik) və qualia”nın, beyindəki kimyəvi birləşmələrə və neyronların fəaliyyətlərinə sadələşdirilib anlaşılacığını düşünənlər, biraz əvvəlki düşüncə təcrübəsində Enisin yerində olsayırlar, görmələrinin eynəyə sadələşdirilməsi gərəktiyini və görənin eynək olduğunu müdafiə edərdilər. Beyindəki kimyəvilər və neyronlar, “subyektivliyimizdən ve qualia”dan çox eynəyə bənzəyir. Eynək kimi, “subyektivliyimiz” ilə zehin hallarımıza xüsusi vəsaitimiz olmasına bənzər bir özəllik göstərməzlər, eynək kimi mexaniki proseslərin parçasıdırıllar, eynək kimi, atomların itmə çəkmə kimi hərəkətlərindən mütəşəkkil olub, bu tip hərəkətləri daha qarmaşık şəkildə reallaşdırırlar.

Thomas Nagelin “Bir yarasa olmaq necə bir şeydir” başlığı ilə təqdim etdiyi, məşhur düşüncə sınağı da, sadələşdirməçi (əvəz edici) materialist görüşlərin xətali olduğunu göstərən başqa bir düşüncə sınağıdır.¹⁹⁵ Nagel, əgər bir canının öz “subyektivliyində” özü kimi olmaq hissinə (qualeyə: qualianın təki) sahibdirsə, şüurlu olduğundan bəhs edilə biləcəyini ifadə edir. Şüurlu bir varlığın öz “subyektivliyinin fərqindəliyi” isə hansı maddi proses ilə (neyronların funksiyaları, kimyəvi quruluşlar, atomun hərəkətləri) açıqlamağa cəhd etsəniz belə, bu öznəl ölçü açıqlamalanın xaricində qalır. Bu, “subyektivliyin” heç bir şəkildə maddi proseslərə sadələşdirilə bilməməsi və əvəzləyici görüşlərin uğursuz olmayı deməkdir.

“Qualia”nın fizikanın tərif etdiyi maddəyə sadələşdirilə bilməyəcəyini göstərmək üçün adını “Meliha və əncir” qoyduğum başqa bir düşüncə təcrübəsi təqdim edəcəyəm. Meliha, qidalardan mövzusunda və qidalardan vücudə ağızdan girdikdən sonra reallaşan – beyindəkilər daxil-proseslər mövzusunda dünyanın ən önəmlı mütəxəssisi olsun. Buna görə Meliha, əncirin atom-altı səviyyədən moleküllərinə qədər quruluşu ilə bağlı bütün detalları və əncir yeyildikdən sonra beyində və bütün bədəndə gerçəkləşən bütün prosesləri çox yaxşı bilir. Bir gün Melihanın, fiziki-kimyəvi-bioloji quruluşunu çok yaxşı bildiyi ənciri, həyatında ilk dəfə yediyi düşünək. Görəsən Meliha ənciri yediyi zaman yeni bir şey öyrənmiş olacaqmı? Meliha, əncirin özü və vücudda keçirdiyi bütün

¹⁹⁵ Thomas Nagel, “What Is It Like To Be A Bat?”, Philosophical Review, No: 83, 1974, s. 435–456.

mərhələlər haqqında hər şeyi nəzəri olaraq bilsə də, ənciri yediyi zaman, əncirin “şəxsi” təcrübəsində buraxdığı dadı, yəni bir “quale” öyrənmiş olacaqdır. Əgər şəxsi təcrübələrimiz, təkcə fizikanın, kimyanın, biologiyanın dediyi maddi proseslərdən ibarət olsaydı, maddi proseslər ilə bağlı hər şey məlum olduqdan sonra, geriyə bilinəcək bir şeyin qalmamağı lazım idi. Qısaca olaraq, şəxsi təcrübələrimizdə alqıladiqlarımız maddi proseslərə sadələşdirilib, tamamilə anlaşıla bilsəydi, Melihanın yeni bir şey öyrənməməyi ilə qarşılaşardıq. Ancaq Meliha burada əncirin dadını öyrənərək yeni bir bilgi əldə etdiyinə görə “subyektivliyimiz” və “qualia”nı açıqlamaqda sadələşdirməçi (indirgemeci) nəzəriyyələrin ugursuz olduğu anlaşılır.¹⁹⁶ Fiziki proseslər ilə bağlı obyektiv açıqlamalar, təbiətləri gərəyi şüurun öznəlliyini (subyektivliyini) əhatə edə bilməz, xaricində buraxar. Yəni şüurun subyektivliyindəki təcrübələrin (qualia) maddi proseslərə sadələşdirilməsi mümkün deyildir. Qısaca olaraq, sadələşdirməçi materializm ve sadələşdirməçi fizikalizm və eynilik nəzəriyyəsi olaraq yad edilən fəlsəfi görüşlər yanlışdır.

Zehin fəlsəfəsindəki görüşlər incələnərkən, günümüzün məşhur materialist-ateistlərinin çoxunun şüur və mənliyi tərif etməkdə rəğbət göstərmədikləri, fəqət bir dönmə olduqca təsirli olmuş bir görüş olan “davranışlılıq” (behaviorism) haqqında da bir neçə şey demək lazımdır¹⁹⁷ Davranışçı məktəbin metodologiyası, subyektiv olanı görməzdən gəlir və sadəcə “şüurun gözlə yansıyan təzahürlərini” dəyərləndirir. Məsələn, gülən və kitab oxuyan insan kimi çöldən görünənlər xaricində, zehnin içində “subyektiv” olaraq hiss edilən xoşbəxtlik, istək kimi hissələr (qualia) və zehnin kitab “haqqında” düşünüb, ona “yönəlməsi” kimi daxili şahidliyimiz ilə şahid olduğumuz faktlar, bu görüş tərəfindən diqqətə alınmır. Burada şüurun bir sadələşdirilməsini (indirgenme) görürük. Fəqət buradakı sadələşdirmə beyindəki neyron fəaliyyətlərinə deyil, bədənin xaricə vuran davranışlarınıdır. Ancaq əziyyət çəkmədən, əziyyət çəkirmiş kimi bağırı bilərik və ya bir şeyi bəyənmədiyimiz halda, bəyəndiyimizi ifadə edə bilərik.¹⁹⁸ Davranışçı metodologiya, əziyyət çəkən ilə, əziyyət çəkmə təqlidi edən arasındaki ayırimın edilməyini belə qeyri-mümkün görür. Sırf bu belə, bu görüş ilə zehnin

¹⁹⁶ Bu düşüncə sinağının zehin fəlsəfəsi ədəbiyyatındaki bir oxşarı olan “Marynin otağı” haqqındaki məqalə: Frank Jackson, “Epiphenomenal Qualia”, Philosophical Quarterly, No: 32, 1982, s. 127–136.

¹⁹⁷ “Davranışlılıq” haqqında bilgi almaq üçün bu görüşün önəmlı isimlərindən olan Skinnerin bu kitabına baxa bilərsiniz: B. F. Skinner, About Behaviorism, Vintage Books Edition, New York, 1976.

¹⁹⁸ Ian Barbour, Issues In Science And Religion, Harper And Row Publishers, New York, 1971, s. 353-354.

özəlliklərinin dəyərləndirilməsinin mümkün olmadığını anlamağa yetərlidir. Davranışçılıq, şüurun “subyektivlik, qualia” və “haqqındalıq, yönəlmışlık” kimi özəlliklərini göz öündə tutmadığı üçün şüur hallarını verdiyimiz örnəklərdəki kimi yanlış təyin etməklə bərabər, daha da pisi şüurlu olan ilə, şüursuz olanın ayırd edilə bilməməyinə səbəb olur. İnsan şəklindəki bir robota fərqli səslər yüklədiyimizi, bu robotun ayaq dabanına əl ilə toxunulduğu zaman qıdıqlanan insan kimi səs çıxardığını və daha şiddetli əl temaslarına qarşı əziyyət çəkən insan kimi səs çıxardığını düşünək. Davranışçı düşüncəyə mənsub biri, bir insanın, şüurunda, qıdıqlanma və əziyyət “haqqında” hisslerə “subyektiv” olaraq sahib olmayı ilə verdiyi reaksiyanları və robotda müşahidə edilənləri ayırd edə bilməyəcəkdir. Bu örnək, bir insanın və bir robotun, tamamilə eyni davranışlar sərgiləyə biləcəyini, fəqət bu eyni davranışların birinin şüurlu, digəri isə şüursuz iki fərqli kökəni ola biləcəyini və davranışçı məktəbin bu önəmlı fərqi ayırd edə bilməyəcəyini ortaya qoyur. Bütün bunlar, zehni anlamaqda davranışçı görüşün ugursuz olduğunu göstərir.

Göründüyü kimi maddənin quruluşundakı heç bir şey “öznəlliye ve qualia”ya oxşar deyildir. Ələyici materializm, eynilik nəzəriyyəsi, sadələşdirici materializm, sadələşdirici fizikalizm, funksiyanalizm, davranışçılıq kimi adlarla zəhin fəlsəfəsi sahəsində iddia edilən görüşlərin heç biri “öznəllik və qualia”nı açıqlamaqda uğurlu olmamışdır. Materialist-ateist antologiya baxımından maddə var olan tek cövhər olduğu üçün, maddədə olmayan bu cür bir özəlliyin necə ortaya çıxdığını açıqlamaqda böyük problem vardır. Fəqət teizmə görə Allah şüurludur və özündə bütün hadisələrə bir baxış bucağı vardır, heç bir varlığın olmadığı halda belə, Allah öz varlığını “subyektiv” olaraq bilir, yəni Allahın şüuru da “subyektivlik” özəlliyinə sahibdir. Teizmdə “subyektivlik” əzəli bir ünsürdür və bu ontologiyada əzəldən bəridir var olan bu özəlliyin Sahibinin, yaratdıqlarından istədiyinə bu özəlliyi verməsi, bu özəlliyin necə ortaya çıxdığının anlaşılmağını təmin edir. Subyektivliyə sahib olan Allah, materialist-ateist anlayışın, subyektivliyi olmayan maddəsinin, verə bilməyəcəyi dubyektivliyi istədiyinə rahatlıqla verə bilər.

BİRLİK ÖZƏLLİYİ

Şüurlu bir şəxsin, digər önemli özəlliklərindən biri, bütün fərqli alqılarının, duygularının, düşüncələrinin “birlik” içində fərqində olmayıdır. Kitabın kəlmələrini görən, kitabın kağızının sərtliyini hiss

edən, kitab oxuyarkən arxadakı musiqini eşidən, kitabdan həyəcan hiss edən, kitab haqqında düşünən “birlik içində tək bir mənlik”dir. Əvvəlcə kitabın sərtliliyi, sonra musiqi, sonra həyəcan duyğusunun fərqindəliyi hiss edilmir, bunların hamısı birlikdə “birlik” içində hiss edilir. Vücudun fərqli bölgələrindən alqılar gəlsə və beynin fərqli bölgələri dəyişik alqılarla və duyğularla bağlı olsa da bütün bunların hamısı, bir bütün şəklində, “tək bir mənliyin subyektivliyi” içində hiss edilir. Bu birliyin, bəlli bir zaman anındakı (eynivaxtılı: synchronic) birlik olmayı ilə bərabər, zamanın axışı içərisində (artzamanlı: diachronic) mühafizə edilən bir birlik olmayı da önemlidir. Zehin fəlsəfəsində bu mövzu “şüurun birliyi” (the unity of consciousness) ve “bağlanma problemi” (the binding problem) kimi başlıqlar ilə ələ alınır. Dekartdan Luka, Leibnizdən Kanta qədər modern dönəmin bir çox məşhur filosofu “şüurun birliyi” ilə maraqlanmışdır.¹⁹⁹

Toxunma, görmə, eşitmə kimi alqıların necə dərkində olduğumuz ilə bağlı proses üzərində düşünək. Kitabın cildinə əllərimizlə toxunduğumuzda əllərimizdəki sinirlər vasitəsi ilə beynə çatdırılan siqnallar ilə sərtlilik hissinə sahib oluruq. Kitabın görüntüsü işiq vasitəsi ilə gözümüzdə formalasdıqdan sonra, buradan beynimizə gedən sinirlərin yolladıqları siqnallar ilə kitabı görürük, arxadakı musiqini də qulaqlarımızdan beynimizə gedən sinirlərin yolladıqları siqnallar vasitəsi ilə eşikdirik. Bunların “birlik” içində dərkində olmazdan əvvəl bu proseslər reallaşır. Bu alqılarımızın hamısında beynindəki neyronlar çox önəmli rol oynayır və beynimizdə 86 milyarda yaxın neyron vardır. Təklikdə heç bir neyron, şüurun “öznəllik, birlik” kimi özəlliklərinə qarşılıq gəlməsə də, bir çox şəxsə görə, neyronların ortaq hərəkətindən şüurun “öznəllik, birlik” kimi özəllikləri ortaya çıxır. Beyinə baxduğumız zaman bir sistemin içində funksiyalarını yerinə yetirən neyronlar yer alsa da, bunların ortaq hərəkətindən “öznəlliyyində birlik içində alqılayan şüurun” necə ortaya çıxdığını izah etmək mümkün görünmür.

Bir çox neyronun ortaqa çalışmasından “öznəl və birlik içindəki mənliyin dərki”nin çıxmağı ilə bağlı problemi anlamaq üçün zehin fəlsəfəsindəki məşhur düşüncə təcrübələrindən biri olan “Çin millətindən” faydalana bilərik. Çində yaşayan hər bir şəxsin, beynindəki bir neyronun vəzifəsini yerinə yetirəcək şəkildə telefon simləri ilə bir-birlərinə bağlandıqlarını, sonra özlərinə verilən vəzifə çərçivəsində

¹⁹⁹ Məsələn: Immanuel Kant, The Critique of Practical Reason, Tər: Thomas Kingsmill Abbott, Chicago, William Benton, 1971.

neyronları təmsil edən digər şəxslərə zəng edərək bir-birləri ilə əlaqə qurduqlarını varsayaq.²⁰⁰ Məsələn qurulan bu vəziyyət ilə Çin millətinin fəndləri, həyəcan hissini təqlid etməyə cəhd etsin. Bunun üçün beyində həyəcan hiss edildiyi zaman hansı neyronlar arasında necə əlaqə qurulur, o neyronları təqlid edən hər bir şəxs, həyəcan hiss edildiyi zaman ortaya çıxan qarşılıqlı təsirə oxşar şəkildə, birbirləri ilə məftillər vasitəsi ilə əlaqə qursunlar. Eyni şəkildə kitab oxunarkən beyində ortaya çıxdığını düşündüyüümüz bütün prosesləri də təqlid etdiklərini varsayaq. Bu vəziyyətdə Çin millətindəki hər bir insandan ayrı olaraq “Çin ölkəsinin şüuru” deyə bir quruluşun ortaya çıxıb, Çin millətinin heç bir fərdinin hiss etmədiyi həyəcan hissi və kitab ilə bağlı alqıları, “Çin ölkəsinin şüurunun subyektivliyində birlik içinde” hiss etdiyini düşünə bilərikmi? “Çin ölkəsinin birlik içinde bir şüura” sahib olduğu, şəklindəki bir iddia hamımıza çox mənasız gələcəkdir. Amma beyindəki neyronların ortaq fəaliyyəti ilə, “öznəl və birlik içinde fərqində olan bir şüurun” ortaya çıxdığı iddiası, bu düşüncə təcrübəsində “Çin ölkəsinin şüuru”nun ortaya çıxdığı iddiasına bənzəyir. “Birlik içinde öznəl dünyada alqılama” neyronların bir sistemin parçaları olaraq bərabər fəaliyyətindən tamailə fərqlidir.

Fizikanın incələdiyi dünyada maddənin özünü ortaya çıxaran elektron və protonlar kimi zərrəciklər, atomun içinde itmə-çəkmə kimi davranışları ilə öz quruluşlarının gərəyi olan hərəkətləri edirlər. Kimyanın incələdiyi dünyada, atomların digər atomlar ilə birləşmələr ortaya çıxarmaları kimi davranışları da bir hərəkət növüdür. Biologyanın incələdiyi dünyada, bəzi proteinlərin ferment vəzifəsini daşıyıb, molekülləri birləşdirməsi və ya DNT-nin replikasiyası kimi davranışların hamısı, qarmaşıqlıq dərəcələri artsa və bu quruluşlar öz alt sistemlərinin (atomlar kimi) hərəkətlərini əhatə etsə də, özlüyündə hərəkətdən başqa bir şey deyildir. Sinir elminin incələdiyi neyronların, sinapsların elektrik siqnalları kimyəvilər ilə xəbərləşmə kimi davranışlarının da hamısı, özlüyündə biologyanın digər sahəsindəki hərəkətlər kimi hərəkət növüdür. Fəqət “şəxsin birlik içinde şüur ilə alqılaması” digər özü hərəkət olan davranış növlərindən mahiyyət olaraq fərqlidir. Kvant nəzəriyyəsinin maraqlı fenomenlərindən biri olan dolanıqlıq, atom səviyyəsində heç gözlənməyən bir birliyi ortaya çıxarmış olsa da, DNT-nin nükleotidləri içinde olduqları DNT-nin bir

²⁰⁰ Ned Block, “Troubles with Functionalism”, Minnesota Studies in The Philosophy of Science, No: 9, 1978, s. 261–325.

parçası olaraq bir quruluşun üzvü olsalar da, “şüurdakı birlik özəlliyi” bu tip bir arada oluş və bərabər hərəkət etmələrdən kökündən fərqlidir. Digərlərində özü hərəkət etmək olan və pasisiv, bir-birindən ayrı parçaların bir arada olmağı ilə ortaya çıxan bir birlik vardır. Şüurun özündə isə “haqqındalıq, öznəl olaraq alqılama və heç bir parçaya bölünə bilməyən bir birlik” vardır. Şüurun və mənliyin əvvəlki özəllikləri kimi “birlik” özəlliyinin necə ortaya çıxdığını açıqlamağa, materialist-ateizmin maddə anlayışı ehtimal vermir. Fəqət şüuru və mənliyi, Allahın əzəli özəlliklərindən görən teizm baxımından bu özəlliyin necə ortaya çıxdığını açıqlamaqda da bir problem yoxdur.

Materialist-ateizmin maddə anlayışı ilə zehnin ağıl, iradə, şürur, mənlik kimi özəlliklərinin açıqlana bilməyəcəyi aydınlaşdırır. Bu vəziyyətdə, mümkün olan alternativlərdən birincisinə görə ağılin, iradənin, şüurun, mənliyin bəhs edilən özəlliklərinin maddəyə sadələşdirilməsindən hərəkət ilə bunların maddədən tamamilə fərqli bir cövhər ilə bağlı olduğu deyilə bilər. Materialist-ateist fəlsəfə, maddə xaric bir cövhərin varlığını qətiyyən qəbul edə bilmədiyi üçün, bu görüş materialist-ateist fəlsəfənin yanlış olduğunu göstərir. Mümkün olan alternativlərdən ikincisinə görə isə ağılin bəhs edilən özəllikləri maddəyə sadələşdirilə bilməsə də, bu özəlliklərin maddi quruluşu müəyyən bir formaya gəldiyində “zühur etdiyi” (emergence) deyilə bilər. “Zühur olmaya” görə bütün, parçalarının toplamından daha çoxdur. Maddənin bəlli bir formaya sahib olmağı ilə ortaya çıxan özəlliklər, o formu ortaya çıxaran parçalara baxaraq anlaşılıa bilməz.²⁰¹ Bu görüşdə, maddə xarici bir cövhər yoxdur. Amma maddənin elə bir quruluşu vardır ki, maddə müəyyən bir forma aldığı zaman, maddənin zərrəciklərinə və bu zərrəciklərin qarşılıqlı təsirinə baxaraq ortaya çıxışız izah edilə bilməyən, sözügedən özəlliklər ortaya çıxır.²⁰² Tutarlı bir materialist-ateist görüş baxımından (bu görüşdə olan bəzi mütəfəkkirlərin etiraf etdiyi kimi) “cövhər dualizmi” (maddə və bəhsedilən ünsürləri ilə zehnin, ruhun iki ayrı cövhər olduğunu deyən görüş) qəbul edilə bilməz olduğu kimi “özəllik daalizmi” (maddə və bəhsedilən ünsürləri ilə zehnin, ruhun fərqli iki özəllik növü olduğunu deyən görüş) də eyni şəkildə qəbul edilə bilməz haldır. Zühur olma görüşü isə “özəllik dualizmi”ni (property dualism)

²⁰¹ Ian Barbour, Issues in Science and Religion, s. 326.

²⁰² Zehnin özəlliklərini, zühur olma ilə açıqlayanlara örnek olaraq baxa bilərsiniz: Philip Clayton, “Neuroscience, The Person And God: An Emergentist Account”, Ed: Robert John Russell və digərləri, Neuroscience And The Person, Vatican Observatory Publications, Vatikan, 2002, s. 181-214.

qəbul etmək mənasını daşıyır.²⁰³

Burada bunu vurgulamaqdə fayda görürəm: Teizm baxımından ağıl, iradə, şüur, mənlik özəlliklərinin ortaya çıxışının, maddədən ayrı bir cövhər olan “zehin, ruh” yaradılaraq ortaya çıxməgini müdafiə etmək kimi bir məcburiyyət yoxdur. Maddə xarici bir cövhərə ehtiyac görülmədən, yəni sadəcə maddə ilə bu özəllikləri izah etməkdə “zuhur olma” da qəbul edilə bilən bir görüşdür. Maddənin müəyyən şəkildə bir forma qazandıqdan sonra, bu özəlliklərin zühur edəcəyi şəkildə yaradıldığı və maddə lazımı formaya gəldiyində maddənin “zehinləndirildiyi, ruhlandırıldıgi” da müdafiə edilə bilər. Dualizmə görə maddənin başqa bir varlıq növü ilə bir araya gətirilməsi hesabına zehnin bu özəllikləri yaradıldığı halda, zühur olmaya görə maddənin içində qoyulan özəlliklər hesabına zehnin, maddənin zərrəciklərində müşahidə edilən özəlliklərdən çox fərqli özəllikləri ortaya çıxmışdır. Necə ki, həm yəhudili həm xristian, həm də müsəlman ilahiyyatçı və fəlsəfəçilər içərisində hər iki “zehin, ruh” anlayışını da müdafiə edənlər və insan mənliyi ilə axırətdə yenidən yaradılmaqla bağlı təktanrılı dinlərin görüşləri ilə hər iki “zehin, ruh” anlayışının da uyğun olduğunu ifadə edənlər olmuşdur.²⁰⁴

Dualizm, onsuzda materialist-ateizm baxımında heç qəbul edilməyə yanaşılmayan bir görüşdür. Digər yandan zühur olma da materialist-ateizm baxımından gözlənilməz bir hal ikən, Howard Van Tillin diqqət çəkdiyi kimi zühur olma anlayışı teizm ilə olduqca uğurlu bir şəkildə açıqlana bilər.²⁰⁵ Bu cür zühur edən bir özəlliyyin ortaya çıxışı, teizmin ön gördüyü şəkildə müəyyən məqsədlər üçün yaradılmış maddə anlayışı baxımından gözlənilən haldır. Çünkü maddəyə özəlliklərini verən ağılli, iradəli, şüurlu, qüdrətli bir Yaradıcı vardır və bu Yaradıcı maddənin içində bu cür hədiyyələr yerləşdirmiş ola bilər. Amma davamlı diqqətləri yönəltdiyim “materialist-ateist fəlsəfənin maddə anlayışına” görə maddə,

²⁰³ Frank Jackson, *From Metaphysics to Ethics: A Defence of Conceptual Analysis*, Clarendon Press, Oxford, 1998.

²⁰⁴ Frank Jackson, *From Metaphysics to Ethics: A Defence of Conceptual Analysis*, Clarendon Press, Oxford, 1998.

²⁰⁵ İslam baxımından hər iki görüşü də müdafiə etməkdə bir problem olmadığını bu kitabında müdafiə etdim: Caner Taslamən, *Modern Bilim, Felsefe ve Tanrı*, İstanbul Yayınevi, İstanbul, 2012, s. 107-148; Əhti-Ətiq və Əhdicədiddəki ifadələrin hər iki şəkildə anlaşılmağına bir əngəl olmadığını açıqlayan bir məqalə olaraq baxa bilərsiniz: Joel B. Green, “Restoring The Human Person: New Testament Voices For A Wholistic And Social Anthropology”, Ed: Robert John Russell və digərləri, *Neuroscience And The Person*, Vatican Observatory Publications, Vatikan, 2002,

²⁰⁶ Howard Van Till, “Basil and Augustine Revised: The Survival of Functional Integrity”, *Origins and Design*, No: 19, Yaz 1998, s. 1-12.

mexaniki qanunlara görə işləyən, ağılsız, iradəsiz, şüursuz, dizayn məhsulu olmayan (bu səbəbdən sürprizlərə qapalı) bir cövhərdir. Bu maddə anlayışında bu cür sürprizləri gözləmək üçün heç bir rasional səbəb yoxdur. Maddənin müəyyən şəkildə mürəkkəb maddələr ortaya çıxarmağı ilə ortaya çıxa biləcək varlıqların hər zaman maddə ilə eyni özəlliklərə sahib varlıqlar olmayı gözlənilən olmalıdır. Bu səbəbdən cövhər duzalizmi ilə bərabər, bu maddə anlayışına görə, özəllik dualizminin də hər növünü inkar etmək lazımdır.

Son üç bölümde ələ alınan ağıl, iradə, şüur və mənlik özəlliklərinin ortaya çıxışını materialist-ateist paradigma içərisində axtarmaq üçün heç bir səbəb yoxdur, hətta maddədən radikal şəkildə fərqli bu tip özəlliklərin ortaya çıxmamağını gözləmək lazımdır. Teizmin müdafiə etdiyi şəkildə ağıllı, iradəli, şüurlu, qüdrətli bir Güc tərəfindən yaradılmış maddə anlayışında isə bu özəlliklərin ortaya çıxmağıını gözlənilməz edəcək səbəb yoxdur.

ŞÜUR VƏ MƏNLİK İLƏ DİN

Burada ortaya qoyulan dəlillər ilə əldə edilən ən önemli nəticələrdən biri ağılin, iradənin, şüur və mənliyin əzəli ünsürlər olduğu, sonradan insan kimi “ağıl, iradə, şüur və mənlik” sahibi olanların isə əzəli, ağıllı, iradəli, şüurlu Varlığın, yəni Allahın verməyi ilə bu ünsürlərə sahib olduqlarıdır. Bu hal, dinlər haqqında ediləcək dəyərləndirmələr baxımından da çox önemlidir. İlk öncə Buddizm kimi və ya bəzi New Age təlimlər kimi Yaradıcıya sistemlərində heç yer verməyən dinlərin və təlimlərin, alternativ ola bilməyəcəkləri anlaşılır. Həm də əzəldən bəri ağıl, iradə, şüur sahibi olan və sonradan var olan bəzi varlıqların bu özəllikləri ilə ortaya çıxmاسına səbəb olan əzəli Varlıq, o qədər önemlidir ki, bu əzəli Varlığa sistemlərində mərkəzi rol verməyən dinlərin, təlimlərin və həyat tərzlərinin də ələnməsinin lazım olduğu anlaşılır. İnanılmağa və izlənilməyə dəyər bir dini təsbit etməkdə soruşulması gərəkən iki sual bunlardır:

- 1- Bu din ağıl, iradə, şüur sahibi Allahdan bəhs edirmi?
- 2- Bu din Allaha sistemində mərkəzi bir yer verirmi?

Dünyada geniş yayılmış dinlər içərisində, monoteist dinlər xaricində bu suallara cavab verəcək kriteriyaları qarşılıyan heç bir din yoxdur. Belə olduq da, digər fitrət dəlilləri ilə bərabər “şür və mənlik dəlili”nin də gözümüzü monoteist dinlərə çevirdiyini deyə bilərik.

Ayrıca burada ortaya qoyulanlardan hərəkət ilə Uzaq Şərq qaynaqlı bəzi təlimlərdə, bəzə New Age dinlərdə və bəzi sufi qaynaqlarda özünü göstərən, Tanrı ilə kainatı eyniləşdirən, “tanrı” qavramını qeyi-müəyyənləşdirən panteist və panteizmə çox yaxın olan, olaraq adlandırılara biləcək təlimlərin də ələnməsi gərəkdiyi ortaya çıxır. Bunlarda, “Allah enerjidir” və ya “Allah kainatdır” və ya “Allah hamımızıq” kimi deyimlər ilə, dərkində olaraq və ya olmayıaraq “Allah” qeyri-müəyyən, sifətləri olmayan, adətən içi boşaldılmış bir Varlıq kimi tərif edilir. Bu görüşlər Allah anlayışının içini elə boşaldır ki, ortada “Allah” deyə bir varlığın qaldığını demək belə çox çətindir. Burada əzəli ünsür; teizmin ağıllı, iradəli, şüurlu varlığından daha çox materializmin məqsədsiz, iradəsiz, fərqində olmayan maddəsinə bənzəyir. Allah ilə maddə arasındakı ən önəmli fərqləri sadalamağımız istənilərsə, əvvəlcə Allahın “ağıl, iradə, şüur, mənlik” kimi sifətlərinə istinad ediləcəkdir. Monoteist dinlərin hər şeyə, hər sahəyə hakim, kainatın bütün maddə və enerjisinin və canlılarının yaradıcısı olan Allah inancı ilə, əzəli ünsür bu şəkildə anlamaq arasında ciddi bir fərq vardır. Monoteist dinlərdəki kimi “Allah enerjinin yaradıcısıdır” deyildiyi zaman Allahın “iradəsi” ilə, “şüurlu” şəkildə, kainatın kökəni olan enerji və maddəni yaratdığı deyilir. Ancaq “Allah enerjidir” kimi nə məna daşıdığı məlum olmayan qeyri-müəyyən deyimlər ilə, Allahdan, “ağlı” və “iradəsi” olmayan, kainatdakı yaranışları “şür” ilə həyata keçirib, keçirmədiyi (daha doğrusu “şüra” sahib olub-olmadığı) qeyri-müəyyən bir Varlıq kimi bəhs edilir.

Monoteist dinlərdə, Yaradıcı ilə yaradılan arasında önəmli bir ontoloji fərq vardır. Ancaq panteist və panteist bənzəri təlimlərdə bu sərhədd qeyri-müəyyəndir. İnsanın “şür və mənliyinin” önəmli bir özəlliyyi olan “subyektivliyi” insana Verənin, öz “subyektivliyi”ndə mövcud hadisə “haqqında” düşünmədən, iradəsini istifadə etmədən, bunu gerçəkləşdirdiyi deyilə bilməz. Bunu deyəcək şəxs, materialist-ateist anlayışa bənzər şəkildə, şüur və mənliyin, planlanmamış və təsadüfi proseslər ilə ortaya çıxdığını demiş olur. Bir şeyin, planlanmış və təsadüfi olmayan proses ilə ortaya çıxməyi demək, bir zehnin, öz

“öznəlliyyində” mövcud bir “qayə” ilə bəhs mövzusu olan şeyin ortaya çıxmığını “iradəsi” ilə ortaya çıxarmağı deməkdir. Panteist və panteistə bənzər təlimlərin tanrı anlayışlarındakı ən önemli çatışmazlıqlardan biri budur. “Subyektivliyi” olan, “qayələrini” reallaşdırın, “iradəsi” ilə “Yaradan” bir tanrı anlayışını açıq şəkildə ifadə etmirlər. İnsanın ağıl, iradə, şüur və mənlik kimi özəlliklərinin əzəldən bəridir bu özəlliklərə sahib Allah tərəfindən yaradılmış olduğunu deyən buradakı arqumentlər, panteist və panteist bənzəri görüşlərə qarşı monoteist dinlərin yaradıcı Allah görüşünü dəstəkləyir. Burada ortaya qoyulan dəlillər, Allahın ağıl, iradə, şüur və mənlik kimi sifətləri olduğunu və insandakı bu özəllikləri sonradan yaratdığını ortaya qoyaraq, Allahın bu sifətlərini inkar edən və ya qeyri-müəyyənləşdirən panteizm və panteizm bənzəri təlimləri geri itir.

Bir əvvəlki bölümə “Niyə insanların iradələri ilə həm doğru olanı, həm yanlış olanı seçə biləcəkləri bir sistemin içərisindəyik” deyə soruşulduğu zaman, monoteist dinlərin “İmtahan üçün” cavabının alternativsiz olduğunu gördük. İmtahan ancaq iradə vardırsa mənalı olduğu kimi, iradənin varlığından da ancaq şüur və mənlik vardırsa, bəhs edilə biləcəyini xatırlayaq. “Şüurlu” olmayan bir varlığın, iradə gösdərməyi düşünülə bilməyəcəyi kimi, bir “mən”ə aid olmayan bir iradə də düşünülə bilməz. İradənin varlığının şüur və mənliyin varlığına bağlı olduğunu xatırlayıb, bu dəfə sualı bu şəkildə soruşaq. “Niyə şüur və mənlik sahibi olduğumuz bir dünyadayıq?” Madam ki, iradə ancaq “şüur və mənlik” ilə mənalıdır və iradənin Allah tərəfindən verildiyi anlaşılıqlıdan sonra iradənin niyə var olduğunu ən yaxşı açıqlamasının “İmtahan üçün” olduğu nəticəsini əldə etdik (əvvəlki bölümə); “şüur və mənliyin” Allah tərəfindən verilməyinin ən yaxşı açıqlama olduğu nəticəsini (bu bölümə) əldə etdikdən sonra “şüur və mənliyin” niyə var olduğu sualının cavablarında biri də “İmtahan üçün” cavabı olmalıdır. Beləcə monoteist dinlər, paradiqmalarının təməl ünsürlərindən imtahan faktoru ilə, iradənin varlıq səbəbinə olduğu kimi “şüur və mənliyin” varlıq səbəbinə də bir açıqlama gətirir. Məsələn bu Quran ayəsində, insanların bu dünya həyatında imtahan edildikləri ifadə edilir:

O, həyatı və ölümü sizi imtahan etmək üçün yaratdı, beləcə hansınızın davranışlarınızın daha gözəl olduğu ortaya çıxmışdır. O ucadır, bağışlayandır.²⁰⁶

²⁰⁶ 67-Mülk Surəsi 2.

Allahın niyə imtahan etdiyi şəxsin marağına səbəb ola bilər. Hətta şəxs tam olaraq anlamaya bilər. Fəqət buna baxmayaraq ağıllı, iradəli, şüurlu mənliyimiz ilə, “imtahan olmaq üçün bu dünyada olduğumuz” şəklindəki monoteist dinlərin cavabı alternativsizdir. Yəni “ən yaxşı açıqlama” olaraq seçilməsi gərəkən cavab budur. İradənin, şüur və mənliyin Allah tərəfindən verildiyini dərk etmə, bunula birlikdə davranışları üçün məsuliyyət daşımağa da məcbur edir. Allahı inkarı, Yaradıcımıza nankorluğu, insanlara pisliyi şüurlu və iradəli varlıqlar olaraq seçə biləcəyimiz kimi Allaha doğru yönəlməyi, Yaradıcımıza şükrü və insanlara yaxşılığı da seçə bilərik. Bu qədər fərqli alternativlər arasında seçim edə biləcək iradə, şüur və mənliyi Verən, bu qədər fərqli seçimi seçə biləcək davranışlar üçün də, məsuliyyət qoymuş, cavabdeh görmüşdür. Bu dünyanın imtahan dünyası olması ilə nəzərdə tutulan da budur.

Bir əvvəlki bölümde diqqət çəkildiyi kimi, bu dünyadakı davranışlarımızdan Yaradıcımızın bizi məsuliyyət sahibi gördüyünü, bu dünyadakı yaxşı və pis davranışların bu dünyada qarşılığını almadığı faktı birləşdiyi zaman, bizi, axırət həyatı ilə bağlı gözləntiyə aparır. Necə ki, monoteist dinlərin, Allahı birliyi, iradəsi, bilgisi, qüdrəti kimi sifətləri ilə tanıtmaqdan sonrakı ən təməl mesajlarının axırət yaşamının varlığını xəbər vermək olduğu rahatlıqla deyilə bilər. Beləcə şüur və mənliyin niyə var olduğu sualı bağlı təfəkkür bizi monoteist paradiqmanın təməl ünsürləri olan imtahan və axırət ilə də görüşdürürlər. Əvvəlki fitrət dəlilləri kimi şüur və mənlik ilə bağlı incələmələrimizdən əldə edilən nəticələr də monoteist dinləri dəstəkləyəcək dəyərdədir. Digər fitrət dəlillərində ələ alınan doğusdan sahib olduğumuz özəlliklər kimi “şüur və mənlik” üzərindəki incələmədən də, varoluşsal baxımdan bu çox önəmli nəticələri əldə edirik.

NƏTİCƏ

“Şüur və mənlik”, bizi biz etməkdə özündən daha təməl heç bir özəlliyyin düşünülə bilməyəcəyi ən təməl ünsürlərdir. Hər şeyi ilə kainatın, dünyanın, cansız ve canlı varlıqların dərkində olmağımızdan, bu kitab boyunca ələ alınan arzularımıza, doğuşdan əxlaqi özəlliklərimizə, ağlımiza, iradəmiz kimi doğuşdan etibarən bizimlə bərabər olan çox önəmlı özəlliklərə sahib olmağımıza qədər hər şey “şüuru olan bir mənlik” olmağımız sayəsindədir. Dərkində olunmayan və bir “mən”ə aid olmayan arzular da, əxlaqi özəlliklər də, ağıl da, iradə də təsəvvür edilə bilməz. Bu bölümde, bu ən təməl ünsürlərdən hərəkət ilə Allahın varlığı haqqında “şüur və mənlik dəlili” ortaya qoyulub, müdafiə edildi.

“Bu ən təməl ünsürlərə necə sahib olduğumuz” kimi önəmi çox böyük olan sualı bir çox şəxs görməməzlikdən gəlmış olsa da, bunun, kim olduğumuz, burada necə olduğumuz kimi çox önəmlı məsələlərin aydınlaşması baxımından önəmi ortadadır. Bu bölümde əleyici materializm, sadələşdirici materializm (eynilik nəzəriyyəsi), funksiyanalizm, davranışçılıq kimi görüşlərin uğurlu olamadığı görüldü.

Şüuru və mənliyi açıqlamaqda geriyə qalan alternativlərdən dualizmin və zühur olmanın isə teizm ilə, materialist-ateizmdən daha uyğun olduğu nəticəsi əldə edildi.

Materialist-ateizmin maddə anlayışı çərçivəsində şürur və mənliyin; 1- Haqqındalıq, yönəlmışlıq; 2- Öznəllik, qualia və 3- Birlik, özəlliklərini açıqlamaq mümkün olmur. Bu bölümde bunları materialist-ateizmin niyə açıqlaya bilmədiyi və teizmin bunları açıqlamaqda niyə probleminin olmadığı göstərilməyə çalışıldı. Bir stəkan çayın “haqqında” düşünmək, öz “öznəlliyyimizdə” çay içməyi təcrübə etmək (qualia), çayın rəngi, qoxusu, istiliyi kimi fərqli özəlliklərinin bölünə bilməyəcək bir “birlik” içərisində fərqində olmaq kimi çox alışdırığımız və hər zaman yaşadığımız təcrübələr, şürur və mənliyə aid təcrübələrimizdir. Bu təcrübələrimiz fizikanın dediyi zərrəciklərdən ibarət çay ilə, kimyanın dediyi birləşmələrdən ibarət çay ilə, biologyanın bir bitki olaraq ələ aldığı çay ilə reallaşmış olsa da və yenə biologyanın ələ aldığı orqanlar hesabına çay içilib və zövq alınmış olsa da, bu bölümde göstərildiyi kimi çay içmək kimi yaşadığımız heç bir “öznəl” təcrübə fizikanın, kimyanın, biologyanın dediyi maddə anlayışına sadələşdirilib açıqlana bilmir.

Modern elmin ən önəmli irəliləyişlərinin bir qismi fiziologiya ilə əlaqəli olanlardır. Günümüzdə neyronların quruluşu ilə işləyişi haqqında və ümumi olaraq beynin özü haqqında heç bir dönmədə bilinmədiyi qədər çox şey bilirik. Bəhs edilen biokimyəvi quruluşlar və beynimiz olmasa ağıl yeritməyimizin, iradəli davranışlar sərgiləməyimizin, şürur sahibi olmağımızın, yəni son üç bölümə ələ alınan özəlliklərə sahib olmağımızın da mümkün olmadığını anlayırıq. Ancaq ələ alınan “haqqındalıq” və “subyektivlik” kimi zehin özəlliklərimiz, beynin ibarət olduğu biokimyəvi quruluşlar ilə açıqlana bilməz. Bu quruluşlar ağıllı, iradəli, şürurlu varlıqlar ola bilməyimizi təmin etsələr də, bu özəlliklərin mahiyyətini açıqlayan ünsürlər deyildirlər: Elektriksiz televizor işləməz, elektrik televizorun işləməsini təmin edir. Ancaq təkcə elektriklə televizoru açıqlaya bilməzsınız. Bəhs edilən bioloji quruluşlar da ağıllı, iradəli, şürurlu olmağımızı təmin etsələr də aqlın, iradənin, şürur ələ alınan özəlliklərini bunlara sadələşdirib açıqlaya bilmərik. Modern elminlığında beyni incələdiyimiz zaman danışanda sol lobun, qərar alarkən ön-frontal lobun istifadə edildiyi, sayıları 86 milyarda qədər neyron hüceyrələrinin nəyə oxşadığı, bu hüceyrələrin içindəki kimyəvi quruluşların nələr olduğu kimi bir çox önəmli bilgini öyrənirik. Fəqət

bunların hamısı “haqqındalık, subyektivlik, birlik” kimi özəlliklərdən kökündən fərqlidir. Məsələn beynin içindəki bir quruluşu göstərib “Bu quruluş haqqındalıqdır və ya öznəllikdir” kimi bir şey deyə bilmərik. Bu quruluşlar, biologiya elminin bizə dediklərinə görə “haqqındalık, öznəllik, birlik” kimi şüurun və mənliyin özəlliklərindən çox fərqli şəkildə mexaniki təbiət qanunları çərçivəsində işləyən quruluşlardır. Qavramsal incələmə ilə və şürur ilə mənlik üçün gərəkli sayılan özəlliklər üzərində dərin düşünmə ilə, ələ aldığımız özəlliklərin fizikanın, kimyanın, biologiyanın dediyi maddi quruluşlar və proseslərdən fərqli olduğunu anlayırıq.

Modern elmin inkişafı ilə bu mövzuda tam bir açıqlamaya qovuşduğumuzu düşünənlər üçün vurğulamaq istəyirəm. Modern elm, ümumilikdə beynin fiziologiyasını anlağımızda böyük üfüqlər açdı, elektron mikroskopu ilə millimetrdən çox daha kiçik sahələrə nüfuz edir, neyronlar arası təsirlərin kimyasını heç bir dönmədə bilinmədiyi qədər bilirik. Bütün bunlara baxmayaraq burada ortaya qoyulan arqumentlərə qarşı bir bilgini modern elm vermir. Əksinə, əql etmənin, iradənin, şürurun materializmin tərif etdiyi şəkli ilə maddəyə sadələşdirilib anlaşılıa bilməyəcəyi tezisi doğru olduğu halda, gözlənən hal olan “ağlın, iradənin, şürurun bəhs edilən özəlliklərinin maddənin zərrəciklərinə və maddi proseslərə sadələşdirilə bilməmiş olması” şahid olunan haldır. Qıscası sadələşdirilə bilməzliyi, beynin fiziologiası haqda cəhalətimiz üzərinə yixmağın çətin olduğu içində yaşadığımız dönmədə bu arqument yenə keçərlidir. Beynin quruluşu ilə bağlı artan bilgimizə baxmayaraq bu halın olması, burada ortaya qoyulan tezisi gücləndirir.

Con Lukun, maddi proseslərin bir zehin çıxarmağının mümkün olmadığı,²⁰⁷ zehnin kainatın təməl özəlliyyi olduğu, indi zehin olmasına qarşı zehnin olmadığı bir an olmağın imkansız olduğu, bir zehnin ancaq var olan bir Zehin tərəfindən yaradıla biləcəyi şəklindəki görüşlərinə qatılıram.²⁰⁸ Ağlın, iradənin, şürurun kökəni ancaq ağıl, iradə, şüurdursa, əzəli varlıq demək ki, ağıl, iradə, şürur sahibidir. Bu isə əzəli ünsürü ağılsız, iradəsiz, şüursuz maddə olaraq görən materialist-ateist anlayışın ən təməl görüşlərinə ziddir. Teizmdə isə əzəli ünsür ağıl, iradə, şürur sahibi olan Allahdır. Ağıl və iradənin olduğu kimi şürur və mənlik

²⁰⁷ Lukun, zehni “boş lövhə” olaraq gördüğünü, əxlaq bölümündə diqqət çekildiyi kimi, zehnin doğuşdan sahib olduğu zəngin məzmunundan xəbərsiz olduğunu da xatırlayaq.

²⁰⁸ Alvin Plantinga, *Where The Conflict Really Lies: Science, Religion and Naturalism*, Oxford University Press, Oxford, 2011, s. 37-38.

ünsürlərinin də necə ortaya çıxdığını teizm alternativ görüşlərdən daha yaxşı açıqladığı üçün, teizmi digər görüşlərdən üstün görməktə rasional bir təmələ sahibik.

“Şüur və mənlik” üzərinə incələmə ilə əldə edilən nəticələr, dinlər haqqında yaradacağın görüş baxımından da dəyərlidir. Əvvəlcə digər fitrət dəlilləri kimi bu dəlil də, Allaha inanca heç yer verməyən və ya mərkəzi bir yer verməyən din, təlim və həyat görüşlərinin seçilə biləcək alternativler olmadığını göstərdiyi üçün önemlidir. Həm də ağıl, iradə, şüur və mənlik üzərinə incələmələrimizdən əzəli ünsürün ağıl, iradə, şüur və mənlik Sahibi olduğu nəticələrini əldə edirik. Bu isə bəzi uzaq şərq dinləri, bəzi New Age qurumlar və bəzi sufi təlimlərdə olduğu kimi Allahın bu sifətlərini inkar edən və ya qeyri-müəyyənləşdirən panteist və ya panteizmə bənzər təlimlərin inkar edilməsini tələb edir. İradə dəlili bölümündə iradənin verilmə səbəbinin ən yaxşı açıqlamasının “imtahan” dünyasında olmayıüzümüz olduğunu gördük. İradəmiz ancaq şüur və mənlik ilə mənalı olduğuna görə, şüur və mənlik sahibi olma səbəblərimizdən birini də “imtahan” dünyasında olmayıüzümüz açıqlayır. İmtahan dünyasında olmayıüzümüz davranışlarıımıza görə məsulliyyət daşıdığımızı, davranışlardan məsul olmaq isə, axırət fikrini gündəmə gətirir ki, bütün bunlar monoteist dinlərin ən təməl inanclarıdır. Monoteist dinlər və məzhəplər arasında ediləcək seçimlər üçün isə, bunların ortaya qoyduqları sistemlər ilə bağlı araştırmaları əhatə edən, burada edilən aşasdırmadan daha fərqli incələmələr lazımdır.

SON SÖZLƏR

Düşünməyin ki, fəlsəfənin ən çətin mövzuları, fəzanın dərinlikləri kimi “uzağımızadakı” faktlar haqqındadır. Əslində fəlsəfi baxımdan müzakirə edilməsi ən çətin mövzular, çox zaman, hər insana aid olduğu üçün fővqəltəbiliyi gözdən yayılan fenomenlər ilə bağlıdır. Balığın suyu hiss etməməyi kimi, çox zaman bu qeyri-adi fenomenlərin lazımı qədər dərkində olmuruq. Bunların olmalarını adətən zəruri qəbul edir, “Başqa cür necə ola bilərdi ki!” deyib, bunları görməzdən gəlirik. Fitrətimiz ilə bağlı bu kitapda ələ alınan dəlillərdəki mövzularda bizə aid olan, bizi biz edən və bir çoxumuzun ciddi şəkildə haqqında düşünmədiyimiz çox təməl özəlliklərimiz ilə bağlıdır.

“Hardan gəlirəm, niyə buradayam, mən kiməm, mən və yaxınlarımı ölündən sonra nə olacaq” şəklindəki həqiqətən də önemli varoluşsal sualların hamısının cavabı, Allahın varlığı ilə əlaqəlidir. Allahın var olub olmadığı mövzusunda əldə edəcəyimiz qərar özümüzə, yaxınlarımıza, dünyamıza və bütün varlığa baxışımızı tamamilə dəyişdirəcək önemdədir. Allahın var olmayı, bütün varlığın və insanın şüurlu bir şəkildə yaratıldıqları, həyatdakı varoluşumuzun bir məna və gayəsi olduğu, Allah istəsə, ölümündən sonra da həyatın ola biləcəyi mənasını daşıyır. Allahın varlığı aydınlaşdıqdan sonra, Allahın insanlar

ilə əlaqə qurmağının, yəni din göndərməyinin mümkün olduğu da aydınlaşır. Tərəddüsüz bir şəkildə, “Allahın varlığı insanlıq baxımından ən önemli məsələdir” deyilə bilər.

Bu ən önemli məsələ, bilinən bütün insanlıq tarixi boyunca gündəmdə olmuşdur. “Allahın varlığını haradan bilirik” sualına, ən çox kainatdakı dizayn kimi ünsürlərdən yola çıxılaraq cavab verilmişdir. Necə ki, mən də modern elmdəki bilgiləri də göz önündə tutaraq, kainatdakı dəlillərin necə Allahın varlığını göstərdiyini, çalışmalarımızda ortaya qoymağa çalışdım. Bu kitab xaricindəki çalışmalarımızda, kainatdakı fenomenlərdən hərəkət ilə müdafiə etdiyim kosmoloji dəlil,²⁰⁹ kainatın kəşf edilə bilirliyi dəlili, kainatın potensialı dəlili, qanunların və sabitlərin həssas nizamı dəlili kimi dəlilləri dilə gətirdim. Bu kitabda ortaya qoyulan, bizi biz edən doğusdan özəlliklərimizdən hərəkət ilə təqdim olunan beş fitrət dəlilinin hamısının, eyni nəticəyə apararaq birbirlərinə verdikləri dəstək göz önündə tutulmalıdır. Ayrıca xarici dünyadan gələn bir çox kainat dəlilinin də, ən önemli məsələ olan “Allahın varlığı” mövzusunda eyni nəticəyə aparmağı, mütləq burada ortaya qoyulan dəlillər ilə bir arada dəyərləndirilməlidir. Ortaya çıxan bu toplam vəziyyətin, Allahın varlığı yönündə əldə ediləcək qənaəti daha çox gücləndirəcəyi qənaətindəyəm.

Fitrət dəlilləri, Allahın varlığı ilə bərabər, Allahın bir çox sifətini də təməlləndirir. Məsələn arzu dəlilində, Allahın her şeyi görən, hər şeyi bilən, qüdrəti yüksək kimi sifətləri təməlləndirildi. Əxlaq dəlilində Allahın yaxşılığı və əxlaqi buyruqları olmağı gərəkdiyi göstərildi. Ağıl, iradə, şüur və mənlik dəlillərində ağıl, iradə, şüur və mənlik sahibi olmanın əzəldən bəridir var olan Allahın özəllikləri olduğu ortaya qoyuldu. Allahın bu sifətlərinin təməlləndirilməsi, materialist-ateizmə olduğu kimi aqnostik görüşlərə də cavab dəyərindədir. Əlavə olaraq Allahın bu sifətlərinin ortaya qoyulması, bu sifətləri ilə Allahı tanıdan monoteist dinlərin Allah anlayışının doğru olduğunu göstərərək bu dinləri dəstəkləyir. Bununla bərabər uzaq şərq qaynaqlı bəzi təlimlərdə, bəzi New Age dinlərdə və bəzi sufi qaynaqlarda qarşılaşılan və “tanrı” qavramını qeyri-müəyyənləşdirən, “tanrı” ilə kainatın və insanın ayrimını etməyən panteist və panteist görüşə bənzər olaraq adlandırıla biləcək təlimlərin yanlış olduğunu da göstərir.

Allahın varlığına inanmayan biri üçün dinlər, sadəcə insanların

²⁰⁹ Bu kitabıma baxa bilərsiniz: Caner Taslaman, Big Bang ve Tanrı, İstanbul Yayınevi, İstanbul, 2013.

yaratdığı sistemlərdir və ölüm ilə bərabər həyatımızdan və sevdiklərimizdən mütləq olaraq ayrıılıq və yox oluruq. Başqa cürü mümkün deyildir. Burada ortaya qoyulan fitrət dəlilləri, niyə Allahın göndərdiyi din(lər)in olmayı gərəkdiyini ortaya qoyduqları üçün də önəmlidirlər. Allahın varlığına inanan biri üçün isə, Allahın dinlər göndərərək hardan gəldiyimiz, niyə burada olduğumuz, kim olduğumuz və olendə bizə və yaxınlarımıza nə olacağının cavabını verməyi mümkündür. Həm də Allahın varlığına inanan biri üçün bu kainatı, dünyamızı, digər bütün canlıları və bizi Yaradanın, olendən sonra bizi də bütün digər insanları da yenidən yaratmağı çox asandır. Burada ortaya qoyulan arqumentlər bunun niyə asan olduğunu da gösdərir. İnsanın şüurlu bir şəkildə yaradıldığını anlayan biri üçün insanı yaradanın oxşar bir yaratma reallaşdırmağı çox asandır. Allahın etdikləri, edə biləcəklərinin təminatıdır. Necə ki, bu Quran ayətlərində də bu mövzuya diqqət çəkilir:

78. Öz yaradılışını unudaraq bizə bir misal verərək dedi ki: “Çürümüş dağılmış bu sümükləri kim dirildəcək?”

79. De ki: “Onları ilk dəfəsində yaradan dirildəcəkdir. O hər cür yaratmağı biləndir.”

81. Kainatı və yer üzünü yaradanın, onların bir bənzərini yaratmağa gücü yetməzmi? Əlbəttə yetər, O yaradandır, biləndir.”²¹⁰

Bu kitabda ortaya qoyulan arqumentlərdən anlayırıq ki, Allah kainatı ilk başlangıçda yaradaraq öz halına buraxmamış, sonrakı bütün prosesi də idarə etmiş, insan fitrətinin arzular, əxlaq, ağıl, iradə və şür kimi özəlliklərini də yaratmışdır. Yəni burada ortaya qoyulan arqumentlər, “aktiv olmayan, kainatdan xəbərsiz və din göndərməyən bir tanrı anlayışını” ifadə etmək üçün istifadə edilən “deizm”in də xətalı olduğunun dəlilləridir.

Allah, kainatı bütün detalları ilə bildiyi kimi, insanların daxili dünyasından yüksələn səsləri və fitrətinin özəlliklərini də çox yaxşı bilir. Bunun varoluşsal baxımdan ortaya çıxardığı nəticələrə və insanların hər şeyə baxışını zənginləşdirəcək önəminə diqqət edilməlidir. Bunun mənası, bizi, bizim özümüzü bildiyimiz üçün daha yaxşı bilən, özümüz daxil hər kəs bizi yanlış anlayacaq olsa belə, bizi ən kiçik bir yanlışla yol vermədən anlayacaq, qüdrəti yüksək bir Yaradıcımızın olmayı deməkdir. Üstəlik bu Yaradıcı, ölüm qaranlığında qeyb olmağa doğru gedən və ya

²¹⁰ 36-Yasin Surəsi 78, 79, 81.

qeyb olmuş olan yaxınlarımızın və bizim, bu ən böyük problemimizə də istəsə çarə verəcək güc və qüdrətə sahibdir. İnsanın könlündən qopan fəryadlarının və duasının fərqində olan bir Yaradıcısının var olduğunu idrak etməyinin varoluşsal önəmindən daha dəyərli nə ola bilər? Burada ortaya qoyulan arqumentlərin məntiqi nəticələrinin, bu cür böyük önəmdə varoluşsal mövzularla bağlı olduğu bu kitabın məzmunu dəyərləndirilərkən heç unudulmamağı lazımlı olan mövzulardır

“Fitrət dəllilləri” olaraq adlandırdığım bu dəllillərə, çalışmalarımда özəl bir önəm verirəm. İslam düşüncəsində “fitrətə” çox istinad edilməyinə baxmayaraq “fitrətin” İslam xarici inanclara qarşı necə dəlit ortaya qoyduğu lazımı qədər işlənməmişdir. Bu mövzuda qatqıda olmayı hədəfləyərək bu kitabı yazdım. Mənim üçün burada ortaya “fitrət dəllilləri” xüsusilə fitrətə diqqət çəkən Rum Surəsi 30-cu ayənin, əlavə olaraq mənliklərimizdə (daxili dünyamızda) dəllillər olduğunu deyən Fussilət Surəsi 53-cü və Zariyat Surəsi 21-ci ayələrinin təfsiri hökmündədir. Bu mövzuda xüsusi önəmi olan Rum Surəsi 30-cu ayə belədir:

O halda Allahı birləyən olaraq dina, Allahın o fitrətinə yönəl ki, insanları o fitrətlə yaratmışdır. Allahın yaratmağında dəyişiklik yoxdur. Hər zaman keçərli olan din budur, Ancaq insanların çoxu bilməzlər.²¹¹

Ayədən anlayırıq ki, fitrət özəllikləri, hər insanda (sadəcə inananlarda deyil) doğuşdan etibarən olan özəlliklərdir. Həm də fitrətdəki quruluşun dinlərin həqiqətlərini dəstəklədiyinə diqqət çəkilmiş və buna qarşı çox insanın fitrətdəki dəllillərdən xəbərsiz olduğu da təyin edilmişdir. Burada ortaya qoyulan dəllillər, ayədə işarə edilən özəllikləri əhatə edir. Əvvəla buradakı arqumentlərdəki hərəkət nöqtələri olan təbii arzular, doğuşdan əxlaq özəllikləri, ağıl, iradə, şüur və mənlik bütün insanlarda doğuşdan olaraq var olan ortaq özəlliklərdir. Bunlardan hərəkət ilə ortaya qoyulan bu kitabdakı dəllilləri isə insanların çoxu bilmir (əlavə olaraq fitrətdən hərəkət ilə ortaya qoyula biləcək bu kitabda yer almayan önəmlı bilgilər də əlbəttə vardır. Eyni dərkində olmama halı onlar üçün də keçərlidir.). Həm də buradakı arqumentlərdə göstərildiyi kimi, İslamın ən təməl inanclarından olan Allahın varlığı, bir çox sifəti, din(lər) və axirət ilə bağlı mövzularda, bu fitrət özəllikləri dəlit hökmündədirler. Heç şübhəsiz fitrətdən hərəkət ilə əldə ediləcək

²¹¹ Rum Suresi 30.

nəticələr, burada ortaya qoyulanlarda daha çoxdur və bu mövzu ilə maraqlanan araşdırmaçıları gözləyir.

QAYNAQLAR

Adams, Robert, “Moral Arguments for Theistic Belief”, **Rationality and Religious Belief**, Ed: C. Delaney, University of Notre Dame Press, Notre Dame, 1979.

Adams, Robert, “Flavors, Colors and God”, **Contemporary Perspectives on Religious Epistemology**, Ed: Douglas Geivett, Brendan Sweetman, Oxford University Press, New York, 1992.

Augustine, Saint, **The Confessions**, tər: Maria Boulding, Vintage Books, New York, 1998.

Alston, William, “What Should Euthyphro Have Said”, **Philosophy of Religion**, Ed: William Lane Craig, Rutgers University Press, New Brunswick, 2002

Abduh, Muhammed, **Tevhid Risalesi**, tər: Sabri Hizmetli, Fecr Yayınları, Ankara, 1986.

Aristotle, **Metaphysics**, Cev: W. D. Ross, Ed: Roger Bishop Jones, NuVision Publications, Sioux Falls, 2012.

Barbour, Ian, Issues In Science And Religion, Harper And Row Publishers, New York, 1971.

Barbour, Ian G., When Science Meets Religion, Harper Collins Publishers, New York, 2000.

Barrett, Justin L., “Is The Spell Really Broken? Bio-psychological Explanations of Religion and Theistic Belief”, Theology and Science, No: 5/1, 2007.

Beversluis, John, C. S. Lewis and the Search for Rational Religion, Prometheus Books, New York, 2007.

Bishop, John, Natural Agency, Cambridge University Press, Cambridge, 1989.

Black, Donald, “On the Origins of Morality”, Evolutionary Origins of Morality: Cross-Disciplinary Perspectives, Ed: Leonard Katz, Imprint Academic, Thorverton, 2000.

Block, Ned, “Troubles with Functionalism” Minnesota Studies in The Philosophy of Science, No: 9, 1978.

Bloom, Paul, “The Moral Life of Babies”, The New York Times, 5 May 2010.

Brown, Donald, Human Universals, Mc Graw-Hill, New York, 1931.

Budziszewski, J., Written on the Heart: The Case For Natural Law, InterVarsity Press, Downers Grove, 1997.

Chomsky, Noam, Aspects of the Theory of Syntax, MIT Press, Cambridge MA, 1965.

Chomsky, Noam, Language and Problems of Knowledge: The Managua Lectures, MIT Press, Cambridge MA, 1988.

Chomsky, Noam, **Syntactic Structures**, Mouton de Gruyter, Berlin, 2002.

Churchland, Patricia, **Touching a Nerve: The Self as Brain**, W. W. Norton and Company, New York, 2013.

Churchland, Paul, **Matter and Consciousness**, MIT Press, Cambridge, 1999.

Clayton, Philip, **Neuroscience And The Person**, “**Neuroscience, The Person And God: An Emergentist Account**”, Ed: Robert John Russell ve diğerleri, Vatican Observatory Publications, Vatikan, 2002.

Craig, William Lane, “**Theistic Critiques of Atheism**”, **The Cambridge Companion to Atheism**, Ed: Michael Martin, Cambridge University Press, Cambridge, 2007.

Crick, Francis, **The Astonishing Hypothesis: The Scientific Search for the Soul**, Simon and Schuster, Londra, 1994.

Cushing, James, “**A Background Essay**”, **Philosophical Consequences of Quantum Theory**, Ed: James T. Cushing ve Ernan McMullin, University of Notre Dame Press, Notre Dame, 1989.

Darwin, Charles, **The Life and Letters of Charles Darwin Including an Autobiographical Chapter**, Ed: Francis Darwin, John Murray, Londra, Vol: 1, 1887.

Davies, Paul, **The Last Three Minutes**, Basic Books, New York, 1994.

Dawkins, Richard, **The Blind Watchmaker**, Norton, New York, 1986.

Dawkins, Richard, **Climbing Mount Improbable**, W. W. Norton and Company, New York, 1997.

Dawkins, Richard, **The God Delusion**, Black Swan, Londra, 2006.

Dennett, Daniel, **Freedom Evolves**, Penguin Books, New York, 2004

Descartes, Rene, **Meditations**, tər: F. E. Sutcliffe, Penguin Books, Londra, 1968.

Descartes, Rene, **Discourse on Method and The Meditations**, tər: F.E. Sutcliffe, Penguin Classics, Londra, 1968.

Dimion, M., Simion F. ve Caltran, G., "Can Newborns Discriminate Between Their Own Cry and the Cry of Another Newborn Infant", **Developmental Psychology**, Vol: 35/2, 1999.

Double, Richard, **Metaphilosophy and Free Will**, Oxford University Press, New York, 1996.

Ellis, George, "Quantum Theory and the Macroscopic World", **Quantum Mechanics**, Ed: Robert John Russell və digərləri, Center for Theology and the Natural Sciences, Berkeley, 2001.

Feuerbach, Ludwig, **Lectures on the Essence of Religion**, (<http://www.marxists.org/reference/archive/feuerbach/works/lectures/lec30.htm>), 1851.

Frede, Michael, **A Free Will: Origins of the Notion in Ancient Thought**, University of California Press, Berkeley, 2011.

Freud, Sigmund, **The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud**, Vol: XXI (1927-1931): **The Future of an Illusion, Civilization and its Discontents and Other Works**, The Hogarth Press and the Institute of Psychoanalysis, Londra, 1961.

Freud, Sigmund, **The Origins of Religion**, Penguin, Londra, 1991.

Frege, Gottlob, **Basic Laws of Arithmetic**, tər və ed: Philip A. Ebert ve Marcus Rossberg, Oxford University Press, Oxford, 2013.

Fromm, Erich, **Psychoanalysis and Religion**, Yale University Press, New Haven, 1950.

Gazzaniga, Michael, **Who's in Charge**, HarperCollins Publishers, New York, 2011.

Geisler, Norman, **Baker Encyclopedia of Christian Apologetics**, Baker Book House, Grand Rapids, 1999.

Gleick, James, **Kaos**, tər: Fikret Üçcan, TÜBİTAK Populyar Elm Kitabları, Ankara, 2003.

Goldman, Alvin I., "Ethics and Cognitive Science", **Ethics**, Vol: 103, No: 2, Ocak 1993.

Gould, Stephen Jay, "Sociobiology and the Theory of Natural Selection", **Sociobiology: Beyond Nature/Nurture?**, Ed: G.W. Barlow ve J. Silverberg, Westview Press, Colorado, 1980.

Green, Joel B., "Restoring The Human Person: New Testament Voices For A Wholistic And Social Anthropology", **Neuroscience And The Person**, Ed: Robert John Russell və digərləri, Vatican Observatory Publications, Vatikan, 2002.

Haidth, J., "The Emotional Dog and Its Rational Tail: A Social Intuitionist Approach to Moral Judgment", **Psychological Review**, Vol: 108, No: 4, 2001.

Haidth, J. ve Joseph, C., "How Innately Prepared Intuitions Generate Culturally Variable Virtues", **Daedalus**, Sonbahar 2004.

Haidt, Jonathan ve Bjorkland, F., "Social Intuitionists Answer Six Questions about Moral Psychology", **Moral Psychology**, Ed: W. Sinnott-Armstrong, MIT Press, Massachusetts, 2008.

Haldane, J. B. S., **Possible Worlds and Other Essays**, Chatto and Windus, Londra, 1929.

Hallaq, Wael B., “İbn Teymiyyəyə Göre Allahın Varlığı” Sosial Elmlər Dərgisi, tər: Bilal Kuşpınar, No: 3, Nisan 1993.

Hamlin, J. Kiley, Wynn, Karen ve Bloom, Paul, “Social Evaluation by Preverbal Infants”, Nature, Vol: 450, 22, Kasım 2007.

Hare, John, “Is There an Evolutionary Foundation for Human Morality”, Evolution and Ethics: Human Morality in Biological and Religious Perspective, Ed: Philip Clayton ve Jeffrey Schloss, W.M. B. Eerdmans Publishing Co., Michigan, 2004.

Harris, Sam, Free Will, Free Press, New York, 2012

Hasker, William, Metaphysics, Inter Varsity Press, Downer's Grove, 1983.

Hasker, William, “How Not To Be A Reductivist?”, Mind: Its Place In The World: Non Reductionist Approaches To The Ontology Of Consciousness, Ed: Alexander Bathany ve Avshalom Elitzur, Ontos, Frankfurt, 2006.

Hawking, Stephen, A Brief History of Time, Bantam Books, New York, 1990.

Hawking, Stephen, Ceviz Kabuğunda Evren, tər: Kemal Çömlekçi, Alfa Yayınları, Bursa, 2002.

Hauser, Marc D., Moral Minds, Harper Collins Publishers, New York, 2006.

Heidegger, Martin, Being and Time, Blackwell, Oxford, 1962.

Hick, John, Arguments for the Existence of God, Herder and Herder, New York, 1971.

Hume, David, A Treatise of Human Nature, Oxford University Press, Oxford, 2000.

Hume, David, **Dialogues and Natural History of Religion**, Ed: J.A.C. Gaskin, Oxford University Press, Oxford, 1993.

Hume, David, **An Enquiry Concerning Human Understanding**, Ed: Peter Milikan, Oxford University Press, Oxford, 2007.

Husserl, Edmund, **Cartesian Meditations**, tər: Dorion Cairns, Kluwer, Boston, 1977

Hutcheson, Francis, **A System of Moral Philosophy**, Continuum International Publishing Group, New York, 2005.

Hutton, Sarah, “The Cambridge Platonists”, **The Stanford Encyclopedia of Philosophy** (Sonbahar 2008), Ed: Edward N. Zalta (ed.), URL = <http://plato.stanford.edu/archives/fall2008/entries/cambridge-platonists>

Huxley, Thomas Henry, “Evolution and Ethics”, **Philosophy of Biology**, Ed: Michael Ruse, Prentice Hall, New Jersey, 1989.

İbn Sina, “Var Olma Dərki Hər Seydən Öncə Gəlir”, tər ve ed: Mahmut Kaya, Fəlsəfə Mətnləri, Klasik, İstanbul, 2005.

Jackson, Frank, “Epiphenomenal Qualia”, **Philosophical Quarterly**, No: 32, 1982.

Jackson, Frank, **From Metaphysics to Ethics: A Defence of Conceptual Analysis**, Clarendon Press, Oxford, 1998.

Jaegwon, Kim, **Mind in a Physical World**, CMIT Press, Massachusetts, 1998.

Kant, Immanuel, **Fundamental Principles of the Metaphysics of Morals**, tər: Thomas Kingsmill Abbott, William Benton, Chicago, 1971.

Kant, Immanuel, **The Critique of Practical Reason**, tər: Thomas

Kingsmill Abbott, William Benton, Chicago, 1971.

Kant, Immanuel, **The Critique of Pure Reason**, tər: J. M. D. Meiklejohn, William Benton, Chicago, 1971.

Kaufmann, Walter, **Portable Nietzsche**, The Viking Press, New York, 1954.

Kelemen, Deborah, "Are Children Intuitive Theists? Reasoning about Purpose and Design in Nature", **Phsychological Science**, No: 15/5, 2004.

Kelemen, Deborah, "The Scope of Teleological Thinking in Preschool Children", **Cognition**, No: 70, 1999.

Kim, Jaegwon, **Mind in a Physical World: An Essay on the MindBody Problem and Mental Causation**, MIT Press, Cambridge MA, 1998

Kitabi-Müqəddəs, Kitabi-Müqəddəs Şirkəti, İstanbul, 1993.

Laplace, P. S., **A Philosophical Essay on Probabilities**, Dover, New York, 1951.

LeDoux, Joseph, **The Emotional Brain**, Simon and Schuster, New York, 1996.

Leibniz, G. W., **New Essays on Human Understanding**, ed: Peter Remmont ve Jonathan Bennett, Cambridge University Press, Cambridge, 1996.

Lewis, C.S., **Miracles**, Harper Collins Publishers, Londra, 1947

Lewis, C. S., **The Weight of Glory and Other Addresses**, Macmillan Publishing Company, New York, 1980.

Lewis, C. S., **Christian Reflections**, William B. Eerdmans Publishing

Company, Grand Rapids, 1995

Lewis, C. S., "Is Theology Poetry", **Weight Of Glory And Other Addresses**, Harper Collins, New York, 2001.

Lewis, C.S., **Mere Christianity**, HarperCollins Publishers, London, 2002.

Libet, Benjamin ve digərləri, "Time of Conscious Intention to Act in Relation to Onset of Cerebral Activity (Readiness-Potential)", **Brain**, No: 106-3, 1983.

Lipton, Peter, **Inference to the Best Explanation**, Routledge, Londra, 2004

Locke, John, "A Letter Concerning Toleration", **Political Writings of John Locke**, Ed: David Wootton, Merton, Londra, 1993

Locke, John, **An Essay Concerning Human Understanding**, Prometheus Books, New York, 1995

Lovell, Steven Jon James, **Philosophical Themes from C. S. Lewis**, Department of Philosophy University of Sheffield, PhD Thesis, Ağustos 2003.

Madell, Geoffrey, **Mind and Materialism**, Edinburgh University Press, Edinburgh, 1988.

McCord, Geoffrey Sayre, "Moral Theory and Explanatory Impotence", **Midwest Studies in Philosophy**, Vol: 12, 1988.

McGinn, Colin, **Problems in Philosophy**, Blackwell Publishers, Oxford, 1998.

Meixner, Uwe, "New Perspectives for a Dualistic Conception of Mental Causation", **Journal of Consciousness Studies**, No: 15-1, 2008.

Mele, Alfred, A Dialogue on Free Will and Science, Oxford University Press, Oxford, 2013.

Menn, Stephen, “Aristotle and Plato on God as Nous and as Good”, The Review of Metaphysics, Vol: 45, No: 3, 1992

Mill, John Stuart, Utilitarianism, Hackett Publishing, Indianapolis, 2001.

Monod, Jacques, Chance and Necessity, tər: Austryn Wainhouse, Vintage Books, New York, 1972.

Moore, G. E., Principia Ethica, Cambridge University Press, Cambridge, 2000.

Moreland, J. P., “The Argument From Consciousness, The Blackwell Companion To Natural Theology, Ed: William Lane Craig, J. P. Moreland, Wiley-Blackwell, West Sussex, 2009.

Nagel, Thomas, The Last Word, Oxford University Press, Oxford, 1997.

Newton, Isaac, The Principia: Mathematical Principles of Natural Philosophy, tər: Bernard Cohen və dig., The University of California Press, Berkeley, 1999.

Nunez, Maria və Harris, Paul L., “Psychological and Deontic Concepts: Separate Domains or Intimate Connection?”, *Mind and Language*, Vol: 13, No: 2, Haziran 1998.

O’Neill, P. ve Petrinovich, L., “A Preliminary Cross Cultural Study of Moral Intuitions”, *Evolution and Human Behavior*, No: 19, 1998.

Pascal, Blaise, Pensees, tər: A.J. Krailsheimer, Penguin Classics, London, 1966.

Kanakogi, Yasuhiro ve diğerleri, “Preverbal Infants Affirm ThirdParty Interventions That Protect Victims From Aggressors”, *Nature Human Behaviour*, Ocak 2017.

Kreeft, Peter J. ve Ronald K. Tacelli, *Pocket Handbook of Christian Apologetics*, InterVarsity Press, Downers Grove, 2003.

Pinker, Steven, *The Blank Slate*, Viking, New York, 2002.

Plantinga, Alvin, “An Evolutionary Argument Against Naturalism”, *Logos* 12, 1991.

Plantinga, Alvin, *Warranted Christian Belief*, Oxford University Press, Oxford, 2000

Plantinga, Alvin, *Where The Conflict Really Lies: Science, Religion and Naturalism*, Oxford University Press, Oxford, 2011.

Plantinga, Alvin, “Naturализmə Qarşı Təkamül Arqumenti”, Allah, Fəlsəfə və Elm, Ed: Caner Taslaman və Enis Doko, İstanbul Yayınevi, İstanbul, 2014.

Plantinga, Alvin, *Warrant and Proper Function*, Oxford University Press, New York, 1993.

Plantinga, Alvin, “The Probabilistic Argument from Evil”, *Philosophical Studies*, No: 35, 1979.

Platon, “Euthyphro”, *Collected Dialogues of Plato*, Ed: Edith Hamilton, Princeton, Princeton University Press, 1961.

Ramsey, William, “Eliminative Materialism”, *The Stanford Encyclopedia of Philosophy* (Yaz 2013 Edition), Edward N. Zalta

Rawls, John, *A Theory of Justice*, The Belknap Press of Harvard University Press, Massachusetts, 1999.

Reid, Thomas, **Inquiry and Essays**, Ed: R. E. Beanblossom ve K. Lehrer, Hackett Publishing, Indianapolis, 1983.

Reppert, Victor, **C.S. Lewis's Dangerous Idea**, IVP Academic, Downers Grove, 2003

Ridley, Matt, **The Origins of Virtue**, Penguin Books, New York, 1998.

Rogers, Katherine A., **Anselm on Freedom**, Oxford University Press, Oxford, 2008.

Rosenberg, Alex, **The Atheist's Guide to Reality**, W. W. Norton and Company, New York, 2011.

Ruse, Michael ve Wilson, Edward O., "The Evolution of Ethics", **Phiolosphy of Biology**, Ed: Michael Ruse, Prentice Hall, New Jersey, 1989.

Russell, Bertrand, **Mysticism and Logic and Other Essays: A Free Man's Worship**, Longmans, Londra, 1918.

Russell, Bertrand, **The Principles of Mathematics**, W. W. Norton and Company, New York, 1996.

Russell, Bertrand, **Problems of Philosophy**, Indo-European Publishing, Los Angeles, 2010

Sartre, Jean-Paul, **Basic Writings**, Ed: Stephen Priest, Routledge, Londra, 2001.

Schopenhauer, Arthur, **The World as Will and Representation**, ter: E. F. J. Payne, Harper and Row, New York, Vol: 2, 1966.

Schweitzer, Albert, "The Ethics of Reverence for Life", Christendom, Vol: 1, 1936.

Searle, John, **Minds, Brains and Science**, Harvard University Press,

Massachusetts,
1984.

Searle, John R., **Zehnin Yenidən Kəşfi**, tər: Muhittin Macit, Litera Yayıncılık, İstanbul, 2004.

Shaftesbury, Lord, **Characteristics of Men, Manners, Opinions, Times**, Ed: Lawrence Klein, Cambridge University Press, Cambridge, 2001.

Simner, M. L., “Newborn’s Response to the Cry of Another Infant”, **Developmental Psychology**, No: 5, 1971.

Singer, Tania, “The Neuronal Basis and Ontogeny of Empathy and Mind Reading: Review of Literature and Implications for Future Research”, **Neuroscience and Biobehavioral Reviews**, No: 30, 2006.

Sinnott-Armstrong, Walter, “Intuitionism”, **Encyclopedia of Ethics**, Ed: Lawrence C. Becker və Charlotte B. Becker, Routledge, New York, Vol: 2, 2001.

Skinner, B. F., **About Behaviorism**, Vintage Books Edition, New York, 1976.

Skrbina, David, **Panpsychism In The West**, MIT Press, Cambridge Mass., 2005.

Smith, Adam, **The Theory of Moral Sentiments**, Liberty Classics, Indianapolis, 1976.

Suhler, Christopher və Churchland, Patricia, “The Neurobiological Basis of Morality”, **The Oxford Handbook of Neuroethics**, Ed: Judy Illes və Barbara J. Sahakian, Oxford University Press, Oxford, 2011.

Swinburne, Richard, **The Evolution of the Soul**, Clarendon Press, Oxford, 1997.

Swinburne, Richard, **The Existence of God**, 2. baskı, Clarendon Press, Oxford, 2004.

Swinburne, Richard, **Providence and the Problem of Evil**, Clarendon Press, Oxford, 1998.

Taslaman, Caner, **Modern Elm, Felsefə və Tanrı**, İstanbul Yayınevi, İstanbul, 2012.

Taslaman, Caner, **Big Bang və Tanrı**, İstanbul Yayınevi, İstanbul, 2013.

Taslaman, Caner, **Təkamül Nəzəriyyəsi, Felsefə və Tanrı**, İstanbul Yayınevi, İstanbul, 2016.

Taslaman, Caner və Doko, Enis (Editorlar) **Allah, Felsefə və Elm**, İstanbul Yayınevi, İstanbul, 2014.

Taslaman, Caner, **Allahın Varlığının 12 Dəlili**, Destek Yayınları, İstanbul, 2016.

Taslaman, Caner, **Bir Müsəlman Təkamlığı Ola Bilərmi?**, Dəstək Yayınları, İstanbul, 2017.

Taylor, Richard, **Ethics, Faith and Reason**, Englewood Cliffs, New Jersey, 1985.

Tooby, John ve Cosmides, Leda “Conceptual Foundations of Evolutionary Psychology”, **The Handbook of Evolutionary Psychology**,

Ed: David M. Buss, New Jersey, John Wiley and Sons, 2005. Topaloğlu, Bekir, **Kəlam Elminə Giriş**, Damla Yayınevi, Ankara, 2016.

Tracy, Thomas, “Creation Providence and Quantum Chance”, Ed: Robert John Russell və digərləri, **Quantum Mechanics**, The Center for Theology and the Natural Sciences, Berkeley, 2001. Ward, Keith, “God

As The Ultimate Information Principle”, Information And The Nature Of Reality: From Physics To Metaphysics, Ed: Paul Davies ve Niels Henrik Gregersen, Cambridge University Press, Cambridge, 2010.

Watson, John, Behaviorism, W.W. Norton, New York, 1925.

Wegner, Daniel, The Illusion of Conscious Will, MIT Press, Cambridge, 2002.

Willard, Dallas, “Knowledge and Naturalism”, Naturalism: A Critical Analysis, Ed: William Lane Craig ve James Moreland, Routledge, Londra, 2000.

Wilson, Edward O., On Human Nature, Harvard University Press, Massachusetts, 1978.

Wilson, Edward O., Sociobiology: The New Synthesis, Harvard University Press, Massachusetts, 2000.

FİTRƏT DƏLİLLƏRİ

CANER TASLAMAN

M Ü N D Ə R İ C A T

ÖN SÖZ	1
I FƏSİL	3
TƏBİİ ARZULAR DƏLİLİ	3
FƏSLİN TƏQDİMATI	4
GİRİŞ	5
ALLAHA QARŞI BİRBAŞA HİSS EDİLƏN BİR ARZU OLARAQ “ARZU DƏLİLİ”	7
TƏBİİ ARZULAR DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ	9
TƏBİİ VƏ TƏMƏL ARZULAR	11
BİRİNCİ ARZU: YAŞAMAQ	13
İKİNCİ ARZU: QORXULARIN YOX EDİLMƏSİ	15
ÜÇÜNCÜ ARZU: XOŞBƏXTLİK	16
DÖRDÜNCÜ ARZU: MƏQSƏD	17
BEŞİNCİ ARZU: ƏDALƏT	19
ALTINCI ARZU: ŞÜBHƏDƏN UZAQ BİLGİ ƏLDƏ ETMƏ	20
YEDDİNCİ ARZU: BAŞQALARI TƏRƏFINDƏN XOŞ RƏFTAR	23
MATERIALİST-ATEİZM, YOXSA TEİZM DAHA YAXŞI AÇIQLAYAR?	25
PLANLANMIŞ , YOXSA PLANLANMAMIŞ BİR PROSES?	28
ARZULARIN QARŞILANMASI VƏ ALLAHIN SİFƏTLƏRİ	31
ARZULAR, AXİRƏT VƏ DİN	32
NƏTİCƏ	36

II FƏSİL.....	39
DOĞUŞDAN ƏXLAQ DƏLİLİ.....	39
FƏSLİN TƏQDİMATI.....	40
GİRİŞ.....	41
DOĞUŞDAN ƏXLAQ DƏLİLİNİN TƏQDİM OLUNMASI.....	43
DOĞUŞDAN ƏXLAQI TUTUMUMUZU RƏDD EDƏN “BOŞ LÖVHƏ” GÖRÜŞLƏRİ.....	45
ƏXLAQIN TƏMƏLLƏRİNİN DOĞUŞDAN GƏLMƏSİ VƏ SINAQDAN KEÇİRİLMİŞ MƏLUMATLAR.....	47
DOĞUŞDAN ƏXLAQLA ƏLAQƏLİ ÖZƏLLİKLƏRƏ SAHİB OLMAĞIMIZ PLANLANMAMIS VƏ TƏSADÜFİ TƏBİİ PROSESLƏRLƏ AÇIQLANA BİLƏRMİ?.....	56
1-ƏXLAQI FƏRQİNDƏLİK.....	58
2- DOĞUŞDAN ƏXLAQLA ƏLAQƏLİ ÖZƏLLİKLƏRƏ RASSİONAL TƏMƏL ƏLDƏ ETMƏK.....	62
2-A- BİRİNCİ PROBLEM: OLANDAN YAXŞI ÇIXARMA PROBLEMİ.....	65
2-B- İKİNCİ PROBLEM: YAXŞIDAN DAVRANIŞ ÇIXARMA PROBLEMİ... ..	69
EUTHYPHRO DİLEMMASI VƏ ALLAHIN YAXŞILIĞI.....	72
ƏXLAQLA ƏLAQƏLİ DOĞUŞDAN GƏLƏN ÖZƏLLİKLƏR VƏ DİN.....	76
MƏNİMSƏNƏCƏK DİNDƏ OLMASI LAZIM OLAN ÖZƏLLİKLƏR.....	78
NƏTİCƏ.....	80
III FƏSİL.....	82
AĞIL DƏLİLİ.....	82
FƏSLİN TƏQDİMATI.....	83
GİRİŞ.....	84
AĞIL DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ.....	86
ARQUMENTİN İNCƏLƏNMƏSİ.....	88
DOĞRU VƏ YANLIŞ QAVRAMLARI İSTİFADƏ ETMƏK.....	90
MƏNTİQİ MÜLAHİZƏ.....	94
DƏSTƏKLƏYƏN BİR ARQUMENT.....	98
AĞIL VƏ DİN.....	103
NƏTİCƏ.....	106
IV FƏSİL.....	109

İRADƏ DƏLİLİ.....	109
FƏSLİN TƏQDİMATI.....	110
GİRİŞ.....	111
İRADƏ VƏ AZADLIQ	114
DETERMINİZM, İNDETERMİNİZM VƏ İRADƏ.....	115
LİBET TƏCRÜBƏLƏRİ.....	123
İRADƏNİN VARLIĞININ RƏDD EDİLƏ BİLMƏMƏSİNƏ SƏBƏB?	
İRADƏNİN VARLIĞI HAQQINDAKI DƏLİLİN TƏQDİM EDİLMƏSİ	126
GÖZLƏNTİLƏRDƏN YOLA ÇIXARAQ BİR İRADƏ DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ.....	130
İRADƏ DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ	133
İRADƏ DƏLİLİNİN İLK İKİ MADDƏSİNİN İNCƏLƏNMƏSİ.....	134
İRADƏNİN MƏQSƏDLİ YÖNƏLİMİ.....	136
İRADƏNİN NƏDƏNSƏL TƏSİRİ.....	139
İRADƏ VƏ DİN	144
NƏTİCƏ.....	147
V FƏSİL.....	151
ŞÜUR VƏ MƏNLİK DƏLİLİ	151
FƏSLİN TƏQDİMATI.....	152
GİRİŞ.....	153
ŞÜUR VƏ MƏNLİK DƏLİLİNİN TƏQDİM EDİLMƏSİ	155
ŞÜUR VƏ MƏNLİK DƏLİLİNİN BİRİNCİ MADDƏSİNİN İNCƏLƏNMƏSİ	155
ŞÜUR VƏ MƏNLİK DƏLİLİNİN İKİNCİ MADDƏSİNİN İNCƏLƏNMƏSİ..	158
HAQQINDA DÜŞÜNMƏ VƏ YÖNƏLMİŞLİK ÖZƏLLİYİ.....	159
SUBYEKTİVLİK VƏ ŞƏXSİ TƏCRÜBƏ (QUALIA) ÖZƏLLİYİ.....	163
BİRLİK ÖZƏLLİYİ.....	168
ŞÜUR VƏ MƏNLİK İLƏ DİN	173
NƏTİCƏ.....	177
SON SÖZLƏR.....	181
QAYNAQLAR.....	185
M Ü N D Ə R İ C A T	200

